

ELDAR İSMAYIL

CAHAN ÖMRÜ

- 23482 -

Azərbaycan Respublikası Prezidentinin
İşlər İdaresi
PREZİDENT KİTABXANASI

BAKİ-2008

84 (5 utu) + 63.3 (5 utu) 6.5

3-12

Eldar İsmayılov, "Cahan ömrü".
Bakı. "Səda" 2008, - 440 səh.

Eldar Ələsgər oğlu İsmayılov "Cahan ömrü".

REDAKTORU: Şövkət KƏRİMOV f.e.n.dosent.

"Cahan ömrü" publisistik əsəri "Türk dünyasına xidmət" mü-kafatının sahibi, "Qızıl qələm" və "Araz" əli ədəbi mükafatları lau-reati, şair, yazıçı, publisist, jurnalist Eldar İsmayılin sayca 31-ci ki-tabıdır.


Kitab Qərbi Azərbaycanda 50 ilə qədər müxtəlif vəzifələrdə çə-lishmiş bacarıqlı rəhbər işçi, müdrik el ağsaqqalı Cahan Əliyevin keçdiyi şərəfli ömür yolundan bəhs edir. Oxucular kitabda ömrü boyu erməni xəyanəti ilə üzləşən C.Əliyevin bütün mübarizələrdən qalib çıxdığının şahidi olurlar.

Müəllif öz yaradıcılıq ənənələrinə sadıq qalaraq Qərbi Azər-baycanın tarixi keçmişinə ekskursiya edir.

"Cahan ömrü" kitabında Cahan Əliyevi yaxından tanıyan müx-təlif sənət sahiblərinin xatirələri də maraqla oxunur.

ISBN-5-86-874-320-2

Kod 664/07



*Nəcib, mərd adam olmaq, on
minlərin içindən seçilmək deməkdir.*
ŞİLLER

Cahan Əkbər oğlu Əliyev 1909-cu ildə Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndində anadan olub. 1929-cu ildə Qaraqaya Sovetinin katibi kimi fəaliyyətə başlayıb. 1935-ci ildən 1948-ci ilə kimi Əmirxeyir və Cil kolxozunun sədri, Krasnoselo RİK-in sədr müavini, torpaq şöbə müdürü vəzifəsində çalışmış, bir il sədr vəzifəsini icra etmişdir.

1948-ci ildə raykomun birinci katibi ilə Cahan Əliyev arasında ciddi münaqişə baş verir. O, Gədəbəy rayonunda himayə edilir və Moskvada olur, bəraət qazanır. 1950-ci ildən 1955-ci ilə kimi Çaykənd, Əmirxeyir, Bəryabad, Qaraqaya və Yanıqpəyə kəndlərinin birləşmiş kolxozuna rəhbərlik edir. 1955-ci ildə Toxluca, 1956-ci ildə Çaykənd, 1961-ci ildə Gölkənd, 1965-ci ildə Əmirxeyir kolxozlarına sədr seçilir. 1968-ci ildən 1974-cü ilə-pensiyaya çıxana qədər Çaykənd təsərrüfatına rəhbərlik etmişdir.

Cahan Əliyev dəfələrlə qurultay nümayəndəsi olub, bir çox orden və medallarla təltif edilmişdir.

Həyatdakı yaxşılıq,
Müqəddəslik olmasa
Bu dünyaya gəlməzdim.
Yüz yaşlı qoca palid
Sərin kölgə salmasa
Mən dünyaya gəlməzdim.
Suları axmasayı,
Gülləri açmasayı
Mən dünyaya gəlməzdim.
Dağ kəli süzüb keçib,
Qartalı uçmasayı
Mən dünyaya gəlməzdim.
Bəs nə idi məramım,
Niyə gəldim cahana?
Ona görə gəldim ki,
Sözüm vardı zamana.
Oğuz ərənlərinin
Mənəvi simasını
Yaşatmaqcın gəldim mən.
Ədalətsiz bir hökmə,
Nadanlığa, hiyləyə
Daş atmaqcın gəldim mən.
Mən dünyaya gələndə
Ürəyimin odunu,
Atəşini gətirdim.
Ürəyimin nur saçan,
Aləmə işiq tutan
Günəşini gətirdim.

Xeyirxahlıq, sədaqət
Məramım oldu mənim.
Məzluma, arxasız
Dayaq olmaq
Tanrıma
İnamım oldu mənim.
Arzum qurub yaratmaq,
Diləyim Vətən, millət,
Eşqim həqiqət oldu!
Mənim namus, qeyrətim
Xalqıma sonsuz sevgi,
Düşmənə nifrət oldu.
Dünyaya gəlmədim ki,
Dünyanın gözəlliyyin
Sadəcə, duyum gedim.
Mən dünyaya gəldim ki
Yaxşı ad qoyum gedim!

23.08.07

I **BÖLMƏ**

Şükürlər olsun ki, atam bizə var-dövlət yox, el
arasında böyük hörmət, ləyaqət, ad-san, nəhayət
"Şah dağ" əzəmətli bir Cahan kişi adı qoyub getdi!
Sabir Əliyev.

MƏN DÜNYAYA GÖLDİM Kİ...

Əsl hörmət-insanın mənəvi məziyyətlərinə edilən hörmətdir. Rütbəni pul ilə, şan-şöhrəti rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirler.

Balzak

Son dövr Azərbaycan ədəbiyyatında parlaq yaradıcılıq yolu keçmiş qələm sahiblərindən biri də Eldar İsmayıldır. Oxuların görkəmli şair, istedadlı nasir, publisist və jurnalist kimi tanıldığı Eldar İsmayıllı 30-dan artıq kitab müəllifi dir. Əlbəttə, Eldarın yazdığı əsərlər kitablarının sayı etibarı ilə deyil, yüksək bədii keyfiyyəti ilə səciyyəvidir. Eldar İsmayıllının yaradıcılığı Azərbaycanın görkəmli şair və ədəbiyyatşunasları tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Uzun illerdən bəridir ki, mən Eldar İsmayıllı yaradıcılığını mütəmadi şəkildə izləyir, sevə-sevə oxuyur və təqdir edirəm. Mən özüm də digər oxular kimi, Eldar müəlliminin şair olaraq tanımışam. Onun "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" poemaları, "Allah amanatı", "Sabaha məktub" və başqa şeir kitabları haqda Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Yaşar Qarayev və başqa böyük ədəbiyyat xadimləri öz ürək sözlərini demişlər.

İller ötdükcə Eldar İsmayıllı yaradıcılığında tarixi romanlar və publisistik əsərlər də müəllifin geniş yaradıcılıq potensialını açıb göstərdi. "Göyçənin qisası qalır" (H.İsmayılovlə birlikdə), "Səttar oğlu" və "Zülmətdə parlayan qılınc" sənədli tarixi romanları Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçə və Qaraqoyunlu mahallarının tarixi, mədəniyyəti, etnoqrafiyası və erməni faşizminin bu ərazilərdə törətdikləri vəhşiliklər, qırğınlar, sürgünlər, köçürmələr haqda bədii sözün qüdrəti ilə

qələmə alınmış olduqca dəyərli əsərlərdir. Atatürk Universitetinin (Ərzurum) professoru Mustafa Özbaşın dediyi kimi: **Eldar İsmayılm müdhiş dərəcədə gözəl olan bu əsərləri öz tarixini, keçmişini öyrənmək istəyən gənclər üçün çox əhəmiyyətlidir.**

İstedadlı şair publisistika sahəsində də böyük uğurlar qazanmışdır. Onun "Ermənistən türklərinin 1988-ci il soyqırımı", "Məndən ötrü Ermənistən yoxdu, yox", "Oğuz yurdun övladları", "Ağrı dağı qədər ağrılarım var" kitabları oxucuların stolüstü kitabıdır desəm, səhv etmərəm.

Görkəmli qələm ustası bu günlərdə daha bir kitab üzərində son yaradıcılıq işlərini başa çatdırmışdır. Kitabın kompyuterdən çıxmış nüsxəsi stolumun üstündədir. Vərəqlər bir-bir gözümüzün önündən keçir. Vərəqdən-vərəqə, başlıqdan-başlıqga keçirəm. Eldar müəllimin digər kitabları kimi, bu kitabdan da ayrıla bilmirəm. Bu yeni əsər məni bir an rahat buraxmir. Hadisələri duymaq, dərk etmək, dərindən anlamaq üçün oxuyur və yazacağım məqalə üçün qeydlərimi götürürəm. Bundan sonra dərindən nəfəs alıb "Cahan ömrü" adlı bu kitab haqda qeydlərimi gözdən keçirəm.

Müəllif hələ kitabın əvvəlində "giriş əvəzi" verdiyi şeir parçasında əsərin qəhrəmanının dili ilə "dünyaya niyə gəldim" deyə öz həyatının əsas mənzini açıqlayır:

**Arzum qurub yaratmaq,
Diləyim Vətən, millət,
Eşqim həqiqət oldu!
Mənim namus, qeyrətim
Xalqıma sonsuz sevgi,
Düşmənə nifrət oldu.
Dünyaya gəlmədim ki,
Dünyanın gözəlliyyin**

**Sadəcə, duyum gedim.
Mən dünyaya gəldim ki,
Yaxşı ad qoyum gedim!**

Bax, budur Eldar İsmayılov yaradıcılığının məğzi, mənası. Bununla da deyərdim ki, Eldar İsmayılov öz yaradıcılıq üslubuna sadıq qalaraq yenə də dəyərli bir sənət əsəri yaratmışdır. Cahan Əliyev sözün əsl mənasında böyük el qəhrini çəkən, mərd, milli mənəviyyatı olan bir şəxsiyyət olmuşdur. Belə bir şəxsiyyət haqda kitab yazmaq böyük bir məsuliyyət və səriştə tələb edir. Əsəri oxuyandan, qəhrəmanlarla tanış olandan sonra belə bir qənaətdə oldum ki, Cahan Əliyev haqda kitab, doğrudan da, Eldar İsmayılov qələmindən çıxmaloğlu. Kitabı oxuyandan sonra bir müddət onun sehrindən ayrıla bilmədim. İstedadına, qələminə sonsuz dərəcədə hörmət elədiyim Eldar İsmayılin bu yeni uğuru ilə sevindim və qürur duyдум.

"Cahan ömrü" kitabı ilk anlamda publisist əsərdir. Amma oxuduqca, əsərin ruhunu anladıqca, duyduqca publisistikanın yeni bir forması ilə üzləşirsən. Bundan sonra "Cahan ömrü" kitabı dastanlaşmış bir variant kimi diqqəti çəkir.

Bu kitabı yazarkən müəllif şair kimi poeziyadan, yazıçı kimi bədii nəşrdən, publisist kimi də publisistikadan məhərətlə istifadə etmişdir. Kitabda öz əksini tapmış romantik səhnələr, obrazların tərənnümü, poetik misralar, müdrik atalar sözləri, təbiət təsvirləri, haşiyələr, təşbihlər əsərin bədii səviyyəsini artırmaqla onun daha da oxunaqlı olmasına yardım edir.

"Səttar oğlu" romanına ön söz yanan Hüseyin İsmayılov və Sərxan Xavəri Eldar İsmayılin çoxşaxəli yaradıcılığından söhbət açarken yazırlar: "**Ədəbiyyata həmin illərdə gələn, bədii-publisistik janr unikallığı ilə digər müasir-**

lərindən fərqlənən şair, publisist, nasir Eldar İsmayılov genoloji əsası etibarilə milli potensiyaya dayanan daxili bədii yaradıcılıq enerjisinin hansı janrda, hansı növ və üslubda reallaşdırılmasından asılı olmayaraq bütün bu istiqamətlərin hamisini bir ana axarda, millilikdə birləşdirən ədiblərimizdəndir".

Məhz belə bir potensiya və unikallığın axarında əlinə qələm alan Eldar İsmayılov yeni, olduqca dəyərli bir sənət əsəri yaratmağa müvəffəq olmuşdur.

Əsərin qəhrəmanı Cahan kişi müxtəlif vəzifelərdə çalışmış rəhbər işçidir. Onu digər vəzifə məsudlarından fərqləndirən üstün cəhətlər var. Əsər məhz bu istiqamətdə inkişaf edir, onun canlı, parlaq obrazı öz əzəməti ilə gözü müzün öündə canlanır. Biz Cahan kişini bəzən sovet dənəmindəki rəhbərlərə məxsus iş başına gedən, maşınla gəzintiyə çıxan görürüsə, başqa bir epizodda başına çərkəzi Buxara papaq qoymuş, köhlən belinə əyləşərək məşhur "Soyuqbulaq", "Cantəpə" yaylaqlarından Koroğlu kimi şığıyıb gedən bir igidi görürük. Digər vəzifə sahiblərindən fərqli olaraq yuxarı çinli rəhbərlərdən gələn "qatiq qaradır" ifadəsinə Cahan kişi "doğrudur", "qatiq qaradır" demir. Bir başa "düz demirsiniz, qatiq ağdır!" deyə yaltaqlığa, yaramazlığa, saxtakarlığa qarşı üsyan eləyon igid və mord bir kişi obrazının sahibidir.

Eldar İsmayılin Cahan kişi obrazında bəzən kəskin, olduqca ziddiyyətli xarakterlə üzləşirik. O, insanlara qayğı göstərən, mərhəmətli, olduqca sadə, yüksək mədəniyyətli, qonaqlı-qaralı bir el ağsaqqalıdır. Onun fikri-zikri bütün işini, əməyini, qabiliyyətini insanların xoşbəxtliyinə, səadətinə yönəltməkdən ibarətdir.

Sadə və mərhəmətli olan Cahan kişi həm də yeri gələndə dərya kimi kükrəyib çalxalanan bir tufanı xatırladır. O,

sadə insanları nə qədər sevirsə, yolunu azmışlara, ədaləti pozmuşlara qarşı bir o qədər nifrət yaşıdır. Cahan kişi mərddir, cəsaretlidir, qətiyyətlidir. O, hamını, hər kəsi belə görmək isteyir. Lakin bunlar onun üçün bir xəyal olaraq qalır. O, gündəlik həyatında hər cür adamlarla üz-üzə gəlir. Bürokratlarla, süründürməçilərlə, ikiüzlülərlə qarşılaşır. Onlara qarşı dəyanətlə mübarizə aparır. Sadə insanların haqqını onlardan tələb edir. Bu isə dövlət aparatında oturan erməni məmurlarının xoşuna gəlmir. Azərbaycan türklərini öz ata-baba yurdundan sürgün edirlər. Cahan kişi sinəsini qabağa verib "yox" deyir. Belə bir məqamda Ermənistən hökuməti onu hər hansı ağır cəzaya məhkum etməkdən belə çəkinmir. Cahan kişini hər hansı bir vəchlə vəzifədən çıxarıb, həbs etməyi planlaşdırır.

Cahan kişi yurdunu, millətini sevən şəxsiyyətdir. O, öz tükənməz enerjisi və cəsarəti sayəsində erməni rəhbərliyinin önündə nəinki əyilmir, hətta mərdliklə mübarizəsini davam etdirir. İclas salonlarında "Qarabağ məsəlesi"ni ortaya atan millətçi erməni məmurlarını qızmış pələng kimi yerdə oturdur.

Eldar İsmayılov bir yerde yazar ki, mən əsərlərimdə qəhrəman obrazı yaradarkən Cahan kişinin şəxsiyyətinə istinad etməyə çalışmışam. Onun şəxsiyyəti, həyatı, nüfuzu, tutduğu mövqə əsərlərimdə qəhrəman obrazı yaratmağında yardımçı olub.

"Cahan ömrü" kitabında isə Eldar İsmayılov Cahan kişinin öz obrazını yaradır. Əsərdə süjet boyu Cahan obrazının yüksəlməkdə olan müxtəlif tərəfləri açılır və bütöv bir xarakterə çevrilir.

Əsərin qəhrəmanı insanların günahını, təqsirini, hər hansı bir səhvini bağışlamağının bacardığı halda, insanların namussuzluğunu, təsibsizliyini, səhlənkarlığı, qətiyyətsizli-

yini bağışlamır. Bununla belə o, özü heç kəsə yuxarıdan aşağı baxır. Yuxarıdan aşağı baxanları isə yerində oturdur.

Cahan kişi real surət, real şəxsiyyətdir. Onun həyatı bugünkü insanların, daha doğrusu, orta və yaşlı nəslin hamisini yaxşı məlumdur. Bu insanı yaxından tanımayanlar, onun haqqında bir çox hadisələri və həqiqətləri bilənlər çoxdur. Məhz buna görə də onun haqqında yazılan kitabın üzərindəki işin məsulliyəti daha artıq və daha güclü olmalıdır. Bu mənada, doğrudan da, tələb olunan məsuliyyət hər cümlədə, hər kəlmədə, hər yazında duyulmaqdadır.

Eldar İsmayılov bu kitabında qəhrəmanın obrazı oxuculara olduqca mükəmməl, yaddaqalan və əhatəli şəkildə təqdim olunur.

Əsərdə biz Cahan Əliyevi el ağsaqqalı, qabiliyyətli rəhbərdən əlavə, həm də cəsur bir qaçaq kimi görürük. Rayon partiya komitəsinin əxlaqsız və mənəviyyatsız birinci katibini döydükdən sonra qonşu gədəbəy rayonunun ərazisinə keçir, gədəbəylilər onu qoruyub saxlayırlar.

O, qaçaqlıq dövründə Moskvaya məktublar göndərir, günahsız yerə təqib olunduğunu deyir. Nəhayət, özü Moskva-da olur, bərəət alır.

Bütün bunlar süjet boyu inkişaf edir, əsərin qəhrəmanı haqda daha dolğun məlumatlar verməyə səbəb olur.

Ömrünün əlli ilə yaxın bir dövrünü ermənilərlə çarpışmada, gərgin mübarizələrdə keçirən Cahan kişinin mədəniyyətimizə, mənəvi dəyərlərimizə ürəkdən can yandırığının şahidi oluruq. O, işlədiyi kəndlərdə klub və kitabxanaların, xəstəxanaların açılmasına geniş diqqət çəkir, xalqın mənəvi dəyərlərinə böyük önəm verir. Kitabı vərəqlədikcə oxucu Cahan kişinin aşiq sənətini nə dərəcədə sevdiyinin şahidi olur, ədəbiyyatımızın, xüssusilə Azərbaycan şeirinin odlu pərəstişkarı olduğunu yəqin edir.

Əsərin qəhrəmanı qonaqsevərliyi ilə tanınır. Onun qonaqları arasında tanınmış şairlər, yazıçılar, jurnalistlər, aşıqlar, tanınmış dövlət xadimləri üstünlük təşkil eləyir.

Kitabı yazarkən müəllifin qarşısında duran başlıca vəzifələrdən biri də yaxşılıq ideyalarının tərənnümü məsələsidir. Eldar İsmayılov "yaxşılıq" və "yaxşı adam" kimi bəşəri dəyərləri Cahan kişi obrazında müvəffəqiyyətlə yaratmağa nail olmuşdur.

**Ancaq yaxşılığı yaxşilar elər,
Yamanlıq zəhərdi, ilan zəhəri.
Pislik əjdaha tək səhrada mələr,
Olmaz bir ünvanlı kəndi, şəhəri.**

**Yaxşılıq olmasa qoca dünyanın
Bənizi saralar, rəngi solardı.
Pislik ümidiñə qalsayıdı dünya
Xaraba içində bayqus ulardı.**

Bədii nəsrədəki romantizmdən, təbiət təsvirlərindən, poeziyanın lirk və epik formalarından məharətlə istifadə edən müəllif kitabda publisistik səriştəsindən də layiqincə istifadə etmişdir.

1997-ci ildə Cahan Əliyevlə lentə alınmış söhbətin müsahibə şəklində kitaba daxil edilməsi əsərin daha maraqlı, canlı və oxunaqlı olmasına səbəb olmuşdur.

Yer-yurd adlarının və "Ağca qala" haqqında rəvayətin Cahan kişi tərəfindən mükəmməl bir şəkildə söylənməsi əsərin qəhrəmanının hərtərəfli, unikal bir şəxsiyyət olmasına bir daha təsdiq edir.

Müəllif "Cahan ömrü" kitabına dost-tanışın, qohum-əqrəbanın, eləcə də övladlarının xatirələrini də daxil etmişdir. Bütün bunlar oxuculara möğrur dağlar qartalı haqda hər-

tərəfli, geniş məzmunlu, dərin sorğulu bir kitabın təqdim edildiyini göstərir.

"Cahan ömrü" nü oxuyan hər bir kəs qısa da olsa Qərbi Azərbaycanla, Qaraqoyunlu dərəsi və Əmirxeyir kəndi ilə, eləcə də Krasnoselo rayonu ilə bağlı tarixi hadisələrlə tanış olacaq. Bir şəxsiyyətin adı ilə möhürbənd olmuş "Cahan ömrü" kitabı həm də gələcək nəsillər üçün bir tarixi mənbə kimi olduqca dəyərlidir.

Kitab haqda fikirlərimi ümumiləşdirərək demək istəyirəm ki, Eldar İsmayılov dövrün tarixi ruhunu, aparıcı amillərini, adət və ənənələrini məsuliyyətlə təqdir edir. Surətin psixologiyasını açmaqdə, xarakter yaratmaqdə, mürəkkəb və ziddiyətli faktların bədii həllini verməkdə öz bacarıq və qabiliyyətindən məharətlə istifadə etmişdir. Eldar İsmayılin bu əsəri öz üslubuya, mövzu və sənətkarlıq cəhətdən orijinal təsir bağışlayır. Əsərin qırxinci-altmışinci illərin bədii-estetik mənzərosu fonunda qiymətləndirilməsi daha məqsədə uyğundur. Lirik üslubun ehtiraslı publisistik pafosla qaynayıb-qarışması olduqca maraqlı və düşündürücü hadisə kimi diqqəti cəlb edir.

E.İsmayılov əsər boyu folklorдан lazıminca istifadə etəyir və bu sahədə də işlətdiyi mövzuya öz nəfəsini, öz sözünü qatmayı bacarır. Özünəməxsus üslub müəyyənliyi, psixoloji müşahidələri və xarakter yaratmaq təşəbbüsü maraqlıdır.

Mən sevimli ədib, görkəmli şair, istedadlı publisist Eldar İsmayılin "Cahan ömrü" kitabı haqda yazımı başa çatdırarkən onu demək istərdim ki, bu kitab başdan ayağa müəllif istəyi, müəllif sevgisi ilə cılalanmışdır.

**Məlikurə HÜSEYNOVA,
ATU, Azərbaycan dili kafedrasının dosenti**

MÜƏLLİFDƏN

*"İnsanın dəyəri-başqalarının onu
qiymətləndirdiyi qədərindədir"*

Baltasar Grasian, XVII əsr İspan yazarı

Mənə elə gəlir ki, hər bir qələm sahibinin müqəddəs vəzifəsi dövrünün tanınmış şəxsiyyətlərinin bədii obrazını və onun şəxsində həmin dövrün qismən də olsa ictimai-siyasi durumunu yazıb-yaratmaqdan ibarətdir. Enişli-yoxuşlu, keşməkeşli həyat yolu keçmiş, mənalarla dolu bir insan ömrü müəyyən tarixi dövrü əhatə edir. Sadəcə olaraq, belə insanların həyat yoluna ekskursiya eləyəndə bir sıra millimənəvi dəyərlərin, vətən, millət, torpaq təəssübkeşliyinin sözün əsl mənasında şahidi olursan.

Bu günə qədər 30-dan artıq kitab müəllifi olaraq və bu kitabların ayrı-ayrılıqla hər birinin Qərbi Azərbaycanla bağlı yazıldığını nəzərə alaraq deməliyəm ki, həmin mühitdə doğulub yaşamış, ömrü mübarizələrdə, çarışmalarda keçmiş Cahan Əliyev haqda söz deməmək mümkün deyil. Ünlü bir şəxsiyyət olaraq, ömrü bu xalqın düşmənləri ilə qovğalarda keçmiş Cahan Əliyev fenomeni gələcək nəsillərin qan yaddaşında yaşamalıdır. Onun bu yaşama sahib olmağa böyük haqqı vardır.

İnsan doğulur, yaşayır və dünyasını dəyişir. Doğulmaqla dünyasını dəyişmək bütün insanlarda təxminən eyni cürdür. Yaşamaq anlamı isə hər bir insanın özüne aiddir. İnsanın kimliyini onun yaşadığı dövrdəki fəaliyyəti müəyyənləşdirir.

F.M.Dostoyevskinin belə bir fikri var: "İnsanın varlığının sırrı yalnız yaşamaq deyil, nəyin xətrinə yaşamaqdır."

Mən bu kitabı yazmadan illərcə öncə Azərbaycan xalqının ləyaqətli oğlu Cahan Əliyevin həyat yoluna məhz bu

aspektdən yanaşmaq haqqında düşünmüşəm. **Cahan Əliyev kimdir?** – sualını özüm cavablandırılaşdım.

Cahan kişi yaşadığı mənalı ömrün səhifələrini vərəqlədikdə o, bacarıqlı dövlət xadimi, müdrik el ağsaqqalı, alovlu vətəndaş, qorxmaz, yenilməz, mərdlik mütəssiməsi, əsl zəhmət adamı, hətta qaçaqlıq taleyi yaşamış cəsur bir türk oğlu kimi xatırılardə qalmışdır.

Cahan Əliyev ilk növbədə həyat eşqi ilə və daim arzularla yaşayan bir insan idi. Onun üçün arzusuz yaşamaq mənasız həyat sürməkdən başqa heç nə deyildi. Arzu olmadan nəyəsə nail olmaq mümkünəsdid. O, həmişə həyatın dəyərini mübarizədə görmüşdür. Mübarizə aparmayan adam həyatda qələbə qazana bilməz. Mübarizədən kənarda qalan xalqın taleyini düşmən qüvvələri həll edər.

Cahan Əliyev müdrik şəxsiyyət idi. Bu müdrikliyi ona böyük yaradan bəxş etmişdi. Onun müdrikliyi səxavətində, dəyanətli olmasında, mərhəmetində özünü daha qabarık göstərirdi. O, yaşamağın mənasını insanlara etdiyi yaxşılıqda göründü. Cahan Əliyev var-dövlət toplamaqdən çox, şərəfini uca tutmağı üstün bilərdi.

Cahan Əliyev sadə adam idi. Bu sadəlik içinde isə böyük şəxsiyyət idi. O, heç vaxt sıravi adamlar arasında özünü ağıllı və bilikli göstərməz, yüksək tutmazdı. Özünü ağıllı və güclü sayanlar məqam gəlib çatanda görərdilər ki, Cahan onlardan ağıllı və biliklidir.

Cahan Əliyev iradəli adam idi. Ən çətin məqamda belə o öz iradəsindən dönməz, son uca qədər iradə göstərər, mübarizəsini aparardı. O, hər hansı bir işi yarımcıq qoymağı sevməzdə, hər şeydə bütövlük axtarardı. Çünkü o, şəxsiyyət kimi də bütövdür. Bütöv şəxsiyyətlər isə polad kimi sinsə da, əyilməz olurlar.

Bir dəfə səhətərimizdən birində dedim ki, Cahan dayı, siz çox keşməkeşli bir həyat yaşamısınız. Elə işlər var ki, onun Azərbaycan Respublikası Prezidentinin İşsiz İdarəsi

üstündən keçmək də olardı. Yəni bununla da baş verəcək hadisənin qarşısına sədd çəkmək mümkün idi. Mən sizin raykom katibi ilə aranızda olan insidenti nəzərdə tuturam.

O, sözünə bir qədər ara verib ağır bir tövrlə dilləndi:

— Yox, bu mümkün deyildi. Bu iş mənim özüm də bilmədən baş verdi. Hesab eləyirəm ki, mənim əlimi ona tərəf Allah yönəltdi. Bundan başqa mən nə iş etmişəm, hamisini Allah-təalanın icazəsi ilə etmişəm. Mən müxtəlif işlərdə işləmişəm. Ola bilməzdi ki, mənim qarşıma manəc çıxmışın. O zaman çıxmazdı ki, mən çəkilib evimdə oturum və başımı heç bir işə qatmayım. Mən heç vaxt götürə bilməzdim ki, tribunada erməninin biri mənim millətim haqda alçaldıcı söz işlətsin. Mən buna cavab verməliydim və bununla da ermənilərin də gözündə düşmənə çevrilməliydim.

Aydın məsələdir. Cahan Əliyev həm də qeyrətli və qorxmaز adam idı. O, heç vaxt düşünmürdü ki, məni bu işə görə vəzifədən çıxara, yaxud üstümə iş aça bilərlər. O, hər şeydən əvvəl xalqına qarşı yönəlmış firtinanın qabağma çıxmaga hazır idı. Bütün bunlar belə düşünməyə əsas verir ki, "meyvəsiz ağaca daş atmazlar". Martirosyanlar ona görə də daşı məhz Cahan Əliyevə atırdılar. Bu daş isə əksər hallarda qayıdır öz başlarına düşürdü.

Cahan Əliyev belə bir vətənpərvər idı ki, 1948-1953-cü illərdə Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi dövründə nüfuzu, qətiyyəti, əzmi, iradəsi, bacarığı ilə sinəsini köçürmə adlı bu "sürgünün" qabağına verdi. Digər azərbaycanlı kadrları da bu işə qoşdu. Nəticədə Krasnoselo rayonundan bir ailə də belə öz yurd-yuvasından çıxarılmadı.

Cahan Əliyev bacarıqlı təsərrüfat rəhbəri idı. Həmişə onu geridə qalmış kolxozlara göndərirdilər ki, təsərrüfatı qabaqcıllar sırasına çıxarsın. O həmişə də buna nail

olurdu. Vəzifə borcunu yerinə yetirməkdən sevinc tapırdı. Onun belə bir sözü mənim yaddaşımı həkk olub. Deyirdi ki, əməklə məşğul olan insan saflaşır, təmizlənir, insaflı və mürvətli olur. Əməkdən, zəhmətdən uzaq olan insan ləyaqətli ola bilməz. Əmək insanı halallığa, paklığa sövq edir.

Təsərrüfatı idarə eləmək yalnız müvafiq planları yerinə yetirməkdən ibarət deyil. Planlardan əvvəl xalqın gün-güzəranının qayğısına qalmaq, sosial durumunu yaxşılaşdırmaq rəhbər işçinin ən başlıca vəzifəsidir. Bu mənada Cahan Əliyevin əməyi həmişə alqışa layiq olmuşdur. O, işlədiyi kəndlərdə bir sıra obyektlərin, xüsusilə idarə, məktəb, klub, poçt, mağaza binalarının, eləcə də camaatın mənzil ti-kintisində böyük işlər görmüşdür.

Əmirxeyir kəndi dərin dərələri, sıldırıım yamacları, quş-qonmaz dağları, atkeçməz döngələri, güllü-çiçəkli yastanaları, çənli-çisəkli bələnləri, gədikləri olan, six meşələrlə əhatə olunmuş gözəl mənzərəli təbiəti ilə görəni heyran qoyardı. Bu yerdə çatmayan yalnız kəndin örüş yollarının olmaması, yaxud bərbad vəziyyətdə olması idi. Kənd camaatı örüşə arabə, maşın çıxara bilmədiyinə görə həddindən ziyyada əziyyət çəkir, otu-ələfi toplayıb, yığmaq vaxtı gələndə çoxlu itkiyə yol verirdi. Bunu nəzərə alan Cahan Əliyev Dilican Yol Ti-kinti idarəsindən 2 ədəd böyük buldozer, 3 ədəd DT 75 traktoru gətirib 20 kilometr uzunluğunda yol açdırdı. Kəndin girəcəyindən başlayan bu yol (Bayram Əliyevin evinin yanından) çox keçmədən dərələri, təpələri, yarğanları olan qayaları aşaraq zirvələrə baş alıb getdi. Bu yol "Hacı Abbas ağanın yurdunu" "Yəhər gədiyi" ilə, "Gödək silvi" ilə birləşdirdi. "Bəni bulağı"ndan "Çalmalı dağı"na yol açdırdı. Yanaşı iki maşın gedən bu yol salınandan sonra camaatın dolanması daha da yaxşılaşdı. Çünkü Əmirxeyir və Bəryabad kəndlərinin biçənəkləri, yaylaqları, fermaları, mal-qarası,

qoyun-quzuşu əsasən bu ərazidə yerləşir və saxlamırdı.

Ümumiyyətlə, Cahan Əliyev böyük hörmət arenasına öz gərgin, namuslu, şərəfli əməyi ilə ucalmışdır. Ona bu yolda yuxarıda sadaladığımız bəşəri dəyərlər-bacarıq, qabiliyyət, iradə, cəsəret, qorxmazlıq, gözütokluq, nəciblik, vətənsevərlik, millətsevərlik kimi müqəddəs amillər yardımçı olmuşdur.

Bu gün Cahan Əliyev cismən aramızda yoxdur. O da hamı kimi, bütün yarananlar kimi doğuldu, yaşadı və dünəyini dəyişdi. Demək, həyatın qanunu budur, heç kəs bu günə kimi bu qanunu poza bilməyib. İnsanlar arasında bu fərq yalnız yaşamağın mənasından, məntiqindən asılıdır. Bu mənada Cahan Əliyev böyük şəxsiyyətlərdən biri kimi dünyamızda əbədiyaşarlıq qazanmış ünlü simalardan biridir.

Həzrət Əli deyir: "*Xilafət mənim gözümdə bir çarıqdan da dəyərsizdir. Mən xilafəti ona görə qəbul etdim ki, onun vasitəsilə məzлumların haqqını zalimlərdən alım*".

Həzrət Əlinin bu kəlamı canında Əli məhəbbəti, Əli sevgisi olan, ömrünü millet, vətən yolunda şamçıraq edən Cahan Əliyev ömrü boyu azğın düşmən, zalim erməni millətçiləri ilə üz-üzə duraraq xalqının haqqını tapdamağa imkan vermədi. Nəyi bacardısa onu əsirgəmədi.

Cahan Əliyev kişi ömrü yaşadı, bu kişi ömrü Cahan ömrü adlandı. O, dünyada "Cahan kişi" kimi bir ad qoymuş. Bu ad onun övladlarının, qardaş-bacılarının, qohum-əqrəbasının, el-obasının, xalqının baş ucalığına çevrildi.

Mən "Səttar oğlu", "Zülmətdə parlayan qılinc" romanlarında baş qəhrəmanların obrazlarını yaradanda Cahan kişinin şəxsiyyətini, xarakterini əsas götürmüştəm. Cahan Əliyevin şəxsində qəhrəmanımı görməyə çalışmışam.

Allahın köməyi ilə bundan sonra da yeni əsərlərimdə yaratdığını qəhrəman obrazında bu böyük şəxsiyyət bir xarakter kimi mənim yardımçı olacaq.

Bir neçə il əvvəl "Kişilər" şeirimi yazanda da Cahan kişini gözüm öünüə gətirmişdim.

Bərk ayaqda mərd dayanar, mərd durar,
Hər nə olsa geri dönməz kişilər.
Genişlikdə lovğalanıb heç zaman
Yaman günü qaçıb sinməz kişilər.

Təmənnasın bir yol dilə gətirməz,
Yamanlığı öz üstünə götürməz.
Yaxşılığı ömrü boyu itirməz
Quyu qazmaz, hiylə bilməz kişilər.

Haqq yolunda ürəyini oysalar,
İllər boyu zindanlarda qoysalar.
Nəsimi tək dərisini soysalar
Uf eyləyib bir yol dinməz kişilər.

Sinəsində dərya, tufan çağlayar,
Ürəyində min bir sirri saxlayar.
Hər bir dərdə içün-için ağlayar,
Alovlanar, yanar, sönməz kişilər.

Ruhdan düşməz aylar, illər ötsə də,
Təmkinlidir, nə əzaba yetsə də.
Bir ömürü piyadaca getsə də...
Namərd atın heç vaxt minməz, kişilər.

**Yuxusundan məhəbbatlı oyanar,
Vicdanının şəfəqinə boyanar.
Etibarın zirvəsində dayanar,
O zirvədən ölər, enməz kişilər.**

**Eldar, mərdlər namusuna bürünər,
Müdrikliyi, dəyanəti görünər.
Dost dedimi, sözü sözə hörülər,
Söz verəndə sözün danmaz kişilər.**

Cahan Əliyevi yaxından tanımaq üçün gəlin "Cahan ömrü" kitabına müraciət edək.

QƏDİM ELLƏRİMİZ

Bu gün dünyanın "Ermənistən" kimi tanıldığı bir respublika Oğuz türklerinin qədim zamanlardan bəri yaşadığı yurd yerləridir. On beşdən artıq (Göyçə, Zəngibasar, Dərəcəbək, Gərnibasar, Vedibasar, Dərələyəz, Sürməli, Ağbabə, İsmətək, Sərdarabad, Zəngəzur, Şəmsəddin, Qaraqoyunlu, Dağborçalı, Şöreyöl) Azərbaycan mahallarının üzərində yaradılmış Ermənistanda hazırda əzəli sakinlərindən, yeni türk əsilli bir nəfər də adam yaşamır. Rusyanın böyük köməyi, Fransanın, İngiltərənin yaxından dəstəyi ilə 1828-ci ildən Türkiyədən, İrandan və başqa ölkələrdən köçürürlüb gətirilən ermənilər İrəvan xanlığı ərazisində yerləşdirildi.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti 9 min kv. km ərazisini Ermənistən elan etmişdisə, Sovet hökumətinin gəlişi ilə bu ərazi ermənilərin xeyrinə üç dəfə artdı.

Ermənistən tərkibinə verilən bölgələrdən biri də Qaraqoyunlu dərəsi oldu.

Qaraqoyunlu haqda bilgi üçün "Mən burda qəribəm, yurd orda qərib" kitabından sözlər:

Göyçə mahalı ilə baş-başa duran, geniş qohumluq və dostluq əlaqələri olan Qaraqoyunlu dərəsinin bir hissəsi Sovet hakimiyyəti illərində həm də Krasnoselo (Çənmərək) rayonunun inzibati ərazisinə daxil olmuşdur.

Qaraqoyunlu dərəsi haqda qısa bilgi:

Mənşə etibarı ilə oğuz tayfalarından olan Qaraqoyunlu lar Azərbaycan türklerinin təşəkkülündə böyük rol oynamışlar.

Ağqoyunlu tayfa ittifaqının bayrağında ağ qoçun təsviri olduğu kimi Qaraqoyunluların da bayrağında qara qoçun təsviri olmuşdur.

Qaraqoyunlu tayfa ittifaqının görkəmli nümayəndələrin-dən biri olan Qara Yusif XV əsrin əvvəllərində Azərbay-canı Teymurilərdən aldı. O, 1407-ci ildə Çuxursəd ərazisində Teymurun nəvəsi Əbu Bekrin ordusunu darmadağın et-di. 1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Əbu Bekrin atası Miranşahla Qara Yusifin qoşunu döyüşə girdi və Qaraqoyunlular yenə də zəfər çaldılar. Sultan Əhməd edam edildi. Edamın səhəri günü Cəlairi hakimiyyətinə son qo-yuldu, Qaraqoyunlu dövləti yarandı. Paytaxtı Təbriz olmaq-la Azərbaycan torpaqları, Ərməniyyə, Gürcüstanın bir his-səsi, Qərbi İran, Kürdüstan, İraq Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu.

Bu dövrə Qaraqoyunlu tayfalarının coğrafiyası geniş əraziləri əhatə etdi. Göyçə mahalında və ərazi etibarilə ona yaxın olan Qaraqoyunlu dərəsində xeyli sayıda Qaraqoyunlu tayfalarından ibarət əhali yaşayırıdı. Bunlardan bir qismi Qaranlıq bölgəsinin (sonradan Martuni rayonu) Gökkənd, Adyaman kəndlərində və Basarkeçər bölgəsinin (sonradan Vardenis) Böyük və Bala Qaraqoyunlu kəndlərində, eləcə də Böyük Məzrə kəndlərində yaşamışlar. Göyçə mahalının şimal qərbində yerləşən Qaraqoyunlu mahalı qədim türklərin yaşadıqları məskənlərdən biri olmuş.

Qara Yusifin kiçik oğlu Cahan şahin dövründə onun hakimiyyəti zəiflədi. Ağqoyunlular Gürcüstanın, eləcə də indiki Ermənistanın qaraqoyunlulara tabe olan hissələrini tutdu. Göyçə ilə Qazax arasında yerləşən "Qaraqoyunlu dərəsi"ndə yaşayan əhali qaraqoyunlu dövlətinin tabeliyində olduğuna görə bu ərazini tərk etdi. Onların bir qismi Kür üstünə, bir qismi Türkiyə ərazisinə köç etdi. Kür üstündə olan Qaraqoyunlu türkləri hər il dədə-baba yurdlarının yaylaqlarına çıxır, payız düşəndə qışlağa enirdilər. Onlar XVI əsrin ortalarında köhnə yurdda daimi məskən salmağa başladılar.

Nəhayət, XVI əsrin sonları, XVII əsrin əvvəllərində yay-laqdan qışlağa qayıtmayan əhali hesabına yeni kəndlər meydana gəldi. Qaraqoyunlu dərəsinə qayıdır gələn əhali, əsasən qohum tayfalardan ibarət idi. Bəzi mənbələrə görə Qaraqoyunlu dərəsinə XVIII əsrin ortalarında Türkiyədən köç edən tayfalar da olub.

Atlas məşələr, dərin dərələr, uca dağları əhatə olunmuş Qaraqoyunlu dərəsinin camaatı əsrlər boyu heyvandarlıq, əkinçilik, bağçılıq və arıcıılıqla məşğul olmuşdur.

Türkmənçay müqaviləsindən sonra Qaraqoyunlu əhalisi də digər soydaşları kimi Çar hökumətinin və ermənilərin ciddi təzyiqi ilə üzləşmişdir. Lakin onlar həmişə torpaq uğrunda mübarizə aparmışlar. Qaraqoyunlu camaati 1896-1905-1907-1913-1915-1917-1918-1919-cu illərdə erməni işgalçıları tərəfindən hücumlara məruz qalmış, böyük tələfatlar vermişlər. 1886-cı ildə Türkiyə ərazisinə köcmüş Qaraqoyunluların eksəriyyəti geri qayıtsa da bir qismi qayıtmamışdı. Qaraqoyunlu dərəsində tanınmış şəxsiyyətlər-dən olan Həsən İsrafilzadə doğma yurda qayıda bilməmiş və qürbətin ağırlığını yazış Qaraqoyunluya göndərdiyi şir-də beşə tərənnüm etmişdi:

**Yetişdi məktubun, ey əmizadam,
Şükr olsun sağsanmış, ürəkdən şadam.
Sizlərdən xoş xəbər gözlərəm müdam,
Bizimcün ayrılıq bir sitəm oldu.**

**İtirdik "Murğuz"un buz bulağı,
"Cantəpə" yaylaşın quzqulağını.
Söylə kimdən alım yurd sorağıını?
Şirin xəyal indi son tikəm oldu.**

1918-ci ilin sonlarına yaxın "Çayqarışan" istiqamətindən hücum edən daşnak qoşunun qabağı Polad kəndi yaxınlığında kəsilmiş və ermənilər əraziyə daxil ola bilməmişlər. Lakin böyük dövlətlərdən güc alan erməni nizami ordusu 1919-cu ilin yazında Qaraqoyunlu dərəsinin və Göycə mahalının əhalisini ağır itkilər nəticəsində didərgin salmış, yurd-yuvasını dağıdıb, var-dövlətini talmışdır.

Qaraqoyunlu dərəsi irili-xirdalı 35 kənddən ibarət olub: Gökənd, Çaykənd, Cıvıxlı, Əmirxeyir, Bəryabad, Yanıqpəyə, Qaraqaya, Salah, Goyerçin, Polad, Alaçıqqaya, Haqqıxlı, Ağkilsə, Mirteyl.

XX əsrin əvvəllərində erməni işgalçuları tərəfindən dağlıb ləğv edilmiş kəndlər: Çatal Çınqıl, Xalikənd, Şahmurad, Abbas dərəsi (XIII əsr mənbələrində adı çəkilib), Aslan, Baltaçay, Bostan tala, Bəxtiyar, Xərrətgah, Curasdan, Çəpər qırılan, Cantəpə, Tərsəçay, Güneytəpə, Göytala, Qədirdamı, Ağtalaq, Adatəpə, Aralıq qoyun, Armudlu, Balta dərəsi.

Qaraqoyunlu dərəsində el qəhri çəkən ağsaqqallar, vəzifə sahibləri və elm adamları çox olub. Onlardan biri də mahalın tanınmış adamlarından olan Mahmud Kovxa (Mahmud Daşdəmir oğlu Tağıyev, 1856-1912) olub. Xalq adamı kimi elin-obanın təsibini saxlayıb. 1919-cu ildə ermənilər onun başdaşına 17 gülə vurmuşlar. 1911-ci ildə səhhətinə görə işdən çıxan Mahmud Kovxanın yerinə Çaykənddən olan Hasanxan oğlu Mehralı seçilmişdir.

Mehralı Kovxa da (1878) milli ruhlu şəxs olub. Toxulcalı Cığal Həsəni və Topal Orucu məhv etmək məqsədi ilə Çar hökuməti 400 nəfərlik soldat göndərir. Həmin vaxt Mehralı Kovxa böyük risqə gedərək baş verəcək bu əhvalatı qabaqcadan Cığal Həsənə çatdırır. Hasanxan oğlu Mehralı 1933-cü ildə Tovuzun Bozalqanlı kəndində vəfat edib.

ÇƏNMƏRƏK-KRASNOSELO RAYONU

Ermənistanda Sovet hakimiyyətinin ilk illerində Krasnoselonun ətraf kəndləri inzibati cəhətdən rayon kimi Dilicanə tabe edilmişdir. Bu vaxt Krasnoselo yarımrəyon funksiyası daşıımışdır.

1937-ci ilin 31 dekabrında Göycə mahalının Cil, Ardanış, Şorca, Ağbulaq, Toxluca, Qaraqoyunlu dərəsinin Cıvıxlı, Gökənd, Çaykənd, Bəryabad, Əmirxeyir, Qaraqaya, Yanıqpəyə azərbaycanlı kəndləri və Krasnoselo (rus kəndi), Yuxarı Çənmərək, Aşağı Çənmərək, Təzə Başkənd, Orconikidze, Ttucur (Qoturbulaq), Martuni və Gədəbəy ərazisində yerləşən, 1992-ci ildə Azərbaycan ordusu tərəfindən dağıdılan Köhnə Başkənd (erməni kəndləri) daxil olmaqla Krasnoselo rayonu yaradılmışdır.

697 kv. kilometr sahəsi və 27 min nəfər əhalisi olan yeni yaradılmış rayon 13 kənd Soveti və 20 yaşayış məntəqəsini birləşdirmişdir. Əhalisinin 78 faizi azəri türkləri olduğuna görə rayonda vəzifələrə əsasən milliyyətcə Azərbaycan türkləri qoyulmuşdur. Əlbəttə, bütün bunlar, ilk növbədə gözdən pərdə asmaq üçün bir hiylə idi. Bir qədərdən sonra erməni məkri, erməni millətçiləri açıq şəkildə özünü göstərməyə başladı.

Rayon təşkil olunanda rayon partiya komitəsinin birinci katibi vəzifəsinə Cümşüd Həsənov adlı qabiliyyətli bir azərbaycanlı təyin edilib. Rayon prokuroru vəzifəsini isə Meğridən olan Manaf Babayev icra edib. Böyük Vətən müharibəsi başlanmadan əvvəl birinci katib vəzifəsi ermənilərə verilib. Azərbaycanlı əhalisinin təzyiqi ilə 1953-cü ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə Cümşüd Sultanov təyin edilib. Millətini ürəkdən



**Manaf BABAYEV,
prokuror**

sevən C.Sultanov azərbaycanlı kəndlərinin sosial inkişafına böyük qayğı göstərib, bu kəndlərə endirilmiş donuzçuluq planını ləğv etməyə müvəffəq olub.

Həyat yoldaşı erməni qadını olduğuna görə həmişə peşmançılıq hissi keçirdiyini etiraf edib. Erməni qadınından olan uşaqları sonradan Cümşüd Sultanova xəyanət etmişlər.

Cümşüd Sultanovdan sonra Krasnoselo Rayon Partiya

Komitəsinin birinci katibi vəzifəsinə Yunis Qəhrəman oğlu Rzayev seçilib.

Yunis Rzayev 1924-cü ilin mart ayının 2-də Göyçə mahalının Şışqaya kəndində anadan olub. 1943-46-ci illərdə ordu sıralarında xidmət edib. Azərbaycan Dövlət Universitetini, Bakı Ali Partiya məktəbini, Moskva Ali partiya məktəbini bitirib.

1953-cü ildən Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi, 1962-ci ildən Martuni (Gözəldərə-Qaranlıq) Rayon Kolxoz-Sovxoz İstehsalat idarəsində Partiya təşkilatçısı, 1963-cü ildən Basarkeçər Rayon Kolxoz-Sovxoz İstehsalat idarəsi Partiya Komitəsinin birinci katibi, 1965-ci ildən Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-ci ildən Ermənistən Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini işləmişdir.

Erməni təzyiqi ilə hər gün, hər saat üz-üzə qalan Yunis Rzayev 1970-ci ildə Azərbaycana köçmüş, əvvəlcə Şamaxı

Rayon Partiya Komitəsinin birinci katibi, sonra isə Respublikə Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan xalqının yetişdirdiyi böyük dövlət xadimlərindən biri olan Yunis Rzayev 1985-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.

Yunis Rzayevdən sonra Krasnoselo rayonunun birinci katibi vəzifəsinə **Əli Ələsgər oğlu Həsənov** seçilmişdir.

Əli Həsənov 1920-ci ildə Göyçə mahalının (Martuni-Qaranlıq rayonu) Mədinə kəndində anadan olub. 1942-ci ildə Sovet Ordusu sıralarına yola düşüb, müharibə cəbhələrində ağır yaralanıb.

Moskvada ali partiya məktəbini bitirib. Rayon partiya komitəsində təlimatçı, şöbə müdürü işləyib və "Sovet Ermənistən" qəzetində məsul vəzifələrdə çalışıb. 1960-ci ildən 1969-cu ilədək Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi, 1969-cu ildən 1971-ci ilə kimi Ermənistən KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.

Qeyd etmək lazımdır ki, Əli Həsənov Krasnoselonun tərixində uzunmüddətli (9 il) katib işləyən yeganə şəxs olub.

1971-ci ildə Bakıya köçmüş və Azərbaycan SSR xalq Nəzarəti Komitəsində şöbə müdirinin müavini və şöbənin müdürü işləmişdir. Ə.Həsənov bacarığı, cəsarəti, savadı, dünyagörüşü etibarı ilə respublikada ən tanınmış rəhbər kadrlardan biri olmuşdur.

Ə. Həsənov 1977-ci ildə vəfat etmişdir.

1969-cu ildən etibarən Basarkeçər və Krasnoselo rayonlarına birinci katib vəzifəsinə erməni millətindən olan kadrular təyin edilib.

Krasnoselo rayonunun Azərbaycan türkləri 1988-ci ilin noyabr ayında erməni faşizminin tördədiyi mənəvi və fiziki soy-

qırımı nəticəsində öz yurd-yuvalarını tərk edib Azərbaycana üz tutdular. Bundan bir qədər sonra Ermənistən hökuməti kəndlərimizin adlarını rəsmi qaydada dəyişdirdilər.

Krasnoselo qəsəbəsi - Çambarak (əslində Çənmərək)

Ağbulaq - Axperik

Toxluca - Draxtik

Gölkənd - Ayqut

Çaykənd - Daqrabak

Əmirxeyir - Kalavan

Bəryabad - Baqerat

Qaraqaya - Dzoravank

Yanıqpəyə (Meşəkənd) - Antaraqet

ƏMİRXEYİR

Krasnoselo (Çənmərək) rayonunun ən səfali guşələrindən birində yerləşən Əmirxeyir kəndi Qaraqoyunlu dərəsinin şanlı-şöhrətli kəndlərindən biridir. Əmirxeyir yaşıl meşələrin qoynunda, "Cantəpə" dağının qərbində füsunkar bir ərazidə salınmışdı. "Çalmalı" dağrı ilə "Murğuz" dağları arasında, Yanıqpəyə kəndinin şərqində yerləşən bu kənd qədim türklerin yaşayış yerlərindən biri olub. Yüz illərlə Əmirxeyirin üstü dağlar Qazax mahalının bir sıra kəndlərinin yaylaq yeri olmuşdur. Kəsəmən camaati uzun illər "Soyuqbulaq yaylağı"na çıxmışdır. Qaçaq Kərəmlə İsrafil ağanın uşaqlığı bu dağlarda keçmişdir. Əvvəlcə dost, sonra isə düşmən kimi tanınan bu ığid kişiləri qoynuna alan yenə bu yerlər olub.

Üzü Dədə Qorquddan bu yana Əmirxeyir obası sazımızın-sözümüzün qaynaqlarını özündə ehtiva etmişdir.

**Qorqud Dədə soy soyluyub Ayğırda,
Qopuz tutub, boy boyluyub Ayğırda.**

**Salur Qazan oy oyluyub Ayğırda
Qaraca çoban burda sapand tutubdu!
"Qılınc qaya" o sapandan qopubdu.**

"Soyuqbulaq yaylağı"nı, eləcə də "Şahdağ" silsiləsini gəzdiyi dövrlərdə İsrafil ağa Sayıl təxəllüsü ilə bir sıra şeirlər yazmışdır. Onun 1905-ci ildə yazdığı "Dağlar" rədflili qoşması daha səciyyəvidir.

**Düşəndə "Xan daş"a qalxmaq istərdim,
Enəndə "Tərs çay"a yarı göstərdim.
Bir zaman qoynunda köhlən bəslərdim,
Yada düşər o çağların, a dağlar.**

Bir yanın "Top gəzdək", "Baliqli çayı",
Bir yanın "Yal yolу", "Dəniz güneyi"...
Duman qalxa bir kəseydi areyi,
Bağlanıbdı o yolların, a dağlar!

"Soyuqbulaq" kənd yerinin çiçəyi,
Sərxoş gəzir gözəllərin göyçəyi.
"Gözəldərə" Toxlucanın gəzdəyi,
Kimə qaldı yadigarın, a dağlar?

Əmirxeyirin ümumi sahəsi 25 kvadrat kilometr, əhalisi 1897-ci ildə 161 nəfər, 1919-cu ildə 151 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-ci ildə 216 nəfər, 1931-ci ildə 250 nəfər, 1939-cu ildə 295 nəfər, 1970-ci ildə 715 nəfər, 1979-cu ildə 714 nəfər, 1987-ci ildə 500 nəfər olmuşdur. Əmirxeyir Qazax-Krasnoselo (Çənmərək) yolunun 7 kilometrliyində yerləşir. "Şahdağ" silsiləsinin gözəli sayılan "Soyuqbulaq" yaylağının bir tərəfi Göyçə gölü, bir tərəfi isə atlas meşələr olub. Əmirxeyirdən Göyçənin Toxlucu kəndinə kəsə dağ yolu işləyirdi. İqtisadiyyatında heyvandarlıq, əkinçilik və bağçılıq aparıcı sahələr sayılırdı. Ariçılığa və bağçılığa geniş fikir verilmişdir. Meşələrində çoxlu cir meyvələr, o cümlədən kol armudu bitərdi.

Bağlı-bağlı, ballı-qaymaqlı Əmirxeyir kəndi müdrik ağsaqqalları, əren igidləri ilə də seçilmişdir. XX əsrin ikinci yarısından etibarən bu yaşayış məntəqəsi Krasnoselo rayonunda alimlər kəndi kimi tanınmışdır. Əhalisinin sayına görə alim yetişdirməkdə Əmirxeyir qabaqcıl yaşayış məntəqələri sırasında olub. Hər 20 nəfərə 1 nəfər alim düşündü.

Kəndin yetirmələrindən 6 nəfəri elmlər doktorudur: Əməkdar elm xadimi, professor Həmid Əliyev, filologiya elmləri doktoru, professor Qara Namazov, professor Rəşid

Əliyev, filologiya elmləri doktoru Abbas Səmədov, tibb elmləri doktoru, professor Sabir Əliyev, fizika-riyaziyyat elmləri doktoru Təhmasib Əliyev.

Əmirxeyir kəndi rayon mərkəzindən 32 kilometr aralıda yerləşmişdir.

Əmirxeyir təsərrüfatının iqtisadiyyatı bütövlükdə Bəryabada da aiddir. Bəryabad kəndi Əmirxeyir sovxozenə birleşmişdi.

Əmirxeyir camaati 1988-ci ilin noyabrında Qərbi Azərbaycanda yaşayan digər soydaşları kimi erməni silahlı birləşmələri tərəfindən doğma torpaqdan zorla çıxarılib.

TAYFALAR

Ta qədimdən bəri türkər tayfa şəklində müəyyən ərazi-lərdə yaşamış və mənsub olduqları tayfanın varisləri kimi bu adları nəsildən-nəslə ötürmüşlər. Bir tayfanın şaxələnmiş qolları bəzən ayrı-ayrı yerlərdə özlərinə yaşayış məskəni seçmiş, münbit torpaqlarda, əlverişli iqlim şəraiti olan ərazilərdə daimi məskən salmışlar. Get-gedə belə yaşayış məntəqələrinə ayrı-ayrı tayfaların da köç etməsi başlamış və bir kənd, yaxud bir oba bir neçə tayfanın birgə yaşayış yerinə çevrilmişdir.

Bu mənada, yəni qədim türk tayfalarının adət-ənənələrini əsrlər boyu özündə yaşatmaq baxımından Qaraqoyunlu dərəsindəki kəndlərin camaati xüsusilə seçilir və diqqəti cəlb edir. Qaraqoyunlu dərəsində yerləşən kəndlərdəki tayfaların qolları bəzən bir neçə kənddə eyni tayfanın adını daşıyır.

Söhbət açacağımız Əmirxeyir kəndi ilə Bəryabad kəndləri arasında tarixlərdən bəri yaşınan qohumluq əlaqəsinə, xeyir və şər mərasimlərinin bərabər olmasına görə hər iki kəndin arasında ayrı-seçkilik olmayıb. Onlar od-gor qonşusu kimi daim ünsiyyətdə olmuşlar. Əmirxeyir deyəndə Bəryabad, Bəryabad deyəndə Əmirxeyir anlamı yaşılmışdır. Bu kəndlərdəki tayfa adlarına bəzən Çaykənd, Gölkənd və başqa kəndlərdə də rast gəlmək olurdu. Çünkü qardaşlardan biri Çaykənd; digəri isə Əmirxeyirdə, yaxud Bəryabadda məskunlaşlığı təqdirdə eyni tayfa adlarını daşıyırlılar. Əmirxeyir kəndindəki tayfaların adlarını qeyd etmək yerinə düşərdi:

"Sarılar", "Cüyürlülər", "Qacılär", "Polular", "Qələndərli", "Asdanalılar", "Göyüşdər", "Mollayaqublu", "Dümələ-

lər", "Tollar", "Hacısuflu", "Hasanalı uşağı", "Qarasaqqalı", "Şəmilli", "Usta Aħħar", "Əfəndilər", "Mansırlı" və s.

Bu tayfalar arasında nüfuzlu ağsaqqalları, əren igidləri, görkəmli elm adamları ilə sayılıb-seçilən bir tayfa da vardır -"Mustafalı" tayfası!



"MUSTAFALI" TAYFASI

Bu tayfanın ulu əcdadlarından olan Avıl bəy Qazax mahalından olub. Avıl bəyin övladının adı Xıdır olub.

Xıdırdan törəyənlər:

Cəlil, Qayıb, Qasım, Hasanalı, Mirzə.

Mirzədən törəyənlər:

Hacı Usuf, Hacı Məlik, Hacı Qurban, Mustafa.

Mustafadan törəyənlər:

Tapdıq, Məşədi Kərbəlayı, Avıl ağa, Məşədi Ələkbər, Məmməd, Hümbət, Fəs Ali, bacıları Bani, Yetər, Pərzad, Telli.

Məşədi Kərbəlayı Avıl ağadan törəyənlər:

Sarı, Həsən (Korus), Əkbər, Abbas, Xatın.

Bu tayfanın aqsaaqqalı çox qoçaq və mərd olan Mustafa Mirzə oğlu oğlanları ilə birlikdə Gədəbəyin Daryurd (Arxaşan) kəndində yaşamışdır. Sonradan o, Gədəbəyin İvanovka kəndi yaxınlığında Şoraxda yerləşir, məskən salır. Bir qədər sonra Məşədi Kərbəlayı Avıl ağa Arabaçı yaxınlığında yaylaq yerləri alır. Ona mənsub olan bu yaylaq yerləri "Avıl yalı", "Meşəli yurd", "Seyid dərəsi", "Buğa boyunu", "Böyük güney", "Gen dərə" adı ilə tanınır. Həmin ərazidə olan "Avıl bulağı" bu gün də həmin adı daşıyır.

Məşədi Kərbəlayı Avıl 1885-ci ildə Tovuz rayonunun Şamlıx kəndi ilə Atbulaq arasında olan Zəyəm çay körpüsünü salıb. Bu körpüyə Məşədi Avıl və ya Çanaxçı köpüsü demişlər. Köpünün qalıqları indi də durmaqdadır.

Çar hökuməti XIX əsrin ortalarından başlayaraq rusları sürgün adı altında Qafqaza köçürərkən həmin ərazidə İvanovka, Saratovka adlı malakan kəndləri salınır. Bu dövrdə Çar hökuməti köçürüyü əhalini hərtərəfli qoruyub saxlaysırmış, onlara xüsusü qayğı gösterirdi. Baş verən hər hansı ha-

disə zamanı, xüsusilə malakanlarla yaranan insident vaxtı hökumət Azərbaycan türklərini ağır hökmərlə cəzalandırırdı. Belə bir vəziyyətdə Avıl ağanın həyatında bədbəxt hadisə baş verir. Malakanlarla onların arasmda dava düşür, Avıl ağanın oğlu malakanlardan bir nəfər adam öldürü-

Mustafa ağanın böyük oğlu Tapdıq çox varlı və səxənli adam olub. Onun qızı Dostu xanım Ali kişinin həyat yoldaşı olub. Cahan Əliyevin anası Saçlı xanım Ali kişinin qızı idi.

Mustafa ağanın oğlu Tapdıq hər il yüzlərlə mal-qaranı bazara satışa çıxararmış. Bu qədər heyvanın satışını Tiflis bazarında Ali kişi təşkil edərmiş. Heyvan alış-verişində Ali kişinin böyük təcrübəsi olmuşdur.

Tapdıq kişinin çoxlu dostu olub. Bu dostlardan biri də Xinnalı Allahyar bəy olub. Allahyar bəy dövrünün tanınmış şəxsiyyətlərindən biri kimi ad-san sahibi idi. O, Romanovlar sülaləsinin taxt-tacının 300 illik yubileyinə dəvət almış barmaqla sayılıcaq həmyerlilərimizdən biri idi.

Allahyar bəy yaylaqda oğluna toy eləyirini. Toya hər tərəfdən çox hörmətli adamlar dəvət olunmuşdu. Toy gedirdi, ancaq Allahyar boy çox narahat görünürdü. Onun bu narahatlığı qonaqların diqqətindən yayınmamışdı. Kimsə soruşanda ki, "narahatsınız, nə olub?". O demişdi ki, kişi gəlib çıxmadi... Görəsən bəy, kişi -deyə kimi nəzərdə tuturdu? Qonaqlar bir-birinə baxıb xisildaşırdılar. Bir qədər sonra "Tapdıq kişi gəldi" deyə Allahyar bəyə xəbər verdilər. Xalça-xalıdan qurulmuş alaçıq böyük toyxananı xatırladırdı. Alaçığın girəcəyində Allahyar bəy hörmətlə qonağını qarşıladı. Bu adam Mustafa ağanın oğlu Tapdıq idi. Məclisdə onu tanıyanlar da var idi, tanımayanlar da. Həmin dövrdə şöhrəti bütün Qafqaza yayılmış əvəzsiz sənətkarlar Dədə Ələsgərin şeyyidləri Aşıq Nəcəflə Aşıq Əsəd məclisi aparırdılar. Bu aşıqların böyük pərestişkarları olan Tapdıq

cibindən bir kisə qızıl çıxarıb aşıqlara nəmər üçün nəzərdə tutulmuş gümüş məcməyiyyət atdı. Məclis üzvlərinin diqqəti altında keçib ona məxsus yerdə əyləşdi. Bu söhbət uzun müddət hər tərəfdə danışılırdı.

Ağsaqqalların dediyinə görə bu tayfanın Tovuz rayonun Quşçu və "Avlibəyli" kəndləri ilə qohumluq əlaqələri olmuşdur.

Kərbəlayı Avılın övladları XIX əsrin sonlarına yaxın yaşayış məskəni kimi Qaraqoyunu dərəsini seçmiş və təbiəti etibarı ilə ən gözəl kəndlərdən biri olan Əmirxeyir kəndində məskunlaşmışlar.

Pahid, fistiq, göyrüş, qayın, vələs, cökə ağaclarının çoxluq etdiyi zümrüd meşələrin qoynunda yaşamaq bir neçə xüsusiyətinə görə seçilirdi. Əvvəla, Əmirxeyirin örüşü heyvandarlıq üçün çox sərfeli idi. Geniş və bərəkətli otaraqlar, axarlı-baxarlı biçənəklər, aləmə səs salan yaylaqlar, baldırğanlı dərələr, buz sulu bulaqlar insanı valeh edirdi. Həm də Əmirxeyirdən Göyçəyə, Dəniz güneyinə (Göyçə gölünün sahili), "Soyuqbulaq" silsiləsinə, eyni zamanda da Dilican, Qazax istiqamətinə çıxmak üçün yaxşı imkan olmuşdur.

Tapdığın kiçik qardaşı Kərbəlayı Avılın Sarı, Həsən (Korus), Əkbər və Abbas adlı dörd oğlu və Xatın adlı bir qızı olmuşdur.

Sarı kişinin həyat yoldaşı Əzət xanım Yaqublu bəylərinin nəslindəndir.

Sarının övladları:

Kərəm, Paşa, Şəmşəd, İbrahim (ona Dəli İbrahim də deyiblər), Sayad, Məşədi, Mehdi (1941-1945-ci il Rusiya-Almaniya müharibəsində həlak olub), Navat, Tavat, Zərnisan.

Sarınnın nəvələri:

Paşanın övladları:

Əziz, Şükür, Gülzə, Kövsər, Savat, Qəmər, Pürzə.

Şəmşədin övladları:

Nəriman, Müzəffər, Qəzənfər, Səfər, Mehdi, Əbi, Minaya, Tərxanım, Aybəniz.

İbrahimin övladları:

Zərifə, Qəribə.

Sayadın övladları:

Binnət, İsmayıll, Cəbrayıl, Tərlan, Dilbər, Kifayət, Əzət, Bəsdi, Tamam, Gözəl.

Məşədinin övladları:

Məhəmməd, Hümbət, Sədaqət, Söhrət, Mərfət, Qüdrət.

Korusun (Həsən) övladları:

Əhməd, Qədim, Səməd, Qasim, Həcər, Əсли.

Korusun (Həsən) nəvələri:

Əhmədin övladları:

Yafəs, Həsən, Hüseyn, Samaya, Minaya, Bəsti.

Qədimin övladları:

Nağı, Sitarə, Sürəyya, Tamara.

Səmədin övladları:

Arif (xan), Məcid, Qəhrəman, Xanım, Şəhla, Qüdrət, Gövhər, Gullər, Dilbər, Səlmi, Tamaşa.

Qasının övladları:

Nizami, Dilarə, Günəş.

Gülşənin övladları:

Məcid, Nəcəf, Əmrullah, Kamil, Qafar, Darvin, Ağamalı, Gülistan, Gularə, Gülpəri.

Sarıqızın övladları:

Bax: Şəmşədin övladları.

Cavahirin övladları:

Sona, Ağqız, Sitarə.

Qaraqızın övladları:

**Xudayət, Sərdar, Eldar, Elbəyi, Hidayət, Səfxan,
Əskinaz, Firəngiz, Urqiyə, Validə.**

Abbasın övladları:

Məmməd, Tapdıq, Mələk, Ağqız, Yaxşı.

Abbasın nəvələri:

Məmmədin övladları:

Təhmasib, Sahib, Qurban, Hüseyn.

Tapdığın övladları:

Tural, Abbas, Toğrul.

ƏKBƏR AVİL OĞLU



Əkbər AVİL oğlu



Saçlı XANIM

Əkbər Avıl oğlu 1879-cu ildə anadan olub. Uşaqlıq illərində molla məktəbində dini təhsil almışdır. Ərəb və fars dillərində mükəmməl yazıb-oxumağı öyrənmişdir. O, Qaraqoyunlu bölgəsində Qurani Kərimin ən gözəl oxucularından biri kimi tanınmışdır.

Əkbər Avıl oğlu keçən əsrin əvvəllərində dövrünün hörmətli şəxslərindən olan Ali kişinin qızı Saçlı xanımla (1892-1976) ailə həyatı qurmuş, ömrünün sonuna kimi xoşbəxt yaşamışdır.

Saçlı xanım da əsl-nəcabətli, xanım-xatın, hörmət-izzət sahibi kimi tanınan bir qadın olmuşdur. Onun xeyirxahlığı, açıq süfrəli, qonağa-qaraya, qohum-qonşuya hörməticil olması, xüsusilə oğlu Cahan Əliyevə daim düzgün yol göstərməsi bu gün də Əmirxeyir camaatının dilindən düşmür.

Əkbər kişi 1918-ci ildə erməni silahlı qüvvələrinə qarşı Çubuqlu-Soyuqbulaq, Təkağac, Dəniz güneyi (Göyçə gölünən şimal sahili "Dəniz güneyi" adlanmışdır.

red.E.İ.), Polad döyüşlərində iştirak etmiş və həmin vuruşmalardan birində yaralanmışdır.

Əmirxeyirdə, eləcə də Qaraqoyunlu dərəsində açıqsüfəli, xeyirxah bir qohum, qonşu kimi tanınan Əkbər kişinin səkkiz övladı olmuşdur.

Əkbər kişi 1956-cı ildə vəfat etmişdir. Məzəri Əmirxeyir kəndinin qəbiristanlığındaadır.

Əkbərin övladları:

Cahan, Mahmud, Avil, Aslan, Gülsən, Sarıqız, Cavahir, Qaraqız.

Əkbərin nəvələri:

Cahanın övladları:

Mustafa, Sabir, Nəzifə.

Mahmudun övladları:

Aydın, Əli, Rəfiqə, Şəfiqə, Dilşad, Dilarə, Dilbazi, Lətafət, Mətanət.

Avılın övladları:

Ramiz, Natiq, Faiq, Məlahət, Mahirə, Sədaqət.

Aslanın övladları:

Əkbər, Rövşən, Rauf, Flora, Səfurə.

Mustafalı tayfasının sonuncu ən görkəmlı nümayəndələrindən olan Cahan Əkbər oğlu Əliyev həm bu tayfaya, həm doğulduğu kəndə, həm də xalqına başucalığı gətirən şəxsiyyət olmuşdur.

CAHANA BİR CAHAN GÖLDİ



1909-cu ildə Əmirxeyir kəndində mayası halallıqla tutulmuş Əkbər ata ilə Saçlı ananın ailəsində dünyaya bir oğlan uşağı gəldi. Adını Cahan qoyular. Qohum-qonşu, dost-tanış Əkbər kişiyə göz aydınlığı verdi. Bu gözaydınlığı vaxtı el ağ-saqqallarından biri sevinclə bir söz işlətdi:

– "Cahana bir cahan gəldi!"

Cahana gəlmış körpə Cahan bir müddət heç kəsdən fərqlənmədi. O da körpə uşaqlardan biri kimi sevilir, əzizlənirdi. Günlər aylara, aylar illərə çevrildikcə körpə Cahan hamının istəklisine çevrilirdi. İstiqanlılığı, şirinliyi, dadlı-duzlu deyimləri ilə diqqəti cəlb edirdi. Bəzən böyük adamlara məxsus hərəkətləri, ciddi təbiəti uşaq sadəlövhəyinə qarışib onu tay-tuşlarından fərqləndirirdi.

Dörd yaşında olanda Cahan böyüklerin söhbətinə diqqətlə qulaq asır, sonra aramsız suallar yağıdırırdı. Bir dəfə Əkbər kişi demişdi ki, bu uşaq bir günün içində bir dünyalıq şey öyrənmək istəyir. O qədər sual verir ki, daha demə...

Ancaq Əkbər kişi də, Saçlı ana da bilirdilər ki, bu uşaq bacarıqlı, düşüncəli uşaqdı. Deyirdilər ki, tay-tuşlarından xeyli dərəcədə fərqlənir.

Cahan 5-6 yaşında olarkən tay-tuşları arasında uca boy-buxunu, zirəkliyi, dikbaşlığı, qorxmazlığı, eyni zamanda dərin düşüncəsi, ağılı-kamalı ilə seçilirdi.

Hələ uşaq ikən mərhəməti, səxavəti ilə də diqqəti cəlb eləmişdir. Bir dəfə kəndin içində uşaqlarla oynadığı zaman

bir dilençiyə rast gəlir. Ondan soruşur ki, yuxarı mehəllədə olubsan? Dilençi deyir ki, yox, olmamışam. Cahan 45-50 yaşlarında olan çolaq kişini evlərinə aparıb anasından yağı, pendir, qurud alıb ona verir və yenə əvvəlki yerinə gətirir.

Cahan 18-20 yaşlarına çatanda şümşad boylu, pəhləvan cüssəli bir igidi xatırladırırdı. Arxasında getdiyi hərhənsi bir işi yerinə yetirməyincə geri dönməzdi. O, ilk dəfə əmək fəaliyyətinə 1929-cu ildə qonşu Qaraqayada kənd Sovetinin katibi vəzifəsində başlamışdır. Sovetin katibliyi gənc Cahanın bacarığını, qabiliyyətini özündə əks etdirən bir güzgü rolunu oynadı. Geniş ictimaiyyətin diqqətini cəlb etdi.

O, 1930-cu ildə Əmirxeyir kolxozunda mühasibliyə keçmiş, həmin ilin dekabrında ordu sıralarında qulluq etmişdir. Əsgərlik illərini müvəffəqiyyətlə başa vuran Cahan ordu-dan tərxis olunduqdan sonra doğma vətənə qayıtmışdır. Artıq bu dövrde gənc Cahan daha da yetkinləşmiş, dünyagörüşü dəyişmiş, milli dəyərləri qorumağa layiq bir kadr kimi yetişmiş, əhali arasında Cahan Əliyev fenomeni formalaşmışdı. 1934-cü ildə yenidən o, Əmirxeyir kolxozuna mühasib təyin edilir. Bir il bu sahədə çalışıldıqdan sonra həmin kolxozun sədri vəzifəsinə seçilmişdir. Əmirxeyir kolxozuna ardıcıl olaraq səkkiz il rəhbərlik edən, bacarıqlı təsərrüfat komandiri kimi tamnan Cahan Əliyev 1943-cü ildə Krasnoselo rayonunun Cil kəndinə kolxoz sədri göndərilir. Bacarıq və qabiliyyət burada da öz gözəl bəhrəsini verir, təsərrüfatda böyük dönüş yaranır, kolxozun iqtisadiyyatı yüksəlir. Bu yüksəlişə Cahan Əliyev bir il ərzində nail olur. 1944-cü ildə o, Krasnoselo Rayon İcraiyyə Komitəsinə sədr müavini və torpaq şöbə müdürü vəzifəsinə irəli çəkilir, eyni zamanda bir il sədr vəzifəsini icra edir. Həmin dövrdən 1948-ci ilə kimi bu vəzifədə çalışdığı müddətdə erməni xəyanəti ilə üzboüz qalır.

ERMƏNİ BURULĞANINDA İLK DƏFƏ

Kollektivləşmə kəndlərdə ləng gedirdi. Camaat kolxoza girməkdən ehtiyatlanır, gələcəkdə nələr baş verəcəyini bilmirdi. Vəziyyətin bu yöndə inkişaf etməsi erməni millətçilərinin əlinə yeni imkanlar verirdi. Onlar kolxoza yazılımayan azərbaycanlıların həbsinə qərar verirdilər. Demək olar ki, hər gün neçə-neçə günahsız Azərbaycan türkü erməni bəhanəsi ilə "kulak" adı altında həbs olunurdu.

Cahan Əliyev Əmirxeyir kolxozuna hesabdar təyin olunanın bir il sonra kolxoz sədri seçildi. Cəmi bir neçə ay idki, bu vəzifədə çalışırdı. Günlərin birində kəndə xəbər yıldı ki, NKVD Məhərrəm Şərif oğlu ilə Əhməd Həşim oğlunu aparıb. İki-üç gündən sonra kolxoz sədrini və partiya təşkilat katibini Dilicanə çağırıldılar. Həmin dövrdə Ağamalı kişi Ali sovetin üzvü idi. O da kənd rəhbərləri ilə birlikdə Dilicanə getdi. Onlar NKVD-nin qərargahına çatıb, qəbul otağında qeydiyyata düşdülər. Bir qədərdən sonra onları sədrin kabinetinə dəvət etdilər. Büyük zal otağını xatırladan kabinetin yuxarı başında qoyulmuş masanın arxasında mülki paltarda 40-45 yaşlarında domba gözlü, qara saçlı bir adam oturmuşdu. Divarın dibi uzunu stullar düzülmüşdü.

– Keçin oturun, -deyə həmin adam əlinin işaretisi ilə stulları göstərdi. Cahangil keçib stullarda əyləşdilər.

Əmirxeyir kolxozunun sədri kimdir, -deyə həmin adam soruşdu.

Cahan Əliyev ayağa qalxıb özünü və yoldaşlarını təqdim etdi. Üç-dörd dəqiqə sonra iki nəfər orta yaşılı adam içəri girdi, onlardan biri əlindəki qovluğun müdürü stolunun üstünə qoyduqdan sonra keçib əyləşdilər. Müdir özünü təqdim etdi:

– Mən NKVD-nin şöbə müdürüyəm. Adım Stepan, soyadım isə Mehrabyandır. Özüm Dilicanın Çarxaş kəndində-

nəm, Əmirxeyir kəndini də yaxşı tanıyıram, başqa kəndləri də. Siz mənə düzgün cavab verməlisiniz, ona görə ki, Sovet hökumətində rəhbər vəzifə tutursunuz. Həm də siz bizi bu işdə yaxından kömək göstərməlisiniz. Bildiyiniz kimi, hazırkı zamanda Sovet hökumətini istəməyənlər hələ çoxdur. Biz gərək onlara imkan verməyək ki, geniş ayaq açsınlar. Hələ də kollektiv təsərrüfatdan yayanlar, əks təbliğat aparanlar, kolxozda işləməkdən boyun qaçıranlar az deyil. Biz əl-ələ verib mülkədar qalıqlarını, xalq düşmənlərini aradan çıxarmayıq. Belə ünsürlər isə türk kəndlərində çoxluq təşkil edir.

Bu söz gənc kolxoz sədrinin xoşuna gəlmədi. O, daxildən gələn bir soyuqqanlıqla dilləndi:

– Yoldaş Mehrabyan, belə adamlar artıq yox dərəcəsinə dədir. O ki qaldı onların sayının türk kəndlərində çox olmasına sizə düzgün çatdırmayıblar.

– Oturun, -deyə Mehrabyan səsini ucaltdı. - Siz cavansınız, hələ belə şeyləri dərindən dərk etmirsiniz. İndi deyəcəksiniz sizin kənddən bura gətirilən adamlar çox təmiz adamlardır!.. Söhbət Məhərrəm Şərif oğlundan və Əhməd Həşim oğlundan gedir!

Cahan ayağa qalxdı:

- Mən yaxşı başa düşmədim.
- Necə yəni başa düşmədiniz, məgər həmin adamların kimliyini, nəçiliyini siz bilmirsiniz?
- Bilirəm, onlar kolxozun üzvləridir və həmişə də təsərrüfatda çalışırlar.

- Onların əmək günləri nə qədərdir?
- İki yüz yetmiş əmək günü Məhərrəmin, iki yüz əlli əmək günü də Əhmədin olub.

Mehrabyan od almış adam kimi göyə sıçradı:

- Demək biz onları yalandan həbs etmişik?! Demək sizin özünüzün NKVD-nin gördüyü tədbirlərə şübhəniz var...

– Belə demək olmaz, mənim heç bir şübhəm yoxdur. Ancaq mən kəndin rəhbəri kimi sizə həqiqəti deyirəm. Siz də bizi inanmalısınız. Ola bilsin ki, size bu adamlar haqda düzgün məlumat verməyi blər. Əgər bizi inanmasanız həmin adamların əmək günlərini yoxlada bilərsiniz.

– Yoxladarıq! Sizin özünüzün də məsələnizə baxmaq lazımdır! -deyə Mehrabyan Cahan Əliyevi hədələdi.

Cahan Əliyev:

– Mən heç bir qanunsuz hərəkətə yol verməmişəm. Kolxoçuları müdafiə eləməyimə görə, bəlkə, günah işləmişəm?

Mehrabyanın domba gözləri hədəqəsindən çıxmışdı. O, ağızı köpüklənə-köpüklənə barmağını Cahan Əliyevin üstündə silkələdi:

– Mən indi sənə göstərərəm! Biz bilməmişik ki, sən özün kulaklırla himayədarlıq edirsən!

– Heç vaxt mənim belə fikrim olmayıb! Çünkü sizin təqsirləndirdiyiniz bu adamlar çox təmiz və zəhmətkeş adamlardır.

– Bu sözlərə görə mən səni bu saat həbs etdirərəm!

– Mən hər hansı qorxuya görə həqiqəti dana bilmərəm!

Bu türk oğlunun çəkinmədən, qorxmadan bu cür cəsarətlə danışması Mehrabyanı tamam hövsələdən çıxardı, əlini qabaq stoluna vuraraq hündürdən dedi:

– Otur yerində! Bu söhbətinə görə səni mən rahat buraxmayacağam!

Ağamalı kişi sıçrayıb ayağa qalxdı:

– Yoldaş Mehrabyan, siz unutmayın ki, rəhbər bir adamlı söhbət edirsiniz. Onu bu vəzifəyə siz qoymamışınız! Onu camaat seçib və rayon partiya komitəsinin rəhbərliyi altında fəaliyyət göstərir!

Mehrabyan səsini ucaltdı:

– Siz kimsiniz, kabinetin yubanmadan tərk eləyin!
Ağamalı əynindəki pencəyin yaxasını açıb sinəsini qabağı verdi:

– Baxın, görün kiməm! Mən Ali sovetin üzvüyəm. Sizin bu hərəkətlərinizi günü sabahdan Ali sovetin iclasına çıxarmaq mənə borc olsun!

Mehrabyanın gözləri onun sinəsindəki nişana və orden-medallara sataşdı. O, yerindəcə donub qaldı. Anı sükutdan sonra irəli yeriyb Ağamalı kişinin boynunu qucaqladı:

– Bağışlayın, mən hırslı olmuşam. Bu cavan kolxoz sədrindən də üzr isteyirəm. Gəlin bu söhbəti burada qurtaraq.

Ağamalı kişi:

- Siz bizi nə yerinə qoyubsunuz, mən onu bilmirəm...
- Dedin, bağışlayın.
- Biz bağışlamağı bacaran insanlarıq.
- Cox sağ olun.

Cahan Mehrabyanın gözlerinin içində baxıb zəhmli dədi:

- Həbs etdiyiniz adamları biz kəndə qaytarmalıyıq!

Mehrabyan:

– Biz Məhərrəmi indi buraxarıq. Bir neçə gündən sonra isə Əhmədi azad edərik. Onlar yola düşəndə Mehrabyan dedi:

- Bu cavan kolxoz sədri çox qabağından yeməz adamdır.

Bir az ehtiyatlı olsun!

Onlar Məhərrəmi də özləri ilə kəndə gətirdilər.

Cahan Əliyev bir neçə dəfə cəhd eləsə də Əhməd Həşim oğlunu azad etdirmək mümkün olmadı. Mehralı kovxanın qohumu kimi onu həbs etdilər. Əhməd bir daha geri qayıtmadı.

MƏRZİYƏBƏYİM XANIM MƏŞƏDİ MİR YAQUB QIZI

Cahan Əliyev 1939-cu ildə Ağbulaqlı seyid Miryaqub ağanın qızı Mərziyəbəyim xanımla ailə həyatı qurdu. Həmin dövrdə, eləcə də ondan əvvəl və sonrakı dövrlərdə də Ağbulaq öz gözəlləri ilə məşhur idi. Təsadüfi deyil ki, şair Kazım, Aqil və başqa söz sahibləri həmişə Ağbulağı gözəllər yurdu kimi təsvir etmişlər.


**"Ağbulaq elinin yoxdu əvəzi,
Bir tərif deyərəm kəndbəkənd gəzi" -**

deyən Dədə Ələsgər bu kəndə tez-tez gələrmiş. Həmişə Kərbalayı Hüseynin qonağı olan Aşıq Ələsgər atını suvarmağa özü apararmış. İbrahim kişi (Qoca İbrahim) deyərdi ki, bir dəfə yenə aşiq atını "Qarabulaq"da suvarmağa aparsı. Qız-gəlin yiğnağı onun diqqətini çəkir. Evə dönenə "Dolanır" rədiili qoşmasını deyir və həmin axşam toyda oxuyur.

**Axşam-sabah çeşmə, sənin başına,
Bilirsənmi neçə canlar dolanır.
Alma yanaq, billur buxaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.**

Dədə Ələsgərin yüksək qiymət verdiyi Ağbulaq hər dövrdə öz ləyaqətli gözəllərini yetişdirmişdir. Belə isməth, sədaqətli gözəllərdən biri də Miryaqub ağanın qızı Mərziyəbəyim xanım olmuşdur.

Mərziyəbəyim xanım yüksək mənəviyyatlı, olduqca müqəddəs bir ailədə – Məşədi Miryaqub ağanın və Əfruz xanımının ailəsində dünyaya göz açmışdır. O, islami dəyərləri özündə ehtiva edən və geniş dünyagörüşünə söykənən bir təriyə məktəbi keçmişdir. Mərziyəbəyim xanım türk



*Cahan kişi və
Mərziyəbəyim xanım*

sahibi kimi tanınırı.

"Ulu Göycə" poemasından:

Miryaqubun çinar boyu, qaməti,
El içində heyrət yüklü şöhrəti,
Haqq yolunda qlinc kimi söhbəti,
Müqəddəsdi onun tanrı duası,
Qulaqlarda Allahu-Əkbər sədası!

Mərziyəbəyim xanımın əmisi Mirəli ağa çox sınaqlı, həminin inam getirdiyi, mötəbər şəxsiyyət idi. İnsanlar Mirəli ağanın ocağına Göyçənin bütün kəndlərindən, Qaraqoyunludan, Gədəbəydən, Tovuzdan ziyarətə gələrdilər. Mirəli ağa sadə və mərhəmətli bir seyid idi. Dara düşənlər onun cəddini

qadınlarının ləyaqət, ismət, sədaqət, səxavət və cəsarət simvolu kimi yüksək mənəviyyata malikdir. Mərziyəbəyim xanımın atası Miryaqub ağa ucaböylü, mütənasib qamətli, şüx baxışlı, zəhmli bir kişi idi. O, gözəl avazla Quran oxuyurdu. Sovet hökumətinin dini dəyərlərə ciddi qadağa qoyduğu dövrdə belə, Miryaqub ağa çəkinmədən dini ayinlərin icra olunmasında başda durdu. Bu dəyərli insan eldə-obada hörmət-izzət

çağırar, onun ocağına nəzir deyərdilər. Evinə gələn hər kəs onun süfrəsində çörək yemədən getməzdı. Mirəli ağanın və Miryaqub ağanın Ağbulağın cənub-şərqindəki qəbiristanlığında türbələri varydı. Bu türbələr müsəlmanların müqəddəs ziyarət yeri idi. 1988-ci il hadisələrindən sonra Ağbulaq qəbris-tanlığı və hər iki türbə vəhşi ermənilər tərəfindən dağdırılmışdı.

"Ulu Göycə" poemasından:

Mirəli baba seyidlərdə bir idi,
İnsanlıqda, ululuqda pir idi.
Bir ordunun timsalında şir idi
Günlər ötdü, illər ötdü, vaxt yetdi,
Hayif oldu aramızdan köc etdi.



Mustafa və Nəzifə

olduğunu desə də ondan əl çəkmirlər. Günlərin bir günü

Mərziyəbəyim xanımın anası Əfruz xanım nərmə-nazik, olduqca gözəl, xanım-xatın, kişi qeyrətli, eyni zamanda mərhəmətli bir qadın idi. Miryaqub ağanın qonaqlı-qaralı evinə gələn insanlar Əfruz xanımın nəcib qonaqpərvərliyi sayəsində bu evdən, bu ailədən razılıqla danışır-dılar.

Əfruz xanımın qardaşı İsmayııl böhtan və şərlə üzləşir. İsmayııl bu şər işdən xəbərsiz

həmin adamlardan bir qrup silahlı "Dağ" deyilən sahəyə gedərkən Əfruz xanım onların qabağından gəlir. Bu adamlardan biri deyir ki, qardaşınızın meyidini yerə sərməyə gedirik!

Əfruz xanım əsl türk qadınlarına məxsus bir qətiyyətlə deyir:

- Özünüzlə kılım götürüb sunuzmü?
- Nə kılım?- deyə kimsə soruşur.
- Əgər o mənim qardaşimdısa sizi bükəməyə kılım lazımla olacaq!

Həmin adamlar aralanıb gedirlər. Yolda biri o birilərinə deyir:

- Bacısı belə qorxmaz olamın, elə də qardaşı olmalıdır!
- Onlar bir qədər hərlənib geri qayıdırular.

"Ulu Goyçə" poemasından:

"Sarı yol"da qatırları minərdik,
Yahı aşıb baldırğana enərdik.
Azan vaxtı seyidlərə dönərdik,
Əfruz bibim ər qeyrətli qadındı.
Çox çörəkli, səxavətli qadındı!

Əfruz xanımın qardaşı Əhməd oğlu İsmayıllı bütün Göyçədə, Qaraqoyunluda mərdliyi, qoçaqlığı, yenilməzliyi və cəsarəti ilə tanınan bir şəxs olmuşdur.

"Ulu Goyçə" poemasından:

İgidlərdən söz düşərdi nə qədər,
İsmayıla həsr olardı gecələr.
Biz axşama tələsərdik hər səhər,
Dinləyərdik nəzakətlə babamı!
Eşidərdik min heyrətlə babamı!

Ağbulaqlı Tapdıq Cahangiroğlunun (Tapdıq Cahangir oğlu Hacıyev) Əhməd oğlu İsmayılla (ona Dəli İsmayıllı da demişlər) həsr etdiyi "Deyim" rədifi 130 misralıq müxəmməsdən 20 misra oxucuların diqqətinə çatdırıram.

Dəli İsmayıllı nərə çəkər,
Koroğluya taydı, bilin.
El üçün şam-çıraqdı,
Üstümüzdə aydı, bilin.
Gəncədə də Dəli Ah
Bu ad-səni qoydu, bilin.
Bu mərdlərin tərifini
Xotkara, həm xana deyim.

Özü igid, nəsli əsil,
Hətəmdən üstün səxah.
Qırxbirdən qırxbəşə tək
Saxladı eli, mahalı.
Kəndi gözlədi xatadan,
Qorudu gənci, ahılı.
Çiyində çərkəz yapıcı,
Qeyrəti zərdən bahal.
Ata oldu, qardaş oldu,
O hər bir zənana deyim.

Mərziyəbəyim xanımın üç qardaşı olmuşdur: Mirələkbər ağa, Miryusif ağa və Mirhəsən ağa. Qardaşlar bir seyid övladı kimi xalq arasında yüksək nüfuz sahibidlər. Mir Ələkbər ağa 2005-ci ildə vəfat etmişdir.

İlələ gəncliyindən qətiyyətli bir adam kimi tanınmış Cahan Əliyev həyat yoldaşı əsil-nocabətli Mərziyəbəyim xanımla xoşbəxt bir ailənin təməlini qoymuşlar. Üç övladları oldu: Mustafa, Sabir və Nəzife.

**Cahan Əkbər oğlunun nəvələri,
Mustafanın övladları:
Aygün, Nurənə, Aynur, Teymur, Samirə.**

**Sabirin övladları:
Günel, Samir, Seymur, Orxan.
Nəzifənin övladları:
Pərviz, Nilufər, Nüşabə, Ziyad.**

QEYD:

"Cahan ömrü" kitabı çapa hazırlanarkən Mərziyəbəyim xanım Miryaqub qızı dünyasını dəyişdi. Ölümündən bir neçə gün əvvəl mən Şəmşəd oğlu Nəbi ilə Mərziyəbəyim bəbinin yanına getmişdim. O, yataqda idi. Məni görən kimi tənidi. Hal-əhval tutduqdan, qısa söhbətdən sonra Nəbi dedi:

- Ay bibi, Eldar müəllim Cahan dayım haqda kitab yazır.
- Eşitmışəm. Yaxşı eləyir, -deyib, köksünü ötürdü. Bir az ara verib solğun bir səslə soruşdu:

- Kitab gecmi çıxacaq?
- İnşallah tez olar, -deyə mən dilləndim.

Həmin o görüşdən bir neçə gün sonra bu bəd xəbər bütün qohumlar kimi məni də sarsıldı. Ürək sözlərimi aşağıdakı misralarla söylədim.

**Bu səhər parlayan bir uledüz söndü,
Səmada bərq vurdı, keçdi dedilər!
Bir qaranquş döndü son yuvasına,
Bir cənnət quşuydu, uçdu dedilər!**

**Qəlbə Kəbəmizin bir guşəsiydi,
Göydə mələklərin azan səsiydi.
Bəşər gülşəninin bənövşəsiydi,
Vaxt yetdi, gülşəni biçdi dedilər!**

**Apardı özüylə təravətinə,
Bizi örnək qoydu ləyaqətinə.
Buraxıb dünyanın naz-nemətinə
Əcəl şərbətini içdi dedilər!**

**O, Əfruz xanımın xanım balası,
Böyük türk anası, qeyrət qalası.
Miryaqub ağanın nur övliyası
Haqqın dərgahını seçdi dedilər!**

**Yarpaq tökümümüz baş alıb sona,
Ay Eldar, ürəyin döndümü qana?
Mərziyəbəyim adlı müqəddəs ana,
Xanımlar xanımı köçdü dedilər!**

SÜI-QƏSD CƏHDİ

Həyat çox qəribədir. Bəzən elin, obanın ürəkdən sevib əzizlədiyi bir adamı gözügötürməyən xainlər də olur. Onlar belə insanları qara kölgə kimi daban-dabana izləyir, uğurlarını qəbul edə bilmir, adına-sanına qara yaxmağa çalışırlar. Bəlkə də, bu özü həyatın qanuna uyğunluğudur. Çünkü hər vaxt müdrikliklə gədəliq, xeyirxahlıqla naqışlık, düzüklə əyrilik, mərdliklə namərdlik, haqq ilə nahaq, gecə ilə gündüz bir-birini təqib etmişdir.

Heç də haqq həmişə qalib gələ bilməmişdir. Koroğlusu olan dünyanın Həmzəsi də olub. Sən ömrünü xeyir əməllərə, insanlara yüksək xidmətə həsr etməyi qarşına məqsəd qoyursan. Lakin şeytani əməllər bu işlərə əngəl törətməyə, sənin yaxşılığını yamanlıq kimi qələmə verməyə çalışır. Yəqin ki, hər mərhəmət, ləyaqət sahibi insan qara qüvvələrin təzyiqinə, təpgisinə, şərinə, böhtanına məruz qalmamış deyil. Cahan Əliyev özü də xalqın nə qədər etimadını qazanmış olsa da, onun qüdrətinə, əyilməzliyinə, hörmətinə, qazandığı uğurlara paxıllıq edən, sindirə bilməyən, xainlikdən alışib-yanan, ona qarşı üzdə olmasa da, arxada düşməncilik edənlər olmuşdur.

Başqa yazılarımızda dediyimiz kimi, ermənilər Cahan Əliyevə qarşı hər cür təxribata əl atırdılar. Ancaq bu yönə ermənilər tək deyildi. Sapi özümüzdən olan milli xəyanətkarlar da fəaliyyətdə idilər. Onlar yeri düşəndə Cahan kişini istəməyən ermənilərlə əlaqəyə girib xəbər daşıyır, yaxud yuxarı təşkilatlara anonim məktublar göndərirdilər.

Cahan Əliyevin əzəmətli varlığını görmək istəməyən adamlar bir dəfə belə qərara gəlirlər ki, onu aradan götürmək lazımdır. Belə bir vəzifəni heç kəs boynuna götürməyə cürət eləmir. "Bəlkə, işin üstü açıldı" suali onlara qoşulmaq istəyənləri bir-bir geri atır.

Bu qətli törətdikləri təqdirdə nə hökumət qüvvələrindən, nə də Dəli İbrahimdən yaxa qurtara bilməyəcəklərini göz öününe gətirirlər. Hətta beynində qaranlıq bir fikir gəzdirən bu adamlardan biri demişdi: "Nə olur olsun, bu işin üstü açılacaq. Onda Dəli İbrahim hamımızı deşik-deşik eləyəcək!".

Belə qərara gəlirlər ki, bu işi başqa yerdən olan bir adama icra etdirmək lazımdır. Belə də edirlər. Əslən Dəroçiçək mahalından olan bir nəfərlə görüşür, Cahan Əliyevi öldürməyi ona həvalə edirlər. Həmin adam dəfələrlə adam öldürmiş və həbsxanada yatmış bir qaçaq olub. O, onların tapşırığım yerinə yetirməyə söz verir vo müqabilində onlardan alacağı pulun məbləğini də müəyyənləşdirir. Vaxt müəyyən olunur, Əmir-xeyir meşəsində onlar görüşürlər. Cahanın atının rəngini, özünün boy-buxunu, sıfatının quruşunu və əynində hansı rəngdə paltar olacağını deyirlər. Cahanın günün hansı vaxtında gəldiğini tam şəkildə başa salırlar.

Qatil olmağa hazırlaşan adam iki gün meşədə Cahan Əliyevin yolunu gözləyir. Üçüncü gün at ayağının səsini cəsib özünü hazır vəziyyətə salır. Arxasına sığındığı ağacın budalarının arasından tüfəngin lüləsini yola torof çevirir. Getdikcə at ayağının tappiltisi yaxınlıqdan gəlir. Qaçaq özünü atoş üçün tamam hazırlayıır. Birdən o gözü önünde kəhər atın bərli-bozoklu yəhəri üstündə başına çorxozı papaq qoymuş qartal baxışdı, gülər üzlü, eyni zamanda pəhləvan cüssəli bir cavan görür.

Pusquda durmuş adam bu atının sir-sifotindən oxunan igidliyinə, mərdliyinə, yaraşlılı duruşuna heyran kəsilir. Otuz metrlikdən görünən atlı məğrur bir ahəngə, heç nədən xəbərsiz, hətta barmağın tətik üstə dayanıb, tüsəng lüləsinin sinəsinə tuşlandırdıdan bixəbor ötüb keçir. Bu an onun qənimi olmağa hazırlaşan bu insanın qəlbində bir mərhəmət işığı parlayır. Barmağı tətikdən sürüşüb düşür,

tüfəngin lüləsi bir müddət qalın meşənin qaranlıqlarına tərəf tuşlanmış kimi qalır. Atlı ötüb keçir. Atlının qatılı olmağa hazırlaşan adam onun arxasında mələlə-mələlə baxıb, pəşmancasına başını bulayır. Qeyri-ixtiyari olaraq dodaqlarından çıxan bu sözlərin piçiltisi eşidilir: "İnsanam deyən kəs də öz millətinin bu cür oğluna qiyarmı? Mən əgər ona gullə atsaydım namərd bir qatılə çevriləcəkdir. Şükür olsun cəlalına ya rəbbim, məni bu alçaqlıqdan xilas elədin. Bu adam bir elin-obanın oğlu. Onu vurmaq bütün bir millətə gullə atmaq olardı!"

Həmin adam dərəcəcəkli Qaçaq Abbas olub. O, bu əhvalatlı bir neçə il sonra Axundov kəndində Cahan kişinin özünə danışmışdı. Onun dediyinə görə, onu bu işə təhrik edən adamlarla görüşüb və deyib ki, siz alçaq adamsınız. Elə oğula necə qiymaq istəyibsiniz?! Mən həmin adamlıa görüşüb bu əhvalatı danışmalıyam. Həmçinin deməliyəm ki, özünü sizi kimi naməndlərdən qorusun!

Adamlar yalvarıb-yaxarırlar ki, bir qələtdi elemişik, bu işin üstü açılmاسın. Əgər açılsa, Cahan Əliyev də, o camaat da bizi daş-qalaq eləyəcək.

TORPAQ ŞÖBƏ MÜDİRİ

Cahan Əliyev Krasnoselo Rayon İcraiyyə Komitəsinin sədr müavini və cyni zamanda Torpaq Şöbə müdürü vəzifəsinə irəli çəkilmişdi. Müharibə dövründə torpaq şöbə müdürü mühüm dövlət əhəmiyyətli bir vəzifə idi. Rayon məqyasında kənd təsərrüfatı məhsullarına nəzarət torpaq şöbə müdirinə tapşırılmışdı.

Fövqəladə hal baş verdikdə, ciddi çatışmazlıqlar yaranıqda torpaq şöbə müdirinin Moskvaya əlaqədar təşkilatla birbaşa müraciət etmək hüququ vardı.

Cahan Əliyev yeni vəzifəsində məharətlə çalışırdı. Təsərrüfat rəhbərləri hər vəzifə sahibindən daha çox torpaq şöbə müdürü müraciət edirdilər. Çünkü o, təsərrüfatlardakı çatışmazlıqların tezliklə aradan qalxmasına nail olan yeganə rayon rəhbəriydi. Cahan Əliyev yalançılığı, bu günün işini sabaha qoymağı sevmirdi. Hər kəsdən də o, bunları tələb edirdi. Vədəsinə omol etməyən, hər hansı bir yalanla aradan çıxmaga can atan təsərrüfat rəhbərinə çox sərt təpki göstərirdi.

Rayonda elə bir voziyyət yaranmışdı ki, idarələrdə bürokratik əngöllərlə üzlöşən sırávi kolxozçular, fəhlələr, müəllimlər də onun yanına golur, dördlərini ona deyirdilər. Bəzi şikayətlərin Cahan Əliyevin səlahiyyətinə aidiyiyti olmasa da o, hamının qayğısına qatılmağa çalışırdı. Buna görə də sadə insanlar arasında da onun hörməti gündən-günə artmaqdə idi. O, hətta dəfələrlə öz əhalisini süründürməçiliyi salan məmurlara öz iradlarını bildirmişdi.

Bu dövrə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Martirosyan soyadlı, olduqca millətçi, ağılsız, qudurğan, ağızdan boş bir erməni işləyirdi. Hətta onun Qarnik adlı oğlu rayonun içində camaata söyür, onu-bunu daşlayırdı.

Camaat arasmда Dəli raykom kimi tanınan Martirosyan Cahan Əliyevin xalq arasında olan nüfuz və hörmətini, eləcə də əyilməzliyini həzm edə bilmirdi.

Erməni millətindən olan vəzifə mənsubları Dəli raykomma ondan xəbərlər daşıyırdılar.

Bir dəfə raykom katibi Cahan Əliyevin üstünə danışmaq istərkən o demişdi:

– Mən günahım olmadan üstümə danışmağı sevmirəm.

Martirosyan demişdi:

– Siz unutmayın ki, raykom katibi ilə danışırsınız!

– Mən kiminlə danışmağımdan asılı olmayaraq, ona hörmət edən adamam. Ancaq lazımsız söhbəti qəbul edə bilmirəm!

Martirosyan onun üzünə baxıb mırışa-mırışa:

– Deyəsən, mənim kimi sən də söz götürən deyilsən! - deyə ona cavab vermişdi.

BİRİNCİ KATİB VƏ CAHAN ƏLİYEV

*Bu dünyada ən təmiz xəzinə
lökəsiz, qüsursuz namusdur.*

ŞEKSPIR

Sovet hökumətinin saxta qardaşlıq şəarı Ermənistanda keçmirdi. Azərbaycanda "SSRİ xalqlarının qardaşlıq ittifaqına" yeri gəldi-gəlmədi riayət olunsa da, Ermənistən Respublikasında bu çürük ideologiyaya çox səthi əməl olundu. Azərbaycan rəhbərlərinin "qardaş erməni xalqı" sözüne ermənilər həm ikrəhla yanaşır, həm də lağmata eləyirdilər. Çox zaman özlərini saxlaya bilməyib "Türklə erməninin nə qardaşlığı" deməkdən də çəkinmirdilər. Azərbaycan tərəfdən həmişə "erməni-Azərbaycan dostluğu"nu tərənnüm edən mahnılar oxunsa da, ermənilər məclislərdə, yiğincəqlarda "Andronik" mahnısını səsləndirirdilər. Ümumiyyətlə, düşmənə bu cür münasibət azərbaycanlıların özünü aldatmasından və düşmən qabağında kiçilməsindən başqa bir şey deyildi. Bu cür münasibətin tərkibində bir neçə səbab dururdu: - əvvəla, Azərbaycana rəhbərlik edənlər arasında türk soylu adamlar yox dərəcəsində idi. Digər tərəfdən Moskva ermənilərə çox doğma və isti münasibət bəsləyirdi. Ermənilər hər hansı bir Azərbaycan türkünü şorloyıb həbs etdirə biliirdi. Bu, nə idi? Guya ki, erməni sözünü işlədən azərbaycanlı "erməni yoldaş", "erməni qardaş" deməyib. Həm də erməni sözünü ikrəh doğurucu bir tonda deyib. Bəli, bundan sonra erməninin şikayəti osasında türk oğlu həbsə atılırdı. Əslində, bələ hallar minlərlə, on minlərlə baş vermişdir.

Bir dəfə əslən Təbrizdən olan və rayonun kəndlərindən birindo yaşayan Əsədullah adında bir adamı rayona çağırıb həbs etmişlər. Səbəbi də o olub ki, həmin kənddə feldşer

işləyən bir nəfər erməni yazılı qaydada şikayət verib. Şikayətdə deyilir ki, mən Əsədullahın evinin qabağından keçirdim, hündürdən səs gəldiyini eşidib ayaq saxladım. Pəncərəyə yaxınlaşış dinşədim. Bu vaxt Əsədullahın Vladimir İliç Leninə lağ etdiyinin şahidi oldum. Proletariatın dahi rəhbəri haqqında uşaqlarına uydurma yalanlar danışındı. Mən o sözlərdən birini dəqiqliyi ilə eşitdim. Oluđu kimi yazıram: "Leninin başı da mənim başım kimi keçəldir."

O, bu sözü deyəndə arvad-uşaq hamısı qaqqılıtı ilə gülüşdü.

İş rayon prokrorluğunda idi. Əsədullahın adamları haraya əl atdırılsa, onu azad etdirə bilmədilər. Məhkəmədə demişdilər ki, iki il iş düşür. İki aydan artıq idi ki, Qarakilsə (Kirovakan) türməsində yatırıldı. Nəhayət, bu işe Cahan Əliyev qarışıb, prokurorla, məhkəmə ilə söhbət eləyəndən sonra 3 aylıq icbarı işlə onu azadlığa buraxdırdı.

Cahan Əliyevlə raykom katibi arasında olan pərdə getgedə aradan qalxırdı. Belə bir münasibət qarşıdan gələn qasırganın yaxınlaşdığını göstərirdi. Torpaq şöbə müdiri indi bilirdi ki, onlar qabaqlaşacaqlar. Martirosyan rayon və kənd rəhbərlərinə hər cür biabırçı söyüslər yağırdırdı. Cahan məhz bu söyüsdən daha çox ehtiyat edirdi. Bilirdi ki, belə bir vəziyyət yarandığı təqdirdə katib cavabsız qalmayacaq. Bu da hansı nəticələri verəcəksə, onu Allah bilir.

Mühəribədən sonrakı illər idi. Dövlət kənd təsərrüfatının, eləcə də sənayenin inkişafına böyük önəm verirdi. Kənd rayonlarında əkinçiliyin və maldarlığın inkişafı diqqət mərkəzində idi. Dənli bitkilərin və kartofun toxum tədarükü xüsusi əhəmiyyət kəsb edirdi. Məlum həqiqətdir ki, yüksək aqrotexniki qaydalara cavab verməyən toxum tədarük etmək gələcək ilin məhsuldarlığını aşağı salmaqdandır, torpağı aldatmaqdandır başqa bir şey deyil. Nazirlikdən tapşırılmışdı ki, ən keyfiyyətli taxıl məhsullarının toxumu təda-

rük olunmalıdır. Bu iş birbaşa rayon miqyasında torpaq şöbə müdirinə həvalə olunmuşdu. Krasnoselo rayonu üzrə toxumun götürülməsinə məsul şəxs Cahan Əliyev idi.

Rayonda çətin bir vəziyyət yaranmışdı. Toxum üçün hazırlanmış taxıl məhsullarını rayon partiya komitəsinin birinci katibi dövlət planını yerinə yetirmək üçün hazırlığa göndərirdi. Belə bir vəziyyət Cahan Əliyevi çətin durum qarşısında qoymuşdu. Cahan Əliyev rayon mərkəzindəki kolxozun anbarına gedəndə taxılın kisələrə doldurulub hazırlığa göndərildiyini gördü. Kolxoz sədrindən soruşdu ki, toxumu hara göndərirsınız? O cavab verdi ki, birinci katibin əmrini yerinə yetiririk.

Cahan Əliyev:

- Sən bilişənmi bu cinayətdir? -deyə ona müraciət edəndə Makarov familyalı kolxoz sədri dedi: "Çox yaxşı bilirom! Ancaq çarəm yoxdur!"

Torpaq şöbə müdiri rayon partiya komitəsinə qayıtdı. O, birinci katiblə görüşdü və ohvalatı ona danışdı. Katib əlini stola vuraraq hündürdən dedi:

- Rayonun sahibi mənəm! Nə bilirom, onu da edəcəyəm!

- Bəs toxum tədarükü necə olacaq? -Cahan Əliyev dilləndi.

- Onun da cavabını mən verəcəyəm!

- Onda mən yaranmış vəziyyəti nazirliyə deməliyəm!

- Bu sənin üçün yaxşı olmayıacaq! - o, səsini qaldırdı.

- Yəqin ki, sizin üçün də yaxşı olmayıacaq! -deyib Cahan kabinetinə tərk etdi.

O, öz kabinetinə gəlib birbaşa nazirə zəng edib, ohvalatı ona danışdı. Qazaryan (nazirin soyadı) Martirosyanə zəng edib ohvalatla maraqlandı. Dəli raykom onu açıladı. Yarım saatda qədər onlar telefonda dalaşdılar. Bundan sonra torpaq şöbə müdiri ilə katib arasında ziddiyət daha da koskinloşdı.

Həmin dövrədə Basarkeçər rayonunda raykomun birinci katibi işləmiş Talib Musayevin söhbətindən: Respublika prokuroru Basarkeçərə gəlməmişdi. Oradan da Krasnoseloya getməli idi. Hərəmiz bir at minib Krasnoseloya yola düşdü. O, yolda mənə tez-tez Cahan Əliyev haqda suallar verirdi. Mən işin nə yerdə olduğunu başa düşdüm və Cahana cəhiyatlı olmasını tövsiyə etdim. Çünkü Ermənistən hökuməti Cahani azərbaycanlı əhalinin köçünə əngel törətməkdə suçlayırdı. Türk məsələsi Ermənistən hökuməti qarşısında duran ən vacib problem idi. Cahan Əliyev rayonun ən böyük təsərrüfatlarından biri olan Toxluca kolxozuna təhkimçi idi. Toxluçaya gedəndə görür kū, Göyçə gölünün sahilinə yaxın ərazidə 15-20 hektarlıq taxıl zəmisini yetişməmiş biçib, döyüblər. Dən od tutub yanır. Cahan Əliyev dəni yenidən geniş sərib dağdırır ki, qurusun. Bu vaxt Martirosyan gəlib çıxır və taxılın sərgiləndiyini görüb soruşur:

– Bunu niyə hazırlığa verməyiblər?

Cahan Əliyev deyir ki, taxıl alışib yanırdı, mən tapşırdım ki, sərsinlər.

Bundan sonra sözləri çəpləşir. Bir-birlərinə yaxşı-yaman sözler işlədirilər. Cahan onun üstünə yeriyb vurmaq istəyəndə o, maşına minib aradan çıxır. Bundan bir neçə gün sonra Martirosyan onu kabinetə çağırır. Cahan Əliyev içəri girəndə o, nalayıq söz işlədir.

– Sənə demişəm ki, mən nalayıq söz götürmürəm! - Cahan deyir.

– İndi sənə göstərərəm! -deyib əlini qabaq stolunun sıyrılməsinə uzadır ki, tapança götürsün. Cahan bir quş cəldiliyi ilə başının üstünü kəsir. Vurub əlindən tapançasını salır. Martirosyan aldığı zorbədən yixılıb stolun altına düşür. Səs-küyə raykomun işçiləri içəri dolurlar. Raykom əmr edir ki, tez prokuroru, milis rəisini çağırınsınlar!

QAÇAQLIQ HƏYATI

*Təmiz adamı təqib etmək olar,
amma hörmətdən salmaq olmaz.*

VOLTER

Hədisədən sonra Cahan Əliyev birbaşa Əmirxeyirə gelir. Əhvalatı evdə danışır. Xüsusilə ona daha çox mərhəm olan əmisi oğlu İbrahimə hər şeyi olduğu kimi nəql edir. İbrahim olduqca qoçaq, cəsur, qanından qorxmayan əsl türk kişi olub. Hadisədən narahatlıq keçirən ailə üzvlərinə, o cümlədən Mərziyəbəyim xanıma deyir:

– Gərək belə olmayıyadı. Aneaq hadisə olub. Bundan sonra fikir çəkməyə cəhiyac yoxdur. Özünüzü tox saxlayın. Uşaqlardan müşğayat olun. Mən Cahani tək buraxmayacağam!

Ertəsi gün Əmirxeyirə, Cahanın arxasında bir neçə milis işçisi göndərilir. Milislərlə Cahan kəndin içində rastlaşır. Dəstəyə rəhbərlik edən milis baş leytenantı Cahanın qoluna girib, söhbət etdiyi adamlardan uzaqlaşdırır və deyir:

– Əliyev, sizi rayonda gözləyirlər.

Cahan Əliyev:

– Kim gözləyir məni?

– Martirosyan çağırtdırıb.

– Daha milis niyə göndəriblər? Mən özüm getməyə hazırlanırdım.

– Nə vaxt getmək istəyirdin?

– Ele indi. Paltarımı dəyişib gedəcəyəm. Mən milisle getmək istəmərim. Belə getmək camaatın içində yaxşı deyil. Sən milis işçilərinə tapşır, kəndin ayağına ensinlər, mən paltarımı dəyişib gəlirəm.

Erməni millətindən olan milis zabiti yaxınlıqda duran iki milis nəfərini yanına çağırıb dedi:

- Qoy yoldaşlar aşağı enib kəndin girəcəyində gözləsin-lər. Siz isə mənimlə gəlin, Əliyev paltarını dəyişsin, birlik-də rayona qayıdaq.

Onlar söhbət edə-edə, heç nə olmayıbmış kimi Cahan Əliyevin kəndin yuxarı məhəlləsindəki evinə gəlirlər. Cahan Əliyev içəri keçmələrini təklif edir. Onlar içəri get-məkdən imtiha edib, çöldə gözlədiklərini deyirlər. Lakin Cahan Əliyev təkidlə deyir:

- Siz də yoldan gəlibsiniz, bir tikə çörək yeyək, sonra yola düşək.

Onlar razı olub içəri keçirlər.

Qapının ağızında Mərziyəbəyim xanım görünür.

Cahan Mərziyəbəyim xanımı:

- Tez iki toyuq kəsdir, qızart. Sonra da paltarımı hazırla dəyişim, rayona gedirəm, - deyə həyat yoldaşının üzünə baxıb, onunla birlikdə içəri keçir. Erməni milisləri rahat əyləşib yemək gözləyir. Mərziyəbəyim xanım toyuqları yolmaq üçün peçin üstündəki qaynar suya salır. Qəfildən suyu çə-kib calayır. Buğ evi başına götürür. "Vayy, ayağını yandır-dımi görən", -deyib Cahan özünü bugun arasına atır. Elə bir an içində oradan da üzü bağa baxan otağın pəncərəsindən atılıb özünü otlu-ormanlı sıx meşənin qoynuna verir. Bu zaman yedəyində iki yəhərli-yüyənli atla əmisi oğlu İbrahim Cahani gözləyirdi.

Baş vermiş hadisə ilə əlaqədar milislər də sıçrayıb ağaya qalxdılar:

- Bacı, nə olub, ayağın yanmayıb ki?!

Buğ evdən azalanda milislər dörd tərəfinə baxıb Cahani görmədilər.

- Bacı, Cahan hanı? -deyə zabit Mərziyəbəyim xanımdan soruştı.

- Buralarda olar.

Onlar o torəf, bu torəfə boylanıb özlərini itirdilər.

- Ay bacı, hara çıxdı, o ki burada idı?

- Paltarı yan otaqda idi. Yəqin dəyişməyə keçib.

Özünü itirmiş milis işçiləri yan otağa keçib pəncərənin açıq olduğunu gördülər. Artıq hər şey aydın idi. Onlar uduz-müşdular.

Qəzəbindən gözləri hədəqəsindən çıxməq dərəcəsinə çatmış baş leytenant səsini qaldırıb Mərziyəbəyim xanıma dedi:

- Sən bilərsən, Əliyev hara getdi?

- Siz məndən yaxşı bilirsəniz, o sizin yanınızda deyildimi?

- Ay bacı, sən nə danışırsan, o pəncərədən atılıb, qaçıb.

- Üç nəfər silahlı milisin olındən qaçmaq olar? Yəqin siz qaçırmışınız...

Milislər bilmədilər neyləsinlər. Onlar başlarını tamam itirmişdilər. Birdən ayılıb üst torəf meşəyə götürüldülər. Bir qədər gedib, evin arxasındaki dərədən keçib qalın meşələrlə üzlöşdilər. Sanki meşənin vahiməsi onları öz ağuṣuna aldı. Artıq milis işçiləri bilirdi ki, daha Cahan Əliyev bunlara töslim olan deyil. Meşənin qoynundan axıb gələn vahimo həm də Cahan Əliyev vahiməsi idi. Onlar bu dəqi-qələrdə nə meşəyə girirdilər, nə də geri döñə bilirdilər.

İndi onlar bilmirdilər neyləsinlər, rayona necə dönsün-lər! Rayon partiya komitəsinə, daxili işlər şöbəsinə nə ca-vab verəcəklərini düşünürdürlər.

Milis işçiləri rayon rəhbərliyinə verdikləri raportda yazmışdılar: "Biz kəndə daxil olanda Cahan Əliyev artıq kənd-dən çıxmışdır."

İki-üç saatdan sonra bütün rayon orazisino yayıldı ki, Cahan Əliyevi 7-8 nəfər milis həbs edə bilməyib. O, aradan çıxb.

Bununla da Cahan Əliyevin qaçaqlıq dövrü başladı. Qaçaqlıq edənlər tarixlər boyu dövrünün ictimai-siyasi hə-

yatındakı haqsızlıqlara, ədalətsizliklərə qarşı çıxış edən, mübarizə aparan insanlar olmuşlar. Cəmiyyətdə baş verən dövlət məmurları ilə xalq kütlələri arasındakı narahətlər cəsarətli, igid, mərd, namuslu adamlar tərəfindən qəbul edilməz olmuş, onlar öz sinələrini qabağa verəkən hökumət qüvvələri tərəfindən təqib olunmuşlar. Hökumətə ar-xalanan məmur qudurğanlığı, yekəxanalığı həmişə kütlələr tərəfindən nifrətlə qarşılanmış, nəhayətdə isə qarşılurma-yaya gətirib çıxarmışdır.

Belə bir misal:

- 1916-cı ilin yayında Ağkilsə (Aşiq Ələsgərin kəndi) kəndinin kovxası Məşədi Qasım Ələsgərin ortancı oğlu Əbdüləzimi fəhlə göndərmək istəmiş, Əbdüləzim isə onun sözünə baxmamış və getməyəcəyini bildirmişdir. Bu zaman kovxa onu qamçı ilə döymüşdü. Bu xəberi eşidən Bəşir kovxa Məşədi Qasımı gülə ilə vurub aradan çıxmışdı. Bəşiri tapa bilmədikdə Əbdüləzimi və Ələsgərin qardaşı Xəlili həbs etmişlər. Bəşir çar hakimiyyəti yىxilana qədər qaçaqlıq etmişdi.

Ümumiyyətlə, hər hansı bir qaçağın taleyinə nəzər salsaq görərik ki, onlar həmişə dövlət tərəfindən mühafizə olunan varlı-hallı, quduzaşmış məmurların haqsızlığı ilə üzləşdikdən sonra bu yolu tutmuşlar. Biz Dəli Alının, Qaçaq Əmirəhmədin, Qaçaq Pirqulunun, Qaçaq Cəfərqulunun, Qaçaq Cəmilin, Qaçaq Süleymanın və başqa qaçaqların həyatında da bunları müşahidə etmişik.

Hər adam qaçaqlıq edə bilməz. Qaçaqlıq böyük cəsarət, mərdlik və şücaət tələb edir. Çar Rusiyası dövründə Cənubi Qafqazda qaçaqlıq kütləvi hal almışdı. Məmurların özbaşınalığı, vəhşiliyi nəticəsində xalq kütlələri hər addımda əzilir, təhqir edilir, bahalıq baş alıb gedirdi. Bu haqsızlığı sindire bilməyən ərən igidlər hökumətə qarşı çıxışlar edir,

nəhayət, bundan sonra onların qaçaqcılıq hayatı başlayırdı.

Sovet hakimiyyəti illərində də qaçaqlar olmuş və onlar son nəfəslərinə qədər mübarizələrini aparmışlar. Belə qaçaqlardan biri də XX əsrin ortalarında iki il qaçaqlıq hayatı yaşamış Cahan Əliyev olmuşdur.

Məsul dövlət vəzifəsində çalışan Cahan Əliyev Erməni ən hökumətinin təqibləri ilə üz-üzə qalmışdı. Onu bir türk oğlu kimi, köçürülməyə qarşı sinəsini gəron bir milletçi kimi, erməni rəhbərliyinə əyilmədiyinə görə, bacarıq və qabiliyyətini həzm edə bilmədikləri üçün aradan götürmək isteyirdilər. Bunu üçün vasitələr axtanırdılar. Cahan Əliyevi dolaşdırıb həbs etmək tapşırığı Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Martirasyona həvalə edilmişdi.

Martirasyon bütün distansiyalarda onun iradəsinə qarşı çıxmaga çalışır, yerli-yersiz öz iradlarını bildirirdi. Hətta bir dəfə demişdi: "Əliyev, sən köçürmənin qarşısını almaqla, Ermənistən hökumətinin qərarlarına hörmətsizlik edirsən".

Cahan Əliyev heç nəyə əhəmiyyət vermədən özüne məxsus kişilik qüruru ilə polad iradəsini nümayiş etdirirdi.

Nəhayət bu döyanətli türk oğlunu toxribata çəkə bildilər. Texribat onu zindana atmaq məqsədi ilə aparılmışdı.

Cahan Əliyev həmin gecə İbrahimlə birbaşa Gədəboylu rayonunun ərazisində keçdi. İbrahim doğrudan da omisi oğlunu tək buraxmaq qorarında deyildi. Bu cəngavər adam Cahan Əliyevə atılacaq güləyə sinəsini görməyo hər an hazır idi.

Qısa arayış:

İbrahim Cahan Əliyevin əmisi Sarı kişinin oğlu idi. Uşaqlıqdan olduqca qoçaq, mərd, cəsarətli görünən İbrahim gənclik illərində çoxlarının ehtiyat etdiyi bir igid idi. Onun bir sözü iki olmaz, kiminsə üzünü tərs baxsaydı, həmin adamın rahatlığı pozulardı.



Ibrahim

İbrahim 1905-ci ildə anadan olmuşdu. O, yaxşı gülə atan olduğundan səriştəli ovçu kimi də tanınmışdı. Bir dəfə atlığı bir gülə ilə iki cüyür vurmuşdu.

İbrahim günlərin birində ovdan qayıdarkən meşədə ayı ilə qarşılaşır və sonuncu güləsi qaldığına baxmayaraq, ayını nişan alır. Gülə ayıya dəysə də, ayı yixilmir. Vəhşi onun üstünə tərəf hücum çəkir.

Özünü itirmeyən İbrahim belindəki xəncəri sağ əlinə alır, sol qolunu ayının ağızına verir, xəncəri onun qoltuğunun altından yeridib, ayını öldürür. Həmin ayının dərisi hələ də saxlanır.

İbrahim Cahanla birlikdə Gədəbəy ərazisinə keçdikdən sonra Şinx ərazisində onları Krasnoselodan gəlmış 10-12 nəfər milis işçisi izləyirmiş. İbrahim Cahan Əliyevə deyir ki, əmi oğlu, bilirsən nə var?

- Nə var? - deyə o soruşur.

- Krasnidan (Krasnoseloya azərbaycanlılar əsasən Krasni deyirdilər) gələn milisləri sabah məhv eləyəcəm! -deyə İbrahim özünəməxsus qətiyyətlə ona bildirir. Onun xasiyətini yaxşı bilən Cahan kişi deyir:

- Qətiyyən ola bilməz! O zaman hökumət bizdən tamamilə əl çəkməz. Biz gözləyirik ki, bəraət alaq. İşi vurub da ha da korlaya bilərik.

İbrahim Cahan Əliyevi eşitdiyi kimi heç kəsi eşitmirdi. Deyəsən, bu söz onun beyninə batdı. Qayıdış sual verdi:

- Bəs neyləyək, bunlar bizdən əl çəkmirlər?

Rəsula deyərəm, onlara dolayı yolla çatdırar ki, İbrahim

sizi məhv eləməyə hazırlaşıb.

Elə də oldu. Bu söhbəti milis işçilərinin çatdırıldıqdan sonra, daha onlar bu yerlərə yaxınlaşmındılar.

Bu dövrde bir dəfə İbrahim Gədəbəydə həbs edir, kolxoz idarəsinin binasına salırlar. Sədrin otağından pəncəni açıb qaçırlar. Onu Əjdər adlı bir milisoner təqib edir. Bu axın oradakı qadınlar milisonerə mane olur, tapançasını əlindən alırlar. İbrahim qaçıb özünü qarğıdalılığa verir və ordan məşyə girir.

Əlacı kəsilmiş Əjdər yalvarıb qadınlardan tapançasını alır. İbrahimini qaçırtlığına görə hökumət Əjdəri incidirmiş. O, hər gün evə əsəbi gəlmiş. Əsəblərini cilovlaya bilməyən Əjdər bir gün həyat yoldasını gülə ilə vurub öldürür.

Bir qədər sonra İbrahim yenə də Gədəbəydə ələ keçir, bu dəfə qaçıb aradan çıxa bilmir.

İbrahim əmisi oğlu Cahan Əliyevlə daim bir yerdə olur, onu tək qoymur. Bu zaman Cahan kişini axtarıb-arayan qohumlar və dostlar da olub. Xüsusiş Şinxda Cəmil, Arabaçıda Əsgər, Rəsul, Ramazan, Şad Vəli, Zodan Rəhim və Uzun Salman, Çobankənddə Əsəd və Mənsur onunla müdam görüşüb əlaqə saxlayıblar. Müseyib dayısının həyat yoldası Xanım arvadın zəhməti çox olub. Ümumiyyətlə, iki ildən artıq bir müddətdə Gədəbəy camaati onu qoruyub saxlayır, ələ keçməyə imkan vermir. Bu dövrde, hətta belə söyləyirlər ki, Krasnoselodan Cahan Əliyevin arxasında milis işçiləri göndəriləndə, onlar gedib onunla görüşür, bir sutka bir yerdə qalır, yeyib-içib geri qayıdırışlar. Milis işçiləri rayon milis rəisinə "tapa bilmədikləri haqda" raport verirmişlər.

Cahan Əliyev qaçaqlıq dövründə İsmayıllı dayısının qızı Göyçəkgildə qalırmış. Bir gün yenə də burada olanda Cahan pəncərədən görür ki, iki nəfər milis əməkdaşı bir nəfər

qadını qabaqlarına salıb aparırlar. Cahan kişi Göyçəkdən soruşur ki, bu nə olan işdi, o qadını hara aparrıllar? Göyçək deyir ki, qadın çoban Kərəmin arvadıdır. Kərəmin qoyun eksikliyi var, onu evdə tapmayıblar. Ona görə də qadını aparırlar. C.Əliyev yubanmadan bayırı çıxır. Milis işçilərinə yaxınlaşış deyir: "Utanmırınız, qadını qabağımıza salıb aparsınız! Ayıb olsun sizə! Buraxın, qadm çıxıb getsin!"

Cahan qadını buraxdırıb qayıdır! Sonralar həmin milis işçiləri deyirmiş ki, Cahan Əliyev bizdə axtarışdaydı. Biz onu biləndən sonra Cahan Əliyevin nə qədər şücaətli adam olduğunu mat qaldıq.

Artıq bu dövrde, yəni Cahan Əliyevin Ermənistən ərazi-sindən qaçlığı illərdə, onun haqqında xalq tərəfindən əfsanələr, miflər yaradılmışdı. Bu əfsanələr dastan, nağıl qəhrəmanları səviyyəsində özünə yer tapmışdı.

Sovet hökumətinin vaxtında, daha doğrusu, Ermənistən şəraitində rayon partiya komitəsinin birinci katibini döyüb aradan çıxmış qəhrəmanlara xas olan keyfiyyət ola bilerdi. Xüsusilə bu işi Azerbaycan türkü görmüş olaydı...

Həmin dövrde Goyçə, Qaraqoyunu ərazisində yaşayan azərbaycanlıların ən çox işlek mövzusu Cahan Əliyev üzərində qurulmuşdu. Hər gün, hər yerdə söhbət Cahandan gedirdi. İndi camaat, xüsusilə gənclər arasında belə bir əhvali-ruhiyyə yaranmışdı ki, Cahan Əliyevin bacarığına bacarıq, hünerinə hüner çatmaz. Onun qollarını pəhləvan da bükə bilməz. Hörməti, nüfuzu sayesində rayon rəhbərliyi, hətta milis rəisləri, prokurorlar onu tutub həbs etmək istəmirlər.

Cahan fenomeni artıq mərdlik, cəsarət, yenilməzlik simvoluna çevrilmişdi. İndi xalq arasında Cahan Əliyev adı soyadı "Cahan kişi" kimi səslənməkdə idi. Növbəti söhbətlərdə birində ağbulaqlı Ağəli Məmmədov demişdi: "Özü-

nüzü yormaym, Cahan kişini heç Sovet hökuməti də həbs edə bilməz!"

Bu sözə etiraz edənlərə Ağəli demişdi ki, onu axtaranlar Sovet hökumətinin qulluqçuları deyil, bacarırlar, tutsunlar da...

Bir gün ona çatdırıldılar ki, Krasnoselo və Gədəbəy milisləri səni tapmaq üçün reyd keçirəcəklər. Bu vaxt əmisi oğlu Dəli İbrahim, həmişə olduğu kimi, yenə də onun yanında idi. Onlar Arabacı kəndini tərk edib meşəyə yollanırlar. Bir qədərdən sonra onlara məlumat çatdırılır ki, artıq Gədəbəy milisləri Arabacı kəndində axtarış aparırlar. Deyilənlərə görə, Krasnesolo milisləri də meşəni nəzarətə götürəcəklər.

Aradan bir az keçəndən sonra erməni milisləri uzaqdan iki adamın meşəyə girdiyini görürələr. Onlar sürətlərini artırır, yedəklərindəki itləri meşəyə tərəf buraxırlar. Cahangil görür ki, itlər onlara çatacaq. İbrahim ona deyir ki sən bu istiqamətdə irəlilə, mən itləri vuracağam. Itlər yaxınlaşan kimi İbrahim itlərin ikisini də vurur. Həmin yerdən istiqamətini dəyişib təfəngi tez gizlədir və başlayır çırçırpı, odun yıga-yığa milislər gələn istiqamətə getməyə. Milislər buna yaxınlaşanda soruşurlar ki, buralarda adam gördünmü? O cavab verir ki, gördüm, deyəsən, ovçuydular, təfəng ata-ata yuxarı tərəfə getdilər.

O, əlinin işaretisi ilə Cahan gedən istiqamotin oksını göstərir. Onlar hövlnak halda getmək istərkən erməni milislərindən biri İbrahimdən soruşur:

– Bəs son kimsən?

– Arabacı kəndindənəm. Adım Alıqulu oğlu Musadır, deyə cavab verir.

Axtarış itlərinin də vurulduğunu görən erməni milisləri böyük üzüntü içində meşəyə tərəf yürürlər.

İki saatdan sonra Cahan ilə İbrahim özlərinin "Çənlibel"i

olan, axtarışdan-axtarışa sığındıqları "Ballı qaya"nın əlçatmaz çardağı altında oturmuşdular.

Cahan kişinin ələ keçməməsini hərə bir cür qiymətləndirdi. Kimi deyirdi ki, Miryaqub ağanın cəddi onu həmişə qoruyur. Ona görə də heç kəs onu tutmaq iqtidarında deyil. Bir başqası deyirdi ki, o kişi mühəribə dövründə Ağbulaqdan, Toxlucadan və başqa yerdən olan qaçaqları həmişə mühafizə eləyib. Onların ələ keçməməsi üçün Əmirxeyir meşələrində daldalanmalarına şərait yaradıb, hətta onlara ərzaq göndərirmiş. Bu gün həmin qaçaqların qohum-əqrəbəsi müxtəlif yollarla onu mühafizə edir.

Bəzən də danışılır ki, Cahan yeyib-içən, qonaqlı-qaralı bir adamdı. Onun Ermənistən özündə, eləcə də Gədəbəy, Tovuz, Qazax bölgələrində çox sadıq, etibarlı dostları var. Onlar əl altından Cahanla görüşür, hər gün biri qonaq aparır. Vaxtı uzadırlar ki, Martirosyan Krasnoselodan çıxıb getsin, sonra hər şey yoluna düşəcək.

Bu dövrde gəzən söz-söhbətlər də Cahan kişini əfsanələşdirdi. Adətən xalq həmişə öz qüdrətli, böyük oğulları haqqında dastanlar yaratmış, onların güc, qüdrət, əyilməzlik, mərdlik, ləyaqət rəmzləri olmalarını, ölməzliklərini mislaşdırılmışdır.

Erməni raykomu döyüb aradan çıxan və heç kəsin onu tutmaq iqtidarında ola bilməməsinə böyük ümid bəsləyən Toxlucalı Mehvalı bir şeirində dövlət tərəfindən Cahanın arxasında göndərilmiş Sadıq, Aram və Suren adlı milis işçilərinin adlarını çəkərək yazmışdır:

Namərdin gözündən qaçıb yuxusu,
Qorxusundan yata bilməz, ay Cahan.
Sən oldun xalqının qoç Koroğlusu,
Haylar səni tuta bilməz, ay Cahan.

Aram "Yal"da hürüb-hürüb qayıdar,
Suren milis salam verib qayıdar.
Sadıx gedər səni görüb qayıdar,
Düşmənlərə sata bilməz, ay Cahan.

Dəli raykom gecə yatmır qorxudan,
Diksinqərək tez-tez qalxır yuxudan.
Pənahındı yaradın, öz xudan,
Elin səni ata bilməz, ay Cahan!

Arxalıyiq nə qədər ki, sən varsan,
Hoydu desək bu dağları yararsan...
Birçə dəfə haray çəkib, qıy vursan
Düşmənlərin yata bilməz, ay Cahan!

Qadan-balən Mehvalının canında.
Öyüñürəm sənin bu ad-sanında...
Beş-on milis, de, kimdi ki, yanında?
Ordu sənə bata bilməz, ay Cahan!

Həmin dövrə Cahan Əliyev Moskvaya məlumatlar gəndərir, yuxarı təşkilatlara onu günahsız yera həbs etmək istədiklərini çatdırır. Dostlarının yaxından köməyi və himayədarlığı sayəsində bir neçə dəfə Moskvada SSRİ Kənd Təsərrüfatı naziri Andrianovun qəbulunda oldu. Əhalisinin 75 faizi azərbaycanlılardan ibarət olan Krasnoselo rayonuna Martirosyan kimi şovinist erməni millətçisinin rəhbərlik etdiyini çatdırıdı. Martirosyanın millətçi mövqeyini və dövlət planını yerinə yetirmək adı altında kartof və taxıl toxumlarını tədarükə verərək, plan ödəmək haqda raportunun saxtakarlığını sübuta yetirdi.

İnsafən qeyd etmək lazımdır ki, milliyyətçə erməni olan

Poğosyan həqiqətin tərəfdarı kimi daim Cahan Əliyevin haqq işini müdafiə etdi.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Harutyunyanın müdafiə etməsinə baxmaya-raq, raykomun birinci katibi Martirosyanı işdən azad etdi-lər. Cahan Əliyev bərəət qazandı. Bu təkcə Cahan Əliyevin yox, Ermənistanda yaşayan bütün azərbaycanlıların qələbəsi idi.

İndi hamı bu qüdrətli türk oğlunun ermənilərlə kəllə-kəlləyə gəlməsindən və aslan pəncəsi ilə bütün sədləri vu-rub dağıtdığından iftixarla söhbət açırdı... Bütün azərbay-canlılar sevinirdilər. Sevinirdilər ona görə ki, rayon və res-publika miqyasında onların söykənəcəyi əzəmətli "Şah-dağ", "Murğuz" timsallı bir Cahan vardı...

AZƏRBAYCAN TÜRKLƏRİ KÖÇÜRÜLÜR

*Vətənin dərdinə yad qala bilməz,
Özünü vətəndaş zənn edən hər kəs.*

NEKRASOV

Cahan Əliyev Ermənistan ərazisini tərk etdiyi iki ildən ar-tıq bir müddətdə azərbaycanlı əhalinin həyatında yeni bir soy-qırımı faciəsinə rəvac verildi. Rusiya-Almaniya mühəribəsi-nin vurduğu ağır yaranı hələ sa-ğaltmamış, azərbaycanlıların öz ata-baba yurdundan köçürülməsi meydana çıxdı. Stalin-Mikoyan-Beriya üçlüyü 1937-ci ilin faciələrini azərbaycanlı əhali üzərində daha da dərinləşdirdi.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli əda-lətsiz qərarı xalqımızı son dərəcə sarsıtdı. Sovet hökuməti-nin hər gün, hər saat havaya üfürdüyü "Millətlərin SSRİ xalqlarının qardaşlıq ailəsində yaşaması" şuarının nə qədər yalan, saxta olması bir daha özünü göstərdi.

"Ermənistan SSR-dən kolxozçuların və başqa azərbay-canlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına kö-çürülməsi haqqında" verilən qərarda göstərilirdi ki, 1948-ci ildən "könüllü" surətdə 100 min nəfər köçürülməyə başlan-sın. Qərarın 11-ci bəndində deyilirdi: "Ermənistan SSR Na-zirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdə və yaşayış evlərin-



də xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə et-sinlər".

Bu ədalətsiz, irticaçı qərar yerinə yetirilməkdə davam edirdi. Ermənistanın 30-dan artıq rayonunda köçürmə işi başa çatmışdı. Göyçənin Kəvər (**Nor-Bayazed, sonra isə Kamo**), Gözəldərə (**sonra Martuni**) rayonlarında bütövlükdə Basarkeçər rayonunun bir hissəsi köçürülmüşdü. Basarkeçər camaatı ayağını dirəyib, ermənilərlə üz-üzə durmuşdu. Bu iş Talib Musayevin, Tapdıq Əmiraslanovun mərdliyi, cəsarətli müqaviməti sayesində həyata keçirilirdi. Cahan Əliyev bəraət alıb rayona dönen məqamlarda Krasnoselo rayonunun kəndlərində Kommunist partiyasının təbliğat-təşviqat maşını işə salınbı bu köçürməni əsaslandırmaga səy göstərirdi. Azərbaycandan rəsmi dövlət adamları, yazıçılar, şairlər, ziyalılar Ermənistana gəlib əhali ilə görüşlər təşkil edir, söhbət aparırdılar.

Azərbaycan Nazirlər Sovetinin sədr müavini Krasnoselo rayon mərkəzinə gəlmış, onun kənd rəhbərləri, aqsaqqallar, ziyalılarla görüşü təşkil olunmuşdu. Ermənistan Respublikasının yüksək vəzifəli şəxsləri də onunla birlikdə idilər. Bu, o vaxt idi ki, Cahan Əliyev bəraət qazanıb rayona gəlmişdi. Çaykənd, Əmirxeyir, Bəryabad, Qaraqaya və Yanıqpeyə kəndlərinin birləşdiyi kolxozun sədri işləyirdi. Təbii ki, həmin yığıncaqda Cahan kişi də iştirak edirdi. O, iclas zalına girməmişdən əvvəl Cil kolxozunun sədri Oruc İbrahimov, Ağbulaq kolxozunun sədri Xalıqverdi Musayev, Gökənd kolxozunun sədri Ağəli Əsədov və başqları ilə söhbət edib, köçürməyə razılıq verməmək qənaətinə gedilər.

Azərbaycanlıların köçürüləsəsinin xalqın maddi-rifah halının yaxşılaşdırılması istiqamətində Kommunist partiyasının yürütdüyü uğurlu siyaset kimi qələmə verən respubli-

ka və rayon rəhbərlərindən sonra söz Bakıdan gələn nümayəndələrə verildi. Nazirlər Sovetinin sədr müavini çox mehribancasına, gülər üzərə söhbətə başlayıb, yağlı dil töküdü, sonra isə dedi: "Siz başqa yerə yox, öz soydaşlarınızın yanına gedir, onlarla qovuşursunuz. Hansı xalq bir əraziyə toplaşmaq istəməz? Azərbaycanın geniş və münbit torpaq sahələri, gözəl təbii şəraiti vardır. Əgər Ermənistanda yaşayın azərbaycanlılar oraya köçsələr maddi-həyat şəraitləri ölçüyəgəlməz dərəcədə yaxşılaşar, mədəniyyət, təhsil, ictimai-siyasi inkişaf sahəsində yüksək səviyyəyə çatmaq imkanı qazanarlar."

Camaat bu erməni kələyini yaxşı bilirdi. Çıxış edənlər azərbaycanlı əhalinin öz yurd-yuvasından getmək istəmədiyini dedilər.

Söz Cahan Əliyevə verildi. Nəzərlər böyük maraqla ona dikildi. Ermənilər də, azərbaycanlılar da Cahan kişinin nə deyəcəyini səbirsizliklə gözləyirdilər. Hami bilirdi ki, bu yığıncaqda gedən söhbətə bu əzəmətli kişinin mövqeyi öz təsirini göstərəcəkdir. Erməni rəhbərlər onun çıxışından ethiyatlanırdılar.

Çünki hələ 1948-ci ildə bu məsələyə qarşı Cahan Əliyev ciddi çıxışlar etmiş, azərbaycanlı əhalidə böyük inam hissi yaratmışdı. Elə həmin vaxt ermoni rəhbərliyi bu cosur türk oğlunun höbsino çalışırdı.

Cahan Əliyev tribunaya qalxdı və çıxışını bu sözlərə başladı:

— Bizim camaat bu işə mat-məöttəl qalıb. Başa düşə bilmirlər ki, onlar öz dədə-baba yurdlarından niyə köçməlidirlər. Deyirsiniz ki, bu camaat Azərbaycana köçəndə daha yaxşı yaşayacaq. Mən bu sözü qəbul eləmیرəm. Demək, biz min illər yaşadığımız torpağı dolanma ucbatından atıb getməliyik?! Heç bir namuslu adam vətənini bir qarın çörəyo

satmağa razı ola bilməz.

Daha sonra onu deyə bilərəm ki, bu camaatın köçürüldüyü Kür-Araz ovalığı bunlar üçün böyük fəlakət götirəcək. Artıq bu təcrübə göz qabağındadır. Zəngibasar, Eçmədzin, Əştərək, Vedi, Qəmərli, Sərdərabad, Avaran bölgələrindən bu isti aran rayonlarına köçürünlənlərdən qısa müddətdə yaridan çoxu qırılıb.

Rayon partiya komitəsinin birinci katibi ayağa qalxıb əsəbi-əsəbi dilləndi:

— Yoldaş Əliyev, əks-təbliğat aparmayın.
— Mən həqiqəti deyirəm! Biz torpaqlarımızdan, evimizdən o zaman çıxa bilerik ki, Azərbaycan Respublikasının dağlıq ərazilərində yaşayan ermənilərlə, daha doğrusu, Qarabağ erməniləri ilə evlərimizi dəyişə bilərik!

Köçürmə, dediyiniz kimi, "könüllüdür". Əgər könüllüdürse, bizim camaat köçmək istəmir. Mən bura gələndə rəhbəri olduğum 5 kəndin camaatı onların bu sözünü sizə çatdırmağı tövsiyə etdilər.

Yığıncaqdə iştirak edənlərin böyük əksəriyyəti azərbaycanlılar idi. O, zalda oturanların alovlu alqışları altında tribunadan düşüb, zalda öz yerinə keçdi. Bundan sonra Cil kolxozunun sədri Oruc İbrahimov, Gökənd kolxozunun sədri Ağəli Əsədov, Ağbulaq kolxozunun sədri Xalıqverdi Musayev və başqaları da bu ədalətsiz köçə, daha doğrusu deportasiyaya qarşı etirazlarını bildirdilər.

Cahan Əliyev rayondan kəndə dönen kimi bacısı oğlu Məcid Ağayevə və əmisi oğlu Məmməd Əliyevə pul verib Qazağa göndərdi. Onlar gedib Qazaxdan Moskvaya camaatın dili ilə köçmək istəmədikləri haqqında telegramlar vurdular.

Beləliklə, Basarkeçərin güney və Krasnoselonun bütün kəndlərində köçürülmə bir qədər yubadıldı. Nəhayət, erməni hiyləgərliyinin, rus şovinizminin bu ərazidə istekləri

gözündə qaldı.

Bu hadisədən sonra yenə də Cahan Əliyev ermənilərin qatı düşmən gözü ilə baxdığı Ermonistanda yaşayan bir neçə türk oglundan biri idi.

1953-cü ilin martında Stalinin vəfat etməsi ilə azərbaycanlıların köçürülməsi tamamilə dayandırıldı. Ancaq erməni xəyanəti davam edirdi. Respublikada tanınmış adamlar daim təqib olur, rəhbər işdə çalışan azərbaycanlılar min bir bəhanə ilə işdən çıxarıılır, yaxud həbs edilirdi. Ali təhsilli kadrlara respublikada iş verilmir, kəndlərin inkişafı ləngidlərildi.

Bu dövrə Türkiyədən, İrandan və başqa ölkələrdən gətirilmiş ermənilər Azərbaycana köçürülmüş azərbaycanlılarının evində yerləşdirilirdi.

MAŞIN-TRAKTOR STANSİYASINDA

Cahan kişinin adlı-sanlı adam olduğunu bilirdim. Ancaq mən onu hələ ictimai yerlərdə görməmişdim. Səkkizinci sinfi bitirmişdim. Xəstəliyə görə məktəbə gedə bilməmişdim. Kolxoz sədri məni və məndən başqa bir nəfər yeniyetməni - İsa Hüseynovu rayonda mexanizasiya kursuna göndərdi. Biz burada, ilk növbədə qoyunqırxan aqreqatı öyrənib kəndimizdə işləməliydik. Bundan əvvəl, aqreqatı işlədənlər rayon mərkəzindən gələn ruslar, yaxud ermənilər olurdu.

Biz mexanizasiya kursunu rayon maşın-traktor stansiyasında (MTS) (sonralar bura rayon təmir stansiyası (RTS) adlandı) keçirdik. Burada biz texnikanı həm nəzəri, həm də praktiki cəhətdən öyrənirdik. Rus millətindən olan Pavel adlı müəllimimiz çox bilikli və tələbkar bir insan idi. O, bütün detalları bizə göstərir, onun funksiyasını izah edirdi.

Praktika keçirdiyimiz yer nəhəng təmir sexi idi. Bura olduqca böyük bir ərazini əhatə edirdi. Emalatxanada kimi traktor təmir edir, kimi avtomobil, kombayn, kimi mator yığır, kimi də digər kənd təsərrüfatı maşın və alətlərinin təmiri ilə məşğul olurdu. Buraya hər gün rayonun təsərrüfat rəhbərləri gəlir, işin gedisinə baş çəkib, görülən işlə maraqlanırdılar. Bir gün biz öz işimizlə məşğul ikən bizə dərs keçən müəllim dedi:

– Əliyev gəldi!

Mən qanlılıq baxanda gördüm ki, üç-dörd nəfərlə Cahan kişi sexin böyük darvazasından içəri daxil oldu. Sanki Cahan kişinin gəlişi sexdə təmir işi ilə məşğul olanların hamısına bidden xəbər oldu. Hamı işini buraxıb sexin ortası ilə gələn Cahan kişi ilə uzaqdan da olsa salamlışır, ona ehtiramlarını bildirirdilər. Doğrusu, bu sexə bir çox təssərrüfat rəhbərlərinin gəldiyini görsəm də, Cahan Əliyev kimi qarşılanan görməmişdim. Təmir

sexindəki ustaların oksoriyyəti ruslar idi. Çünkü rayon mərkəzi, əsasən ruslardan ibarət idi. Onlarım bu insana nə qədər böyük hörmət qoyduğunu mən onda gördüm, doğrusu, sevindim və qürur duydum.

Cahan Əliyev buraya təmirdə olan traktor və maşınların üzərində gedən iş ilə tanış olmağa golmişdi. O bizdən xeyli ötüb sexin yuxarı başında ayaq saxladı. Traktorun təmiri gedirdi. Hiss olundu ki, bu işdən razı deyil, təmir gecikdirilir. O, MTS-in direktorunun otağına getdi. Az sonra erməni millətindən olan Talış adlı direktorla sexə gəldi. Təmir işini başa çatdırmağın vacibliyini deyəndən sonra direktora dedi:

– Talış, sabah axşama traktor hazır olmasa, səninlə dostluğunu kəsəcəyik.

Direktor çarəsiz adamlar kimi dilləndi:

– Yoldaş Əliyev, məni yaman çətinliklə üzləşdirirsiniz, hamı istəyir ki, onun texnikası daha tez təmir olsun. Sabah axşama təmir çatınaz, axı...

– Çatar, çatar! "Çobanım fikrində olsa, təkədən pendir tutar!" -deyib əlini onun çiyninə qoydu.

Direktor baş mühəndisə tapşırıq verdi.

– Əmirxeyir kolxozunun traktorunu sabah axşama hazır elə!

Baş mühəndis dedi:

– Görək onda o biri işlər dayansın.

– Dayansın da... Cahan Əliyev belə istoyırsə, belə də olmalıdır. Cahan kişi onlarla saqlaşaş getdi. Bizim kurs müəllimimiz dedi:

– Gördünüz Cahan Əliyev nə təhər kişidir. İçəri pələng kimi girdi, işini həll edib getdi. O, həmişə belədir. Buraya nə vaxt gəlsə, nə söz desə o olmalıdır. Mən dedim:

– Usta, nəyə görə Cahan kişinin sözünü yero salmaq olmaz? Nə üçün belədi?

– Çünkü kişi adamdı!

SÖRT MÖVQE

Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində səhbət həmişə erməni-türk məsələsinə istiqamətlənirdi. Erməni xəyanətinə, erməni təzyiqlərinə göstərilən təpkilər daha çox diqqəti cəlb edirdi. Xüsusilə ermənilərlə üz-üzə gelən, milli zəmində onun cavabını çəkinmədən verə bilən insanlar qoçaq, mərd türk oğlu kimi xarakterizə olunurdu. Bu da təsadüfi hal kimi qiymətləndirilə bilməzdi. Ermənistanda yaşayan Azərbaycan türklərinə qarşı erməni təcavüzü müttamadı davam edir, bu iş dövlət tərəfindən dəstəklənirdi. Yəni iki nəfərin arasında baş verən incident zamanı mütləq Azərbaycan türkü təqsirləndirilirdi. Hər hansı söz-səhbətə dərhal "millətçilik" donu geyindirilirdi. Bu mənada ermənilərlə üz-üzə gəlmək türklər üçün bir o qədər də yüngül ötüşmürdü.

Göyçədə, Qaraqoyunluda daim bir səhbət öz əsasını belə tapmışdı. Hər kəs Yunis Rzayevin, Tapdıq Əmiraslanovun, Cahan Əliyevin, Mikayıl Bayramovun adlarını çəkib, bu şəxsiyyətlərin ermənilərə qarşı sərt mövqeyini dilə gətirirdi.

Sevanda kənd təsərrüfatı fəallarının zona müşavirəsi keçirilmiş. Buraya azərbaycanlılar yaşayan Krasnesolo, Basarkeçər və Axta (Razdan) rayonlarının da partiya, Sovet, təsərrüfat rəhbərləri dəvət olunubmuş. Ermənilər öz köhnə və bəd xislətlərinə uyğun olaraq müşavirəni erməni-türk məsələsinə çevirirlər. 1915-ci il soyqırımı əsas mövzuya çevrilir. Cahan Əliyev özünəməxsus ciddi bir görkəmləayağa qalxıb bu canavar yuvasına etirazını bildirir:

– Siz ki milli məsələ həll edəcəkdniz, bəs azərbaycanlıları niyə çağırırdınız?

Müşavirəni aparanlardan biri hökmət deyir:

– Nə millətçilik edirsiniz?! Siz bu saat həbs oluna bilər-

sınız!

– Mən bu saat birbaşa Moskvaya gedib sizin əməllerini zi açıqlayacağam!

Bütün zal bir-birinə qarışır. İndi ermənilər Cahan Əliyevi və oradakı azərbaycanlıları didib-parçalamağa qalxmışdır. Həm də Sevan ermənilərinin türkün qəddar düşməni olmağı hamı yaxşı bilirdi. Ermənistana KP MK-dan gəlmış yüksək rütbəli məmər ayağa qalxıb "oturun, oturun" deyə hamını sakitləşdirməyə çalışır. Deyəsən, "Moskvaya" getmək səhbəti məməru bir qədər narahat etmişdi. Cahan Əliyevin azərbaycanlılara "qalxm" deyib qapıya tərəf yeriməsi isə zaldə əyləşən ermənilərə dəyən tutarlı bir silləyə bənzədi. Azərbaycanlılar zalı tərk edib, maşınlara oturub geri qayıtdılar.

Hadisə erməniləri narahat etdiyindən yaltaqlanmağa başlamışdır. Rayon partiya komitələrinə tapşırılmışdı ki, Moskva arzulayarlara desinlər ki, müşavirədəki nöqsanlara görə bir neçə adam cəzalandırılıb.

Əlbəttə, bu, erməni siyasetinin növbəti hiyləsi idi.

Camaat bu dəfə də bu hadisəni gündəmə gətirmişdi. Kəndlərdə Cahan Əliyevin ermənilərə son cavabından danışılırdı.

BİR OÇERKDƏN

Altmışına illərin ortaları idi. Əlimə "Sovet Ermənistani" qəzetiinin bir nömrəsi düşdü. Qəzetdə tanınmış təsərrüfat rəhbəri, görkəmli dövlət xadimi, ünlü aqsaqqal Cahan Əliyev haqqında müxbir S.Əsədovun ocerki getmişdi. Ocerkdə Cahan kişinin geniş məziyyətlərindən, xeyirxahlılığından söhbət açan müəllif yaylaqla bağlı günlərindən birini qələmə almışdı.

Girzanlı özünün "Məhəbbət bir bəladır" kitabında müxbir S.Əsədovun ocerkindən müəyyən dəyişikliklər edərək, bəzi epizodlar vermişdir.

Müxbir yazırıdı:

Vaxtınlə Qazax Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Qaravəliyev, Tovuzda Firudin Bağırov, şair Hüseyin Hüseynzadə (Hüseyin Arif) iki gün idı ki, Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Əli Həsənovun qonağı idilər. Əli Həsənovun şəxsi təşəbbüsü ilə bir gün onlar Göycə gölünün sahilində istirahət etdilər. Qayıqla göldə gəzintiyə çıxdılar. Sevana, oradan isə Basarkeçərə qədər olan kəndləri, dərələri, dağları, düzləri, ayna suların qoynundan seyrən etdilər. Bu seyr vaxtı Əli Həsənov gölün Kəvər istiqamətindəki kəndləri bir-bir əlinin işaretisi ilə göstərib deyirdi. "Bax, o kəndin adı Bığlı, o biri Rəhmankənd, Hacimuğan, bu tərəfdəki Ağqala, Ağzıbir, Əyrivəng, Nərədüz, yuxarıda Qulalı, Başkənd, Dəliqardaş, Kosaməmməd, Güzəcik, Kərimkənd kəndləri... İndi bu kəndlərdə ermənilər yaşayır. Vaxtınlə hamısı bizim olub. Əvvəller Göycə gölünün etrafında erməni yaşamayıb. İndi başdan-başa zəbt ediblər".

Bir günlük mənalı istirahətdən sonra Əli Həsənov Krasnoselo rayon mərkəzinə qayıtdı və Cahan Əliyevə zəng etədi.

— Salam, yoldaş Əliyev.

— Salam, salam.

— Sabah neçədə golirik ora?

— Saat 12-də sizi "Gödək silvi" yaylaşında gözlöyəcəm.

— Sağ olun.

— Sağ olun.

Ertəsi gün "Gödək silvi" yaylaşında böyük bir canlanma, qələbəlik var idi. Cahan kişi neçə-neçə dostlarını, yaylaqdə dincələn adlı-sanlı adamları dəvət etmişdi.

Qonaqlıq bir yastanada, açıq səma altında keçirdi. Götür otun üstünə xalça, kilim salınmışdı. Qadınlar kişilərdən ayrı oturmuşdular. Öyrəndim ki, el aqsaqqalı bu qonaqlığı yaylaqdə dostları üçün təşkil edib. Aşıb-daşan bu məclisdə kimlər yox idi... "Şah dağ"dan, "Alagöllər"dən belə "Soyuqbulaq", "Marallıca" yaylaşında yayılanan ərən kişiler bu qonaqlıqda iştirak edirdilər. Beşaltı nəfər aşiq, neçə-neçə zurnaçı dağa-daşa haray salmışdı.

Ocerkin müəllifi daha sonra yazar:

— Doğrusu, əvvəller bu məclisi təşkil edən Cahan kişi haqda heç nə eşitməmişdim. Fəqət elə oradaca öyrəndim ki, vaxtınlə Krasnoselo (Çəmərək) rayonunda müxtəlif vəzifələrdə işləmiş bu adlı-sanlı adamı Tovuzdan, Qazaxdan, Şəmkirdən, Gədəbəydən, Basarkeçərdən bəri hamı tanır. Tanıyrı, özü də necə tanırı.

Hazırda Əmirxeyir kəndinin kolxoz sədri işləyən Cahan Əliyev qeyrətli, təəssübkeş, xalqının qədrini bilən, yeri gələndə bədxahlara tutarlı cavablar verən ər kişidir. Cahan kişi elə bir nüfuz sahibidir ki, o içəri girəndə rayon rəhbərləri qeyri-ixtiyari ayağa qalxıb onun halını soruşurlar.

Göycəmənlikdə gözəl bir şadlıq keçirdi. Azərbaycanın ən adlı-sanlı aşıqları öz zəngülələri ilə bu cənnət məkanını cana gətirmişdilər. Xüsusilə tələbələrin və gənclərin Mos-

kvada keçirilən VI ümumdünya festivalının laureatı Aşıq İmrana, Aşıq Əkbərin məlahətli, təkrarolunmaz səsləri qənşərdə başı buludlara dəyən "Çalmalı" dağının, sağda Göycə gölünün, solda isə atlas meşələrin üstündə cilvələndirdi. Kimi oynayır, kimi çalır, kimi də deyib-gülürdü...

Kabab şışları tez-tez dəyişir, bozartmanı plov əvəz edir, balıq kababının ardınca cücə qızartması gəlirdi. Nəhrə ayranı, bıçaq kəsməz qaymaq, beçə balı və "Leyli bulağı"nın şərbət suyu süfrənin bəzəyi idi.

Məclisin şirin yerində Barat Qaravəliyev, Firudin Bağırov, şair Hüseyin Hüseynzadə və Krasnoselo Rayon Rərtiya Komitəsinin birinci katibi Əli Həsənov da gəlib çıxdılar. Əli müəllim ucaboylu, olduqca zəhmli bir adam idi. Onlar "Leyli bulağı"nın başına toplaşdılar. Firudin müəllim bir dolça su istədi. Bu vaxt Cahan kişi dostuna etiraz etdi:

– Firudin, "Leyli bulağı"nın başında dolça ilə su içərlər?.. Onda o suyun nə tamı olar?!

Əli müəllim Cahan kişinin üzünü baxdı və dedi:

– Deyirsən yəni əyilib içsin?

– Onu məndən yox, Hüseyin müəllimdən soruşun, -deyə Cahan kişi şairi göstərdi.

Hüseyin Hüseynzadənin özünə məxsus bir ilhamla dediyi şeir hamını heyran qoydu:

Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə, xalça nə lazım.
Su içək gözündən buz bulaqların,
Lilpar olan yerdə, dolça nə lazım.

Cahan kişi gülə-gülə əlini uzadıb şairo dedi:

– Hüseyin, dərdin alım, bir də de, qoy bu yoldaşlar eşitsinlər.

– "Lilpar olan yerdə, dolça nə lazım!" - hamı güldü.

– Məsələ aydındır, -deyə Əli müəllim üzünü Firudin kisiyə tutdu. - Lilpar qoparıb, bulağın gözündən içilən su dolcadakı sudan fərqlənir.

– Əlbəttə, seçilir, - deyə Cahan Əliyev bunu dostlarına bir də ciddiyyətlə xatırlatdı. Aşıq İmrana Aşıq Əkbər zil şaqraq səsləri ilə ürəkləri riqqətə gətirirdi. Aşıq İmrana sazinəsindən yana çəkib dedi:

– Ay Firudin qaşa, bu oxuduğum qoşmanı Cahan dayıya həsr etmişəm:

**Koroğlu eşqi var onun qanında
Səxavət, sədaqət yaşar canında.
Arif məclisində, qanan yanında
Ay İmran, həmişə Cahandan danış.**

Aşıqlar növbəti ifanı bitirəndə Cahan Əliyev dilləndi:

– İndi ustad və məlahətli aşığımız Cilli Müseyibi dinləyəcəyik.

Müseyib kişi saz sinəsində irəli yeridi. İmran da, Əkbər də ustad aşığın əlindən öpüb geri çökildilər.

Söhbətə maraqla qulaq asan Əli Həsənov dilləndi:

– Firudin, aşiq Müseyib də bir aşıqdır ha... Mən onun səsinin vurğunuyam.

– Elədir. Həmin gün mən onu ilk dəfə gördüm, -deyə Firudin sözünü davam etdi.

Müseyib kişi sazin tellərinə təzanə vurub dedi:

– Qardaşlar, ürəyim o qədər şaddır ki, sevincimin həddi-hüdudu yoxdur. Bugünkü məclis əlli-yüz il əvvəlki kişilərin məclisinə bənzəyir. Bax, bu dağlarda yaylaq dövrü həmişə Qaraqoyunlunun, Göyçənin, Tovuzun, Qazağın, Eldarın, Şəmkirin mərd kişiləri çox belə sazlı-sözlü məclislər

keçiriblər. İgidliklər eləyiblər. Ələsgər kişi yaxşı deyib:

**İgid nərəsindən, gülə səsindən,
Dəyməmiş tökülür kalların dağlar.**

– Bugünkü məclis üçün Cahan qardaşa minnətdaram, - deyən aşiq sonra üzünü Əli Həsənova tutdu:

– Əli müəllim, bu qonaqlıqda Tovuz camaatı çoxdur. İsteyirəm mən də tovuzlulardan oxuyum, çünkü bu yaylaqların dədə-baba sakinləri də onlar olub.

Aşiq əvvəlcə şair Səmədin "Qaragöz" gəraylısını "Orta sarıtel" havası üstə oxudu. İlahi, belə də gözəl ifa olarmış? Mən də hamı kimi bu mahniya heyran oldum.

Aşiq Müseyib bundan sonra Xəyyat Mirzənin bu dağlara yazdığı qoşmanı oxudu:

**İbtida gözəllər çıxanda sənə,
Güllərin dönəmişdə ümməna, dağlar.
Sərçəşməli, leylifərli bulaqlar,
Güşələr batmışdı dumana dağlar.**

Quşçu eli çıxan "Şah meydanı"dı,
Dillərin əzbəri-"Topaşan"ıdı.
Böyük "Gözəldərə" Şah fərمانıdı,
Dam-daşı tək gəlib cahana dağlar.

**Bizim "Öküz dağı" maral oyudu,
"Kirkitli"nin döşü rizvan boyudu.
"Dürlü bulaq" abi-kövsər suyudu,
İçəndə dad verir dahana, dağlar.**

Bu qoşmanın bəndləri çox idi. Aşiq hamısını bir-bir ifa edirdi. Xəyyat Mirzə Goyçə və Qaraqoyunlu dağlarının hər

birini ayrı-ayrılıqda torənməm etmişdir.

Bu gün Cahan Oliyev sanki Azərbaycanı "Çalmalı" dağının qoynuna toplamışdı.

Bu məclisdə bir birləş, bir dəyanət, yenilməz türkçülük coşub çağlayırdı!

Qonaqlıq qaranlıq düşənə kimi davam elədi. Mən həmin günü öz gündəliyimdə "Cahan günü" kimi xatırlayaraq unutmayacağam.

Müxbir yazısını bu sözlərlə bitirirdi:

– Cahan kişi qonaqları çox səmimiyyətlə yola salırdı. Indi o özü də mənim gözüm də "Çalmalı" dağı kimi əyilməz və möğrur qalıb.

BU, MÜLKÜLÜ HƏSƏNDİR- CAHAN ƏLİYEVİN DOSTU...

Cahan Əliyev bacarıqlı təsərrüfat rəhbəri olmaqla yanaşı, yüksək mənəviyyata malik bir şəxsiyyət idi. O, Azərbaycanın şifahi xalq ədəbiyyatını və yazılı ədəbiyyatını ürəkdən sevən, ona bağlı olan bir adam idi. Cahan Əliyev Azərbaycanın şair və yazıçılarının əsərlərini daim oxuyur, bu sənətin sahiblərinə xüsusi hörmət bəsləyirdi.

Rayonumuzun əhalisinin 70 faizi Azərbaycan türklərindən ibarət idi. Məhz buna görə də Azərbaycanın elm, təhsil, mədəniyyət işçiləri, yazıçı və şairləri vaxtaşırı Krasnoseloda olur, görüşlər keçirirdilər. Məşhur müğənnilər konsert proqramları ilə çıxış edir, teatr kollektivləri tamaşaçıları öz yeni repertuarları ilə tanış edirdilər.

Böyük sənət adamlarından Mirzə İbrahimov, Əli Vəliyev, İsmayıllı Şıxlı, Osman Sarıvəlli, Hüseyn Arif, Nəsib Əfəndiyev, jurnalist Qulam Məmmədli, İsrafil Məmmədov və başqa elm və təhsil sahəsinin tanınmış nümayəndələri Cahan Əliyevin qonağı olmuşdur. Ümumiyyətlə, bu dağlar oğlu daim şairlərlə, aşıqlarla ünsiyyətdə olardı. Onlarla oturub-durımaqdan, sazdan-sözdən söhbət açmaqdan ləzzət alardı.

1967-ci il idi. Mən Ağbulaq kənd klubunun müdürü işləyirdim. Təxminən sentyabr ayının birinci ongünüyü id. Rayon mədəniyyət şöbəsinin müdürü zəng edib mənə dedi ki, klubu ayrılmış odun limitinin vaxtıdır. İki gündən sonra sizin klubun odunu veriləcək. Odun Yanıqpəyədədir. Kolxozdan iki yük maşını al, get gətir.

Mən həmin gün iki yük maşını götürüb Yanıqpəyəyə getdim. Odunun yerini xəber alanda dedilər ki, "Çopur tala" istiqamətində gedin, yol sizi özü aparacaq. Bu işə meşəbəyi

Nuru kişi baxır.

Maşının sürücülərindən biri - Məhəmməd Məşədi Xamoy oğlu o yeri də, Nuru kişini də tanıdığını dedi. Biz başı buludlara toxunan, hündür, çətirli palid, fistiq, göyrüş ağaclarının arası ilə, çala-çuxur dağ yollarını keçib, odun toplanan yerə çatdıq. Burada ayaq üstə söhbət edən təxminən 45-50 yaşlarında iki kişidən başqa heç kəs yox idi. Onlardan biri əynində yüksək rütbəli zabitlərin geydiyi plaş olan hündürboylu, qarayanız, iti baxışlı bir kişi idi. O birinin isə meşəbəyi olduğu açıq-aydın sezildirdi. Enlikürəkli, ucaboylu, eşmə biaklı, əynində qalifo şalvar, üstündə enli kəmər olan, çohrayı parçadan tikilmiş üst köynəyi, ayağına uzunboğaz çökəmə geyən bu adam bizə baxa-baxa əlindəki ponçaqlı qamçısını fırladaraq həmsöhbəti ilə nədənse danışındı.

Biz salam verib onlara yaxınlaşdıq. Mən gəlişimin səbəbini meşəbəyiye deyəndə o, sıfatını turşudub mənə "vaxtimız yoxdu" dedi. Onun bu hərəkəti mənim xoşuma gəlmədi. Çünkü onun ilk kəlmədə belə cavab verməsindən sonra çıxılmaz vəziyyət yarandı. Kolxozen iki maşınını təsərrüfatın işindən ayırb gotirmək bir yana, indi onu boş geri qaytarmaq heç cür anlaşılan məsolə deyildi. Bu məsələ mədəniyyət şöbəsində, cələcə də kənndə birmənalı qarşılanmaya-çaqdı.

Mən bir də meşəbəyiye üz tutub dedim.

– Nuru dayı, biz maşınları boş geri qaytarsaq sizə də sağ ol deməyəcəklər. Ağbulaqdan yol basa-basa gəlmışik, çalışın ki, boş geri qayıtnayaq.

– Ay oğlan, adınız bilmirəm nədir, başa düşün ki, mənim bu gün çox vacib işim var, -deyə məni təpədən dırmağa süzdü.

– Sizin işiniz indi hökumət işindən də vacibdi?-deyə mən dilləndim.

— Bəli, vacibdi. Bu kişini görürsən, - o əlinin işaretisi ilə onunla ciyin-ciycinə dayanmış adamı göstərir-bu yoldaş hörmətli bir şəxsdir. Özü də Cahan Əliyevin qonağıdır. Cahan mənə tapşırıb ki, tez bir zamanda ona ən sağlam paliddan üç otağın milini və taxtasını müşarda çəkdirib verim. İndi sən de, mən bunları etməliyəm, ya yox?

Cahan adını eşidəndə mən bir qədər ürəkləndim və dedim:

- Bizim isimizi də eləməlisən, onu da.
- Cavan oğlan, məni yormayın, gedin bu gecə Yanıqpəyədə qalın, mən sizi sabah yola salacağam.

— Nuru dayı, kolxozun maşınlarını saxlamaq olmaz.

Meşəbəyi təbəssümələ soruşdu:

- Siz bu kişini tanıyırsınız?
- Xeyr, tanımırıam.
- Bu, bizim gözəl şairimiz Mülkülü Həsəndir. Cahan Əliyevin də yaxın dostudur.

Mən şaire əl verib bir də görüşdüm:

- Cox məmnum oldum sizinlə görüşməyə. Aşıqlar həmisi şeirlərinizi oxuyur. Bəzi şeirlərinizi mən də bilirom. Həm də siz Məftunun atasısınız.

Həmin dövrdə Məftun aşıqların dilinin əzbəri idi. O, dövrünün Məcnunu kimi eşq divanəsiydi.

Mən şair Həsənlə görüşdüğümə çox məmnuñ oldum, raziлиgi bildirdim. Meşəbəyi qayıtdı ki:

- Sən maraqlı adama oxşayırsan, kimsən, kimlərdənsən?
- Sürəcü Məhəmməd diliyürəklik elədi:
- Bu cavan oğlan da şair Eldardı.
- Nuru kişi bir sövqi-təbii maraqla:
- Öyə, yoxsa ağbulaqlı şair Eldar sənsən?
- Mənəm, -deyə cavab verdim. Həmin dövrdə mənim "Dostluq" rayon qəzetində və "Sovet Ermənistani" qəzetində vaxtaşırı lirik və satirik şeirlərim çap olunurdu.

Nuru kişi hündürdən qohqohə çökib güldü:

— Öyə, bunu bayaqdən desən. Mən də öz işimi bilim. Gedib məni biabır-zad eləyərsən...

— Allah eləməsin,- dedim.

— Dərdin alım, ay Eldar, "Dostluq" qəzetində bu yaxılarda bir şeirin çıxmışdı, gərək ki, adı belə idi: "Hardadı". Şeir xoşuma gəlmışdı.

— Xoşuna gəlmışdisə, deyə bilərəm, - mən dedim.

— Yaxşı olar. Qoy şair Həsən də eşitsin.

Mən "Hardadır" şeirini dedim.

**Gəz mənim yurdumu, gör bir, a qardaş,
Belə oba harda, oymaq hardadı?
Meşələri dolaş, Gədiklərdən aş,
Belə palıd harda, qovaq hardadı?**

**Bir köhlən belində keç çöldən-çölə,
Fikir ver çəmənə, çicəyə, gülə.
"Cantəpə"də öyləş bir az, gör hələ
Belə xama harda, qaymaq hardadı?**

**Şöhrətlidir "Dürlü bulaq" əzəldən,
"Pəri bulağı"na bir toxun hökmən.
"Ayğır"dan su içsən deyərsən ki, sən
Belə çeşmə harda, bulaq hardadır?!**

**Bu yerlər ayrılmaz obadan-eldən,
"Çalmalı" vüqarı verməmiş əldən.
"Şah dağ"a yollansan görərsənki sən
Belə dağ hardadı, yaylaq hardadı?!**

**Qədim Gøyçə gölü sular sonası,
Pozulmaz ilqarı, əhdi, vəfası.
Eldar, bu yerdədir ömrün mənası,
Burdan bezmək harda, doymaq hardadı!?**

Şeir Mülkülü Həsənin də xoşuna gəlmişdi. O, bircə kəlmə bu sözü işlətdi: "Eşq olsun, oğul"!

- Ay şair Həsən, mənimki bu gün şairlərlə gəlib. Deyəsən, mən özüm də dönüb şair olacam, - Nuru kişi bu sözü yatımlı bir yumorla dedi.

Həmi gülüşdü.

Mən meşəbəyiye:

- Nuru dayı, deyirsən ki, bu iş haqda mənə Cahan Əliyev tapşırıq verib. Deyib ki, şair Həsənin işini tezliklə yerinə yetir. Mən maşınları boş qaytarıb, raykomun qabağında saxlayıb, bu məsələni onlara desəm, necə olar?

Bütün meşəbəylərə məxsus keyfiyyətləri özündə cəmləşdirən Nuru kişinin enli, eşmə bığlarının arasından ağ sədəf kimi dişləri göründü.

- Öyə, dərdin alım, maşınları lap mərkəzi komitənin binasının qabağına sürüb, şikayət etsən də, qorxum yoxdur. Mənə qaşın üstə qara deyən olmayıacaq. Cahanın adı gələn yerdə mənə kim nə deyə bilər!

Bu sözləri müsahibim elə iftixarla, qürurla deyirdi ki, Cahan Əliyevdən böyük, qüdrətli bir adam tanımadığı qənaətindəydim. Ancaq bu sözləri deyərkən o, bilmirdi ki, mən Cahan Əliyev fenomenindən qürur duyuram, ucalıram.

Mən yenə ona üz tutdum:

- Nuru dayı, şairliyimi bildiniz, ancaq mənim Cahan Əliyevlə qohumluğumu bilmirsınız, düzdümü?

O təəccüb dolu bir nəzərlə üzümə baxdı:

- Doğrumu deyirsən, dərdin alım?

- Doğru deyirəm. Cahan kişinin həyat yoldaşı mənim yaxın qohumumdur!

- Mərziyəbəyim xanımımı deyirsən?

- Bəli, Mərziyəbəyim xanım atamın doğmaca bibisi qızıdır. O, xoş bir əhvali-ruhiyyə ilə:

- Ay şair Həsən, bu şairlərdən qorxmaq lazımdır. İkişidə şair, ikisi də Cahan Əliyevin adamı.

Nuru kişi sürücülərə dedi ki, maşınlarını odun topalarının yanına verin. İndicə fəhlələr gələcək, tapşıracağam doldursunlar.

Elə də oldu. Həmin unudulmaz gün başa çatdı. Meşəbəyi həmin gün bizi kababa qonaq eləyib yola saldı. Şair Həsənlə olan şirin səhbətimiz də şirin xatirəyə çevrildi.

Bir neçə gün ondan sonra Cahan Əliyevlə rayonda raykomun binasının qarşısında rastlaşdıq. Həmişəki kimi yenə də səmimi görüşdük.

O, özünəməxsus təbəssümlə dedi:

- Ayə, bu nədi, ay Eldar, eşitdiyimə görə, mənim şair dostumla görüşübəsən, bir az meşəbəyi ilə sözünüz düz gotirmayıb.

- Belə bir şey oldu, Cahan dayı, hər şey dostcasına başa çatdı. Bir də ki, sənin dostunu hörmətlə qarşıladıq.

- Eşitdim hamisini. Gərək qabaqcadan sən də mənim adını verəydin.

- Sənin adını verdim, yaxşı da qurtardıq.

Həmin əhvalatdan sonra mən Nuru kişi ilə dost oldum. Oğlu Məhəmmədə, Nəsibə onlara gedirdim, onunla şirin səhbət edirdik. 1988-ci il qəçqinliğindən sonra Nuru kişi Bakı şəhərində Montin qəsəbəsində yaşayırıdı. Nəsibə deyirdi ki, Eldarı çağır gəlsin səhbət eləyək. Mən gedirdim. Çox ləzzətli xəngəl bişirdirirdi. Səhbəti də hər dəfə meşədəki görüşümüzdən başlayırdı. Gülö-gülə danışır, səhbət

eləyir, keçənləri xatırlayırdı. Hər dəfə mənə müraciət edəndə "qabağında ölüm", "dərdim alım, ay Eldar" deyirdi.

Yenə də mən zaraftla deyirdim:

– Ay Nuru dayı, sən Mülkülü Həsənə ağaç kəsib, mil çəkdirəndə kolxozun maşınlarını boş geri qaytarmağa necə risk eləyirdin? Səni buna görə işdən də çıxara bilərdilər!

O, yenə də həmişəki kimi gülümsəyərək deyirdi:

– Qabağında ölüm, Eldar müəllim, Cahan kimi bir nə-həng olan yerdə məni kim işdən çıxara bilərdi. Cahan bir dağıydı, heç onu raykomlar da əyə bilmədi. Mən onun tapşırıqlarını yerinə yetirmişəm. Cahanın Qazax, Tovuz, Şəmkir bölgəsində çox dostları varıydı. Mən onun tapşırığı ilə Qazaxdan, Tovuzdan və başqa yerlərdən gəlmış neçə-neçə hörmətli adamlara palid ağaçından mil, taxta, dirək çəkdirib vermişəm.

– Demək, siz dost olubsunuz, - mən deyirəm.


– Onun başına dönüm! Elə oğul dünyaya az-az gəlir. Mənim xətrimi çox istəyirdi. Bilirdi ki, mən də sözümüz üstə duran adamam. O qalın meşələrdəki bulaqlar başında, çay qırığında çox çörək kəsmişik. Hətta, bəzən qonaqlarını da mənim yanına gətirirdi. Cahan da bir Cahandı!

– İndi heç görüşürsünüz mü?

– Bir neçə dəfə görüşmüşük. İkişimiz də qocalmışıq, bu zamanın üzü dönsün!

O, söhbət edəndə kövrəlirdi.

İndi mən xatırələri qələmə alanda artıq dünyada nə Cahan Əliyev var idi, nə şair Mülkülü Həsən, nə də Nuru kişi. Xoşbəxtlik ondadı ki, yaxşı adları xatırlanır.



DAĞLAR SULTANI

Cahan Əliyev respublika miqyaslı tədbirlərə qatılanda da, rayon partiya komitesinin plenumlarında, müşavirələrdə, icraiyyə komitəsinin sessiyalarında, hər hansı mədəni-kütləvi tədbirlərdə iştirak edəndə də həmin salona, zala özü ilə bərabər bir dağ əzəməti, dağ ab-havası, dağ vüqarı gəti-rərdi. Hələ yığıncaqlar, tədbirlər başlamamışdan əvvəl rayonun rəhbər vəzifədə çalışanları, ziyahilar topa-topa baş-başa verib səhbət edərdilər. Bir-birindən hal-əhval tutan bu adamlardan kimsə birdən deyəndə ki, "Cahan kişi" gəldi. Hamı dərhal gözünü hərleyib onu görmək isteyirdi. Hamı söz-səhbəti bununla bitirib, "ayə, kişi ilə görüşək" deyərdi. Ayrı-ayrı kəndlərdən gelmiş gənc kadrların dəfələrlə dilindən eşitmışəm:

– Bu gün mənim üçün çox gözəl oldu, Cahan kişini gördüm. Doğrudan da, Cahan ki, Cahan! Kişidə dağ vüqarı var!

Bir dəfə belə bir əhvalat oldu. Altmışinci illərin ortaları idi.

Cahan Əliyev kənd təsərrüfatı qabaqcılarının müşavirəsində özünəməxsus çox hökmü bir çıxış elədi. Rayonun ticarət və məişət xidməti idarələrinin kənd əməkçilərinə lazımı xidmət göstərməməsini kəskin tənqid etdi.

Yanımızdakı böyük stullardan birində əyləşən gənc oğlan qeyri-ixtiyari dilləndi:

– Cahan Əliyev haqda eşitmışdım. Ancaq görməmişdim. Kişi nəhəng adam imiş...

Bizimlə bərabər əyləşən adamlardan biri maraq dolu bir nəzərlə oğlunu süzdü:

– Cahan kişini sən tanımadın?
– Eşitmışdım,ancaq görməmişdim.
– Oğul, Cahan Əliyevi tanımadın, milləti tanımadın deməkdi.

– Yaxşı oldu ki, aqsaqqalımızı tanıdım!- deyə oğlan qürrurla dilləndi.

Cahan Əliyev hər yerdə böyük ehtiramla qarşılanırdı. Azərbaycanlılar ona böyük məhəbbətlə, özlərinin aqsaqqalı, iftixarı, öncülü, dayağı, arxası, bir sözlə, alınmaz ləsi kimi yanaşardılar. Onunla əl tutub görüşməkdən lə zət alardılar.

Erməni millətindən olan rəhbər vəzifədə olanlar da, ziyanlılar da Cahan kişi ilə görüşmək üçün onun qabağına yerişir, ikiəlli əlini sıxır, irişo-irişə baş endirərdilər. Bu da kənardan müşahidə edən azərbaycanlılara bir zövq verərdi.

Cahan Əliyev olduqca zəhmli bir adam idi. Ona görə də çoxları onunla görüşmək istəsə də, risk edə bilmirdi. Bu müdrik şəxsiyyət onu yaxşı başa düşürdü. Nurani bir sima, xoş təbəssüm altında insanların çox səmimi görüşər, hamının kefini-halını soruştardı. İstər yaşılı olsun, istərsə gənc, hər kəsə istiqanlılıq göstərərdi.

Bir dəfə Toxlucada toyda idim. Toyu dövrünün böyük sənətkarı Aşıq İmran Həsənov aparırdı. İmran büləbül kimi cəh-cəh vurur, Koroğlu kimi nəro çökir. Onun məlahətli sösi böyük mağarda əyləşən 300-dən artıq adama layla çalırdı. Hamı bu sənətkara məftun olmuşdu. Heç kəs dinib-danışmırıldı. Aşıq İmran sanki, o gecə Toxlucu kəndinə hakim kəsilmişdi. Məclisin şirin yerində toy adamları arasında kiçik canlamma baş verdi. Dedilər ki, Cahan Əliyev golub. Bu sözdən bir az sonra Cahan mağarın girəcəyində göründü. O, Çaykəndin partiya təşkilat katibi və sovet sədri ilə birlikdə məclisə təşrif buyurdu. Aşıq İmran irəli yeriyib gur səslə dedi:

– Məclisimizə gör kim gəlib... Dağların sultanı Cahan əmi gəlib. Özü də xoş gəlib, səfa gətirib. Cahan kişi əvvəller Toxlucada kolxoz sədri işləmişdi. Toxlucalılar həm onu

yaxşı tanıyır, həm də xətrini çox istəyirdilər. Aşiq İmranın bu sözündən sonra məclisdə böyük bir canlanma başladı. Bir müddət hamı gözaltı, keçib yuxarı başda əyləşmiş Cahan Əliyevi sözür və onun haqqında danışıldılar. Mənə elə gəlirdi ki, bu dağlar oğlu haqda canlı əfsanələr yaranmaqdə davam edirdi. Hərə öz stol yoldaşına o haqda bildiyini danışmağa çalışırdı.

Yenə Aşiq İmran dilləndi, dördin almı, ay Cahan əmi, sən göldin, camaat diqqətini məndən yiğisdirib sənə tərəf yönəltdi.

— Sən işində ol, Aşiq İmran, indi hamımız səni dinləyəcəyik, -deyə Cahan Əliyev özünəməxsus gur və səmimi bir səslə dilləndi.

Doğrudan da, o, dağların sultan oğlu idi. Dağlar qoynunda boy-a-başa çatmış Cahan bütün varlığı ilə dağ təbiətli, dağ xisletli bir adam idi. Deyə bilərlər ki, nə çoxdu dağarda doğulub, dağlarda yaşayan. Bu heç də belə deyil. Dağlarda qarğı da, şahın də, sərçə də qanad çalıb uçur, bildirçin da, qartal da...

Məhz insan da belədi. Cahan dağların qartal oğlu idi. Dağların sultani idi.

1966-cı ilin avqust ayı idi. Mən Mirələkbər müəllimlə Əmirxeyirin "Yəhər gədiyi" adlı örusündə ot biçirdim. Mirələkbər müəllim mənim bibim oğlu idi. Biz bir-birimizi olduqca çox istəyirdik. Miroləkbər müəllim klassik şeiri və heca vəznində olan milli şeirimizi çox sevirdi. Bəzən özü də cizma-qara eləyir, sonra da mahni üstündə zümzümə edirdi.

"Gödək silvi"dən tutmuş Yanıqpəyənin dağlarına qədər Əmirxeyir və Bəryabad camaatı ot biçib yığırdı. Günortaya yaxın gördük ki, ot biçib yığanlar maraqla qənşərdəki qovuya tərəf boyanıb sonra da öz korontılörünü, qadınlar isə dırımlıq və yabalarını əllərinə aldılar. Bir azdan bir atlı çıxdı.

Bu kolxoz sədri Cahan Əliyev idi. O, biçincilərin yanında atdan düşüb salam verdikdən sonra "yorulmayasınız" -dedi. Mən elə bilirdim ki, o indi işçiləri danlayacaq. Deyəcək ki, ləng işləyirsiniz. Çünkü mən belə təsərrüfat rəhbərlərini çox görmüşdüm. Ancaq Cahan Əliyevin şəxsində dü indüklərmin əksini gördüm. Əməkçilərin hor biri ilə məri-bancasına söhbət elədi, vəziyyətləri ilə maraqlandı.

Mən Mirələkbər müəllimə dedim:

— Eşitmışəm ki, yazıçı Mirzə İbrahimov Cahan kişinin qonağı olub.

— Bəli, olub, tək Mirzə İbrahimov yox, bir çox qələm sahibləri bu "Soyuqbulaq"da, Yanıqpəyədə, Əmirxeyirdəki evində onun qonaqları olublar -deyə o cavab verdi.

Mirələkbər müəllim (mən ona dayı deyirdim) Cahan kişinin qaynı idi. Mirələkbər müəllim bir seyid övladı olaraq çox müqəddəs, saf, təmiz, vicdanlı, namuslu və gənc yaşlarından el-oba hörməti qazanmış bir adam idi. Cahan kişi onun xətrini olduqca çox istəyirdi.

Mən yenidən onun nuranı sıfotinə baxıb dedim:

— Bilirsinmi, Mirzə İbrahimov niyə yadına düşdü?

— Şairsən, nə demək olar, yazıçı və şairləri həmişə xatırlaya bilərsən.

— Mirələkbər dayı, mənə cə golir ki, Mirzə İbrahimov Cahan kişinin qonağı olandan sonra "Böyük dayaq" əsərini yazmağa başlayıb. Yazıçı Cahan kişinin şəxsində Rüstəm obrazını yaratmağa nail olub.

— Yaxşı tapıbsan, -deyə Mirələkbər müəllim mənim fikrimə ortaqlığını bildirdi. Biz bir qədər "Böyük dayaq" və Rüstəm kişi haqda söhbət apardıq.

Cahan kişi bizim yanımıza dəyməyi də unutmadı. Səmimi görüşdükdən sonra yeməyimizin olub-olmamasını soruşdu. Başqa söhbətlər etdi:

Mirələkbər müəllim yarıcidı, yarızarafat dedi:

– Sən o tərəfdən çıxanda işçilər özlərini əməlli-başlı düzəldtilər.

Cahan kişi qara qalın qaşlarını çatıb, gözlərini məchul bir nöqtəyə dikərək ağır-ağır dilləndi:

– Mən iş üstündə, iş başında olan adamın heç vaxt xətri-nə dəymərəm. Zəhmət adamına "yaxşı işləmirsən" deməkdənsə, "nə var, nə yox" demək faydalıdır. Onlar bilir ki, mən onlara heç nə deyən deyiləm. Görünür, bir təsərrüfat rəhbəri kimi mənə hörmət qoyurlar.

– Elə də olar, -deyə Mirələkbər müəllim dilləndi:

– Eldar neyləyir, şeirdən-zaddan yaza bilirmi? - Cahan Əliyev bu sözləri deyib azca gülümsündü. Onun sualını Mirələkbər müəllim xoş bir əhvali-ruhiyyə ilə cavablandırdı:

– Yazır yazmağına, ancaq nə kağızı var, nə qələmi. Dünnən baxdım nə isə çırpinır, qəlbindən nələrsə keçir. Soruştum ki, deyəsən, yazmaq istəyirsən? Dedi ki, yazaram, ancaq kağız-qələm yoxdu. Mən cibimi, sumkamı axtarıb köhnə bir kağız parçası və bir qələm tapdım. Eldar dedi, ona şeir yazılmaz. Dedim, sən şeirini de mən yazacam. Əvvəlcə-dən sinəsinə yazdığını "Meşənin" rədifi üç bəndlilik şeiri o dedi, mən də yazdım.

– Oxu görək, -deyə Cahan kişi Mirələkbər müəllimə müraciət elədi

O, şeiri oxudu:

Nə qədər açıqsə göylərin üzü,
Yenə də görünmür sonu meşənin.
Gah dərəyə enir, gah dağa qalxır,
Bir səmtə deyildir yönü meşənin.

Çağlayır qoynunda zümrüd bulaqlar,
Yel əsir, titrəyir yaşıl yarpaqlar.
Belə bir gözəllik hansı yerdə var,
Qızıldan biçilmiş donu meşənin.

Ona biganədir sükunət, təkklik,
Özəl həmdəmidir güllük, çiçəklik.
Mənasız oxumur xinalı kəkklik
Aşıqi seçiblər onu meşənin.

"Yəhər gediyi". 16 avqust 1966-cı il

Cahan Əliyev şeiri bəyəndi. Bu an mən belə hesab elədim ki, dünyani mənə verdilər. Axı mənim şeirimi Cahan kişi kimi görkəmlı bir şəxsiyyət bəyənmişdi.

Atının yügenini qoluna keçirib qənşərdəki dikdirə tərəf yollandı. O sabit qədəmlərlə irəlilədikcə arxadan mən onu bu dağların özünə bənzədirdim. Nəhayət, o, yamacında oturduğumuz dağın qasında dayandı. At yedəyində dayanmış Cahan kişi indi min illərdən gələn bir nağıl, dastan qəhrəmanını xatırladırdı. O, buradan gah Qaraqoyunu meşələrini, gah "Çalmalı dağı"nı, gah da Göyçə gölünü seyr edirdi. Mən indi də, bu gün də cə bilirəm ki, Dağlar sultani hələ də o zirvədə dayanıb, durub. Bunu mənə onun bütöv xarakteri aşılıyır. Təbiətdəki ağayanlıq, şəxsiyyətdəki bütövlük, duruşundakı əzəmət, baxışındakı zəhim bu dağlarla, "Çalmalı dağı"nın özü ilə bir harmoniya şəklində birləşirdi. Mən indi bunu hiss edirdim. Bunu görmək üçün onun daxili aləminə nüfuz etməyi bacarmaq gərəkdir.

Biz "Yəhər gediyi"ndə olduğumuz günlərin birində eştidik ki, kolxoz sədri Cahan Əliyev bu gün səfərbərlik elan etəyib. Bütün əməkçilər biçənəklərdəki ot xotmalarını da-

şiyib yem bazasına toplamalıdır. Bütün maşın, araba, traktor, qoşqu alətləri hamısı bu işə cəlb edilmişdir. Mirəfəkbor müəllim kəndə getmişdi. Onu kiçik qardaşı Miryusif ovoz eloyirdi. Miryusiflə uşaqlıq dostları idik. Bir qədər məndən böyük olsa da çox vaxt dərdimiz-sərimiz, sərimiz bir olardı.

Miryusif çox qəzəbli, heç nədən qorxmayan, yüz adamlıq bir dostonın qabağında da özünü sindirmayan güclü bir gənc idi. Biz onunla "Yəhər gədiyi"ndə işimizin üstündə idik. Bizdən başqa o ərazidə bir nofər öküzlə ot sürütməsi eloyirdi. Camaat bütövlükdə otun yem bazasına daşınması ilə möşgül idi.

Ot sürütməsi edən adam bizim 150-200 metrliyimizdə idi. Bir də gördük "Villis" markalı maşın təpənin arxasından çıxıb, ot sürütməsinin yanında saxladı. Cahan Əliyev maşından düşüb həmin adamın yanına yaxınlaşanda düşünüdük ki, onu vuracaq. Biz asta-asta onlara tərəf getdik. Södrələ qəzəblənmişdi ki, adam onun üzünə baxmağa cürət etmirdi. Həmin adam (mən onun adını çəkmək istəmirəm) onun qohumu idi. Lakin indi qızmış aslanın gözünə nə qohum, nə qardaş, nə də dost görünürdü. Çünkü bu adam onun tapşırığına əməl etməmişdi.

- Kim verib bu öküzləri sənə? -deyə şahin kimi onun başının üstünü aldı. Kişinin dili qurumuşdu, söz danışa bilmirdi. Çünkü günah işləmişdi.

- Camaat bu gün təsərrüfata işlədiyi bir vaxtda son özüno işləyirsən! Sən, yəni o qədər ərköyünsən? -deyib cibindən kibrəti çıxardıb sürütmədəki ota od verdi və "Villisə" minib başqa səmtə getdi.

Hava çox isti olduğuna görə ot dərhal od aldı. Öküzləri boyunduruqdan açıb buraxdıq və yaba-dırmış götürüb odu söndürdük.

Cahan Əliyev qəzəblənəndə kükrəmiş aslana dönürdü. Ancaq yenə özünü ələ almağı bacarırdı. Biz həmin adamdan bu əhvalatın mahiyyətini soruşduqda o dedi:

- Günah məndədi. Daha mən onun üzünə çıxa bilmərəm. Mən də bu gün camaatla bir yerdə olmalı idim. O, ota od verəndə cələ bildim məni onun içino atacaq. Ancaq o heç vaxt belə bir şey etməyib. O da var ki, onun sözünə əməl etməyəni Cahan Əliyev bağışlamır.

Sonralar öyrəndim ki, həmin adamı bağışlayıb. Dərk elədim ki, Cahan qəzəblənsə də, mərhəmətini, böyüklüğünü, döyanətini itirməyib. Elə Cahani da Cahan eləyən onun qüdrətli, qüvvətli, mərhəmətli olmasına.

VƏZİFƏM OLSA

Bir gün qonşu kəndlərdən birində söhbət Cahan kişidən düşür. Bu zaman bir nəfər gənc oğlan deyir ki, Cahan Əliyevin vəzifəsi məndə olsa mən də onun kimi ad-sən qazanram.

Kimsə qayıdır ki, nə çoxdu vəzifədə olanlar, bəs onlar niyə ad-sən qazanmır? Həmin cavan bu söhbəti evdə anası Fatma arvadın yanında deyəndə anası gülümsəyir. Fərman (ad burda şərtidi) anasından soruşur:

– Ana, niyə gülürsən?

Fatma arvad mülayim təbəssüm altda deyir:

– Sənin bu sözün yadına Hatəmin qardaşının anası ilə apardığı söhbəti saldı.

– Başa düşmədim, Hatəmin bu sözə nə dəxli, -deyə Fərman təəccübə anasının üzünə baxır.

– Hatəm çox böyük hörmət qazanmışdı. Adı-səni hər tərəfə yayılmışdı. Mərd, xeyirxah, səxavətli bir adam kimi qəbul edilmişdi. Hatəmin el-oba arasında bu hörmətini görən qardaşı bir gün anasına deyir ki, ana, mən də Hatəm kimi olmaq istəyirəm. Anası təəccübə anasından soruşur:

– "Necə yəni, sən Hatəm kimi olmaq istəyirsən?" Oğlu deyir ki, Hatəm çox qoçaq, mərd, eldə-obada hörmətli adamdı, mən də onun qardaşıyam. Mən də qardaşım kimi hörmət-izzət sahibi olmaq istəyirəm.

Ana gülümsəyib deyir:

– Səndən Hatəm olmaz, oğlum. Hər şeyi Allah verir. Hatəm döşümü əməndə qonşudan golən uşağa da o biri döşümü göstərirdi. Sən isə döşümün birini əmir, o birinin üstünə də əlini qoyurdun.

– Sən kolxoz sədri olmaq istəyirsən ol, ancaq loğvanma. Lovğa adamlar həyatda uğur qazana bilmir. Sənin

hələ həyat təcrübən də azdır, kolxoz sədri olmaq hazırlığın da.

Fərman heç nə deməyib aralanır. Aradan iki il keçir. Onu kəndlərdən birinə kolxoz sədri göndərirlər. Nəhayət, çoxdan bəri istəyində olduğu arzusuna çatır.

Fərman heç kəslə hesablaşmadan, hamiya yuxarıdan aşağı baxmağa başlayır. Ağıl-nəsihət vermək istəyən ağsaq-qallara rişxəndə yanaşır. Bir ilin tamamına az qalmış təsərrüfatın tamamilə çökdüyü məlum olur. Fərmanı işdən azad edib hörmətsizliklə həmin kənddən çıxarırlar.

Fatma arvad oğlunu qarşılayıb dedi:

– Oğul, vəzifəyə gəlmək olar, ancaq hər gələn baş çıxara bilməz. Əvvəla, təsərrüfat işini dərindən bilmək lazımdır. Bundan sonra rəhbərlik üçün bacarıq və təcrübə olmalıdır. İnsanlarla rəftar eləməyi bacarmalısan. Səbrin, hövselən, səxavətin olmalıdır. Mən ona görə səninlə razılaşmirdim ki, səndə sadaladığım bu keyfiyyətlərin heç biri yoxdur. Bilirdim ki, nə təcrübən var, nə rəhbərlik səriştən. Maraqlısı o idi ki, sən həm vəzifə istəyirdin, həm də Cahan kimi şan-şöhrət sahibi olmaq. Cahan bir yana dursun, sən heç o biri kolxoz sədrlərindən də ola bilmədin. İndi gördünmü ki, səndən Cahan olmaz!

Fatma arvadın oğluna dediyi bu söz həmin kənddə bir misal kimi uzun illər xalq deyimi kimi yaşıdı.

"YAXŞILIQ, MÜDRİKLİK-GÖZƏLLİK" KİTABINDAN SƏTİRLƏR

Mənəli hayat yolu keçən Cahan Əliyev ömrünün 50 ilini rəhbər vəzifələrdə olmuşdur. Sadəcə, olmuşdur yox, böyük və şoroflı fəaliyyət dövrü yaşamışdır. Biz həmin dövrün ayrı-ayrı məqamlarını bu kitaba gətirməyə çalışsaq da bu, Cahan ömrünün, onun keşməkeşli həyatının yalnız, bir damlaşı qədəkdir.

İstər-istəməz Cahan Əliyev şəxsiyyəti müxtəlif suallar doğurur və ilk növbədə belə bir sual meydana çıxır:

- Cahan Əliyevə bu qədər el məhəbbəti, xalq sevgisi nədən irolı gəlir?

Hər şeydən əvvəl demək lazımdır ki, bu müdrik ağsaq-qala olan el sevgisi müxtəlif amillərlə bağlıdır. Sözün əsl monasında o, bütün varlığı ilə xalq adamı idi. Öz elinin, obasının böyük oğlu idi. Onun bir gününü də bu eldən ayrı təsəvvür etmək mümkün deyildi. Digər bir yönən baxanda onun bacarıq və qabiliyyətini görür, gücünü, qətiyyətinə güvənirdilər. İnsanlar onun ağılna, kamalına, ilqarına, etibarına bələd olduqları üçün ona dərin sevgi bəsləyirdilər. Cahan kişi ağıldan kənar heç bir iş tutmurdu. Ancaq elə məqam, elə yer var idi ki, ağılmış gücü son həddə çatırıdı. O zaman zor işlətmədən, öz gücünü ortaya qoymadan məsələ həll olmurdu... Bu işdə də bu adam təmkinini, qürurunu qoruyub saxlayırdı.

Bütün bunlar Cahan Əliyevə el sevgisi, baş ucalığı gətirirdi.

Bir dəfə səhbat vaxtı həmkarlarından biri dedi ki, əgər Cahan Əliyev daha böyük vəzifələrdə işləsəyi görəndən onda nələr edərdi.

Həmkarımla razılaşmaya bilməzdəm. Doğrudan da, Cahan kişi daha böyük vəzifələrdə olsayıdı xalq üçün, vətən üçün əlindən gələni edərdi.

İlk növbədə onu deyim ki, böyük vəzifədə olanları millətin taleyi düşündürmür. Əgər düşünəcək bir adam varsa, o səviyyəyə buraxmırlar. Azərbaycan KP MK-nın katibi Şixəli Qurbanovun taleyini göz öünüə götirmək yerinə düşərdi.

Cahan Əliyev kimi millətsevər, vətənsevər adamı rus, erməni şovinizmi daha yüksək kreslolara buraxmazdı və gör-düyünüz kimi buraxmadı. Ancaq o, rayon və kənd səviyyəli rəhbər işlərdə daha cəsarətlidir, daha sanballı bir iş gördü.

Cahan Əliyev camaata, millətə oyilməzlik, cəsurluq nümunəsi aşıladı. Bu layiqli türk oğluna el sevgisini görən bəzi insanlar ələşib, vuruşub vəzifəyə gəlib, ona, buna hörmət edib, özünü torifləyib, qonaqlıqlar verir, aşıqlara, təmadalara şavaş verib "ad-san" qazanmaq istəsələr də, "əbədiyyaşar" bir hörmətə sahib olmadılar. Çünkü İlahi vergisi gərok insanın soyadından, genindən gələ. Yaxşılıq xətrinə yaxşılıq edənlər tez unudulur. Təmənna güdmədən yaxşılıq edənlər, mərhəmətli olanlar xalqın sevgisinə layiq olurlar. Bunu nə pul ilə, nə var-dövlət ilə qazanmaq, nə də vəzifə ilə əldə etmək olur. Bir şeirində yazmışam.

**İgid basılmaz heç vaxt
Doğma elində olsa.
Gəlin gəlinlik elər
Şərbət dilində olsa.
Dağı aşar hər adam
Köhlən belində olsa.
Vəzifə yaxşı şeydi
İnsan əlində olsa.**

Cahan Əliyev məhz əlində vəzifəsi olan əsl insan idi. İnsanlara qulluq edən və onların sevgisini qazanan mərd kişi idi. Ciddi bir iş görən, nalayıq hərəkətlərə yol verən adamları belə özü tərbiyələndirməyə çalışıar, milisə, prokrora verməzdi... Bütün bunlar Cahan kişinin böyüklüyü və əzəmətidir. Belə adamlar əsilli, soylu adamlar olur, heç kəsə pislik etmək istəmirlər. Naməndlər, yaramazlar isə fürsət düşən kimi itələyib quyuya salmaq istər, kəndirini qılıncla vurmağa çalışıar, ümumiyyətlə, mərdimazarlıq etməyə səy göstərərlər.

Cahan Əliyev həmişə mərdimazarlığa, xəyanətkarlığa qarşı barışmaz olmuşdur.

Əsilli, nəsilli, soylu-soyadlı, adamlar təbiətən yaxşı adam olublar.

Əsilli və əsilsiz adamlar haqda belə bir rəvayət var:

Deyilənlər görə, bir kasib kişi var imiş. Meşədən odun topmayıb satmaqla ailəsini saxlayarmış. Bir gün şələ tutub gətirdiyi odunu alan olmur, evə eliböş dönmür. Dərin fikir içinde yolda qarşısına bir nurani, tanımadığı adam çıxır. Salam verib deyir:

– Get şahın elçidaşında otur. Şah səni qəbul edəcək və gəlişinin məqsədini soruşacaq. Sən onda de ki, mənə 40 qızıl ver. Mən bunun əvəzində 40 gün içinde Xızır peyğəmbəri sənə göstərəcəyəm.

Əhvalat belə də olur. O gedib şahın elçi daşının üstündə oturanda şah onu çağırtdırıb, məqsədini soruşur. Yoxsul kəndli istədiyini ona bildirir.

Şah vəziri çağırtdırıb tapşırır ki, ünvanını götürün, qol kağızı alın və 40 gün müddətinə ona 40 qızıl verin. Eyni zamanda şah kəndlilikə deyir ki, sənin dediklərin düzgün olmasa sən ağır bir cəza alacaqsan.

Günlər gəlib keçir, 40 gün başa çatır. Kəndlilin sözü doğru çıxmır. Onu şahın hüzuruna çağırtdırırlar. Meydan

qurulur, kəndli dar ağacından asılısı olur.

Hökəm yerinə yetirilməmişdən əvvəl şah üzünü vəzirlərinə tutur. Birinci vəzir deyir:

– Sən bilirsən ki, bu adam ölkənin şahını aldadıb, ona görə də cəzalanmalıdır. Sənin fikrin nədir, onun cəzası nə olmalıdır?

Vəzir deyir:

– Şah sağ olsun, təndirli qalatdırıb diri-diri oda atıb yandırmaq lazımdır!

Bu sözdən sonra şah üzünü camaata tutub soruşur ki, bəs sizin fikriniz nədir. Bir nəfər nurani aqsaqqal qabağa çıxıb ucadan deyir: - **Əsli hu!**

Şah ikinci vəzirin fikrini soruşur.

İkinci vəzir deyir:

– Şah sağ olsun, şaha yalan danışmış bu adamın diri-diri dərisini soydurmaq lazımdır.

Şah yenə camaatın fikrini öyrənmək üçün üzünü meydanə toplaşanlara tutur:

Yenə nurani aqsaqqal dillənir: - **Əsli hu!**

Şah üçüncü vəzirdən soruşur: - bəs sənin fikrin?

Üçüncü vəzir deyir:

– Şah sağ olsun, kasib adımdı, bir çotən uşağı var, dolanıra bilmir. Yəqin ki, böyük ehtiyac ucundan yalan danışmalı olub. Yazıqdı, bağışlaşanız Allaha da xoş gedir.

Şah heyrət içinde homin nuraniyə üz tutur və soruşur:

– Sən bu sözlərini mənə izah edə bilərsənmi, aqsaqqal?

Aqsaqqal **Əsli bu!** - deyib bir addım qabağa çıxır və deyir:

– Şah sağ olsun, homişə şahları onun yan-yörosindəkilər, qohum-oqraba, yaftaq vəzirlər, vəkillər hörmətdən salırlar. Bu işdə diqqətli olmayan şahlar sonradan peşmançılıq çökirlər, bunun isə xeyri olmur. O ki qaldı sənin vəzirlərin

haqda... Mənim bu dediklərimi yoxlat, düzgün olmasa, hökm çıxarma. Birinci vəzirinin əedadları çorok bişirən olub, həmişə mayaya haram qatıblar.

İkinci vəzirinin əedadları ovçuluqla məşgul olublar, peşələri dəri soymaq olub.

Üçüncü vəzirin isə şah nəslindən olub. Görüb-götürmüş bir nəslin nişanəsidir. Sənə ən düzgün yolu bu adam göstərdi. Əslində olan dırnağında göstərir. Sənə vəzir ancaq bu adam ola bilər.

Şah dərhal həmin vəzirlərin əedadları haqda bilgi verilməsini tələb edir, əyanlar bildirirlər ki, ağısaqqalın dedikləri tamamilə doğrudur.

Şah bu nurani adamdan təəccüb dolu bir nəzərlə soruşur:

– Ey müdrik ağısaqqal, bunları sənə kim demişdi?

Həmin nurani əlini camaata tərəf uzadıb deyir:

– Buradakı insanlar!

Hamı bir-birinə tərəf baxır və dönəndə görürülər ki, həmin adam qeybə çəkilib. Hamı başa düşür ki, bu Xızır peyğəmbərin özü imiş.

Cahan Əliyevi xalqa sevdirən, ona həmişə yaşarlıq getirən amillərdən biri və ən başlıcası öz əслиnə, kökünə cəmiyyətə gətirdiyi qanındaki halallıq, mayasındaki əsillikdir.

YAXŞI AD YAXŞILIQ EDƏNİN OLUR

Ancaq yaxşılığı yaxşılar edər,
Yamanlıq zəhərdir, ilan zəhəri.
Pislik əjdaha tok sohrada mələr,
Olmaç bir ünvanlı kəndi, şəhəri.

Yaxşılıq olmasa, qoca dünyanın
Bonizi saralar, rongi solardı.
Pislik ümidiñə qalsayıdı dünya
Xaraba içində bayquş ulardı.

İzlər bir-birini yaxşıyla yaman,
Mizan-tərəziyə çıxar yanaşı...
İstər hakim olsun, istər bir çoban
Pislik pis adamin çirkli başdaşı.

Ən böyük ləyaqət insana hörmət,
Bu tale düz yolla gedənin olur.
Yaxşılıq tanrıının verdiyi qismət,
Yaxşı ad yaxşılıq edənin olur.

El verir özünün düz qiymətini,
Zəri sərraf kimi seçəndən sonra.
Yaxşı insanların insanlığını
İnsanlar dansar köçəndən sonra.

Qara buludlardan sıyrılıb çıxar,
Bir günəş işığı olar yaxşılıq.
Bürüyər şəfqətlə dağı, dərəni,
Hər zaman haraya gələr yaxşılıq.

Kişilər qeyrətdə bir öndər olar,
Müdriklər həm alim, biləndər olar.
Vətənin eşqiyə səməndər olar,
İnsanlara qulluq elər yaxşılıq.

Böyükük bütövdü, bölünən deyil,
Bələyi haramla bələnən deyil.
Saxta şöhrət üçün dilənən deyil,
Sərraflar zər seçər, elər yaxşılıq.

Arana, yaylağa elat köçürər,
Şirin söz-söhbətlə şərbət içirər...
Qonaqlı-qaralı günlər keçirər,
Mərdliyin içinde gülər yaxşılıq.

Yamanlıq cəhənnəm-yandırar-yaxar,
Özü ölüb gedər, aradan çıxar.
Ömür şimşek kimi parlayar, çaxar,
İnsan köcüb gedər,
qalar yaxşılıq!

HƏMİŞƏ REDAKSİYAYA GƏLƏRDİ

Cahan Əliyev 1955-1956-ci illərdə Toxluca kolxozuna rəhbərlik etmiş və kolxoz sovxoza çevrilərkən Çaykənd təsərrüfatında sədrlik fəaliyyətini davam etdirmişdir. Də il burada işlədikdən sonra - yəni 1961-ci ildə Gölkənd kəzəzəzəna sədr seçilmişdir. Rayonun on böyük təsərrüfatlarından biri olan Gölkənddə 1965-ci ilə kimi işləmişdir. Elə həmin il yenidən doğma kəndinə qayıtmış və üç il burada kolxoz sədri işləmişdir.

Cahan Əliyev 1968-ci ildən 1974-cü ilə-pensiyaya çıxana kimi Çaykənd kəndində kolxoz sədri işləmişdir.

Mən 1966-ci ildən etibarən Cahan kişini rayonda və kəndlərdə tez-tez gördüm. Artıq bu dövrə mən Ağbulaq kənd mədəniyyət evinin müdürü, kolxoz komsomol təşkilatının sədri işləyirdim. 1972-ci ildən isə Krasnoseloda çıxan "Dostluq" rayon qəzetində redaktor müavini kimi işə başladım. Redaksiyamız Rayon Soveti icraiyə komitəsinin binasında, birinci mərtəbədə yerləşirdi. Rayon partiya komitəsi də həmin binada otururdu. Kənd təsərrüfatı idarəsi də birinci mərtəbə, bizim sıradə yerləşirdi. Cahan kişinin əmisi oğlu Məmməd Əliyev o vaxt kənd təsərrüfatı işçiləri həmkarlar komitəsinin sədri işləyirdi. Onun kabinetin "Dostluq" qızeti ilə yanaşı idi. Məmməd erməni millətindən olan rəhbərlərlə ciyin-ciyinə işlədiyindən hamı onu yaxşı tanıydı. Həmişə ermənilərə zarafat eləyər, hazırlıcağı ilə onları susdurardı. Ermənilərə həmişə "a məzhəbsiz" deyərdi. Heç kəs ondan inciməzdidi. Krasneselo ermənilərinin hamısı Azərbaycan dilini yaxşı bilirdi. Kabinetdən çıxanda dəhlizdə, yaxud rayon arasında iki-üç nəfər erməninin bir yerdə danışdığını görəndə (əlbəttə, tanıdlıqlarına) salam verib ardından deyərdi:

– Baş-başa verib nə qırıldadırsınız? Bekarçılıqdan bir şey çıxmaz. Gəlin sizi müsəlman eləyim!

Bir gün səhər ertə raykomun binasının girəcəyində hündürdən gələn səs eşitdik. Koridora çıxdıq. Məmməd hündürdən deyirdi:

"Allahü-Əkbər, Allahü-Əkbər! La ilahə illəlhah, la ilahə illəlhah!" Elə bu vaxt rayon partiya komitəsinin birinci katibi eşik qapıdan içəri daxil oldu və Məmmədin səsini eşiti. Katib gələndə koridorda olan adamlar hamısı gülüşdü. Birinci katib Azərbaycan dilini təmiz bilirdi. O, əslən Hadrut rayonunun Hərəkül kəndindən idi.

Katibin qəfil gəlişi ilə Məmmədin kəlməyi-şəhadət oxuması eyni vaxta düşdü. Katib gülümşər bir tövrlə dedi:

– Əliyev, bu nədi, deyəsən, azan çəkirsən?!

Məhəmməd dərhal özünəməxsus bir yumorla cavab verdi:

– Yoldaş katib, bunların hamısını müsəlman eləyəcəyəm!

Katib gülə-gülə pilləkənlərlə kabinetinə qalxdı. Hamı öz kabinetinə çəkildi. Biz Məmmədlə gülüşə-gülüşə redaksiyamızın qapısının ağızına yaxınlaşdıq. Elə bu vaxt Cahan Əliyev koridorda göründü. Onu görəndə istər-istəməz gülməyimizə ara verib, irəli yeridik. Onunla səmimi görüşdük. Məmməd da görüşdü. Cahan kişi sir-sifətimizdən hiss etdi ki, əhvali-ruhiyyəmiz gülüş üstə köklənib.

– Nə olub, yenə Məmməd nə iş görüb? -deyə bizdən soruştu.

Söhbət eləyə-eləyə redaksiyaya girdik. Stul qoyub Cahan kişini oturduq. Bu kabineti o, yaxşı tanıydı. Həmişə raykomun binasına gələndə redaksiyaya baş çəkməmiş getməzdı.

Əməkdaşlarımızdan biri Məmmədə yer göstərib, otur deyəndə yoldaşları yenə gülmək tutdu.

– Məndən niyə gizlədirsiniz, deyin, mən də bilim,-Ca-

han Əliyev dilləndi.

Mən olan ohvalatı dedim. Ağır təbiətli, zəhmli Cahan kişini də gülmək tutdu.

– Ayə, niyə dincəlmirsən, a Məmməd, -deyə onun üzünə baxdı.

Məmməd ciddi bir görkəm aldı:

– Pismi eləyirəm, ay qağa, Allahü-Əkbər deyib, erməni müsəlmançılığı çağırıram!

Cahan Əliyev:

– Sən deməklə crməni müsəlman olacaqmı?

– Cəhənnəmə olsun, mən sözümüz deyirom! -deyə Məmməd bizə sürəkli bir gülüş bəxş etdi. Cahan Əliyev bizimlə bir qədər söhbət edib, həmişəki kimi ovqatımızı təzələdi.



Sağdan: (ayaq üstü) Cahan Əliyev, "Sovet Ermənistani" qəzetiinin redaktoru Məhərrəm Bayramov,
Çaykənd sovxozenin direktoru Avtandil İsgəndərov, Tolluca sovxozenin direktoru Bəkir Əliyev,
"Sovet Ermənistani" qəzetiinin müsul katibi İsrafil Məmmədov, Krasnoselo RİK sedri İsgəndər
Zeynalov və "Sovet Ermənistani" qəzetiinin söhə müdüri Tofiq Məmmədov

YUNİS RZAYEV- BİRİNCİ KATİB


*Yaxşı ad qazanmış gözəl dost ara,
Onda yetişərsən ağ günə, varə.*

NİZAMİ

Cahan Əliyev dostluğa-tanışlığa yüksək səviyyədə əhəmiyyət verən tanınmış simalardan biri idi. O, davamlı olaraq dostları ilə görüşər, onlardan hal-əhval tutardı. İndiki Ermənistanda keçmiş əsrin qırxinci, əllinci, altmışsinci və yetmişinci illərində müxtəlif vəzifələrdə çalışan azərbaycanlı kadrlarla sıx əlaqədə olmuşdur. Bu insanlar həmişə Cahan Əliyevə böyük hörmət və ehtiram göstərmişlər.

Ermənistan SSR Ali Sovetinin sədr müavini Rza Vəlibəyov, "Sovet Ermənistani" qəzetiin baş redaktoru Cümşüd Sultanov, Ermənistan SSR maarif nazirinin müavini, əməkdar jurnalist İsrafil Məmmədov, Basarkeçər və Krasnoselə rayonlarında birinci katib işləmiş Yunis Rzayev, Krasnoselonun birinci katibi vəzifəsində olmuş Əli Həsənov, müxtəlif rayonlarda birinci katib işləmiş Talib Musayev, Zeynalabdin Xəlilov, Zərbalı Qurbanov, Mikayıł Bayramov və bir çox başqaları ilə Cahan Əliyevin şəxsi münasibəti olmuşdur.

1957-ci il idi. Krasnoselə Rayon Partiya Komitəsinin birinci katibi Cümşüd Sultanov səhhətinə görə işdən azad olundu. Onun yerinə gənc və perspektivli kadr, bundan əvv-



vəl Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri işləmiş Yunis Qəhrəman oğlu Rzayevin namizədiyi verildi. Ermənistan MK tərəfindən təsdiqini tapmış yeni katib Krosnose-lo rayon komitəsinin plenumuna göndərilmişdi. Plenumdan əvvəl ermənilər əsib-coşmağa başlamışdılar: "Bizim öz yerli kadrlarımız yoxdumu? Yenə də məhz niyə katib türk olmalıdır?"

Plenum başlandı. Ermənilərdən çıxış edən iki nəfər Yunis Rzayevin katib olmasına etiraz etdilər. Bundan sonra söz Cahan Əliyevə verildi. O, tribunaya qalxanda zalda dərin sükut hökm sürməyə başladı. Yenə də əzəməti, zəhmi və hökmü ilə zalı öz iradəsinə tabe elədi. Birdən birə onun gurultulu, zabitəli səsi zalı başına götürdü:

– Yoldaşlar, bizim hələ də mədəniyyət, etika nə olduğundan xəberimiz yoxdur. Birincisi, MK kimisə məsləhət görüb bize katib göndərirsə, biz onu qeyd-şərtsiz qəbul etməliyik. İkinci, siz hələ də millətçilik oxlaqından uzaqlaşa bilmirsinzsə, bu sizin günahınızdır. Üçüncüsü, bu rayonun 70 faiz əhalisini azərbaycanlılar təşkil edir. Mən Yunis Rzayevin yüksək iş qabiliyyotinə malik olduğunu biliyəm. Qonşu Basarkeçər camaatı onun işindən çox razıdır. Eləcə də Ermənistən hökuməti Yunis Rzayevi gənc və perspektivli bir kadr kimi görür. Heç kos özünün pis niyətini göstərməsin. Yunis Rzayev bu gündən etibarən Krasnoselə Rayon Partiya Komitəsinin birinci katibidir!

Cahan Əliyev alqışlar atında keçib yerində ayləşdi. Bundan sonra çıxış edənlər hamısı Yunis Rzayevin katib seçiləməsini düzgün addım kimi qiymətləndirdilər.

Sonda Ermənistən KP MK-nın şöbə müdürü plenumun işini yekunlaşdıraraq dedi:

– Mən burda bir çıxışa toxunmaq istəyirəm. O da hamımızın böyük hörmət bəslədiyi Çaykond kolxozunun sədri

Cahan Əliyevin çıxışıdır. Bu sözüm hələ də etik qaydalara əməl etməyi bacarmayan insanlardır. Ermənistən hökuməti haraya kimi qoyduğunu çox gözəl bilir. Bir də ki, sizin dediyinizlə biz öz fikrimizdən dönəsi də deyilik.

Sonra o üzünü yeni təyin edilmiş katibə tutdu:

– Mən demirəm siz qorozçılık eləyin. Ancaq bundan sonra çalışın rayonda bu cür danışan adamların çıxışlarına yer verməyəsiniz.

Beləliklə, Yunis Rzayev Rayon Partiya Komitəsinin birinci katibi seçildi.

Yunis Rzayev rayona birinci katib gələndə, ilk növbədə Cahan Əliyevlə görüşəcəyini qarşısına məqsəd qoymuşdu. Katib seçildiyinin üçüncü günü Yunis Rzayev zəng çalış Cahan Əliyevlə telefon əlaqəsi yaratdı və onu rayona dəvət etdi. Rayon Partiya Komitəsinin birinci katibi Cahan Əliyev öz kabinetində qəbul etdi. Onların söhbəti iki saatdan ar-tıq çəkdi.

Krasnoseloda fəaliyyətə başlayan rayonun gənc katibi Yunis Rzayev bu gənə kimi yerli kadrları tanımır, təsərrüfat həyatı ilə az məlumatla malik idi. Buna görə də ilkin məlumatları Cahan Əliyevdən öyrənmək istəyirdi. Ona görə ki, rayon ərazisindəki kadrlar arasında, əsasən Cahan Əliyev haqqında bilgisi var idi. Bundan əvvəllər də iki dəfə görüşüb hal-əhval eləmişdilər. Ancaq o, Cahan haqda daha çox eşitmışdı. O, bilirdi ki, Cahan ağır töbiətli, etibarlı, mərd kisişlərdəndir. Bilirdi ki, Cahan yaxşı işçini, düşməni də olsa, pis qələmə verməz. Hər hansı münasibətə görə bacarıqsız bir adamı müsbət mənada təqdim etməz. Yunis Rzayev Cahan Əliyevə inanırdı. Bir qədər sonra həyat göstərdi ki, hər iki türk oğlu Cahan Əliyev və Yunis Rzayev töbiətləri etibarlı ilə bir-birinə oxşar insanlardır.

Həmin görüşdə rayonun təsərrüfat həyatı barədə Yunis

Rzayevə etraflı məlumat verən Cahan Əliyev kadrlar haqqında fikir söyləməmişdi. Yalnız bir neçə təsərrüfat rəhbəri haqda öz sözünü demişdi. O, Oruc İbrahimovun, Ağəli Əsədovun, Krasnoselo kolxozunun sədri Makarovun və daha bir neçə bacarıqlı rəhbər işçinin müsbət mənada adını çəkmişdi.

Yunis Rzayev qısa vaxt ərzində Ermənistanda ad-sən qazanan kətiblərdən biri oldu. Rayonda heyvandarlıq və əkinçilik sürətlə inkişaf mərhələsinə qədəm qoydu.

Yunis Rzayev Cahan Əliyevin böyük insan olduğunu arṭıq gündəlik həyatda da yəqin etmişdi. O olduqca qonaqlıqaralı bir şəxsiyyət idi. Demək olar ki, hər həftə Qazaxdan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən qonaqları olurdu. O, bu mötəbər qonaqları yalnız Cahan Əliyevlə birlikdə qəbul edir, birlikdə yola salırı.

Həmişə "Qarabağ", "Naxçıvan" deyən erməni millətçiliyinin Yunis Rzayev rayona rəhbərlik etdiyi gündən səs-səmirləri çıxmırıldı. Elə bil qurbağa gölünə daş atılmışdı. Gənc raykom katibi də çox millətsevər, vətənpərvər bir adam idi. Özünü beynəlmiləlçi kimi göstərən Yunis müəllim ermənlərdən də belə bir mövqe tələb edirdi. Artıq o, rayonda millətçi erməniləri də yaxşı tanıydı. Hətta Cahan Əliyevin onları dəfələrlə susdurub, yerində oturduğunu da biliirdi.

Yunis Rzayev təbiəti, şeiri-sənəti, sazi çox sevirdi. Xüsusilə Göycə gölünün və Qaraqoyunlu məşələrinin məftunu idи. Bu yerləri vaxtaşırı ziyarət etməyi unutmurdu. Bu yerlərdə onun bələdçisi Cahan Əliyev olardı. Aşıq İmranla Aşıq Mahmudu Yunis müəllim çox sevərdi. Bir gün Cahan kişiye dedi:

– Əliyev, Basarkeçerdən qonaqlarım olacaq. Aşıq İmrani dəvət elə, Əmirxeyir bulaqlarının başında bir gün keçirək. Belə bir unudulmaz, gözəl günü də onlar "Cantəpə"də yaşadılar. Yunis müəllim həmin gün bir ürək sırrını Cahan ki-

şiyə açdı:

- Bir qədərdən sonra mən gedəcəyəm.
- Gözləmədiyi söz Cahan kişini diksindirdi.
- Hara gedirsiniz?
- Məktəbə. Moskva Ali Partiya Məktəbinə. Hələ də özünə gəlməyən Cahan kişi dilləndi:
- Allah uğur versin!

Bir neçə aydan sonra Yunis Rzayev ali partiya məktəbinə oxumağa yola düşdü. Onun yerinə birinci kətib Əli Həsənov geldi.

Yunis Rzayev Bakıda yaşadığı illərdə də onların dostluğun davam etmişdir. Yunis müəllim Azərbaycan Respublikasının Üzümçülük, Şərabçılıq Komitəsinin sədri işləyərkən onun Moskvadan və digər Sovet respublikalarından gələn qonaqlarına Cahan kişi öz evində böyük ziyafət təşkil etmişdi. Musiqi sədaları altında gecəyarıya qədər davam edən bu ziyafət iki qüdrətli eloğlunun təmənnasız dostluğunun və Azərbaycan xalqının qonaqpərvərlik mədəniyyətinin bariz nümunəsi kimi uzun illər yaddaşlarda yaşadı.

"HƏYAT HAQQINDA DÜŞUNCƏLƏR"
KİTABINDAN SƏTİRLƏR

Müəllif yazır:

70-ci illerdə Gədəbeydə ezamiyyətdə ikən mehmanxanada mənə dedilər ki, səni axtarırlar. Maqsud müəllim rayonda olduğumu eşidib, maşın göndərmədi ki, məni Şinixa aparsın.

Yolda sürücü mənə dedi ki, indi ermənilərin yaşadığı yerdən keçəcəyik, diqqətlə baxsanız, özünüz görərsiniz. Doğrudan da, aşkar gördüm ki, bayraqdan gəldiyimiz sahibsizliyin hökm sürdüyü, darmadağın, zir-zibilli ərazidən abad, səliqəli yerə keçdik (**Bura erməni kəndi Böyük Başkənddir. Sonralar Arzvaşen adlandırılıb. - red. E.I.**). Sonra yenidən sahibsizlik başlananda gördüm ki, yenə də doğma torpağımızdayam.

Maqsud müəllim və yoldaşı Məlahət xanımla Firudin müəllimlə görüşdük, məni ataları Qasım müəllimlə tanış etdilər (sonra onun adını daşıyan Qasım bulağında oldum). Firudin müəllimin işarəsi ilə Maqsud təkbaşına qoyunu uzadıb, ayaqlarını bağladı, cəld kəsdi, asıb, dərisini soydu, eti doğradı. Bozartma hazır olanda dedilər Göycədən Cahan kişi gəlir. Dağın o biri tərəfi Göycə imiş. Cahan kişi isə bizim Sabir müəllimin (prof. S.C.Əliyev) atası idi.

Kitabda olan bu yazını oxuyandan sonra Nicad müəllimlə görüşdüm. O, dedi:

– Həmin görüşlə bağlı ürəyindo sözüm var. Olarmı qeyd eləyib, verəm?

– Buyurun, verin, -dedim.

Nicad müəllimin kitabdakı yazısına əlavə etdiyi ürək

sözləri aşağıdakılardan ibarətdir:

Ucaböylü, yaraşlı bu adam bizə yaxınlaşmağa xeyli qalmış hamı ayağa qalxıb Cahan kişini böyük hörmət və ehtiramla qarşıladı. Bu insanın gəlişi elə bil ki, məclisimizə bir şuxluq, bir təravot gotirdi. İlk dəfə gördüğüm Cahan Əliyevə akademik Firudin Köçərlinin necə böyük hörmət və ehtiram göstərməsi artıq mənə onun kimliyindən xəbər verirdi.

Masa ətrafindakı söhbətlərə, Cahan kişinin daxili ailəmə nüfuz edib, onun nə qədər böyük dünyagörüşüne malik bir şəxsiyyət olduğunu gördükcə, bu hörmət və ehtiramın haradan gəldiyini başa düşdüm.

Sonralar rastlaşdığını bir sıra adamlardan Cahan kişinin dərin düşüncəli, tədbirli, alicənab, xeyirxah, qayğıkeş və oyilməz bir insan olması barədə eşitmışəm. Rast gəldiyim adamlar arasında "mən Cahan kişinin çörəyini yemişəm", "bizə çox böyük yaxşılıqlar edib" deyənlər də az olmayıb.

Son zamanlar Cahan kişi ilə Bakıda nəvəsinin toy məclisində görüşdüm.

Daha sonrakı kədər isə... Bu, nikbinliklə qarşıq kədər idi. Çünkü Cahan kişi böyük lüy hər kəsin qəlbində bir heykəl kimi obodiyaşarlıq qazanmışdır.

AĞIZDAN-AĞIZA GƏZƏN HƏQİQƏTLƏR

NƏ SOYUQBULAQ YADDAN ÇIXANDI, NƏ CAHAN KİŞİ...

Şair dostum Hüseyin Arif Cahan kişi ilə bizim qohumluq əlaqəmizi biliirdi. Bir dəfə Hüseyin Ariflə mən Krasnoseloda Cahan kişi ilə rastlaşdıq. Cahan kişi onu Əmirxeyirə dəvət etdi. Şair təşəkkür edib "sonraya qalsın, Qazağa qayıtmalıyam" dedi.

Cahan kişi xoş bir ovqat ilə şairə dedi:

– Ay Hüseyin, "Soyuqbulaq" dakı günlər yadına gəlirmi? Məni xatırlaya bilirsənmi?

– Cox qəribə sual verdin, ay Cahan qağı, nə "Soyuqbulaq" yaddan çıxandı, nə Cahan kişi! -deyə qürur dolu bir nəzərlə müsahibini süzdü və əlavə etdi:

– Hələ məni çubuqla vurdugun da yadımdan çıxmayıb.

Cahan kişi gülümşəyib dedi:

– Doğurdan da, şairən, halal olsun. Şairlər hadisələri unutmurlar.

Biz Hüseyin Ariflə Ağbulağa göldik. Çaydan, çörəkdən sonra Hüseyin müəllimə dedim:

– Qağı, Cahan kişi ilə söhbətinizdə bir "çubuq" məsəlesi oldu, o nə demək idi?

Hüseyin müəllim əlindəki qəzeti stolun üstünə qoyub, keçən günlərə səyahət etdi.

Bizim Kəsəmən camaati Əmirxeyirin üstü dağlara, məşhur "Soyuqbulaq" yayığına çıxırdı. Bu yaylaq dədə-baba-dan Kəsəmən camaatının olub. Cox səfəli yaylaq idi. Aşıqlar, şairlər onun haqqında şeirlər deyib, dəstanlar qoşmuşdu. Qaçaq Kərəmin, İsrafil ağanın bu yerlərin hər qarışında ayaq izi var idi. Burda "Kərəm qayası" deyilən bir qaya da

var. Kərəm qaçaqlıq dövründə bu qayanın həndəvərində çox olub. Elə o vaxtdan da Qaraqoyunlu camaatı bu qayanı "Kərəm qayası" adlandırmışdı.

İsrafil ağa arabir şeirlər yazmışdır. O, "Dağlar" rədifli qoşmasında "Soyuqbulaq" yaylığı haqda demişdir:

"Soyuqbulaq" kənd yerinin çiçəyi,
Sərxoş gəzir gözəllərin göyçəyi.
"Gözəldərə" Toxlucanın gəzdiyi,
Kimə qaldı yadigarın, a dağlar?

Mənim uşaqlıq dövrüm yay ayları həmişə "Soyuqbulaq" yaylığında keçib. Biz həmişə ayrı-ayrı oba yerlərinə gedirdik. "Marallıca", "Maymaq dağı", "Əşrəfi", "Xan daşı", "Qırxalar", "Xalxal", "Öyri dağ", "Ferrux yayLASI"na gəzmə-yə getdiyimiz vaxtlar yaxşı yadımdadı. "Çalmalı" dağının sağ-solu aşib daşardı. O dövrə yaylaqlarda bir qəlebəlik vardi ki, daha demə. Toyular çox vaxt yaylaqlarda olurdu. Qaraqoyunlu kəndlərindən, xüsusilə Əmirxeyirdən bizim camaatın görüşünə gələnlər çox olurdu. 7-8 yaşım olardı. Əmirxeyirin gənc kolxoz sədri Kəsəmən obasına qalxmışdı. O, ucaboylu, zəhmli, qartal baxışlı 30-32 yaşlarında bir gənc idi. Mən onu yaylaqda ən çox Hacanla qardaşı Mehralı olanda gördüm. Belə hesab edirdim ki, gənc kolxoz sədri ilə Hacan dostdurlar. Obada ocaqlar tüstülenirdi. Quzu ətinin kababı açıq havanın canına hopmuşdu. Mən taytuşlarımıla oynayırdım. Şıltaqlığımız Cahangili lap cana doydurmuşdu. Bizə bir neçə dəfə "gedin o yanda oynayın" desələr də, biz onların ətrafindan aralanmır, atılıb-düşür, qısqırıq salırdıq. Qəfildən gördüm ki, ombama yaxşı bir tutbulğu çubuğu yapışdı. Çubuq məni yandırıb-tökdü. Atılıb-düşməyə başladım. Dönüb məni vuranın kim olduğunu bil-

mek istədikdə gənc oğlanın əlindəki çubuq bir də şüvləndi. Ancaq o məni daha vurmadı. Çubuqdan sonra çaparaq at kimi özümüzü obanın o biri başına verdik. Amma tubulğu çubuğu ombamda iz qoymuşdu. Günü bu günə kimi o çubuğun "dadi damağımdan" getməyib. Maraqlısı o idi ki, bu çubuqla məni vuran Cahan adlı cavan oğlanı uzun müddət unuda bilmədim. Sonralar böyüyüb şair kimi tanınan gündən etibarən Qaraqoyunlu dərəsinə, Göyçə mahalına yolum düşdükcə Cahan ilə görüşürəm. Həmin illərdə yenə Kəsəmənin obasına qalxmışdım. O, burada Kəsəmənin tanınmış kişiləri Hacanla və qardaşı Mehralı ilə səhbət edirdi. Daha bir neçə orta yaşılı və ağsaqqal adam da onlarla birlidə idilər. Kosa oğlu İbrahim də səhbətdə iştirak edirdi. Həmin görüşdə Cahanla Hacan Qaçaq Kərəmlə İsrafil ağıadan danışırıldılar. Cahan Əmirxeyirə dönəndən sonra Kəsəmənlilər deyirdilər ki, Hacan dayısı Qaçaq Kərəmin papağını yadigar olaraq Cahana bağışlamışdır. Çünkü Hacan bilirdi ki, Cahan Qaçaq Kərəmin xətrini istəyən adamdır.

Mən sonralar, yeni altmışinci illərdə o dağlarda yenə Cahan kişinin qonağı oldum. Barat Qaravəliyev, Firudin Bağırov və mən Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi işləyən Əli Həsənovun qonağı idik. Cahan kişinin dəvəti ilə Əli Həsənov bizi "Soyuqbulaq" yaylağına getirdi. Mən Əli müəllimgilə Kəsəmənin yurd yerini göstərdim. Uşaqlığımın bu yerlərdə keçdiyini bildirdim. Cahan kişini ilk dəfə bu güllü-gülşənli yaylaqda tanıdığını xatırladım. Eyni zamanda "çubuq" məsələsini də yada saldım. Hamı gülüşdü. Cahan kişi özü də güldü.

Həmin gün Cahan kişi bizə çox gözəl, yaddan çıxmayan bir qonaqlıq verdi.

Cahan kişi mərd, cəsarətli bir adamdır. Mən onun yanında olanda elə bilirəm ki, Koroğlu ilə birlikdəyəm. Bir dəfə

Qazaxdan gəlirdim. Yolüstü "Şinkar" bulağına döndük. Gələndə gördüm ki, Cahan kişi bir dəstə adamla bulağın başında yeyib-içməkdədir. Adamlar bizi görən kimi ayağa qalxdılar. Cahan kişi irəli yeriyb, mənimlə çox səmimi görüşdü.

— Ay şair, xoş gəlibsiniz, səfa gətiribsınız! Nə bildiniz mən burdayam, -deyə sevincini gizlətmədi.

— Çox sağ olun, Cahan kişi. Sizin burda olduğunu bilmədim, təsadüfən oldu,-dedim.

— Təsadüf-zad deyil, Allah sizi buraya göndərib, Gəlin oturun görün, -deyib bizi çəmənlikdə salınmış xalça üstünə dəvət etdi. Bozartma, kabab, bir-birinin ardınca müxtəlif yeməklər gəlirdi. Bir qədərdən sonra bir yük maşını gəldi. Bunlar 6-7 nəfər erməni idi. Bir tərəfdə ocaq çatıb, öz işləriylə məşğul oldular. Bir qədər yeyib-içdikdən sonra burlardan biri başladı bizə sataşmağa. Biz əvvəlcə fikir vermədik. Erməni getdikcə həddini aşmağa başladı. Ləngərlənə-ləngərlənə bizə yaxınlaşıb dedi:

— Türk da kabab yeya bilar?!

Cahan ayağa qalxıb aslan kimi kükrədi:

— Ayə, qaxdaqan erməni, sən türkün artıq-urtuğu ilə yekəlib, indi nə qudurğanlıq eyləyirsən?!

Əlini odunun üstündəki baltaya tərəf uzadıb dedi, - o baltañı görürsənmi, başını bu kötüyün üstünə qoyub üzərəm!

Ermənilər tez qalxıb yoldaşlarını çekib apardılar. Bize də "bağışlayın-bağışlayın", - deyə üzr istədilər.

Biz də çekilib öz yerimizdə oturduq. Ermənicə bilən uşaqlar dedi ki, o ermənilərdən biri həmin sərxoş erməniyə deyir ki, o adam Əliyev Cahandır, bir də dinsən başını balta ilə üzəcək. Bundan sonra quzuya döndü.

Bəli, Cahan belə Cahandır!

BÖYÜK İNSANLAR XEYİRXAH OLUR

Elin-obanın ağızından götürdüyüm ehvalatların doğrudürüstlüğünü öyrənmək üçün yeri düşəndə Cahan kişi ilə yaxından əlaqəsi olan adamlara müraciət edərdim. Vaxtıllə Gölkənddə hesabdar işləmiş **Nağı Ramazanovun** dediklərindən:

– Cahan Əliyev Gölkənddə kolxoz sədri işləyirdi. Mən isə kolxozun baş mühasibi vəzifəsində çalışırdım. Cahan kişinin adı bütün Ermənistanda ucadan səslənirdi. Xüsusilə azərbaycanlılar onunla fəxr edirdilər. Doğrudan da, Cahan kişi xalqın məhəbbətinə layiq şəxsiyyət idi. Onun iş bacarığı, qabiliyyəti, əyilməzliyi, bir-birini tamamlayan mehribanlığı ilə polad kimi sərtliyi, xalqı, Vətəni ürəkdən sevməsi onu hamının gözündə ucaltmışdı. Xüsusilə rayon partiya komitəsinin birinci katibini Ermənistən kimi düşmən bir respublikada döyüb sonra da bərəət qazanması onu bütün ətraf bölgələrdə belə efsanələşdirmişdi.

Bir gün dedilər ki, bir nəfər adam idarənin qabağındakı ağac kötüyünün üstündə oturub Cahan kişi ilə görüşmək istəyir. Mən idarədən bayır çıxıb həmin adama yaxınlaşdım. O, 45-50 yaşlarında qarayanız bir kişi idi. Gelişinin məqsədini soruştum. Cahan Əliyevi görmək istədiyini bildirdi. Dədim, sözünüzü mənə deyə bilərsinizmi? O, cavab verdi ki, yox, şəxsən özü ilə görüşmək istəyirəm. Bir də soruştum ki, sən onun özünü yaxşı tanıyırsan? Tanımadığını dedi. Ancaq onun adını eşidib, ona görə də onunla görüşmək istədiyini bildirdi. Mən zarafata keçib, sənin axtardığın Cahan mənəm, deyəndə kişi məni yuxarıdan-aşağı yaxşı- yaxşı süzüb dedi:

– İnanmiram, sən Cahan Əliyev olasan.

Mən soruştum:

– Nə üçün?

– Mən onun haqqında çox eşitmışəm. Mənə elə gəlir ki, o dağ boyda kişidir. Mən onu xəyalımda Koroğluya bənzədirəm.

Mən, gözlə, deyib içəri keçdim. Cahan Əliyevə onu tözünü çatdırıldım. O, qonağı qəbul elədi.

Qonaq Gədəbəydən idi. Mağazada işlədiyini və əksikliyi olduğunu dedi.

– İndi mən sənə nə köməklik eləyə bilərəm? -deyə Cahan Əliyev ondan soruştu:

– Mən sizin adınızı eşidib gəlmışəm. Mənə pul lazımdı. Vaxtında ödəməsəm, məni həbs edəcəklər.

Cahan kişinin qaşları çatıldı. Mən onun iş yoldaşı, mühabibi kimə bilirdim ki, onun pulu yoxdur. Həqiqət belə idi ki, Cahan Əliyev bəzi təsərrüfat rəhbərləri kimi gözü elin altında olan adam deyildi. O, əməkhaqqına düşən gəliri ilə kifayətlənərdi.

Cahan Əliyev mənə dedi:

– Nağı, get bu adamı yola sal!

Doğrusu, mənim də pulum yox idi. Ancaq motosiklet almaq istəyirdim, bunu sədr bilirdi. Mən dinənə kimi o dedi:

– Get o motosikletin pulunu bu adama ver.

– Mən bu günlərdə onu götürəsiyəm.

– Bir az gec götürərsən.

Mən daha heç nə deyə bilməzdəm. Çünkü Cahan Əliyevin bir sözünü iki eləmək mümkün deyildi. Mən həmin qonağa "gözlə" deyib, evə getdim. Motosikletin pulunu gətirib Cahan kişiye verdim. O pulu sayıb qonağa verdi. Qonaq Cahan Əliyevlə və mənimlə görüşüb getdi. Mən Cahan kişidən soruştum ki, qonağın adı nə idi? Dedi, soruşturmadım. Bəs hansı kənddəndi? Yenə də "bilmirəm", dedi. Mən güldüm.

- Niyə gülürsən, – deyə o məni süzdü.
- Pül getdi, – dedim.

O, gülümseyərək dedi:

- Gedər-getsin, neyləyək. Oradan mənim adıma gəlibse, onu necə geri qaytarım. Sən narahat olma, motosikletini mən alıb verəcəyəm.

Daha mən dinmədim. O, belə sözü təkrarlamağı xoşlamırıdı. Həmin adam mərd adam imiş. Bir ayın tamamında pulu geri qaytarıb verdi.

Cahan kişiyyə dedi:

- Doğrudan da, Cahan ki, Cahan!

ÜSTÜNƏ GEDƏNİN ÜMİDİNİ QIRMAZDI

Deyilənlərə görə, Cahan Əliyevin yanına müxtəlif yerdən həmişə adamlar gələr, ondan kömək istəyərlərmiş. O da imkan daxilində heç kimi bədgüman geri qaytar azmış. Xüsusilə məhkəmə sədri işləyən qardaşı Mahmud Əliyevlə əlaqədar müraciət edənlər daha çox olarmış. Bir dəfə yenə Daşkəsən rayonundan bir nəfər gəlib Cahan Əliyevin əl-ayağına düşür ki, oğlunu tuturlar, Mahmud Əliyevə tapşır onu bir təhər eləsin. Cahan kişi soruşur ki, oğlunuzu niyə tutublar. O, cavab verir ki, mal oğurlığına görə. Ancaq oğlumun xəbəri yoxdur. Mən istəyirəm ki, haqq-ədalət yerini tapsın.

Cahan Əliyev, həqiqətən də, düzüyü sevən adam idi. İstəməzdi ki, haqq-ədalət pozulsun. Daşkəsəndən gələn qonağa yemek-içmək verəndən sonra deyir:

– Qardaş, mən hakim olsam oğrunu buraxmaram. Ona görə ki, oğrudan zəhləm gedir. Hətta kasıbin birinin mal-qarasını aparıb, uşaqlarının boğazını biçən adamı heç bağışlamaram. Əgər oğlunuz nahaqdan tutulubsa, Mahmud, yəqin ki, ona iş kəsməz. Qardaş mənimdi, xasiyyətini yaxşı bilirəm. O, ədalətsizliyə yol verməz.

Qonaq qayıdır ki:

- Mən də onu istəyirəm, qoy haqq öz yerini tapsın.

Cahan kişi qonağı yola salandan sonra Mahmud Əliyevə zəng edir və xahiş üçün belə bir adamın gəldiyini deyir. Tapşırır onun işinə düzgün bax. Aradan bir müddət keçəndən sonra Cahan Əliyev məhkəmə iclasının nəticəsini soruşur. Mahmud kişi özünəməxsus bir təbəssümlə gülümsənir.

– Ay qaşa, sənin dediyin kişinin oğlunun bu işdən xəbəri olmadığına görə onu azadlığa buraxdım.

- Cox sağ ol, yazılıq adamdı, üstümə xahişə gəlməşdi, - de-

yə Cahan kişi dillənir.

Mahmud Əliyev:

- Ancaq sənə xahişə gələnin özünə iş kəsdim.
- O nə olan şeydir?
- Çünkü oğru elə onun özü idi!
- Elə şey olmaz!
- Olar, qardaş, belə şey də olur!

Onda düz eləyibsən, -deyə Cahan Əliyev ciddi bir görkəm alır.

DƏLİ RAYKOMLA GÖRÜŞ

Cahan Əliyevin Çaykənddə kolxoz sədri işlədiyi bir dövrə kolxoz idarə heyətinin binası qarşısında "Villis" markalı bir minik maşını dayandı. Maşından ortaboylu bir adam düşüb, adamlara salam verdi. Ləhcəsindən hiss olunurdu ki, ermənidir.

- Əliyev buradadır? -deyə o adamlara üz tutdu.
- Buradadır, - kimso dilləndi.
- Deyin ki, Martirosyan gəlib, onu görmək istəyir.

Adamlardan bəziləri onu tanışa da, gözlərinə inanmadılar. Axı Dəli raykom dedikləri Martirosyanla Cahan Əliyev düşmən idilər. O, necə görüşə gələ bilərdi... Kimse içəri keçib Martrosyan adlı bir adamın onun yanına gəlmək istəyini dedi. Cahan Əliyev bir az düşünüb dedi:

- Yoxsa dəli başı batmışdı... Çağırın gəlsin.

Martrosyan içəri daxil olanda Cahan Əliyev öz stulundan qalxıb ona tərəf yeridi. Qonaq "salam" deyib əl uzatdı. Onlar əl tutub görüşdülər. Cahan Əliyev "xoş gördük" sözündən sonra keçib sədrin qabaq stolunun yanındakı stulda onunla üzbaüz əyləşdi.

- Halaldı sənə, Cahan Əliyev. Elə bildim məni qəbul etməyəcəksən.

- Keçənləri yada salıb, elə şey etmək olmaz, - Cahan kişi dilləndi. Siz bu gün raykom kimi yox, qonaq kimi gəlibsiniz.

- Dilicandan gəlib Krasnoseloya gedirdim. Birdən yadıma düşdü ki, görün Əliyev nə təhərdi. Vaxtınlə pislik etdim Əliyev məni necə qarşılayır... Düşündüm ki, zamana Cahan Əliyevi dəyişməyib, o məni qəbul edər. Sənə yamanlıq etdim, Cahan, bağışla. Ancaq sən mənə elə yamanlıq etdin ki, ömürlük onun ağrısını çəkməli oldum.

Cahan Əliyev sakit bir tərzdə səbrlə dilləndi:

— Yəqin ki, məndən sizə nəsə çatdırıldılar. Bu da aramızda nifaq yaratdı.

— Əlbəttə. Bir də ki, yuxarılarda da sənə qarşı bir qısqanlıq hökm sürürdü. Həm də mənə deyirdilər ki, bu adam söz götürməz, əyilməz, mərd bir adamdır. Mən isə, sadəcə, olaraq həzm edə bilmirdim. Günah məndə idi, bağışla.

Sabiq raykom katibinin üst-başından, geyim-gecimindən hiss olunurdu ki, dolanışıği bir o qədər də yaxşı deyil.

Cahan Əliyev indi onun harada işlədiyini, ailə vəziyyətini, sağlamlığını soruşdu. Martosyan köhnə rəqibini təpədən-dirnağa süzüb dedi:

— Sənə qarşı etdiyim haqsızlıqlar qarşısında xəcalət çəkirdim. Sonra da sənin raykomu kişi kimi iki qatlamağını düşünüb rahatlanırdım. Mən əvvəlcədən bilməliydim ki, Cahan Əliyevə haqsızlıq etmək olmaz.

— Onlar keçdi, o günlər arxada qaldı, bu gün isə narahatçılığı səbəb yoxdur, — Cahan kişi onun sözünü cavablandırırdı.

— Mən durum gedim. İşim var gecikirəm.

— Bir az səbr elə!

Cahan ayağa qalxıb qapının arxasından nəsə dedi və beş dəqiqədən sonra Martirosyana gedək, -deyə müraciət etdi. Sədr keçmiş raykom katibini evinə gətirdi. O, Martirosyanın "tələsirəm", "getmək istəyirəm" təkidinə məhəl qoymadan onu yedirib-içirdib yola saldı.

Hiss olunurdu ki, Martirosyan xəcalət çəkir. O Saçlı anaya yaxınlaşıb əlindən öpdü:

— Bağışlayın, ana, mən günahkaram!

O, "Villis"ə minib kəndin içinkə qayıdanda camaatin içində dedi:

— Sağ ol, Cahan Əliyev, mən sənə bu dərənin fili demişdim.

İndi isə sənin şəxsində "Murğuz" kimi Cahan adlı bir dağ gördüm!

OTUZ İL ƏVVƏL YAZILMIŞ MƏKTUB

"Cahan ömrü" kitabını çap hazırlayarkən Sabir müəllim mənə bir məktub verib dedi:

— Eldar, bu məktubu atamın arxivindən götürmüşəm. Zərfin içində şeir də var, kimse onu atama həsr edib. Mən məktubun sahibini tanımıram. Deyəsən, ağbulaqlıdı, baban İsmayılin da adını çəkib.

Mən saralmış kağızlardan ibarət bu məktubu əlimə götürən kimi oñun müəllifini tanıdım. Bu məktubu hal-hazırda Xanlıarda yaşayan Tapdıq Cahangir oğlu Hacıyev yazmışdı.

Tapdıq ağbulaqlı ustad sənətkar Aşıq Məhərrəm Hacıyevin qardaşı oğludur. Sazın-sözün vurğunudur. Ən çox sevdiyi igid, mərd, qonaqpərvər, səxavətli, cəsur kişilərdir. Kimliyindən, nəciliyindən asılı olmayaraq, Tapdıq Cahangir oğlu adlı- sanlı, qorxmaz, qətiyyətli adamları öz şeirlərində həmişə tərənnüm etmişdir. Demək lazımdır ki, Tapdıq Cahangir oğlu onu hərtərəfli şəkildə qane edən unikal şəxsiyyətlər haqda sonsuz məhəbbətlə ürək sözlərini deyir.

Cahan Əliyevi ürəkdən sevən Tapdıq Cahangir oğlu 1974-cü ildə eşidir ki, dağların qəhrəman oğlu təqaüdə çıxıb, o yerlərdən aralı düşüb. Belə bir xəbər onu çox sarsıdır, mükəddər edir. Düşünür ki, bu yerlərin gözətçisi, keşikçisi, ozanı, sərdarı, şahı Cahan kişi daha dağlardan aralı düşüb, o torpaq bundan sonra boynuburuq yetimə döndü... Oradakı insanlar arxalarını itirdilər. Bundan sonra



Göycə, Qaraqoyunlu, bütün Qərbi Azərbaycan türkləri xeyli dərəcədə yalqızlaşdırılar. Belə bir düşüncə altında Tapdıq Cahangir oğlu ürəyinin göynərtilərindən doğan hisləri şeirə çevirib Cahan Əliyevə göndərib. Məktubda yazır: "Cahan kişi, sən mənim böyük qardaşımsan! Sənin dərdini alım. Sən mənim üçün hamidan üstünsən! Göycəmin, Qaraqoyunlumun kılıdı olubsan. Bilmirəm o dağların, dərələrin, kəndlərin, insanların taleyi sənsiz necə olacaq?! Bax qardaşım, məni düşündürən, incidən, yandıran, öldürən bunlardır! Allah sənə cəsağlığı versin. Səni bağrıma basıb öpürəm.

İmza: Tapdıq Cahangir oğlu."

SƏN AĞIR MAHALIM, AĞIR ELİMSƏN

Dağların tərləni uçub oylaqdan,
Gedib bu yerlərin hayanı Cahan!
Səngərli, qayalı, nərəli yurdun
Koroğlu timsalı sultanı Cahan!

Boş qalıb dağların qoynu, qucağı,
Yanmir "Cantəpə"nin şamı, çıraqı.
Görünmür tüstüsü, közü, ocağı,
Hardadı bu yerin tərləni Cahan?!

Pozulub dağların bürcü qalası,
Çöllərə od tökür bülbü'l naləsi.
Nər mayadan olan nərin balası
Qurardı dağlarda divanı Cahan!

Qazax, Tovuz, Gəncə, Şəki, Şirvanda,
Tərifin dolaşdı, gəzdi hər yanda...
Gün kimi göründü çəndə, dumanda,
Aşkara çıxardı pünhanı Cahan!

İgidlər sərkəri, halaylar pozan,
Belində naqanı, ciyində suzən.
Gədikdə at çapıb, zirvədə gəzen,
Millətin ürəkdən yanarı Cahan!

Gözəl şahım səni seçib ləl etdi,
Sinən səhra, zəvvərlərə yol etdi.
Neçə bəzirganlar, tacirlər getdi,
Tərifin tutubdu cahanı, Cahan!

Hatəmdən üstünsən, bu böyük nicat,
Mələklər səribdi üstünə qanad.
Taleyin hər yanda verir minacat,
Olubsan millətin sarbanı, Cahan!

Göycəli İsmayıll, o Əhməd oğlu,
İgiddən igiddi, uludan ulu...
Ona tay gələrdi bir tək Koroğlu,
Tutmuşdu ad-sanı hər yani, Cahan!

Obası Çənmərək, kəndi Ağbulaq,
Çiyini yapincılı, belində yaraq.
Koroğlu dursayıdı edərdi soraq,
Namərdə verməzdi amanı, Cahan!

Adlıyam türkə mən, keçəm İrana,
Yayam şöhrətini Təbriz, Tehrana...
Yazam İstanbulla, düşə hər yana,
Mat qoya qüdrətin Tehrani, Cahan!

Yetəm Ərzuruma, qurula divan,
İraqda, Kərkük də söyləyəm eyan.
Misirdə, Yəməndə cılçıləm bəyan,
Bilələr sənintək insanı, Cahan!

Desələr, kimdəndi bu misra, beyit,
Deyərəm, Cahandı dünyada igit.
Yığılı alımlər, gələ müştəid,
Görələr Yusifi- Kənanı, Cahan!

Namuslu ığidsən, olmayıb tayın.
Haqdan yanan çıraq bir haqqı-sayıñ.
Haqqın dərgahından yetişib payın,
Səxavət mülkünün sən kanı, Cahan!

Yusif camallısan, söhbəti şirin,
Loğman kamallısan, elmdə dərin.
Əhdim var, qocalma, sən cavan görün,
Bütün zamanların zamanı Cahan!

Döydün harınlamış quduz katibi,
Elədin ucuzdan ucuz katibi.
Kremlə göstərdin cılız katibi,
Sən verdin bu hökmü, fərمانı, Cahan!

Çal atın üstündə mərdana gəzdin,
Yağıyam deyənin başını əzdin.
Ordular dağıtdın, halaylar pozdun,
Sən sürdün belə bir dövranı, Cahan!

Pünhan gəzdin naməhrəmdən, zənandan.
Kənar durdur xəyanətdən, yamandan.
Lütfən düzdü, etiqadın sübhannan,
Halalin, düzlügün ümmani Cahan!

Sən getdin, "Cantəpə" ağlar, ay dədə,
"Çalmalı" qaralar bağlar, ay dədə.
Göyçə göl sinəsin dağlar, ay dədə,
Sən idin bu yerin gümanı, Cahan!

Sinmadın meydanda durğun mərdana,
Cahanmı yetirər hər yetən ana?!
Mərd oğul böyüdər yalnız mərd ana,
Həmişə tək aldın meydani, Cahan!

Cəllad bir dövlətin qaçağı oldun,
Bütün qaçaqların qoçağı oldun.
Namərdə, nadana gözdağı oldun,
Nər vaxt uca tutdun qanarı, Cahan!

Tayfamın şahisan, gövhər, ləlimsən,
Canım, ciyəriimsən, şirin dilimsən.
Sən ağır mahalim, ağır elimsən,
Bir ağır millətin ünvanı Cahan!

Böyük məclislərin toylu-düyünlü,
Şahları mat qoyan şahmat oyunlu...
Sənə Göyçə deyim, Qaraqoyunu?
Könlümün qibləsi, Turanı Cahan!

Dağlar boran, indi tutub qar daşı,
Buz bağlayıb o torpağın hər daşı.
Biçarə Tapdığın sənsən qardaşı,
Oğuz ellərinin Aslanı Cahan!

BİR CAHAN QEYRƏTİ VER BİZƏ, ALLAH

(Dua şeiri)

Qafqazdan başlamış Savalanadək
Dağların sultanı görünsün gərək.
Uçub "Şahdağı"ndan qonub arana,
Qürbətdə qiyməti bilinsin gərək.

İgidlər öncülü mərdi-mərdana,
Xudam nicat versin belə insana.
Peyğəmbər eşqiyələ dönsün cavana,
Bahar libasına bürünsün gərək.

Göyçənin kilidi, Göyçənin nəri,
Yetsə ağasından alar Xeybəri.
Zülfüqar sahibi, qulu- Qəmbəri,
Şəfası Əlidən bulunsun gərək.

Çəksin kəmərini Heydər cəngidə,
Mindirsin Düldülə zər üzengidə.
Gəzdirsin Yəməndə, Hinddə, Firəngdə,
Qəlbinin qüssəsi silinsin gərək.

Ona nur bəxş etsin açılan sabah,
O hökmlü sultan, o ünlü bir şah...
Bir Cahan qeyrəti ver bizə, Allah!
Düşmən parçalansın, bölünsün gərək.

Duaçın Tapdıqdı hər sübh çağında,
Durub istəyində, həm sorağında.
Apar kəs başımı Mina dağında,
Bu qədri-qiymətin bilinsin gərək.

CAHAN KİŞİ İLƏ BİRLİKDƏ KEÇƏN BİR GÜN

1997-ci ilin avqust ayı
idi. Mən Tibb Universi-
tetinin "Təbib" qəzeti
nın baş redaktoru işləyirdim.
Burada Cahan Əliyevin
kiçik oğlu, universitetin
professoru Sabir Əliyev-
lə tez-tez görüşürdüm.
Sabir müəllimlə biz qo-
humuq. Yəni mənim

babam İsmayılla Sabirin nənəsi Əfruz xanım qardaş-bacı
olublar. Hələ uşaqlıq illərindən Sabir də, Mustafa da,
bacıları Nəzifə də bibimgilə gələndə babam əlimdən tutub
bacısigilə aparardı. Biz birlikdə oynayar, xoşbəxt uşaqlıq
anları yaşayardıq. Bəzən bizə gəlir, bəzən "Daşdıqli
dərə"yə, "Baldırğanlı"ya, yaxud dənizə (Göycədə Göycə
gölünə dəniz deyirdilər) gedirdik. Eyni zamanda mən
Əmirxeyirə gedəndə də biz qohum kimi görüşürdük. Mu-
stafa müəllimlə "Çalmalı dağı"nın ətəklərində, "Leyli bula-
ğı"nda, "Ayğır"da, "Gödək Silvi"də gözəl yaylaq günləri
yaşamışiq.. Gecənin qaranlığında qalın meşənin arası ilə,
uçurum yamaclardan, dərin dərələrdən keçib mal-qarani
kəndə endirmişik. Nə isə...

Bir gün Sabir müəllimə dedim:

– Sabir, Cahan dayını danışdırıb videolente almaq isteyi-
rəm. O, bizim canlı tariximizdir.

Sabir müəllim bir an ara verib dilləndi:

– Onda bu işi sabah həll edək. Əmim (o atasına "əmi" de-
yirdi) Novxanıda bağ evində dincəlir. Gedib orada danışdırıb,



Cahan Əliyev və Eldar İsmayılov

lentə alarıq. Düz deyirsən, Eldar, kişi artıq qocalıb, onun hər söhbəti bir gün xalqımız üçün çox gərəkli ola bilər.

Dostum Əlişir Hacıyevin video-kamerası varydı. Mən axşam onunla danışıb, fikrimi ona dedim. O, çox məmnu-niyətlə razi oldu. Çünkü Əlişir tariximizin, mədəniyyətimizin, elin, obanın adlı-sanlı adamlarını o cümlədən şəxsən Cahan kişini ürəkdən sevən bir insandır.

Biz ertəsti gün Novxanı bağlarında elin böyük ağsaqqalı, müdrik şəxsiyyət Cahan kişi ilə bağlı-bağatlı, eyvanı yaşıllıqlarla örtülmüş evdə görüşdük. O, mənimlə çox səmimi görüşdü. Mən onun xətrini çox istəyirdim. Lap uşaqlığından onun ad-sanına, mərdliyinə, dönməzliyinə pərəstiş eləyirdim. Adə-tən belə kişilərə məndə xüsusi bir sevgi formalasmışdı. Çünkü babam İsmayııl həmişə bizə Koroğlu dastanından və başqa nağıl qəhrəmanlarından danışar, kişiliyi, əyilməzliyi təbliğ elə-yərdi. Mən onda elə bilirdim ki, o qəhrəmanlar, elə Koroğlunuñ özü də Cahan kişiyə bənzəyir.

Cahan Əliyev mənim ona sonsuz məhəbbətimi biliydi. İndi, bu görüşümüzdə mənimlə birlikdə olduğuna çox şad



Sağdan: Sabir Əliyev, Cahan Əliyev, Eldar İsmayııl, Natiq Əliyev.

olmuşdu. Mən müxtəlif suallar verirdim, o isə bəzən gü-lümsər, bəzən ciddi qaydada cavab verir, söhbət eləyirdi. Mən onu danışdırıqca lentə alırdıq.

Söhbət vaxtı Cahan Əliyev Murğuz dağındaki qədim "Ağca qala" haqqında bir hekayət danışdı. Əslində əfsanə-ləşmiş bu hekayət haqda az-çox mənim də məlumatım var idi. Ancaq yetərinçə bilgim olmadığına görə ağısaqqaldan xahiş etdim ki, onu danışsın.

Cahan Əliyev evin bağçaya baxan eyvanına çıxaraq, qar-tal baxışlarını Xəzər dənizinin sahildən xeyli aralıda kö-pük'lənən qırçınlı ləpələrinə zilləyib təmkinlə dilləndi:

— Ağca qız bir türk sərkərdəsi olub. O, kişi paltarı geyib yadellilərə qarşı vuruşarmış. Heç kəs onun qadın olduğunu bilməzmiş. "Ağca qala" həmin sərkərdənin adı ilə adlanıb.

Cahan kişi əhvalatı bildiyi kimi bizə nəql elədi. Digər söhbətlər kimi biz onu da lentə alırdıq. Qədim tariximizlə bağlı bu hekayət mənim üçün ən qiymətli bir tapıntı idi.

Əlişir üzünə bir təbəssüm verib dilləndi:

— Eldar müəllim, Cahan dayı təkcə rəhbər işçi, mərd kişi kimi deyil, həm də mədəniyyətimizi, tariximizi bilən, ona əhəmiyyət verən bir şəxsiyyət kimi də maraqlı insandır.

Mən elə oradaca dedim ki, Cahan dayı, sənin bizə söylə-diyyin bu hekayəti mən oxuculara şeirlə, poeziya vasitəsilə təqdim edəcəyəm.

— Necə çatdıracaqsan o, sənin öz işindir, -deyə Cahan ki-si dilləndi, - ancaq yazmaq lazımdı, itib-batmasın.

Mən Cahan Əliyevin söylədiyi həmin hekayəti aşağıdakı kimi poetikləşdirdim.

AĞCA QALA

Qeybdən gələn səs:

"Ey türk, düşmənlərin həmişə səni tayfalara, kəndlərə, mahallara bölməyə çalışacaqlar. Qətiyyən sən bu yola getmə! Getməsən, qalib olacaqsan!"

Oğuzlar yaşayan bu qədim torpaq,
Nə qədər mərd görüb,
nə qədər qoçaq...
Oğuz xaqanları köhlən belində,
Qılıncı, kamancı, oxu əlində
"Cəngi" havasına kövən edərdi,
Şığiyıb düşmənin üstə gedərdi.
Oğuz ellərinin qədimdir yaşı,
Hər cür əziyyətlər çəkibdir başı.
Onların mərdliyi
mərdanəliyi,
Uzaqqörənliyi,
elmi, biliyi,
Əyilməz vüqarı,
yurd məhəbbəti,
Birliyi, dirliyi,
həm sədaqəti
Həmişə incitmiş yadelliləri,
Türkü sevməmişlər o vaxtdan bori!
Nadan ağıllını,
naşı qananı,
Xurafat hikməti,
şeytan imanı,
Bəyənməz heç zaman,
kösilər düşman.

Bu, belə olubdur
hey zaman-zaman.
İşgalçı ordular fürsət güdüblər,
Oğuz əllərinə basqın ediblər.
Həmişə çəkiblər
öz cozaların,
Haqqını bulublar
hər bir azarın.
Oğuzlar qartal tək durub zirvədə,
Soxula bilməyib yadlar məbədə.
Bu ulu məbədin Qaşadır adı,
Türklükdür bu yurdun soyu-soyadı.
Çox-çox qədimlərdə
Murğuz dağında
Qazanın oylığı *
Oğuz dağında
"Ağca qala" adlı
bir qala olub.
Uzaq mahallara səs-səda salıb.
Ağca adlı igid
tikdirib onu,
Düşmən bu qalaya
basqınlar edib,
Hiddətlə gəlsə də
kor-peşman gedib.
Ağca oğuzları
cəmləyib burda.
Kafir buraxmayıb bu ana yurda.
Şöhrətli bir ordu yarada bilib,
Yağının izini-

*- rəvayətə görə bu yerin adı Qazanxanla bağlıdır.

tozunu siliib.
 İllərlə qoruyub yurdu yadlardan,
 Hər vaxt oğuzları
 qurtarib dardan.
 Sərkərdə ordunun önündə gedər,
 Düşməni üstələr,
 parçalar, didər.
 Böyüün, kiçiyin
 yolunu gözlər,
 Hələ də yaşayır dediyi sözlər:
 - "Oğuz gülər,
 yaşan yerə gülə bilməz.
 Oğuz ölü,
 öldürməmiş ölü bilməz.
 Canı qoru,
 Can vətənə gərək olar,
 Sözü qoru,
 sözün yurda kömək olar.
 Birlik üçün
 "mən" deməyin, "biz" deyin,
 Sayımızı
 "bir" deməyin, "yüz" deyin.
 Cox qatmayın
 Oğuz qanın yad qana.
 Qanı coşsa
 ya dandırıa, ya dana.
 Birinizə dəysə bir daş -
 hamının,
 Başlayanda yurdda savaş -
 hamının.

Mənə adı
 votən daşı verin siz,
 Vaxt gələndə
 bir qalaya hörün siz."
 illər ilə keçdi,
 vaxt, zaman ötdü,
 Döyüşlər səngidi,
 savaşlar bitdi.
 Bu qalanı yağı ala bilmədi,
 Yüz ox atdı,
 bir daş sala bilmədi.
 Həyatdı, zamandı,
 nə demək olar,
 Beləcə yetişdi ömrün payızı.
 Bir gün libasını dəyişib gəldi,
 Sən demə Ağca kim!-
 -bir oğuz qızı!
 Böyük bir sərkərdə,
 güclü pəhləvan,
 Namuslu, dəyərli,
 qeyrotli insan.
 Ağca qız -
 şöhrətli bir türk övladı,
 Köhlənlər oynatdı quzğun ovladı.
 Xalqın ürəyində heykələ döndü,
 Arzuya, istəyə
 əmələ döndü.
 Ad aldı oğuzun şahin balası,
 Min illər yaşadı "Ağca qala"sı.
 Ağbirçək nənələr,
 ozan nənələr,
 Hələ də belə bir bayatı söylər:

Bu qala uca qala,
 Dünyaca qoca qala.
 Ağca qızdan qalıbdır
 Alınmaz "Ağca qala".
 O vaxtdan, zamandan süzülübü gələn,
 Xalqın yaddaşına düzülübü gələn,
 Yenə də bir qala Şimpır dağında,*
 Quşqonmaz qayanın sol qıraqında,
 Göylərə baş çəkər,
 məğrur durarmış,
 İgidlər düşməni burdan vurarmış.
 "Bayat" qalasıymış qalanın adı,
 Göyü titrədərmış onun inadı.
 Qalamın sahibi qəhrəman Bayat.
 Bayat tayfasına elərmiş imdad.
 Oğuz boyalarından olan bu tayfa,
 Göyçədən Ayrıma sürərmiş səfa.
 Qoymazmış yad ayaq bassın bu yurda,
 Oğuzlar məğrurmuş,
 hakimmiş burda.
 Hücumlar olanda "Ağca qala"ya,
 Dönərmiş igidlər oda-aloya.
 Minib bədöyləri
 çaparmış ora,
 Bayat düşmənləri
 salarmış tora.
 Qaparaq havadan gələn xəbəri,
 Bayatın yenilməz süvariləri
 İldirim sürətli
 bir yürüş ilə

Dərədə,
 gədikdə qurardı tələ.
 Yadelli quldurlar gözün açınca,
 Güclü qasırğa tək cərdi həmlə.
 Oğuzlar təsibdə tək olub onda,
 Bu qüdrət düşmənə görk olub onda.
 Elə birlik varmış,
 elə sədaqət,
 Elə bir cəsarət,
 elə mərhəmət...
 Onlar bir-birinə arxa olarmış,
 Birləşib düşməni əsir alarmış,
 Ağca da olubdur Bayata dayaq.
 Oğuzlar sayıqmiş,
 oğuzlar oyaq.
 Deyirlər, Ağca qız görüb Bayatı,
 Yaranıb ordaca
 Belə bayatı:
 Yad bağban bağlı neylər,
 Qurumuş tağı neylər.
 Qardaş qardaşla olsa
 Qaniçən yağı neylər!

 Hər iki qalanın
 daşları qalıb,
 Neçə namərd görüb,
 mərd yola salıb.
 Rüzgarın yelləri döyüb nə qədər,
 Nə qala qalıbdı, nə sədd, nə çəpər.
 Orda oğuz ruhu yaşamaqdadı.
 Ağcanın adını daşımaqdadı!

*- Basarkeçər rayonunun Babacan kəndi ərazisində dağ

MÜSAHİBƏ

VIDEOLENTDƏKİ SÖHBƏT

Bir qədər əvvəl dediyim kimi, 18 avqust 1997-ci ildə Cahan Əliyevlə görüşüb söhbət etmişdim. Videolentdə olan həmin söhbəti oxucuların diqqətinə çatdırıram.

- Cahan dayı, istərdim ki, bugünkü söhbətimizi ləntə alaq.
- Nə olar, yaxşı eləyirsiniz. Əvvəla, xoş gəlibsiniz. Məni yada saldığınızğa görə təşəkkür edirəm.
- Biz səni unutmamışaq ki, yadımıza salaq. Sən həmişə qəlbimizin içindəsən.
- Sağ ol, Eldar, bilirom sən məni həmişə yad edirsən. Ancaq elələri var ki, bir vaxt ətrafında fırlanmaqdan ləzzət alardı. Çünkü onda vəzifəmvardı. İndi həmin "firfirə kişilər" gözə dəymir.
- Həyat elədi. Gərək həmin o "firfirə kişiləri" vəzifə olində olanda tanıyanı.
- Mən hamını tanıydım. Ünsiyyətdə olduğum insanların hamısını zərgər dəqiqliyi ilə seçən olmuşam.

Cahan Əliyev olmaq üçün zərgər dəqiqliyi vacib idi.

- Eldar, mən sənin xətrini həmişə çox istəmişəm. Bu gün də mənimlə görüşə golibsən. Mənə həsr etdiyin şeiri neçənci ildə yazmışdır? O şeir hamının xoşuna golmuşdu. Yadındadırısa, onu de, bu uşaqlar da ectsinsin.

Oğlu Sabir müəllim, qardaşı oğlu Natiq və başqa uşaqlar da söhbətə qulaq asırdılar.

Videokamerada çekiliş aparan Əlişir gülümşər bir tövrlə dilləndi:

- Cahan əmi, o şeiri bilməyənmi var, istəyirsiniz mən deyim.
- Qoy Eldar özü təfsilatı ilə söyləsin, -deyə ağsaqqal cavab verdi.

Mən şeirin yaranma sobobını danışdım:

Artıq bir neçə il idi ki, Cahan kişi təqəüdə çıxıb Bakıda yaşayırıdı. 1978-ci ilin yay mövsümü idi. O, Ağbulağa gəlmışdı. Mən onunla görüşüb, bibim oğlu Mirələkbər müəllimlə birlikdə bizə getdik. Cahan dayı babam İsmayılin divardan asılmış çərçivədəki şəklində baxıb köksünü ötdürdü. Və qeyri-ixtiyari dedi: "dünyada İsmayıllı da varılmış. İndi hamiya demək olar ki, dünyaya gəldi getdi. Ancaq İsmayıllı kişi kimi gəldi, kişi kimi getdi. Onun qartal baxışları adamın üzünə dikiləndə zəhmi göz qamaşdırırdı. Heç bir şey, bekar dünyadı."

Süfrəyə gələn nemətlər arasında bal da var idi. Bal onun xoşuna gəldi. Soruşdu ki, bu hara balıdı? Mirələkbər müəllim məndən qabaq cavab verdi:

- Eldargılın öz arıları var, ancaq Şorcadadır. Şorcada arı balı kəklikotundan götürür.
- Mən balı həmişə Gölkənddən alırdım. Orada arı, əsəsən balı cökə ağacından götürür, o da yaxşı bal hesab olur. Ancaq, deyəsən, bu bal daha yaxşıdır.
- Elədir, kəklikotu balına, özü də güney yerin kəkotusundan alınan bağı bal çatmaz, -deyə Mirələkbər müəllim onun sözünü təsdiqlədi.

Cahan dayı yəqinliklə dedi:

- Bu il Şorca balı almaq lazımdı. Tapmaq olarmı?
- Niyə olmur, nə qədər lazımdı? - deyə soruşdum.
- Bir bidon.

Mirələkbər müəllim:

- Mən məşğul olacağam, -dedi.
- Söhbətin müəyyən yerində mənim "Cahan dayı, özünü Bakıda necə hiss edirsən, işləmək istəmirsən?" sualına gözləmədiyim bir cavab verdi:

- Eldar, daha qocalmışam.

Mən bir müddət dinmədim. Doğrusu, Cahan dayıdan belə sözü ilk dəfə eşidirdim. Mən həmişə bu dağlar oğlunu dağlarla qoşa görmüşəm. "Qocalmışam" sözü bir qədər xoşuma gəlmədi. Doğurdanmı, bu əzəmətli, əyilməz, qartal kimi zirvələrdə gəzən Cahan qocala bilər. Axı niyə belə dedi, hələ qocalıq ona yaraşır! Dünyanı lərzəyə salan, yeri-göyü titrədən qoç Koroğlu da bir gün demədim: "Mənmi qocalmışam, ya zəmanəmi." Bəlkə, zəmanə düşmənlərə göz dağı, dostlara arxa, dayaq, mənəvi dəstək olan Cahan kişini de qocaltdı. Nə bilim, mən nə onu görə bilirəm, nə hiss edirəm. Cahan kişini qoca kimi görmək istəmirəm. Bəlkə, içimdə ona olan sonsuz sevgi, məhəbbət qoymur ki, mən bu aslan qüdrətli insanın qocalığını həzm edim. Bir də ki, atalar deyib: "aslan qocalanda da aslandır."

Cahan dayı Mirələkbər müəllimgilə getdi. Oradan da Əmirxeyirə yola düşdü.

"Eldar, daha qocalmışam" sözü məni tərk etmədi: Ciddi bir narahatlıqla masa arxasına keçdim və bu şeiri yazdım. Şeir bir qədərdən sonra "Dostluq" rayon qəzetində çap olundu. Cahanevərlər qəzətdən kəsib həmin şeiri ciblərin-də gəzdirdilər.

Dedin qocalmışam, kövrəltdin məni,
Aslanlar qocalmaz, ay Cahan kişi.
Qartal qızı çəkəndə qarğı da coşar,
Dağlara səs salmaz, ay Cahan kişi!

Baş vurar dəryada tufana insan,
Bəzən məna verməz mənaya insan...
Bir gözəl ömürdən dünyaya insan
Bac verət, bac almaz, ay Cahan kişi!

Mərdlik mərdanəlik zirvədən baxar,
Əngin səmalarda şimşek tək çaxar.
Namərd vəzifəyə, rütbəyə qalxar
El içrə ucalmaz, ay Cahan kişi!

Hatəm səxavəti, şöhrəti səndə,
Çalmalı dağının qüdrəti səndə.
İgid Koroğlunun qeyrəti səndə
Bu qeyrət alçalmaz, ay Cahan kişi!

Eldaram, vicdanım könlümün gözü,
Ömrümüzə mən saxta demərəm sözü.
Hamı şöhrətlənər, tanınar düzü
Hamı Cahan olmaz, ay Cahan kişi!

Şeiri oxuyub sona çatdım. Cahan kişi dərindən köks ötü-rüb dilləndi:

– Sən düz deyirdin, onda hələ qocalmamışdım, Eldar.
Ancaq indi qocalmışam.

Hiss olunurdu ki, doğrudan da, indi Cahan kişi qocalıb.
O, danışdıqca tez-tez ara verib yenidən səhbətini davam etdirirdi. Bir yerdə isə dedi:

– Yavaşın, qoyun nəfəsimi dərim!

Sonra əlini stola vurub, - əlavə etdi, - ay gidi dünya, dağ-larda köhlən süzdürən Cahan, məclislərdə bülbül kimi ötən Cahan indi sözünü başa çatdırı bilmir.

Mən onda düşündüm ki, Cahan kişi qocalıb. Artıq zama-nın hökmü ilə razılaşmaq lazımdır.

Yenidən mən suallar verməyə başladım.

Cahan dayı, ermənilərin törətdiyi 1918-ci il qırğını yadınıza gəlirmi?

– Gəlir. Uşaq idim. Həmin müharibədə bizimkilərin si-



Məcid ağa

lahı, sursatı yox idi. Erməniləri ruslar, ingilislər, fransızlar silahlayıb millətimizin üstünə qaldırmışdılar. Buna baxmayaq, bizimkiler yenə də mərdliklə vuruşurdular. Torpağı vermək istəmirdilər. Toxlucadan Cığal Həsənin, Topal Orucun, Ağbulaqdan Dəli İsmayılin, Ardaňışdan Məşədi Hümbətin, Kərbəlayı Abbasəlinin, Cildən Cavadın dəstələri birləşərək ermənilərə ağır zərbələr endirdilər.

Onlar Polad döyüşünə köməyə də gəlmışdilər.

Yağubluandan Mustafa ağa, Məcid ağa öz başlarının dəstəsi ilə Qaraqoyunlu dərəsinə gəlib ermənilərə qarşı vuruşduqları da yadimdadı. Mustafa ağagil bir gecə də atamgilin qonağı oldular. Atamgil bu hörmətli qonağa heyvan kəsdilər, böyük qonaqlıq verdilər. Mustafa ağagil Sarı əmimin arvadının əmisi oğlanları idilər.

Erməni nizami ordu ilə hücuma keçirdi. Nəhayət, 1918-ci ildə camaat çıxmaq məcburiyyətində qaldı. Bu işdə Çaykəndli Mehralı Kovxa böyük saylılıq və cəsarət göstərdi. Camaati itkiyə verməmək üçün Ardanışın üstü "Topaşan" adlı dağ aşırımına çıxarıb Gədəbəy ərazisinə keçirdi. Yenə də "Topaşan"da itkilər oldu. Belə ki, qabaqcadan həmin əraziyə top çıxaran ermənilər köç arabalarını, at-ulaq karvanını topa tutdular, xeyli sayıda dinc əhali məhv edildi. Ermənistanda Sovet hakimiyyəti qurulandan bir qədər əvvəl biz öz yerimizə qayıtdıq.

Sovet hakimiyyəti qurulduqdan sonra dinclik yaran-

mışdımı?

— Xeyr. Sovet hökuməti Ermənistən ərazisini genişləndirməyə çalışırdı. 1918-ci ildə cəmi 9 min kv. km əraziyə yiyələnmiş ermənilər indi Azərbaycan torpaqlarının hesabına bu ərazini böyütməyə girişmişdilər. Həmin dövrə Göyçə gölünün yaridan şimal hissəsi, yəni indiki Basarkeçər, Çənmərək, Qaraqoyunlu dərəsi Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi idi. Indi həmin əraziləri də Ermənistana verməyə cəhd göstərilirdi. Bu dövrə Basarkeçərdə, Çənmərəkdə və başqa yerlərdə kampaniyaya qarşı çıxışlar başlamışdı. Hətta qaçaq kimi dağlara çəkilən dəstələr də var idi. Mustafa ağagil də Göyçənin, Qaraqoyunlunun Ermənistana verilməsi əleyhinə çıxışlar edirdilər. Bu vaxt Ermənistən hökuməti üçün ən təhlükəli qruplaşma Toxluçular-Hüsənnilər sayılırdı. Nəhayət, 1922-ci ildə onları məhv etdilər.

Kolxozlaşma əvvəlcə necə gedirdi?

— Bizdə 1929-cu ildən kolxozların təşkilinə başlandı. Əmirxeyirdən önce Çaykənddə artel yaradıldı. Ağamalı kişi atama demişdi ki, Çaykənddə kolxoza yazılı. Yoxsa var-dövlətinizi əlinizdən alacaqlar. Biz elə də etdik. Əvvəlcə Çaykənddə kolxoza yazılılıq, sonra Əmirxeyirdə kollektiv təsərrüfat yaradılanda oraya gəldik.

Camaat kolxoza ləng yazılırdı. Buna görə də adamları incidir, kulak, qolçomaq adı ilə həbs edirdilər. Bu fürsətdən istifadə edən ermənilər türklərə qarşı çox aqressiv hərəkət edirdilər. Bu dövrə millətin qabaqcıl nümayəndələrini min bir bəhanə ilə həbs edirdilər. Otuzuncu illərdə Ermənistən ərazisindən minlərlə azərbaycanlı ailəsi sürgünə göndərildi. Görkəmli dövlət xadimi Bala Əfəndiyev və Qələndər oğlu Ali da o dövrün repressiya qurbanlarından biri oldu.

Bala Əfəndiyevlə tanışlığınız vardı mı?

– İlk dəfə Bala Əfəndiyevi öz evimizdə görmüşəm.

Bala Əfəndiyev 1921-ci ilin oktyabrında Şamxor Qəza Komitəsinin sədri vəzifəsindən Ermənistana rəhbər işə göndərilmişdi. 1921-1923-cü illərdə Ermənistən KP MK-nin və Ermənistən Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinin üzvü və daxili işlər komissarının müavini vəzifəsində çalışdı. 1923-1926-ci illərdə Ermənistən KP MK yanında azlıqda qalan millətlər arasında iş aparan şöbənin müdürü işlədi. Həmin vəzifədə işləyərkən ana dilli məktəblərin açılması sahəsində böyük işlər gördü.

Bala Əfəndiyev 1926-1928-ci illərdə Ermənistən SSR İctimai Təminat komissarı vəzifəsinə irəli çəkildi. O, eyni zamanda Ermənistanda ilk dəfə Azərbaycan dilində çıxan "Rəncbər", sonra isə "Zəngi" qəzetlərinin məsul redaktoru, yeni əlisba komitəsinin sədri və Ümumittifaq əlisba komitəsinin üzvü oldu.

Həmin illərdə Bala Əfəndiyev tez-tez Çaykəndə golir, bütün Qaraqoyunlu kəndlərində olurdu. Eləcə də 1927 və 1928-ci illərdə atamın qonağı olduğu yaxşı yadimdadır. Atamla onun arasında çox isti münasibət varydı. Atam Bala Əfəndiyev "Soyuqbulaq"da qonaqlıq təşkil etmişdi. Görkəmlı dövlət xadiminin həyat yoldaşı Fatma xanım da həmin qonaqlıqda iştirak edirdi. Bu qonaqlıqlardan birində atam Fatma xanıma bir xalça bağışladı.

Bala Əfəndiyev ermənilərin xəyanəti ilə tez-tez üz-üzə qahrdı. O, bu iyəncliyi götürə bilmirdi. Ermənilər onu Ermənistəndən uzaqlaşdırmağa nail oldular.

O, Zaqtala Rayon Partiya Komitəsinin birinci katibi seçildi və 1938-ci ildə ədalətsiz olaraq həbs edildi.

Cahan dayı, bəs Ali Aliyevi niyə tutdular?

– Qələndər oğlu çox fərasətli, hərtərəfli biliyə malik bir

gənc idi. O, dünyagörüşünə və bacarığına görə həmyaşıllarından fərqlənirdi. 1932-1933-cü illərdə Əmirxeyir kolxozunun sədri seçilmişdi. Bundan sonra onu İrvana çağırıb konsulluq xətti ilə Türkiyə Respublikasına işə göndərmişdilər. O, dörd il Türkiyədə xüsusi tapşırıqla işləyəndən sonra 1937-ci ildə vətənə qayıtdı, həmin ilin dekabrında həbs edilib Sibirə sürgün olundu.

Ali Sibirdə olarkən görür ki, sürgündə olanların əksəriyyəti türksoylu əhalidi. O, bu haqsızlığa dözə bilmir və imzalar toplayıb Stalinə göndərir. Onu pantürkçülükə suçlayıb yerini dəyişdirirlər.

1947-ci ildə Ali Aliyevi azadlığa buraxdırılar, o kəndə qayıtdı. Ancaq Sovet cəza rejiminin ciddi nəzarətində olan Ali 1948-ci ilin sonlarında yenidən Sibirə sürgün olundu. 1953-cü ildə faciəli surətdə həlak olduğunu eşitdik.

Ermənistən Mərkəzi Komitəsinin üzvü olan Ali Aliyevin bacarıq və qabiliyyətini gözü görməyən ermənilər bir çox mərd türk oğulları kimi onu da məhv etdilər.

Cahan dayı, deyirlər, əzizini itirən qırx gün, vətonunu itirən isə ömrü boyu ağlayar. Biz yurdumuzu itirmişik. Son özün o torpaqlar uğrunda çox mübarizo aparmışan. İndi o yerlər bizim üçün yoxdur. Düşmən tapdağındadır. Mən istəyirəm ki, gələcək nəsillər Əmirxeyirin yer-yurd adları haqqda bilgini sizin tərofinizdən eşitmış olsunlar.

– Yaxşı olar. Mütləq ələmək lazımdı, yəqin ki, erməni həmişə arxalı olmayıacaq. Türkün əzəl-axır zərbəsi ilə üz-üzə qaldıqları vaxt gəlib çatacaq... Çox töəssüf ki, yer-yurd adlarından unutduğum da olacaq.

– Onsuz olmaz. Yəqin ki, əksəriyyətini qələmə alacağıq.

– Əmirxeyirin yaylaq, dağ, dərə, yurd, bulaq, çay, gədik adlarını sizə sadalayacağam. Qoy görüm hardan başlayı-

ram...

Bir anlıq sükutdan sonra Cahan Əliyev qəti bir inamla dilləndi:

— Yaxşı, başlayaq.

"Yurd tala"
"Daşdı tala"
"At üstə tala"
"Lahış Əhmədin talası"
"Kürənin talası"
"Asdanalı talası"
"Çopur tala"
"Qəşəmin talası"
"İsrafil talası"
"Kiğlı tala"
"Pirin çayı"
"Soyuqbulaq çayı"
"Qarağattı"

* * *

"Çiçəkli"
"Əkinni"
"Kərəm qayası"
"Çırçırin şəlaləsi"
"Kalafalıq"
"Tüklü təpə"
"Mənəsəhli"
"Alçaq yal"
"Qoyun qırılan"
"Qulunun çökəyi"
"Qara yastı"
"Çapbağının quzey yeri"

"Hərrəmə"
"Saadın gərdəni"
"Sarı suat"
"Nəbi əkən"
"Tatar Səmədin yeri"
"Dik daşın altı"
"Lahış paşanın çökəyi"
"Gölün yanı"
"Yeddi hektar"
"Uzun güney"
"Malağan damının güneyi"
"Kirəş quyusu"
"Keçəlin quyusu"
"Gülləlinin quzeyi"
"Çalmalının ətəyi"
"Pirin çayı"
"Qarağattı"
"Papi güneyi"
"Hacı Şəkər biçənəyi"
"Ali oğlunun əyrisi"
"Şamlığın meşəsi"
"Tat Məcidin yeri"
"Alaçıq daş"
"Atgölü"
"Mirzə uçan"
"Amanyetər"
"Zeynəlabdin mərzi"
"Daşkəsilən"
"Qılnc qaya"
"Dar"
"Karvan dari"
"Böyük zağa"

"Tatarrının yeri"
"İsrafilin yeri"
"Şərifin yeri"
"Dümələlərin yeri"
"Kəkilli Nəsibin yeri"
"Ardıcdı"
"Yelli gədik"
"Alı ölen"
"Şişin başı"
"Kümbəz"
"Qıvla təpəsi"
"Çalmalı dağı"
"Xan daşı"
"Mirəli ağanın biçənəyi"
"Omar oğlu dağı"
"Örgülü"
"Uzun yal"
"Daş danalı"
"Nazarah"
"Əşrəf"
"Armudlu"
"Aralıq"
"Dəmiröyünün çökəyi"
"Heşimlinin çatağı"
"Məmməd Kərimin biçənəyi"
"Qarasaqqallı"
"Haqverdinin biçənəyi"
"Daşın başı"

* * *

"Yemişən bulağı"
"Qoşa noylu bulaq"

"Dəmiroy bulağı"
"Alaçıq daşın bulağı"
"Dümələnin qara bulağı"
"Çopur talanın bulağı"
"Mehralının bulağı"
"Daş bulaq"
"Yelli gədiyin bulağı"
"Banı bulağı"
"Leyli bulağı"
"Soyuqbulaq"
"Ayğır bulağı"
"Üç bulaq"
"Noylu bulaq"
"Südlü bulaq"
"Nigar bulağı"
"Polların bulağı"
"Arpa bulağı"
"Lal Əfənin bulağı"

* * *

"Cəfər ağanın yurdu"
"Valif vurulan yurd"
"Pirqulunun yurdu"
"Qanqallı yaylağı"
"Gödək silvi"
"Yəhər gədiyi"
"Əfəndinin yurdu"
"Kəsəmənin yaylağı"
"Kosalı düşən"
"Qarasaqqalının yurdu"
"Cantəpə yaylağı"
"Çopurun yurdu"

"Leymənin yurdu"
"Qara Pirməmmədin yurdu"
"Mehralı kovxanın yurdu"
"Hasanxan oğlu Gülməmmədin qoyun yatağı"
"Mehralının yurdu"
"Əşrəfin yurdu"
"İskəndərin yurdu"
"Hacı Axundun yurdu"
"Qəbristanlıqlı yurd"
"Niftalı kovxanın yurdu"
"Novruzalı yaylağı"
"Göllü yurd"
"Çaylı çıxan"
"Pirqulunun qoyun yatağı"

* * *

"Sarı dərə"
"Şamlığın dərəsi"
"Peyələr"
"Abdulla dərəsi"
"Kalafatlı dərə"
"Danalıqlı dərə"
"Vəli otçalan dərə"

Doğrusu, bilmirəm daha hansı yerlərin adı yadımdan çıxdı.
— Sağ olun, Cahan dayı, bizi toponimlərimizlə yaxşıca bilgiləndirdiniz. Bunlar bizim tariximizdi. Gələcək nəsillər bu yer-yurd adları ilə bağlı kitablar, yeni-yeni tədqiqat əsərləri yazmaq imkanı əldə edəcək. Gələcək nəsillər bu toponimlərlə erməni işgalçılara qarşı tutarlı dəlillərlə çıxış edə biləcəklər.

Cahan Əliyev bir qədər rahat nəfəs alandan sonra söhbə-

tini davam etdirir.

— "Soyuqbulaq yaylağı" çox məşhur yaylaq olub. Sağ tərəfi Göyçə gölünə, bir tərəfi Qaraqoyunuñ meşəsinə söykənən bu dağ silsiləsindəki bütün yaylaqlar - "Soyuqbulaq", "Hacı Axunun yurdu", "Kovxalının yurdu", "İsgəncin yurdu", "Cəfər ağanın yurdu", "Qara Pirməmmədin yurdu" və başqa yaylaqlar başdan-başa Qazax əllərinin, Kəsəmənin, ümumiyyətlə, bütün Azerbaycanın yaylaqları idi.

Qaçaq Kərəmin uşaqlığı, qaçaqlıq dövrü bu yaylaqlarda keçib. Buradakı "Kərəm qayası" da məşhur Qaçaq Kərəmin adını daşıyırı.

Altmışinci illərdə siz böyük nüfuza malik, kifayət qədər tanınmış təsərrüfat rəhbərlərindən, daha doğrusu, Ermənistən Respublikasında işləyib fəaliyyət göstərən məşhur şəxsiyyətlərdən biri idiniz. Altmışinci illərin birinci yarısında ermənilər yenidən xalqımıza qarşı düşmənçilik hisləri ilə ayağa qalxdılar. Bu, Sovet hökumətinin hələ çox da sarsılmadığı bir dövr idi. Yəqin ki, siz həmin dövrü yaxşı bilirsınız. Hadisələrin cərəyan etdiyi ərazi, onların məqsəd və məramları haqda danışmağımız yaxşı olardı.

— Bəli, həmin hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Xüsusilə naqis düşmənimiz olan ermənilərin töötikləri cinayət əməllərini xalqımıza çatdırmaçıq.

Anastas Mikoyanın SSRİ Ali Soveti Rəyasət heyətinin sədri işlədiyi dövrdə ermənilər daha da fəallaşıb quduzaşdalar. 1965-ci ildə erməni soyqırımının 50 illiyini geniş miqyasda keçirmək məqsədi ilə kampaniya başlandı. Soyqırımı hadisəsi ilə İrəvanda və respublikanın başqa şəhərlərində abidələr qoyulurdu. Azərbaycan türklərinə qarşı təzyiqlər getdikcə güclənirdi. Artıq vəziyyət o yerə çatmışdı ki, şəhər və rayon mərkəzlərində azərbaycanlılar təhqir

olunur, döyülür və millətçilik damgası ilə həbs edilirdilər.

Respublikanın Azərbaycan türkləri six yaşayan ərazilərində tez-tez təxribatlar törədirdilər. Hadisələr get-gedə nəzarətdən çıxmış üzrə idi. Hətta gecələrin birində kəndlərə silahlı basqın edib qırğıın törətmək planlaşdırılmışdı. Basarkeçər və Krasneselo rayonlarında bu işə ciddi hazırlıq aparılmışdı. Rayonun idarə və müəssisələrinin rəhbərlərinin başçılığı ilə qırğınlardan həyata keçirilməli idi. Bundan xeyli əvvəl Azərbaycan kəndlərində əhalidə olan ov tüfənginə kimi yığıdlar. Sovet hökumətinin mövcubluğuna inanan dinc əhalinin ümidi işığı get-gedə sönməkdə idi. Həmin dövrdə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Əli Həsənov, Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi isə Yunis Rzayev işləyirdi. Hər ikisi yüksək təsibi, namusu, qeyrəti olan türk oğulları idilər. Həmin ağır günlərdə hər iki katib Qazağa gəlir və Leonid İliç Brejnev'in adına hazırladıqları telegramı yola salmaq üçün Tiflisə adamlar göndərirlər. Həmin adamlar telegramları vurandan sonra onlar geri qayıdırılar. Yunis Rzayev Əli Həsənovun kabinetinə gəlir. Oradan Basarkeçər Rayon Partiya Komitəsinə zəng vuranda ona deyirlər ki, sizi Mərkəzi Komitəyə çağırırlar. Bu vaxt Əli Həsənova da məlumat verirlər ki, təcili MK-ya getməlidir. Onlar birlikdə İrəvana yola düşür, Mərkəzi Komitəyə gəlirlər.

Elə həmin gün Moskvanın işə qarışması ilə Ermənistən KP MK-nin birinci katibi Zorobyan işdən azad edildi.

Daha bir sıra yüksək vəzifəli adamlar işdən çıxarıldı.

Bu işin rayonlardakı təşkilatçıları dərhal qorxuya düşdülər. Cənubi milli zəmində qarşıqliq salmaq istəyən ekstremist qüvvələrə qarşı ölçü götürüləcəyi gözlənilirdi. Krasnoseloda da ayrı-ayrı qiyamçı dəstələrə başçılıq edən rəhbər işçilər haqda söz-söhbət gəzirdi. Bunlardan biri kimi

rayon milis idarəsinin rəisi Qaleçyanın da adı çəkilirdi.

Mən Çaykənddə kalkoz sədri işləyirdim, milis rəisi Qaleçyan mənim kabinetimə gəldi. Biz ikiilikdə bir qədər səhbət elədik. Ancaq o, çox dalğın idi. Səhbət eləsə də, hiss olunurdu ki, fikri-zikri başqa yerdədir. Sonra mən onu çörəyə dəvət etdim. O dedi:

– Əliyev, acliğim yoxdur. Ancaq içmək istəyirəm.

Mən ona:

– Evə gedək, dedim.

O imtina elədi.

– Getmirəm. Bir konyak gətirt, elə buradaca içəcəyəm! – dedi. Mən seyfdən bir konyak çıxartdım. Kabinetin qapısını bağladım. Qaleçyan pərişan-pərişan konyakdan stəkanlara süzüb, "sağ ol" dedi və onu başına çəkdi. Daha iki stəkan da içib ayağa qalxdı.

– Cahan Əliyev, mən elə buradan keçirdim. Səninlə görüşmək istədim. Mən erməniyəm, sən isə türk. Türkün yaxşı kişiləri çoxdur. Onlardan biri də sənsən. Amma biz ermənilərin böyük bir bələsi var, onu da yalnız ermənilər bilir.

Mən onu başa düşürdüm. Bilirdim ki, son hadisələrlə bağlı nəyisə mənə demək istəyir. Yəni "biz də öz başımıza deyilik". Mən onu rayon mərkəzinə yola saldım. Bir neçə saatdan sonra eşitdim ki, tabeliyində olan tapança ilə özünü öldürüb.

Eştidiyimə görə, sizi dəfələrlə Sovet hökumətinin yüksək dövlət mükafatlarına təqdim etsələr də, ermənilər İrəvanda əngəl törədiblər.

– Düz eşidibsən. Düz dörd dəfə mənim rayondan Sovet hökumətinin yüksək ordenlərinə təqdimatım olub. Lakin İrəvanda hər dəfə ermənilər mənim adımı o siyahıdan çıxarıblar. Azərbaycanlı millətindən olan sağıcı, tütünçü qadınları təqdim ediblər. Həm də ordenə deyil, kiçik medal-

lara...

Rayon partiya komitəsinin razılığı ilə Ermənistan Ali Sovetinə mənim deputatlığa namizədliyimi irəli sürdülər. Lakin yenə də Ermənistan Respublikasının rəhbərliyi razılıq vermedi. Rayon partiya komitəsinin birinci katibi nə qədər çalışsa da, erməni şovinizmini aradan qaldıra bilmədi. Katib mənim üzümə baxa bilmirdi. Bu işin təşəbbüskarı özü olsa da, təşəbbüsünə əməl edə bilmədiyi üçün xəcalət çəkirdi.

Bir dəfə Xruşşov Ermənistana gəlmışdı. Onun respublika fəalları ilə görüşünə mən də dəvət olunmuşdum. Həm də mənə yığıncaqda çıxış etmək həvalə olunmuşdu. Yığıncaq başlamağa bir saat qalmış dedilər ki, mənim çıxışımı da" - yandırıb, başqa adama veriblər. Sonralar görkəmli tarixçi, "Sovet Ermənistani" qəzetiinin redaktoru olmuş, dostum İsrafil Məmmədov dedi ki, erməni rəhbərliyi və eləcə də ermənilər sizi şovinist bir türk millətçisi kimi tanıyırlar. Ona görə də sənin çıxışına razılıq verə bilməzdilər.

Həmişə erməni məkri ilə üz-üzə qaldığınız o çətin illərdə yenə də Ermənistanda işləməyə üstünlük verirdiniz. Rahat nəfəs almaq üçün biryolluq ora ilə əlaqəni kəsib Azərbaycana gələ bilməzдинизmi?

– Gedənlər də var idi. Ancaq mən o yerləri atıb buraya gələ bilməzdim. Əvvəla, ona görə ki, o torpaqlara ermənilər gəlmə idilər. Məcburon Ermənistən desək də bizim ata-baba yurdumuzun qərbində yerləşən Azərbaycan torpaqlarını qoyub-çıxmaq onu erməniyə bağışlamaq demək idi. Bu mənada belə bir qətiyyətsizliyi özümə siğışdırıa bilməzdim. Digər tərəfdən xalqımızın mənə böyük inamı vardı. Mən ayrılib gəlsəydim camaatin mənə olan inamı itə bilərdi. Ondan sonra camaat özünü arxasız,

köməksiz sayardı.

Mən bunun şahidiyəm. Siz 1974-cü ildə təqaüdə çıxanda Cahan Əliyevi qəlbən, ruhən sevən adamlar, daha doğrusu, hər şeyi dərindən dərk edənlər deyirdilər:

– Cahan Əliyev də işdən çıxdı. Ermənilər quduracaq. Elə onun boy-buxunuñu görəndə namərd düşmən qınına yığıldı. Getdikcə camaat arxasını, dayağını itirir. Allaha pənah...

Eşitdiyimə görə, əllinci illərdə Krasnoselo Rayon İcraiyyə Komitəsinin sədri Məhəmmədəli Quliyevlə də aranızda bir narazılıq olub.

– Olub. Quliyev ermənilərə xoş gəlsin deyə mənə qarşı bir-iki dəfə böhtən xarakterli sözlər işlətmişdi. Həmin vaxt mən onu başa salmağa çalışdım ki, ermənilərə çox bel bağlama. Bir gün səni kəllə - mayallaq eləyib aşıracaqlar, onda müdafiəçin olmayıacaq.

Sən demə, bu sözləri ona həyat yoldaşı Zəhra xanım da deyibmiş. Zəhra xanım Ağbulaq kəndindən idi. O, yaxşı bir xanım idi. Quliyev deyibmiş ki, Cahan Əliyev rayonda ən hörmətli, əyilməz bir kişidi. Sən onunla daha da yaxın olmağa çalış ki, ermənilər səni vurmaq istəyəndə Cahan səni qorusun. Belə getsə Cahan səni hörmətdən salacaq. Ermənilər də bundan istifadə edib boynunun dalına bir daş qoyaclar.

Deyəsən, bu sözlər də Quliyevə təsir etməmişdi. Gördüm ki, başa düşmür. Yenə də bəd əməlini davam etdirir. Nəhayət, kabinetinə gedib ona belə bir tapşırıq verdim: "Bu dəfə də özünə yiğışmasan səni Martirosyandan pis vəziyyətə qoyacağam!".

Bu sözləri deyib ayağa qalxdım ki, qapını açıb dəhlizə çıxm. Arxadan məni səslədi:

– Əliyev, Əliyev!

Mən geri döndüm:

- Eşidirəm, -dedim.
- Sənin bu sözlərin ciddidir?
- Mən sözümü dedim!
- Ay kişi, mən sənin xətrini çox istəyirəm. Sən Cahan Əliyevsən! Heç sənə belə söz yaraşarmı?

Mən onun üzünə baxanda hiss etdim ki, o, möhkəm qorxu hissi keçirir. Qapını açıb gözləmə otağına keçdim.

Həmin gündən sonra rayispolkomun sədri mənim əleyhimə çıxışlar etmədi.

Siz uzun illər müxtəlif vəzifələrdə çalışmışınız. Bu mənada rayon miqyasında olan bacarıqlı, işgüzər, hörmətli rəhbər işçiləri tanımadım olmazsınız...

- Yəqin ki, söhbət azərbaycanlı kadrlarından gedir.
- Əlbəttə.

- Krasnoselo rayonunda bacarıqlı, tanınmış rəhbər işçilər az deyildi. Təsərrüfat rəhbəri kimi mən, ilk növbədə **Oruc İbrahimovun**, **Haqverdi Tağıyevin**, **Ali Qocayevin**, **Abbas Mazanovun**, **Ağəli Əsədovun**, **Məhərrəm Qasimovun**, **Məhəmməd Talibovun**, **Əziz Quliyevin** adlarını çəkmək istəyərdim. Mən təqaüdə çıxandan sonra, eşitdiyimə görə, Ardanış sovxoza direktor işləmiş **Abbasəli Kərimov**, Yanıqpəyə və Toxluca sovxoza direktor vəzifəsində çalışmış **Hacan Orucov** da yaxşı işləyiblər. Camaat onları çox sevib.

Basarkeçerdə güclü təsərrüfat rəhbərləri çox idi. Mən onlardan əlaqə saxladığım və yaxşı tanıdığım **Mikayıl Bayramovun**, **Cəmşid Hənifəyevin** və **İbrahim İsmayılovun** adlarını çəkə bilərəm.

Mikayıl çox dəyərli kişi idi. O, bacarıqlı olduğu qədər də əyilməz adamıydı. Norakert erməniləri basib Şışqayanın yerini əkmişdilər. Mikayıl bütün texnikanı yeridib erməni-



Sağda: Cahan Əliyev, Mikayıl Bayramov, Cəmşid Hənifəyev

lərin əkib-səpdiyi sahələri təzədən şumlayıb səpmişdi. Bu vəziyyət Ermənistanda böyük əks-səda verdi. İrəvan da onu təqsirləndirməyə çalışdı. Lakin Mikayıl Bayramov Ermənistən hökumətinin qabağında kişi kimi dayandı, əyilmədi.

Cahan dayı, deyirlər Çənmərək bazarı çox məşhur olub. Buraya bazarlıq üçün hər yandan adamlar gələrmiş.

- Mənim çox yaxşı yadımdadı. Bu bazar bir aləm idi.

Qaraqoyunlunun, Göyçənin üstü dağlar Gəncənin, Eldarın, Şəmkirin, Tovuzun, Qazağın yaylaq yerləri idi. Yay ayaları olanda bütün elat alış-verişini bu bazarda eləyərdi. Hətta Qarabağ elatından da bazarlığa gələnlər çox olardı. Bazaar sürü-sürü qoyun-quzu, naxır-naxır mal-qara, at ilxıları çıxarılırdı. İnsan əlindən tərpənməyə yer olmazdı. Bazarda dərzilər, sazbəndlər, yeməkxanalar, zərgərlər, dəmirçilər işlərdi. Çeşid-çeşid parçalar, xalı-xalça, kilimlər, qadın yaylıqları, kişi paltarları, çərkəzi paltarlar satılırdı. Təkdən bir erməniyə rast gələrdin. Bazar bütövlükdə bizim millətə məxsus idi. Çənmərək bazارında adam itirdi.

Onu da deyim ki, Çənmərək bazaranı işlədənlərin əksə-

riyyeti Tovuz və Şinx adamlarıydı.

Bu əhvalatı atam Əkbər kişi söyləyirdi. Deyirdi ki, bir dəfə Çənmərək bazarında bir qarışılıqla üzləşdik. İnsan bir-birinin belinə çıxırdı. Tovuzlu Qara Qəşəm dedi ki, Qaçaq Cəfərqulu bazardadır. Hami onu görmək üçün tələsirdi. Qaçaq Cəfərqulu olduqca yaraşıqlı, boylu-buxunlu, mərd və cəsur bir adam idi. Bu ərazidə onun adı çox hörmətlə çəkilirdi.

Həmin gün pristav Şəhniyar bəy də bazarda oturubmuş. Həmin dövrə Çənmərək də Gəncə quberniyasının Qazax qəzasına baxırdı. Pristav bazardakı tanınmış adamlara deyir ki, Qaçaq Cəfərqulunu bura dəvət edir. Qaçaq Cəfərqulu gəlir. Onlar çox səmimi görüşürlər. Pristav deyir:

Bu boy-buxunun, bu gözəlliyyin, bu igidliyin sahibinə qacaqlıq yaraşdır. Gəl sən bu işə son qoy. Mən səni qoruyub saxlamağa söz verirəm.

– Qaçaq Cəfərqulu çərkəzi buxara papağının qabağını qamçının sapı ilə yuxarı qaldırıb, deyir:

– Mən heç vaxt bu hökumətə tabe olmayacağam. Ona görə ki, qaxdağan erməniləri qudurub başımıza çıxarıb.

Şəhniyar bəy:

– Nə vaxta kimi sən qaçaqlıq edəcəksən? Bu işin bir sonu var, ya yox? Axı niyə çöllərə düşübəsən?

– Mən bu ermənilərə görə çöllərə düşmüşəm. Nə qədər Şəmsəddinlə Göycə arasında erməni var, bu silahı yerə qoymayacağam!

Şəhniyar bəy bundan sonra ona bir söz deməyin faydasız olduğunu görüb daha heç nə demir.

Bir azdan Qaçaq Cəfərqulu minlərlə insanın arasından keçib, onların alqış sədaları altında atına sıçrayıb "Mormor'a tərəf üz tutur.

Çənmərək bazarının ən yaxşı tərifini Dədə Ələsgər

"Şahdağ" müxəmməsində verib. Ancaq yadimdən çıxıb, görüm yada sala bilirəmmi...

– Mənim yadimdadı, - mən dillənirəm.

– Onda de görüm, -deyə o mənim üzümə baxır və maraq-la qulaq asır.

**Bir yanın Çənmərəkdi,
Görənin həvəsi gəlir.
Topaşanda qəflə işlər,
Gəncənin meyvəsi gəlir.
İstanbulun al qumaşı,
Bağdadın xurması gəlir.
Oxuyur türfə gözəllər
Kəklik tək sədəsi gəlir.
Aşıq üçün cənnət qoxur,
Daşın, torpağın, Şah dağı.**

Cahan dayı, sən xalqımızın əzəli sənəti olan aşiq müsiqisi, aşiq sənəti ilə olduqca bağlı olmuşan. Bir çox aşıqları dirləmison və dostluq etmisən. Həmin aşıqlardan daha çox kimin sənətinə vurğunluq göstərmisən?

– Aşıq sənəti monovi dünyanim özülü olub. Bu sənəti dərk etmək, başa düşmək, tohlil etmək lazımdı. Aşıqların oxuduğu, ifa elədiyi qoşmalar, göraylılar, divanilər, təsniflər, müxəmməslər və başqa şeir formaları olduqca hikmətli, mənalı, fəlsəfi dəyərlərə söykləmişdir. Həmişə aşıqlar gör kimlərdən oxuyardılar: Miskin Abdal, Şah İsmayıł, Tufarqanlı Abbas, Xəstə Qasım, Qurbanı, Yəhya bəy Dilqəm, şair Məmməd Söyüñ, Aşıq Ali, Şəmkirli Aşıq Hüseyn, Aşıq Musa, Aşıq Ələsgər kimi sənətkarların sözləri yerin tokindən göyün yeddi qatına qaldırırdı. Bizim vaxtimızda camaat aşığın ağızından çıxan hər kəlməyə diqqət verərdi. Aşıqlar çalışırdılar ki, zəif sözə meydana girməsin. Mən çox sözər eşitmışəm və dəyərlər hər

söz yaddasına yazılıb. Hələ fikir ver:

Tufarqanlı Abbas deyir:

Abbas deyər artıb ahım,
Bilmirəm ,nədir günahım...
Sən zülm eyləmə, ay şahım,
El vurar daşnan məni.

Xəstə Qasım deyir:

Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın, özü çəksin odunu.
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşdı.

Son vaxtlar bəzi aşıqlar dəyərsiz sözlərə çox yer verirlər. Mən elə aşıqlara qulaq asmırıam.

Mənim aşiq dostum çox olub. Saysız-hesabsız aşıqlar dinləmişəm. Hər aşığın ifasında özünəməxsus bir gözəllik hiss etmişəm. Ancaq qurtarmaqda olan əsrimizin içində Aşıq Nəcəf (1919-cu ildə erməni faşistləri bu görkəmli sənətkarın kürəyinə qaynar samovar bağlayaraq onu zülmə məhv etmişlər), Aşıq Əsəd və Aşıq Mirzə korifey idilər. Cilli Aşıq Yunis də onlarla ciyin-ciyinə duran sənətkar idi. Bu nəhəng sənətkarlardan sonra bu sənəti ancaq və ancaq Aşıq İmran Həsənov, bir də Aşıq Əkbər Cəfərov o səviyyəyə yüksəldə bildilər. Deyə bilərəm ki, nadir səsə və ustadlığa görə Koroğlu havalarının mahir ifaçısı bu günə qədər də bu sənətkarlar oldu.

Məlahətli aşiq kimi cilli Aşıq Müseyibin öz xüsusi çekisi varındı. Onun "Orta Sarıtel"i hamı kimi mənim də ən çox sevdiyim və dinlədiyim sənət nümunəsi olub.



Sağda: Aşıq Əsəd, (oturanlar) Aşıq Yunis, Aşıq Məhəmməd, (ayaq üstə) Aşıq Mirzə. Arxada-sağdan: balabançı Məcid Fətəli oğlu, Qaraçı oğlu İbrahim, Aşıq Qasımin oğlu Aşıq Kazım, Aşıq Ziyad, Aşıq Niftalı.

Şanı-şöhrəti bütün Zaqafqaziyaya yayılmış dövrünün müqtədir sənətkarı Aşıq Əsədlə 1938-ci ildə Çənmərəkdə keçirilən aşiq festivalında tanış oldum. Çox əhatəli keçən bu festivalda dövrünün görkəmli sənətkarları iştirak edirdi. **Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Yunis, Aşıq Müseyib də həmin festivala qatılmışdır.** Bu festivalda hamı yüksək səviyyədə çıxış elədi. Aşıq Əsəd festivalın zirvəsiydi. Festival başa çatandan sonra mən Aşıq Əsədlə görüşüb, şəxsən tanış olmaq istəyirdim. Öyrəndim ki, o, axşam Ağbulaqda bacanağı Gödək Əlinin evində olacaq. Biz Çənmərəkdən Ağbulağa, Gödək Əlinin "Tap" məhəlləsindəki evinə gəldik. Ev sahibinin zəncirlə bağlanmış, atını atdan salan iti zənciri qoparıb üstümüze atıldı. Biz üç nəfər atlı idik. Gödək Əligildən çıxan ailə üzvləri yaba, bel götürüb bizi bu pələng xislətli itdən xilas elədilər.

Aşıq Əsədlə tanış olduq. Əsəd gecə səhərə qədər bizim üçün oxudu. Onun şaqraq zənguləleri, çaylar kimi çağlayan məlahətli səsi, heyrətamız vurduğu xallar hələ də gözümüzün önündən getmir. Sonralar böyük ustad dəfələrlə mənim qo-

nağım oldu. Biz tez-tez görüşdük. 1950-ci ilə - ömrünün sonuna qədər Aşıq Əsədlə mənim əlaqəm kəsilmədi.

Sonrakı dövrdə Aşıq İmran, Aşıq Əkbər, Aşıq Müseyib, Aşıq Mahmud, Azaflı Mikayıl, Aşıq Aslan, Murad Niyazlı, Xalaoğlu Hüseyin ilə də sıx əlaqəm olub.

Cahan dayı, vəzifə yaxşıımı şeydir?

– Həm yaxşı şeydir, həm də yox. Vəzifə yaxşı şeydir o mənada ki, əlində hər cür ixtiyar olur. Daim işləyirsən, çalışırsan, qurub-yaratmaq imkanın olur. Xalqın, Vətənin üçün bacardığını edirsən. İnsanlara qayğı göstərə bilirsən.

Vəzifə o zaman yaxşı şey deyil ki, sən vəzifəyə şəxsi maraqların üçün gəlirsən. Xalq, Vətən yadından çıxır, yalnız öz mənsəbini görürsən. Vəzifə özün üçün varlanmaq idealına çevrilir. Tamahın hər şeyi üstələdiyi zaman artıq sən xalqa xəyanət eləmiş olursan.

Vəzifənin müxtəlif tərəfləri var. Bəzən yaxşılıq etmək istədiyin halda, o alınır. Səndən asılı olmayan bir iş görə insanlar səndən küsa bilirlər. Çünkü yaxşılıq etmək həmişə mümkün olmur. Bunu başa düşənlər qəbul edir, başa düşə bilməyənlər isə qəbul edə bilmirlər. Əsasən, yaxşılıq deyəndə mən ümumi şəkildə xalqmın monafeyinə yönəlmış xeyir əməllərə daha çox üstünlük verirəm.

Təbii ki, ayrı-ayrı insanlara edilən yaxşılıqlar da insani dəyərlərin bariz nümunəsidir.

Bəzən məndən də küsüb inciyonlər olub. Ancaq bu, uzun çəkməyib, küsənlər məni tez başa düşüb, öz səhvələrini etiraf ediblər.

Adama elə gəlir ki, vəzifədə belə hallar olmalıdır. Çünkü camaat ilə işləyən adamın hamının könlünü eyni vaxtda alması çətin bir işdi. Bir də ki, insanlar umduğu yerdən küsürülər. Hər adamdan küsmək olmaz. Bir qoşmanın bir bəndində deyildiyi kimi:

**Sevdasız ömürdən nişanə qalmaz,
Nanəcib neyləsə yaxşı ad almaz.
Nadandan, namərddən incimək olmaz,
Küsəndə, kişidən küssən yaxşıdı.**

Sənə ərk eləyənlər səndən küsə bilərdi.

Son olaraq sual da vermək istəyirəm. Ömrünün-günnün böyük hissəsini başı buludlara dəyən vüqarlı dağlarında, buz bulaqlarının başında, yaşıl meşələrinin qoynunda keçirdiyin Əmirxeyir bu gün düşmən əlin-dədir. Ömrün bu yaşında vətənsizlik səni çoxmu incidir?

– Yaman incidir, Eldar! Şükürlər olsun, Tanrıının cəlalına, mənim heç nədən korluğum yoxdur. Yalnız itirilən torpaqlar məni çox incidir. Bu haqda çox düşünürəm.

- Cahan dayı, bir haşiyəyə çıxməq istəyirəm. Düz on il əvvəl - 1987-ci ilin oktyabr ayı idı. Yolum bütün varlığımla bağlı olduğum Əmirxeyir kəndinə düşdü. Öz doğma kəndim Ağbulaqdan sonra on çox sevdiyim kəndlərdən biri də Əmirxeyir kəndi olub.

Bu kənddə mənim çoxlu qohumlarım və dostlarım yaşıyırırdı. Füsunkar təbiətli Əmirxeyirə olan sonsuz sevgimə səbəb də, yəqin ki, ilk növbədə bu amillər idı. Mən bu kəndin insanlarını tanıydım. Əmirxeyirin yaylaqlarını, dağlarını, dərələrini, meşələrini, çaylarını, bulaqlarını ayrı-ayrılıqda neçə dəfə ziyarət etmişdim. Əmirxeyir adına məndə sonsuz bir məhəbbət varydı. Bu məhəbbət Əmirxeyirdən saçاقlanaraq bütün Qaraqoyunlu dərəsini əhatə etdi.

Sonuncu dəfə Əmirxeyirə gedəndə çox məyus oldum. İlk növbədə təbiət qaş-qabaqlı, meşələr sükut içinde, sanki kənd qəriblikdə boğulurdu. Həmişə gördüğüm kişiler gözə dəymir, tək-tək həyətlərdə qadın-uşaq görünürdü. Elə bil

Əmirxeyir son günlerini yaşayırıdı. Dərhal Cahan kişini xatırladım, digər hörmətli adamları yadına saldım...

İlahi, bu kəndə nə olub? -dedim. Bəlkə də, kənd bir neçə ay bundan sonra baş verən erməni xəyanətinin "duyubmuş?"

Əmirxeyiri belə pərişan görüb məyus halda Ağbulağa qayıtdım. Mamam oğlu Əsəd müəllimə bir məktub yazıb göndərdim. Məktuba bir şeir də əlavə eləmişdim. Həmin şeir belə idi:

Bir qəriblik duyдум burda, ay Əsəd,
Özəlki qurğunun dəmi dəyişib.
Gəlib mədəniyyət, gedib ənənə,
Xamanın, qaymağın tamı dəyişib.

Tarlalar, deyəsən, vaxtsız biçilib,
Elə bil div qollu palid seçilib.
Armudlar, fisdiqlar bir boy kiçilib,
"Şamlığ"ın mən görən şamı dəyişib.

O "Soyuqbulaq"dır, o da dumani,
O "Gödək silvi"dir-yaylaqlar xanı.
Çubuq alaçıqlar görünmür, hanı?
Yaylağın binəsi, damı dəyişib.

Hanı ayğırların qanlı vuruşu?
Hanı ilxıların vəhşi yürüşü?
Hanı köhlənlərin ceyran duruşu?
Ürgənin dəlisi, xamı dəyişib.

Bu gün ən müqəddəs torpağa döndüm,
Dindi xatirələr, uşaqa döndüm.
Çoxdan görmədiyim bulağa döndüm,

Qızların səhəngi, camı dəyişib.
Cavanlar yaşılanıb, qocalar köcüb,
Hamı soyuqlaşıb, hamı dəyişib.

- Doğru deyirson, Eldar. İndi hər şey dəyişib. Əmirxeyir yəqin ki, düşmənin niyyətini anlayıb, qəmə batıbmış.. Eh, Əmirxeyiri unutmaqmı olar? Axi o, Vətəndir, o, anadır!

Axi, biz niyə belə zəif olduq? İyirmi doqquz min kvadrat kilometr Azərbaycan torpağını ermənilər alıb Ermənistən qurdular. Doğrudur, bu işdə onlara Rusiya, Fransa, İngiltərə, Amerika kimi dövlətlər yardımçı oldular. Ancaq bizim özümüz də təpərsiz olduq. Xüsusilə o dövrün rəhbərliyi çox səriştəsiz oldu. İndiki Ermənistanda yaşayan əhalini müdafiə etmədiyinə görə, ermənilər bundan istifadə edərək Qarabağın da işgalına nail oldular.

Əmirxeyir mənim doğma kəndində. Onun həsrəti məni daha çox göynədir. Eləcə də Qaraqoyunlunun, Göyçənin, Dərəçiçəyin, Vedinin, Zəngozurun, Zəngibasarın, Ağbabanın, Pəmbəyin düşmən tapdağı altında olması mənim qeyrətimə toxunur. Bu gün Qarabağ dördi məni daha çox sarsıdır. On çox da sarsıdan insanların Qarabağ məsələsinə biganəliyidi. Qarabağ kimi torpağı əlindən gedən xalq da bu qədər çal-çağıra qoşular mı? Düşmən sənə baxır, axı. Sənə səndən yaxşı görür. Başına bu qədər oyun gələn bir millətin öz dərdinə bu cür biganəliyi düşməni sevindirir. Düşmən belə hesab edir ki, bunlar artıq Qarabağ haqqında düşünmürlər.

Cahan dayı, höqiqotən də, bu, bizim böyük dərdimizdir. Bu məsələ indi namuslu adamların hamısını düşündürür. Belə bir vəziyyətlə bağlı mənim bir şeirim var. Onun bir bəndi yadımdadır:

**Orda Gøyçə qərib, bu yanda Şuşa,
Vedinin harayı Laçınla qoşa...
Zəngəzur bir oyun, yoxsa tamaşa?
Elə bil papağı başından düşən,
Vətəni satılan bu millət deyil!**

– Yaxşı deyibsən, Eldar! Lap ürəyimdən tikan çıxartdın. Elə bil bu millət torpaq-zad itirməyib. Ancaq bir ümid işığım da var. Mənə elə gəlir ki, 50 il də, 100 il də keçsə erməni türkün əlindən yaxa qurtara bilməyəcək. Namuslu türk oğlanları haçansa öz torpaqlarına sahib olacaqlar.

- Allahın köməkliyi ilə belə də olacaq!
- İňşallah!
- **Aparlığımız bu dadlı-duzlu tarixi söhbətə görə öz təşəkkürümüzü bildirirəm!**
- **Sağ olun!**
- **Siz də sağ olun!**

SƏMİMİ GÖRÜŞLƏRDƏN BİRİ

Cahan Əliyevlə tez-tez görüşə bilməsəm də, Mustafa müəllimdən, Sabir müəllimdən həmişə soruşur, hal-əhval tuturdum. 2000-ci ilin yanvar ayı idi. "Təbib" qəzetinin əmək işi, qələm dostum Arif Məmmədli mənim 60 yaşımıla əlaqədər kitab hazırlayırdı. Arife dedim ki, bilirsən, bu kitaba kimi daxil ehməliyik?

O, mənim qeyri-müəyyən verdiyim bu sualı cavabsız buraxıb maraq dolu gözlərini üzümə zillədi. Bir qədərdən sonra Arif soruşdu:

- Eldar müəllim, kimi nəzərdə tutubsunuz?
- Cahan Əliyevi,- dedim.
- Düz deyirsiniz, mütləq Cahan dayını kitabı salmaq lazımdır.

Arif bilirdi ki, xalqın bu müdrik oğluna böyük hörmətim var.

Mən redaksiyanın fotoqrafını da özümlə götürüb onun iş yeriinin yaxınlığında yerləşən mənzilinə gəldim. Mərziyəbəyim xanımıla birlikdə məni qarşıladılar. Biz çox səmimi görüşdük. Bir qədər əvvəl sınmış qılıçı da sağalmışdı. Ancaq enişli-yoxuşlu illər Cahan kişini yormuşdu. O, indi qoca aslana bənzəyirdi. Həmişə səsi təntənəli salonlardan, iclaslardan golon, dağ yamaclarından at belində şığıyb keçən, tarlada, biçənökkdə oməkçilərlə görüşən, təsərrüfatların sürürlərinə, naxır və ilxilərinə baş çəkən, hökmü və zəhimi ilə gur-gur gurlayan Cahan indi bu mənzilə necə sığırdı! Ürəyimdən keçən bu sualın cavabını elə ürəyimdə də verə bildim. O, sığa bilmir, damşa-danışa qalxıb asta-asta otaqda var-göl edir. Xarakterinə yaxşı boləd olduğum üçün nəinki bu otağa, bu evə sığa bilmədiyini, hətta bu böyük şəhərə, bu dünyanın özünü sığa bilmədiyini hiss edirəm.

Doğrudan da, Cahan dünyası bir yox, bir neçə cahana sığası dəyil. Ancaq indi neyləmək olar... Bu, dünyadı, bu zaman-



Cahan kişi, Eldar İsmayıł və
Mərziyəbəyim xanım.

İstər-istəməz dünyada bir Cahan dünyası yaşamış ünlü türk oğlunun qocalığına ürəkdən acıyıram. Ancaq içimdə yenə bir ümidi, təsəlli işığı baş qaldırır: Bu gün onun şərəfli həyat yolunu davam etdirən Mustafa müəllim, Sabir müəllim kimi övladları və sevimli nəvələri vardır.

Həmişə olduğu kimi, bizim səhbətimiz tutur. Cox şirin səhbət edirik. Mərziyəbəyim bibim də tez-tez səhbətimizə qoşulur. Bəzən də özünəməxsus şuxluqla Cahan kişiyə söz də atır. O isə azca qımışib deyir:

– Denən çay-çörək gətirsinlər.
– Çay-çörək hazırlı. Siz səhbətinizi eləyin. Eldar, İsmayıł dayım haqda da bir şey yazırsanmı? Dayımı unutma, o igid kişi olub.

Məndən əvvəl Cahan kişi dilləndi:
– İsmayıł da unudularmı... O, bir kişiydi!
Sənin dayın unudulası kişi olmayıb, Mərziyəbəyim bibi. Mən 1991-ci ildə yazdığını "Ay Dəli İsmayıł, hardasan, harda" şeirimdən iki parça oxudum.

di, bu ömürdü, bu əvvəli və sonu olan bir həyatdır. O, həyatı hamı yaşayır, hamı keçir. Eləcə də Cahan kişi öz ömür karvanını aramlı mənzil başına sürub gedir.

**Hanı Tovuz, Qazax, Gəncə elləri?
Qaynamır bulaqlar üç ildən bəri.
Solub "Cantəpə"nin solmaz gülləri,
Gəlsin Tellı Əsəd bir şah vüqarda!
Ay Dəli İsmayıł, hardasan, harda??**

**Bənzə bu döyüsdə sən ildirima!
Köhlən əvəzinə min ildirima!
Namərd qabağında dön ildirima!
Qoyma ana yurdú, boranda-qarda!
Ay Dəli İsmayıł, hardasan, harda??**

Şeir Mərziyəbəyim xanımın xoşuna gəlmişdi:

– Bax beləcə... Ancaq daha böyük şeirlər yaz, kitab bağla dayım haqqında!
– Allahın köməkliyi ilə, - mən cavab verdim. Cahan Əliyev dərindən köksünü ötürüb dilləndi:

Bir dəfə Bozalğanlıdan Tellı Əsədin dostu Kalvayı Musa adlı adam bir araba taxıl alıb, Göyçəyə aparası olub. Qohum-qonşu Tellı Əsədə deyiblər ki, Əsəd, quldur-qacaq, dağda-daşda kişinin qabağını kəsib taxılı əlindən alılar. Yanına adam qatıb ötürmək lazımdı.

Telli Əsəd deyir:
– Mənim dostumun taxılını heç kim ala bilməz. Onun qabağına, ağbulaqlı Dəli İsmayıł çıxacaq. İsmayıł onun yanında olandan sonra elə hesab eləyin ki, Kalvayı Musanı yüz tüsəngli adam qoruyur.

Araya düşən ani sükudan sonra Cahan kişi səhbətin istiqamətini dəyişir:

– Eldar, "Ulu Göyçə" poemən hardadı, yanında varmı? - deyə ağır-agır dilləndi, orda Qaraqoyunlu haqda yazıbsan. Elə məni də unutmayıbsan. Sağ ol ki, sən heç vaxt Göyçə ilə Qaraqoyunlunu seçmirsən.

– Mən seçə bilmərəm, Cahan dayı, - Onun sözüno qüvvət verdim.

– Düz eləyirsən. Bu millət seçilə-seçilə pis günlərə qaldı.

– Doğrudur.

– O poemadan bir az oxuya bilərsənmi?

– Oxuyaram, -dedim. Xoşbəxtlikdən poema dərc olunan "Mən burda qəribəm, yurd orda qərib" kitabı yanında idi. Mən poemanın Qaraqoyunlu hissəsini ona oxudum:

Ulu Göyçə, qoy şad olsun ürəyin,
Çin olubdu arzun, eşqin, diləyin.
Yaxşı gündə, yaman gündə gorøyin
Var-dövlətli, qoç-quzulu, qoyunlu!
Bir mahal var adı Qaraqoyunlu!

Ulu Göyçə, "Gödək Alı" yoxusu,
Dərələrdi yamacların naxışı!
"Tərsə çay"ın meşə boyu axışı
Bu dağlardan lalə ətri daşıyar...
Kürlə keçib Xəzərimdə yaşıyar!

Bir günəşdi Əmirxeyir, Bəryabad,
Sağ-sol meşə, həyat-baca, bağ-bağat.
Səyyar könlüm, bu yerlərdə aç qanad,
Üzünü tut, "Çalmalının" qasına!
Bir də dolan bu dağların başına!

Bir cənnətdi Yanıqpəyo meşəsi,
Ana yurdun əsmər, dilbər güşəsi.
Yaylaqların kef-damağı, nəşəsi
Tarixlərdən-tarixlərə yol alar...
Günlər ötər, insan köçər, ad qalar!

İt-pişikli Goyərçinli obası,
Kələlərin böyürtüsü, davası...
Zurnalarda qurşaq tutmaq havası,
Ər igidlər aslan kimi qızardı...
Dizləriylə daş-torpağı yazardı!

Bir qaya var, burda: "Kərom qayası",
Əzəmətdi görünüşü, mayası.
Cahan kişi, bir "Çalmalı" dünyası,
Cahan burda şəhə batıb deyirlər!
At oynadıb, gülət atıb deyirlər!

"Qanqallı"dan Göyçə gölə baxdım,
At üstündə şimşek kimi çaxdım...
"Soyuqbulaq" yaylaşına qalxdıǵım,
Kəsəmənin obasını anıram...
Yada düşcək alışırıam-yanıram!

"Marallıca" Kür üstünün yaylağı.
Burda durna gözlü "Leyli bulağı".
Hər daşda, qayada qartal caynağı...
Unudulmaz yadda qalan günlərim...
Məndən ötrü doğma olan günlərim!

Qorqud dədəm soy soyluyub "Ayğır"da,
Qopuz tutub, boy boyluyub "Ayğır"da.
Salur Qazan oy oyluyub "Ayğır"da.
Qaraca Çoban burda sapand tutubdu.
"Qılınc qaya" o sapanddan qopubdu!

Çaykənddədir maralların sürəyi,
Paliddandır evlərinin dırəyi,
Yaxşı günün, yaman günün gərəyi
Dostlarım var əli mənim əlimdə!
Sədaqətim ürəyimdə, dilimdə!

Axşam idı biz yetəndə Gölkəndə,
Boz marallar helləşərdi çəməndə.
Meşəbəyi əl atanda kəməndə
Ayaq vurub yanımızdan ötdülər!
Göy meşənin talasında itdilər!

Bu yerlərin süd sərilən çanağı,
Tabaqlarda çəpiş batmaz qaymağı.
Bala bələr, dada salar damağı,
Yaylaqlarda bir təpədi "Cantəpə"!
Təpələrdə pir təpədi "Cantopə"!

"Murğuz" dağı yerlə-göyün arası,
"Qazandüşən" bir mirvari parası.
"Gödək silvi" qənsər dağın sırası,
Hər zirvənin qartallardı əsgəri!
Gədiklərdi, dərələrdi səngəri!

"Ağcaqala" bir igiddən yadigar,
Bu qalanın özü yoxdu, adı var.
Sadiq olub bu qalada yara yar,
Bu qalanı düşmən ala bilməyib!
Yüz ox atıb bir daş sala bilməyib!

Qaraqaya, ordan Salah baxarı,
"Ağnabatın" zümzüməsi, axarı.
Yaz gəlincə şimşəklərin çaxarı,
Qara bulud yaş əleyər gözündən!
Hikkələnər, meşə çıxar özündən!

Polad eli istiqanlı, istəkli,
Ahilları geniş qəlbli, ürəkli...
İgidləri, aslan, pələng biləkli,
Qeyrət burda insanlığın meyari!
Bura şərəf, bu şöhrət diyarı!

Mən oxuyub qurtaranda gördüm ki, dağ vüqarlı Cahanın
gözləri dolub.

Mərziyəbəyim xanımın sözünə cavab olaraq dedim:

– Əlbəttə, İsmayıł dayın haqda yazacağam.

Yenə Cahan kişi dilləndi:

– Eldar etibarlıdı. O, heç vaxt İsmayıł kimi igidi yaddan
çıxarmaz.

– Cahan dayı, -deyə mən dilləndim, - həyat insanlara
amanat verilib. Yüz sağa-sola çəksən də igid adam da, alim
də, şair də, qohroman da Allah verən ömrü yaşayandan
sonra dünyasını dəyişəcək. Yalnız bir düzgün yol var ki, o
da həmin adamların adlarının dünyada qalmasından ibarət-
dir. Mənə elə gəlir ki, qələm tuta bilən hər bir kəs bu mü-
qəddəs missiyani yaşıtmalıdır.

– Doğrudur, -deyə Cahan kişi dilləndi.

Fotoqraf uzun çəkən səhbətin arasına girərək dedi:

– İcazə verin, mən öz vəzifəmi yerinə yetirim.

– Əsas məqsədimiz sənin işindir, -deyə mən ayağa qalxıb,
Cahan kişidən şəkil çəkdirməyi xahiş etdim. Biz üçlükdə -
Cahan kişi, Mərziyəbəyim xanım və mən şəkil çəkdirdik.



Mərziyəbəyim xanım və Cahan kişi, nəvələri ilə.

Biz çay-çörək yeyib, sağıllaşıb ayrılanada el ağsaqqalı kövrək bir səslə dedi:

- Eldar, vaxt tapanda gəl söhbət eləyək.
- Mütləq gələcəyəm,- dedim.

Həmin günün xatirələri bu gün mənim üçün nə qədər əzizdir.

ŞƏMŞƏD ƏLİYEV


Mustafalı tayfasının hörmətli nümayəndələrindən biri də Şəmşəd müəllim olmuşdur. Şəmşəd müəllim Cahan Əliyevin əmisi Sarı kişinin oğludur.

Şəmşəd Əliyev 1903-cü ildə Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. İrəvan şəhərində Türk Pedaqoji Texnikumunu bitirdikdən sonra doğma kəndi Əmirxeyirə dönmüş, var qüvvəsi ilə həmyerilərinin savadlanması yolunda əlindən gələni etmişdir.

Əmirxeyir kəndində ilk ibtidai məktəbin təşəbbüsçüsü, yaradıcısı, müəllimi və direktoru olmuş Şəmşəd müəllim elmə, mədəniyyətə, təhsilə böyük fikir verən maarifpərvər bir şəxsiyyət kimi tanınmışdır. O, bütün şüurlu həyatını xalqının maariflənməsinə həsr etmişdir. Təsadüfi deyil ki, Əmirxeyir kəndi yetişdirdiyi alimlərin sayına görə ən qabaqcıl yerlərdən birində olmuşdur.

Təhsilin ilk günlərdən yüksək əsaslar üzərində qurulduğuna görə Əmirxeyir məktəbinin məzunlarından 6 nəfəri elmlər doktoru və onlarla elmlər namizədi alimlik dərəcəsinə yüksəlmişdir. Eyni zamanda yüzlərlə ali təhsilli mütəxəssis yetişmişdir. Onun gərgin əməyi, bacarığı, qabiliyyəti yüksək qiymətləndirilərək 1940-cı ildə ona "əməkdar müəllim" adı verilmişdir. Şəmşəd müəllim bu yüksək ada layiq görülən ilk azərbaycanlı müəllimlərdən biri idi.

Professor Həmid Əliyev öz tərcüməyi-halında və "Qara-



qoyunlu" adlı etnoqrafik poemasında ilk müəllimi olan Şəmşəd müəllimi ən əziz insan kimi xatırlamışdır.

Şəmşəd müəllim kənd camaatının böyük hüsn-rəğbətini qazanmışdı. Bundan başqa Qaraqoyunluda, Göyçədə və Gədəbəydə Şəmşəd müəllimi hamı həlim xasiyyətli insan, müəllimlik peşəsini və təmiz adını uca tutan, mərd, qonaqpərvər, sadə bir insan kimi tanıyıblar.

Şəmşəd müəllim əsl müəllim və xalq adamı olmuşdur. O, öz şagirdlərinin dəftər-qələmini özü alarmış. Onun şagirdləri qonşu Çaykənd məktəbində həmişə bir sinif qabağa götürürərmiş.

Şəmşəd müəllim Abbasqulu bəy Şadlinskinin yaxın dostu və silahdaşı olmuşdur.

O, bir neçə çəğiriş Krasnoselo rayon sovetinə deputat seçilmişdir. Kolxoz ilk partiya təşkilatının katibi işlədiyi dövrə bir el ağsaqqalı kimi daim xalqla birlikdə olmuş, represiya illərində, eləcə də 1941-1945-ci il müharibəsi dövründə Əmirxeyir kəndinin camaatını qorumuş və hamiya öz köməkliyini göstərmişdir. İnsanların əsassız yerə şərlənərək dolaşdırılıb həbs edilməsinə qətiyyən yol verməmişdir.

Şəmşəd müəllim həm də öz nəslinin müdrik ağsaqqallarından biri olmuşdur. Cahan Əliyev və Mahmud Əliyev Şəmşəd müəllimin onlara göstərdiyi düzgün yolu bir əmi oğlu kimi həmişə yüksək dəyərləndirmişlər.

Şəmşəd Əliyev 1950-ci ildən etibarən Gədəbəy rayonunda müəllim işləmiş və rayon əhalisinin hörmətini qazanmışdır.

Bacarıqlı müəllim, səriştəli maarif təşkilatçısı, istedadlı rəhbər işçi, xeyirxah insan, ləyaqətli el ağsaqqalı Şəmşəd Əliyev 1983-cü ildə vəfat etmişdir.

MƏŞƏDİ ƏLİYEV

Məşədi müəllim çox istiqanlı, xeyirxah, elin-obanın xətir-hörmətini qazanmış mərd kişilərdən biri olmuşdur. Necə deyərlər onun adı özünə, özü də adına yaraşırı. O, müəllim də işləyəndə, kolxoz sədri də işləyəndə xalqla birlikdə oldu, öz camaati ilə nəfəs aldı.

Məşədi Əliyev 1908-ci ildə Əmirxeyir kəndində Cahan Əliyevin əmisi Sarı kişinin ailəsində dünyaya gəlib. Qardaşı Şəmşəd müəllimdən gələn elmə, savada, biliyə maraq onu da bu yoluñ yolcusu olmağa sövq etmişdir. O, Qazax şəhərində Müəllimlər İnstitutunu bitirmiş və ömrümün sonuna kimi xalqına xidmət göstərmişdir.

Məşədi müəllim möhkəm iradəli, hər kəlməni yerli-yerində işlədən, sözü üzə deyən, hazırlıq, xoşxasiyyət, qonaqpərvər, əliaçıq, nurani bir adam idi.

Cahan kişi onun haqqında demişdir: "Əmim uşaqlarının arasında Məşədinin xüsusi yeri var. O mənim ürəyimdir."

Məşədi müəllim elin-obanın, qohum-əqrəbanın xeyrindən, şərindən qalmazdı. O, əsl qohum-qonşu adamıydı. Onun müəllim və kolxoz sədrliyindən söz düşəndə, hamı bir insan kimi Məşədi müəllim haqda bu gün də xoş sözlər deyir.

Kəndə gələn bütün aşıqlar birinci olaraq ya Cahan kişisinin, ya da Məşədi müəllimin qonağı olardı. Qaraqoyunlu dərəsində, eləcə də Krasnoselo rayonunda onu xalqa sevdirlər xüsusiyyətlərdən biri də duzlu-məzəli söhbətləri idi.



Elə toy və şənlik olmazdı ki, Məşədi müəllim orada söz deyib oynamasın. Toyarda oynadığı "Köçəri" oyun havasını onun kimi heç kim oynaya bilmirdi.

Məşədi müəllim Cahan kişinin qaçaqlığı dövründə qohumlara yaxından köməklik göstərmişdir.

Məşədi müəllim əsl söz sahibi və el ağsaqqalı idi. Onun dediyi, danışdığı sözlər həmişə ciddi və səmimi qəbul edilərdi. Cahan kişinin təşkil etdiyi ziyafətlərdə o, həmişə başda oturardı.

Məşədi müəllim Allahtəalanın yaratdığı nurlu bəndələrdən biri idi.

Məşədi Əliyev 1978-ci ildə vəfat etmişdir.

MAHMUD ƏKBƏR OĞLU ƏLİYEV

Cahan Əliyevin üç qardaşından biri də Mahmud müəllimdir. Həyat xoşbəxtliyi Mahmud bəyin üzünə gülmüşdür. Bu xoşbəxtliyi o, elə obaya, xalqa yüksək səviyyədə xidmət göstərməkdə tapmışdır. Demək olar ki, bu insanancaq yaxşılıq üçün doğulub, həyat boyu onun daşıyıcısına çevrilmişdir. Ömrünün 38 ilini rayon xalq məhkəməsinin sədri vəzifəsində keçirmiş Mahmud Əliyevi xalq ən xeyirxah, ən müdrik adam kimi qəbul etmişdir.

Açıq danışmaq lazımdır ki, bu vəzifə sahiblərinə xalq arasında çox vaxt bir inamsızlıq yaşanır. Ancaq bu standard yanaşmanın əleyhinə olaraq demək lazımdır ki, Mahmud müəllimin şəxsində biz bu sal buzun sindığının şahidi olmuşuq.

Mahmud müəllim Allahını ürəkdən sevən ziyalıdır. Hələ ateizm təbliğatının qətiyyətlə hökm sürdüyü sovetlər dönəmində belə, o hər addımباşı Böyük Allahın adını çəkər, ondan kömək istərdi. O, həmişə Qurani-Kərimin kiçik nüsxəsini döş cibində gəzdirərdi. Bu cür inam sahibi təbii ki, haqqı-ədaləti itirə bilməzdi.

Dəfələrlə Mahmud müəllimin insanlara yaxından köməklik etdiyini eşitmışəm. O, bu cür köməklərə təmənnasız eləyərdi.

Dədə Ələsgər deyir:



**Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırır, mehriban eylər.
Çor deməyin nəfi nədi dünyada,
Abad könülləri pərişan eylər.**

Sanki böyük ustad bu misraları deyərkən Mahmud müəllimin həmişə işlətdiyi "can" sözünə istinad edib. Doğrudan da bu məhəbbətli insan ona müraciət edən hər adamı həmişə "can", "ağrin alım" sözləri ilə cavablandırıb, bu gün də belədir.

1982-ci ilin sentyabr ayı idı. Hüseyn İsmayılov, Məcid Məsimov, mən və Paşa adlı dostumuz birlikdə Naftalanə getdik. Mən bir qədər ağrıyırdım. Həmin vaxt Mahmud müəllim Goranboy rayonunda məhkəmənin sədri işləyirdi. O, "Naftalan" mehmanxanasında bizə hər biri iki otaqlı, iki mərtəbədə yer götürdü. Hər gün bizi yoxlayır, evinə dəvət edir, mənim səhhətimlə maraqlanırı. İşinin çoxluğuna baxmayar, yanımıza dəyməyə vaxtı olmayanda da telefon əlaqəsi yaradırdı. Mən onda hiss etdim ki, Mahmud müəllim hər bir insana qarşı çox həssas və məhəbbətlidir. O, bizim yanımıza gəlib-gedirdi. Onu tamyanların hamısı ona hörmətlə yanaşır və deyirdi: "Çox yaxşı kişidir!"

Bir dəfə mehmanxananın höyətində Şəmkirdən olan yaşlı bir adam Mahmud müəllimə yaxınlaşış onunla görüşdü.

Sonra biz həmin adamdan Mahmud Əliyevi haradan tanıdığını soruştuqda o, dedi:

– Şəmkirin dağ kəndlərindən birində mal-qara oğurluğu baş vermişdi. Bu zaman oğrular qalıb kənardə, bir nəfər məzəlumu salıblar içəri. Bu adam da mənim bibim oğludur. Bibim oğlunun isə iki qayınından başqa o kənddə heç kəsi yoxdur. Mən işə qarışdım, hara getdim bibim oğluna köməklik edə bilmədim. Mal-qara oğruları azadlıqda gəzir, bu

binəvanı həbs ediblər. Camaat da bilir, hətta hüquq-mühafizə işçiləri də bilir ki, bu işdə bibim oğlunun əli yoxdur. Ancaq bu köməksiz adamı buraxmaq istəmirlər.

Mənə dedilər ki, Gədəbəyin bir məhkəməsi var, Mahmud Əliyev adında, yaxşı insandı. Gedin dərdinizi on: Leyin, o, sizə bəlkə bir yol göstərdi.

Əmimlə mən Gədəbəyə Mahmud kişinin yanına getdik. Əmim icazə alıb onun qəbuluna düşdü. Əmim ona deyir ki, Mahmud müəllim, səni and verirəm o bizi yaradana, bu məzəluma kömək elə. Günahı olmadan içəri sahiblər, indi də məhkəmə başlayır, tutacaqlar.

Mahmud müəllim soruşur ki, bu səhbət dəqiqlimi, doğrudanmı günahsızdır? Əmim deyir ki, istəyirsin quranı gətirim and içim.

Mahmud müəllim deyir ki, əgər məhkəmə bu rayonda getsəydi, öz əlimdə olardı. İndi Şəmkirdə olduğuna görə çotındır. Ancaq mən məhkəmənin sədri ilə səhbət edəcəyəm, evinə arxayı get.

Mahmud müəllim həmin məhkəmə ilə danışır və başa salır ki, mal-qara oğrusu adı ilə içəri saldıqları adam günahsızdır. Sən onu bil və o işə yaxın getmə.

Bir neçə gündən sonra eçitdim ki, bibim oğlunu həbsdən azad ediblər. Bax, bu kişi belə kişidi!

Xeyirxahlığı, müdrikliyi sayosindo Mahmud Əliyev məhkəmə iclasında hərəkətində cinayət törkibi olmayan şəxslərə dəfələrlə bərəət hökmü çıxarmışdır. Buna görə bu dəyərli insan elin sevgisini qazanmış və bu gün həmin əməllərindən qurur duyur.

Mahmud Əliyev üçün vaxtı ilə elədiyi yaxşılıqlardan böyük qazancı yoxdur. Yaxşı adamlar həmişə öz əməllərini göz önüne götürüb yaxşı ilə yamanı ayırdı, vicdanın süzügcindən keçirib, etdiyi yaxşılıqlarla baş-başa qalırlar.

İndi isə elin-obanın bu yaxşı oğlu Mahmud Əliyevin qısa tərcüməyi-hali ilə tanış olaq.

Mahmud Əliyev 1924-cü ildə Əmirxeyir kəndində anadan olmuşdur.

O, 1930-cu ildə 1-ci sinfə daxil olub, 1940-ci ildə Çaykənd orta məktəbini əla qiymətlərlə bitirmiştir. Həmin il maarif nazirliyinin Basarkeçərdə təşkil etdiyi iki aylıq pedaqoji ixtisas verən kursu bitirib, doğma Əmirxeyir kəndində məktəbə müəllim təyin edilmişdir. 1943-cü ildən 1950-ci ilə kimi müəllim, məktəb direktoru və partiya təşkilatının katibi işləmişdir.

M.Əliyev 1950-ci ildə Bakı iki illik hüquq məktəbinə daxil olub. 1952-ci ildə həmin məktəbi bitirərək hüquqşünas ixtisası almışdır. Elə həmin ilin iyul ayında ədliyyə nazirliyi tərəfindən Daşkəsən rayonuna göndərilmiş və xalq hakimi vəzifəsinə seçilmişdir. O, burada 1965-ci ilin sonlarına kimi işləmişdir. İşlədiyi dövrdə rayon Sovetinə deputat və rayon partiya komitəsinin plenumuna üzv seçilmişdir.

M.Əliyev 1965-ci ilin dekabr ayında Qutqaşen (Qəbələ) rayonunda xalq hakimi vəzifəsində işə başlamışdır. O, bu vəzifədə 1976-cı ilə kimi çalışmışdır. Həmin ilin aprel ayından Gədəbəy rayonunun xalq hakimi seçilmiş və 1982-ci ilə kimi burada işləmişdir. Həmin ilin iyun ayından 1988-ci ilə kimi Goranboy rayonunda xalq hakimi işləmişdir. İşlədiyi digər rayonlarda olduğu kimi Goranboyda da rayon Sovetinin deputatı, icraiyyə komitəsinin və rayon partiya komitəsinin üzvü seçilmişdir.

Dörd rayonda 38 il rayon xalq məhkəməsinin sədri vəzifəsində işləyən Mahmud Əliyev məhkəmə iclasında hərəkətində cinayət tərkibi olmayan şəxslərə dəfələrlə bəraət hökmü çıxarmışdır.

Respublikada ədalətli bir hakim kimi ad çıxaran, insaf və vicdanı yüksək tutan M.Əliyev SSRİ Ali Sovetinin 1978 ilin 9 dekabr tarixli fərmanına əsasən "Qırmızı bayraq" ordeni ilə təltif edilmişdir. SSRİ Ədliyyə Nazirliyinin fəxri fərmanını almış, "Əlaçı hüquqşünas" medalı ilə təltif etmişdir.

1984-cü ildə əmək fəaliyyətinin 45, anadan olmasının 60 illiyi münasibətilə Azərbaycan Ədliyyə Nazirliyi və Goranboy rayon partiya komitəsi bürosu tərəfindən "Əməkdar hüquqşünas" adı verilməsi üçün mərkəzi komitəyə rəsmi təqdimat göndərilmişdir. Lakin naməlum səbəbdən Azərbaycan KP MK inzibati şöbə müdürü Sabir Hüseynov buna razılıq verməmişdir.

Mahmud Əliyev məhkəmə sistemindəki işlərindən sonra 1988-ci ildən 1992-ci ilə kimi Gəncə Kənd Təsərrüfatı Akademiyasında 1-ci şöbənin rəisi vəzifəsində çalışmışdır. 1992-ci ildən 1995-ci ilə kimi Gəncə avtomobil texnikumunda müəllim işləmişdir. Hazırda təqaüddə olan M.Əliyev əmək fəaliyyəti dövründə 6 medal almış, 9 müxtəlif fəxri fərمانlar və təltiflərlə mükafatlandırılmışdır.

Xeyirxahlığı, səmimiyyəti ilə seçilən, hər vaxt xalqın, millətin qayğısına qalan, məzлum insanlara ürəkyanğısı ilə yanaşan bu namuslu cəoglumuzun uğurlu fəaliyyəti insanlar tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

M.Əliyev dəfələrlə əsgərlərimizin yanında olub, onlara imkanı daxilində yardımalar göstərib.

Mahmud müəllim 29 aprel 1995-ci ildə həcc ziyarətində olmuşdur.

Doqquz övlad atasıdır. İki oğlu və 3 qızı həkim, üç qızı müəllim işləyir. Qızı Mətanət Əsgərova isə kənd təsərrüfatı elmləri namizədidir.

AVIL ƏKBƏR OĞLU ƏLİYEV



texnikuma daxil olub, 1946-ci ildə oranı bitirmişdir.

Avil Əliyev təhsilini davam etdirmək üçün sənədlərini Bakı şəhərində Vladimir İliç Lenin adına Pedaqoji İnstituta vermiş və qəbul olunmuşdur.

1950-ci ildə Ali məktəbi bitirən Avil müəllim qonşu



Avil müəllimin nəvəsi Namiq.

Əliyevlər sülaləsinin üçüncü oğlu övladı Avil Əliyevdir. Avil Əliyev 1926-ci ildə Əmirxeyir kəndində anadan olmuşdur. 1937-ci ildə doğma kəndində ibtidai məktəbi bitirərək, Çaykənd yeddilik məktəbində təhsilini davam etdirmişdir. 1942-ci ildə Çaykənd məktəbində təhsilini başa vurduqdan sonra İrəvan (indiki Yerevan) şəhərində pedaqoji

Gölkənd məktəbində işə girmiş və 1951-ci ilə kimi işləmişdir. 1951-ci ildə Əmirxeyir kənd orta məktəbinə direktor vəzifəsinə irəli çəkilmişdir. Bəlkə də çox az insanların tələyinə yazılın bir xoşbəxtlik uzun illər Avil müəllimin həyat salnaməsinə çevrilmişdir: nə az, nə çox Avil müəllim 38 il Əmirxeyir kənd orta məktəbinin direktoru vəzifəsini icra

etmişdir.

Eyni iş sahəsində, həm də rəhbər vəzifədə bu qədər çalışmaq üçün ilk növbədə böyük bacarıq, qabiliyyət, kollektivlə birgə ünsiyyəti bərpa edib, saxlamaq və hər şeydən əvvəl insanı keyfiyyətlər tələb olunur. Bu yüksək keyfiyyətlər Avil müəllimin şəxsində gələcək nəsillərə də örnək olacaq bir xüsusiyyət kimi əvəz olunmazdır.

Avil Əliyev 1988-ci ildə erməni işğalı ilə əlaqədar doğma Vətənindən didərgin düşmüşdür. Hal-hazırda Bakı şəhəri Bakıxanov qəsəbəsindəki 96 sayılı orta məktəbdə müəllim işləyir.

Avil Əliyev altı uşaq atasıdır.

ASLAN ƏKBƏR OĞLU ƏLİYEV



Aslan Cahan Əliyevin kiçik qardaşıdır. O da Əliyevlər süllaləsinə məxsus bir sıra müsbət keyfiyyətləri ilə diqqəti cəlb edən insanlardandır. Doğruçuluq, qətiyyətli, insanlara məhəbbətli olması onun şəxsiyyətinə xas əlamətlərdir.

Aslan Əkbər oğlu Əliyev 1930-cu ildə indiki Ermənistannın - qədim oğuzların yaşayış məskəni olan Krasnoselo (Çənmərək) rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. O birinci sinifə doğma Əmirxeyirdə getmiş, orta məktəbi isə Gədəbəy rayonunun Qaramurad kəndində bitirmiştir.

Aslan Sovet ordusunda qulluq etmiş, hərbi xidmətini başa vurduqdan sonra Daşkəsən rayonunda yaşamaq qərarına gəlmişdir. Daşkəsəndə müxtəlif sahələrdə çalışan Aslan Əliyev 1960-ci ildə Gəncəyə köçmüştür. O, Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstитutunu bitirmiştir.

Aslanın beş övladı var.

MUSTAFA CAHAN OĞLU ƏLİYEV


Mustafa müəllim Cahan Əliyevin ilk övladıdır. O, 1942-ci il mart ayının 7-də Qərbi Azərbaycanın Krasnoselo (Çənmərək) rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Atası Cahan Əliyev Qaraqoyunlu-Göyçə bölgəsində tanınmış şəxsiyyətlərdən biri olmuşdur. Anası ağbulaqlı Miryaqub ağanın qızı Mərziyəbəyim xanım əsil-nəcabətli, xanım-xatın bir qadın kimi tanınmışdır.

Belə bir tanınmış ailədə böyükən Mustafa Əliyev 1948–50-ci illərdə 1-ci və 2-ci sinifləri Gədəbəy rayonunun Arabacı kəndində oxumuşdur. Bu dövrə Mustafanın atası Cahan Əliyev Krasnoselo rayon Partiya Komitəsinin birinci katibini döydüyüünə görə Gədəbəyə gizlənirdi.

Cahan Əliyev bəraət alandan sonra doğma rayona qayıtmış və Çaykənd kolxozunun sədri işləmişdir. Mustafa həmin illərdə Əmirxeyir, Çaykənd, Toxluca kəndlərində oxumuş və nəhayət Daşkəsən şəhərinə gələrək 1958-ci ildə A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirmiştir.

Mustafa Əliyev həmin il ADU-nun Geoloji-coğrafiya fakültəsinə qəbul olmuş və 1963-cü ildə coğrafiya-biologiya ixtisası üzrə ali təhsil diplomu almışdır.

Mustafa Əliyev 1963-1974-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstитutunda fəaliyyət göstərmişdir. O, 1987-ci ildə "Ekoloji situasiya və ekoloji şüur" mövzu-





sunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi, alimlik dərəcəsi almışdır.

Mustafa Cahan oğlu Əliyev 1974-cü ildən Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin-

də fəaliyyətini davam etdirir. Hazırda coğrafiya fakultəsinin dekanı və ümumi coğrafiya kafedrasının müdürü vəzifəsində çalışır.

Mustafa Əliyev "Coğrafiya tarixi və səyyahlar", "Azərbaycanın torpaq örtüyü, erroziyanın inkişafı və ona qarşı mübarizə tədbirləri", "Coğrafi kəşflər tarixi" kimi dərs vəsaitlərinin və 1 monoqrafiyanın müəllifidir. Onun dövri mətbuatda ekoloji situasiyaya aid bir çox məqalələri işq üzü görmüşdür.

Akademik Budaq Budaqova həsr olunmuş "Elmimizin şah budağı" kitabının müəlliflərindən biridir.

Mustafa müəllim təbiətşünaslığın fəlsəfi məsələləri üzrə elmi tədqiqatlarını davam etdirir.

Geniş elmi dünyagörüşünə, dərin fəlsəfi mühakiməyə, güclü təfəkkür tərzinə malik bir ziyalı olan Mustafa Əliyev böyük nəzəri hazırlığa və dərin erudisiyaya malik alimlərimizdəndir.

Ailəlidir, beş övladı var: Aygün, Nuranə, Aynur, Teymur, Samirə.

SABİR CAHAN OĞLU ƏLİYEV

Krasnoselo rayonunda, eləcə də qonşu Basarkeçər, Gədəbəy, Tovuz, Qazax rayonlarında müdrik ağsaqqal, sözü bütöv, el qəhri çəkən, Koroğlu timsallı bir kişi kimi tanınan Cahan Əliyevin üç övladından biri tibb elmləri doktoru, professor Sabir Əliyevdir.

Sabir Cahan oğlu 1944-cü ildə Əmirxeyir kəndində anadan olmuşdur. O, 1960-cı ildə qonşu Gölkənd orta məktəbini medalla bitirmiş və 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olub. 1967-ci ildə həmin İnsitutu müvəffəqiyyətlə bitirən Sabir Əliyev təyinatla Naftalan sanatoriyasına işə göndərilir. Gənc həkim 1967-1969-cu illərdə əvvəl həkim-ordinator, sonralar şöbə müdürü vəzifəsində işləmişdir.

Elmə, təhsilə olan sonsuz marağlı Sabir Əliyevi rahat buraxmadı. Elə bu səbəbdən də 1969-cu ildə Bakıya gələrək doğma təhsil ocağında patofiziologiya kafedrasında aspiranturaya daxil olmuşdur.

Dissertasiya işini vaxtından əvvəl hazırlayaraq 1972-ci ildə atrobasiya etmişdir. Elə həmin ildə əmrlə kafedrada asistent saxlanılmışdır.

Sabir müəllim 1973-cü ilin mart ayında "Litium və sezium mikroelementlərinin immunoloji reaktivliyin bəzi göstəricilərinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin oktyabr ayında kafedraya baş-



müəllim keçmişdir, 1977-ci ilin iyun ayından həmin kafedranın dosenti seçilmişdir.

Sabir Əliyev 1980-ci ildən 1985-ci ilə qədər Moskvada SSRİ Dövlət mükafatı laueratı, akademik A.D. Ado-nun laboratoriyasında doktorluq işi aparıb, sonradan işini Moskvada professor Y.M. Levinin laboratoriyasında davam etdirib və başa çatdırıb. Beləki Sabir Əliyev 1992-ci ildə "Limfanın element tərkibinin patoloji şəraitdə dəyişməsi və onun korreksiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1993-cü ilin iyun ayında patofiziologiya kafedrasının professoru seçilmiş, 1994-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən ona patofiziologiya ixtisası üzrə professor diplomu verilmişdir.

1999-2001-ci illərdə 1 MPF-nin dekanı işləmiş, 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdürü seçilmiş və həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.

Hal-hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmənin", Universitetin Mərkəzi Metodik Komissiyasının və "anatomiya, patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış müdafiə Şurasının sədridir. Universitetin Büyük Elmi Şurasının sədr müavinidir. O, AMEA-da "Tibb" şurasının üzvü, Səhiyyə Nazirliyində "Ratomorfologiya və patofiziologiya" üzrə komissiyanın sədridir.

Professor S.C.Əliyev patofizioloqların Bakı, Tiflis və Daşkənddə keçirilən qurultaylarının nümayəndəsi və təşkilat komitəsinin üzvü olmuşdur. Bundan əlavə o, Moskvada, Leninqradda, Kişinyovda, İvano-Frankovskidə, Kazanda keçirilən konfrans və simpozumlarda dəfələrlə elmi məruzələrlə çıxış etmişdir.

S.Əliyevin elmi əsərləri keçmiş SSRİ-nin bir çox şəhərlə-

rində, o cümlədən ABŞ, Yaponiya, Fransa, İspaniya, İtaliya, Tailand, Dubay, Türkiye və başqa ölkələrdə çap olunub.

1992-ci ildən YAP-in üzvü və universitet üzrə YAP-in sədridir.

1996-ci ildən "Səhiyyə əlaçısı", 2000-ci ildə isə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə "Əməkdar müəllim" fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin Fəxri Fərmanı, 2007-ci

ildə isə cənab prezidentimiz İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

O, 1982-ci ildən 1997-ci ilə qədər kafedranın tədris işlərinə rəhbərlik etmişdir. İslədiyi kollektivdə böyük nüfuz və hörmət sahibi olan professor Sabir Əliyev 250-dən çox elmi əsərin, 3 dərs vəsaitinin, 4 elmi-populyar broşuranın, 1 lüğət kitabçasının, bir neçə tədris metodik vəsaitinin müəllifidir.

Sabir müəllimin rəhbərliyi altında 7 ildə 6 namızədlik dissertasiyası müdafiə olunmuş, 5 namızədlik, 4 doktorluq işi davam etdirilir.

Ailəlidir, dörd övladı var: Günel, Samir, Seymour, Orxan.



Cahan kişi və Sabir müəllim
Jeleznovodsk-1984.

NƏZİFƏ CAHAN QIZI

Nəzifə Cahan qızı Əliyeva 1947-ci ildə indiki Ermənistən adlanan qədim Azərbaycan torpağında - Krasnoselo (Çənmərək) rayonunun Əmirxeyir kəndində Cahan Əliyevin və Mərziyəbəyim xanımın ailəsində dünyaya göz açmışdır. Bu mötəbər ailənin övladı olaraq Nəzifə xanım yüksək səviyyədə təlim-tərbiyə almış, daşdıığı soyada layiq uca mənsəb və nəcabət sahibi kimi yetişmişdir.

İki qardaşın bir bacısı və ailənin körpəsi olan Nəzifə yeganə qız uşağı kimi ailədə həmişə sevimli olmuşdur. İşinin çox olmasına baxmayaraq atası işdən evə dönerkən birinci olaraq onunla maraqlanar, onu sevələr və əzizlərdi.

Xüsusilə, alicənab bir ailədən olan Mərziyəbəyim xanım yeganə və sevimli qızı Nəzifənin yüksək mənəviyyat, mədəniyyət və nəcabət sahibi olması üçün daim ona diqqət göstərər, qayıçı ilə yanaşardı. İlk uşaqlıq illərində ona göstərilən bu qayıçı, aldığı gözəl tərbiyə Nəzifə xanımın tələbəlik illərində, eləcə də ailə həyatında daim özünü göstərmişdir.

Şagird yoldaşları arasında öz nəzakətli davranışlı, ağılı-kamalı ilə seçilən Nəzifə həm də dərslərində başqalarına nümunə olmuşdur. O, natamam orta məktəbi dogma Əmirxeyir kəndində başa vurduqdan sonra 1964-cü ildə orta məktəbi Daşkəsəndə bitirmişdir.

Orta təhsilini müvəffəqiyyətlə başa vuran Nəzifə xanım elə həmin il də sənədlörini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstитutuna vermiş və qəbul olmuşdur. 1970-ci ildə institutu bitirərkən həkim diplomu almışdır. O, həkim kimi əmək fəaliyyətinə Ağdaş rayonunda başlamış və iki il bu sahədə çalışmışdır. Bundan sonra uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün öz sənətini davam etdirməmişdir.


Nəzifə Cahan qızı 1968-ci ildə əslən İmişlidən olan Mənsur İbayevlə ailə həyatı qurmuşdur. Mənsur İbayev Azərbaycan respublikasının tanınmış hüquqsūslarından biridir. O, 45 ildir ki, müxtəlif rayonlarda və Ali Məhkəmədə ağır cinayətlər üzrə hakim vəzifəsində çalışır.

Dörd uşaq anası olan Nəzifə xanımın böyük oğlu Pərviz Respublika prokrorluğununda mühüm işlər müstəntiqi, böyük qızı Nilufər respublika Uşaq Xəstəxanasında həkim, kiçik qızı Nüşabə Konstitusiya məhkəməsində məsləhətçi işləyir. Kiçik oğlu Ziyad isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 4-cü kursunda oxuyur.

Nəzifə xanımın beş nəvəsi vardır. Üzeyir, Murad, Səyaf, Cavid, Leyla.

Övladlarını və nəvələrini son dərəcə çox istəyən, daha doğrusu onlarla nəfəs alan Nəzifə xanım həyat yoldaşı Mənsur müəllimlə birlikdə xoşbəxt və nəcib bir ailəyə mənsubdurlar.

DAĞLARDAN AĞIR KİŞİ



Günlərin bir günü məşədə bir uğultu qopdu, dağ-daş lərzəyə gəldi, yerlə göyün arası qovuşdu. Gələndə gördülər ki, yüz illik ömrünü vüqarla yaşamış qoca palid öz kökündən qopub aslan kimi nərə çəkərək böyü üstə torpağa düşüb. Palid yixıldı-hamı inandı ki, əvvəl var, axır var. Hamı gördü ki, tufanlar, sellər, ildirimlər yixa bilməyən dədə palidin

da öz vaxtı-vədəsi var. O da vaxt çatanda Tanrıının əmri ilə qəzavü-qədərə bəli deyib, son məskəni olan ana torpağa baş endirir.

Dəyərli odur ki, palid yaşadığı dövrdə əyilməzliyi, sərtliyi, mərdliyi ilə seçildiyi kimi dünyani tərk edəndə də doğurduğu əks-səda ilə yaddaşlarda qalır, əbədiyyət simvoluna çevirilir.

Mərd, dəyanətli, əyilməz, xeyrixah kişilər həmişə başı qarlı vüqarlı daqlara, əyilməz, yenilməz palida bənzədilmişdir.

Bu günlərdə dağ vüqarlı, palid əzəmətli, polad iradəli ərən kişilərdən birini də itirdik. Bu böyük itki ilə səsi-soragi Gəncədən, Şəmkirdən, Tovuz, Qazaxdan tutmuş Azərbaycanımızın bütün Qərb bölgəsinə yayılmış Cahan Əkbər oğlu Əliyevin aramızdan getməsi oldu.

Cahan kişi adı ilə şan-şöhrət sahibi olan bu mərd insanın ölümü bir saatın ərzində bütün eli-obanı ayağa qaldırdı.

Onu yaxından tanıyanlardan, onu ürəkdən sevənlərdən biri kimi bu ölüm xəbəri məni də yaman ağırtdı. Qəfildən eşitdiyim bu kədər dolu xəbər altında bir müddət donub qaldım. "Cahan kişi hara, ölüm hara! Gidi dünya, dağların tərlan oğlu Cahan kişini də yola saldın?!" - dedim. "Dünya" şerimdən bir bənd yadına düşdü:

Ömür-gün heçdisə, həyat heçdisə,
Düzəlmək, doğrulmaq daha gedisə,
Əvvəli get-gəlli, sonu köçdüsə,
Nəyimə gərəkdi bu dünya mənim?
Nəyinə gərəyəm mən bu dünyanın??

Cahan kişi kim idi? Mən bir sıra kitablarımı yazanda Cahan kişini göz önmə gətirib, əsərimin qəhrəmanını onun timsalında seçməyə, ona oxşatmağa çalışmışam.

Cahan kişi deyəndə köhlən at belində "Soyuqbulaq", "Cantəpə" yaylaqlarından, göygölə Goyçənin yamaclarından Koroğlu kimi sözüb keçən, məclislərə girəndə hamı tərəfindən böyük hörmətlə qarşılanan, vəzifədə çalışan, həmişə öndə gedən, tanımadığı adamın onun üstünə gedəndə kimliyin soruşmadan əl tutan, sözgötürməyən, əyilməyən, erməni millətçilərini yerində oturdan, sözübütöv, xeyrixah, mərhəmətli, millətçi, yurdunu ürəkdən sevən ləyaqət və dəyanət sahibi yada düşür.

Cahan kişinin qətiyyətini, əzəmətini mən çox izləmişəm. Bir dəfə rayon icraiyyə komitəsinin iclas zalında müşavirə keçirilirdi. İrvandan gəlmiş vəzifəli erməni də rayon rəhbərləri ilə tribunada əyləşmişdi. Həmişə olduğu kimi Minasakanyan Aşot adlı millətçi erməni yerindən qalxıb belə bir sual verdi: "Qarabağ Ermənistana nə vaxt verilir?"

Səlahiyyət sahibləri bu sualı cavablandırmağa macal tapmamış zalda ön cərgələrdən birində əyləşmiş Cahan kişi özünəməxsus zəhm və hikkə ilə ayağa qalxıb üzünü tribunaçaya çevirdi, əlini həmin erməniyə uzatdı:

– Bu küçüyünüzü burdan çıxarın!

Əlini silkələyib həmin erməniyə dedi ki, sən qulağının dibini görərsən Qarabağ əvəzinə!

Zalda çaxnaşma yarandı. Raykom katibi ayağa qalxıb Cahan kişi, Cahan kişi deyərək onu sakitləşdirməyə çalışdı. Cahan kişi bir də üzünü yenidən onlara tutdu:

– Siz buraya Qarabağ məsələsini həll etməyə toplaşmışsınız?

Raykom katibi həmin erməninin bayırına çıxarılmasını və milisə verilməsini tələb etdi.

Cahan kişi belə şəxsiyyət idi. Həmişə biz çox səmimi görüşürdük. 1978-ci il idi. Bir gün görüşdük. Mən hal-əhval tutanda köksünü ötürüb dedi:

– Daha Cahan qocalıb, Eldar!

– Yox, dedim, sən hələ qocalmayıbsan!

Bu söz məni kövrəltmişdi. Evə qayıdanda bir şeir yazdım.

Dedin "qocalmışam", kövrəldin məni,
Aslanlar qocalmaz, ay Cahan kişi.
Qartal qız çəkəndə qarğı da coşar,
Dağlara səs salmaz, ay Cahan kişi.

Eldaram, vicdanım könlümün gözü,
Ömrümdə mən saxta demərəm sözü.
Hamı şöhrətlənər, tanınar düzü
Hamı Cahan olmaz, ay Cahan kişi!

1997-ci il idi. Cahan kişini danışdırıb video kasetə yazdırmaq üçün görüşdüm. O, xatirələrini danışanda nəyisə

unutduğunu bildirib, əlini stola vurub dedi: "Ay gidi dünya, tərlən kimi dağlarda süzən Cahan indi danışmağa da çətinlik çəkir".

Mən yenə bir şeir yazdım. Əvvəlki şeirimdə "aslanlar qocalmaz" demişdim. Amma indi gördüm ki, aslan timsallı Cahan kişi də qocalarmış.

**Mən elə bilirdim sən qocalmazsan,
Dövran qocaldarmış, ay Cahan dayı.
Get gəlli dünyanın dolaylarında
Güman qocaldarmış, ay Cahan dayı.**

**Nələrdən keçməyib bu qoca fələk?
Bilməzdik çox şeyi, bilməzdik gerçək.
İnsanı içində oynayan külək,
Tufan qocaldarmış, ay Cahan dayı.**

**Sahilə can atır ömrün limanı,
Görünmür gəncliyin yeri, ünvani.
Fikirsiz, qayğısız yatan ümmən
Tufan qocaldarmış, ay Cahan dayı.**

**Dağlar əziz tutmaz hər övladını,
Göylərə ucaldar ər övladını.
Sən demə dağların şir övladını
Zaman qocaldarmış, ay Cahan dayı.**

**Eldar, polad gördüm sərt kişiləri,
Hər zaman əyəmməz dərd kişiləri.
Keşməkeşli dünya mərd kişiləri
Yaman qocaldarmış, ay Cahan dayı.**

İtirə-itirə gedirik. Bu itgilər o zaman daha dərin iz bura-

xır ki, son mənzilə yola salınan adam bir ailədən deyil, eldən-obadan, millətdən gedir. Cahan kişi vəzifələrlə, vari-dövləti ilə deyil, kişiliyi, namus-qeyrəti, mərdliyi, yenilməzliyi ilə xalqın hörmətini qazanmışdı.

Bu hörmət, bu izzet həmişəyaşarlıq qazanıb, bu onu sevənlərin qəlbində heykəlləşəcək!

Hələ Cahan adı neçə-neçə şeirlərin, hekayələrin, dastanların mövzusu olub, kitablara çevriləcək.

Bu yazımı hələ vaxtı ilə yazdığını "Ulu Goyça" poemasından bir bəndlə bitirmək istəyirəm.

**Bir qaya var burda, "Kərəm qayası",
Əzəməti, görünüşü, mayası...
Cahan kişi bir "Çalmalı" dünyası...
Cahan burda şəhə batıb deyirlər!
At oynadıb, gülə atıb deyirlər!
Əlvida, elin böyük oğlu!
Allah sənə rəhmət eləsin!**

CAHAN ÖMRÜ YAŞADIN

Artıq bir neçə gündür ki, mötəbor el ağsaqqalı, müdrik şəxsiyyət, böyük dəyanət sahibi Cahan Əliyev sıralarımızda yoxdur. Həmişə yüksərli dağ kimi əzəmətinə güvən tiyimiz Cahan kişi qəflətən dünyasını döyişdi.

Böyük insanları itirəndə istor-istəməz kədər və qəm insanın daxilində sonsuz intizar və dərin bir qəhərlə culğaları. Belə insanların ayrılığına dözmək heç də asan olmur. Həmin adamı bir də görməyəcəyini düşündükçə dünyadan vəfasız olduğunu təəssüfle xatırlayırsan.

Cahan Əliyevin aramızdan getməsi mənə çox təsir elədi. Ömrünü kişilik, mərdlik, insanlara sədaqət, dəyanət və yaxşılıqla keçirmiş ığid bir kişinin köç etməsi başı buludlarla dəyən əzəmətli dağın qəfildən yixilmasını xatırlatdı mənə. Birdən-birdə elə bildim ki, dünyadan bir tərəfi uçdu, dünyada bir boşluq yarandı. İçimi yandıran bu həsrət odunun təsiri altında dodaqlarımın arasından süzülüb gələn bir piçilti eşitdim:

**Sözümü bir sömtə, yönə deyirəm,
Bu sirri, a dünya, sənə deyirəm.
Eldaram, demişəm, yenə deyirəm,
Havayı, havayı, havayı dünya!**

Öslində dünya həmin dünyadı. O, hamını öz qoynuna gətirib, vaxtı çatanda yola salır.

Bu, töbü bir haldır. Yaranmış hər insan bir gün köç etməlidir. Və bu köç karvanında gedən insan fani dünyadan haqq dünyaya var-dövlətmə aparı, yaxşılıqmı, pislikmi aparı, yoxsa tamam əliboşmu gedir? Belə bir sualın qarşısında Cahan kişinin keçdiyi həyat yolu qürur doğurur. Onun bu

dünyada qoyub getdiyi də, dünyadan apardığı da yaxşı ad oldu.

**Sən getsən də məhəbbətin qalandı,
Ruhum hər gün başın üstə dolandı.
Ulu dünya şahlara da yalandı.
Bu da belə bir gərdişdi, neyləyək!**

Bəli, ağır salqalı, polad iradəli bu adam dağdan ağır bir ad qoyub getdi - Cahan kişi!

Cahan kişi adını, bu adın şöhrətini, hikmətini Cahan Əli-yev çoxlarının milyonlar götürüb, yamanlıq qazandığı dünyada qazanıb.

Cahan kişi yaşadı, sevdı, seçildi. Məndlərlə oturub durdu. Namərdliyə, xəyanətə, satqınlığa, şərəfsizliyə qənim kəsildi. Əyilməzliyi, yenilməzliyi, namus və qeyrəti özünə ideal seçdi. Eli-obanı sevdı, millət təəssübünü, Vətən məhəbbətini uca tutdu. Əməyi, zəhməti, halallığtı sevdı. Həramxorlara, qudurğanlara yolunu göstərdi, yeri gələndə dərsini verdi.

Cahan kişi nağıllarda, dastanlarda oxuyub, eşitdiyimiz oğuz ərənlərinin dövrümüzdəki ünlü varislərindən biri kimi yaşadı və biri kimi getdi.

Cahan kişi ulu oğuz igidlərinin, müdrik ağsaqqalların, etibarlı, dəyanətli, şöhrətli türk kişilərinin ömrünü yaşadı. "Sən bax, belə yaşadın" -deyə o, qeyrət və ucalıq simvolunun müqəddəs ruhuna yeni bir şeir söylədim.

**Sən bir əsrin tarixinə qol atdın,
Hekayətli ümman ömrü yaşadın!
Dəryaları təlatümə gətirən
Cəsarətli tufan ömrü yaşadın!**

Qoşulmadın talanına dünyanın,
Qail oldun olanına dünyanın.
İnanmadın yalanına dünyanın,
Müdriklikdə qanan ömrü yaşadın!

Vətən cəqin səməndərə oxşadı,
Tanrı əli komərini qurşadı.
Alp oronlər hansı ömrü yaşadı,
Sən özün də haman ömrü yaşadın!

Hər gələn dünyaya baxıb gedibdi,
Qalası deyil ki, çıxıb gedibdi.
Şahinlər şimşək tək çaxıb gedibdi,
Şimşək ömrü, tərlan ömrü yaşadın!

Dağı əridərdi hər məzəmmətin,
Bir ibrot dərsiyidi öyünd, töhmətin.
Yüz günah yuyardı bir mərhomətin,
Aslan idin, Aslan ömrü yaşadın!

Özəmot yaşırdı nəro səsində,
Zirvə hallanardı od nəfəsində.
Zəhmin, qotiyətin cəzirəsində
Xaqan ömrü, sultan ömrü yaşadın!

Qərib olduq, ögey olduq Vətəndə,
Yol aradın bu haqq-hesab itəndə...
Fırtınalar son həddinə yetəndə,
Qorqud ömrü, ozan ömrü yaşadın!

Sənin ömrün urvat yüklü, ləngərli,
Gah sevincli, gah qüssəli, kədərli.
Həyat yolu keşməkeşli, qədərli,
Bir əşrlik zaman ömrü yaşadın!

Tanrıya tapınan təbiətinlə,
Ağıllın, kamalın, fərasətinlə.
İnsafın, mürvətİN, ədalətinlə
Dağ vüqarlı insan ömrü yaşadın!

Ömrün boyu özün oldun, sən özün,
İstisina güvənmədin hər közün...
Öz yerisin, öz duruşun, öz sözün...
Kişi ömrü, Cahan ömrü yaşadın!


II BÖLMƏ

Gəlimli-gedimli bu cahana Cahan kişi öz yerli-
göylü, dağlı-bağlı, dənizli-çaylı, baharlı-qışlı məni-
liə gəlmış əlahiddə, ayrıca, bütöv bir Cahan idi, be-
ləcə bütöv bir Cahan kimi də ayrılib getdi!
İsrafil Məmmədov.

DOĞMALAR-YAXINLAR

Hacı Mahmud ƏLİYEV

ONA OLAN EL SEVGİSİ MƏNİ HEYRƏTƏ GƏTİİRİRDİ



Mahmud kişi, Saçlı xanım, Rəfiqə xanım
və Sabir müəllim.

Hər kəsin hörmətlə yad etdiyi, adını iftixarla çəkdiyi Cahan Əliyev mənim sevimli qardaşımızdır. Təbii ki, mən Cahan Əliyev haqda çox şey bilirom. Onun gəncliyidə, sonrakı

həyatı da mənim gözümün önündə olub. O, mənim əziz qardaşım olmaqla yanaşı həm də aqsaqqalım, fəxrim, iftixarım olub. Cahan fəxr ediləsi adam idi. Fəxr ediləsi qohum, eloğlu idi. Qardaşım olduğu üçün demirəm. O, dövrünün nəhəng kişilərindən biri idi. Hələ gənclik yaşlarından elin-obanın hörmətini qazanmışdı. O, bacarığı, qabiliyyəti, insanlara münasibəti ilə seçilirdi. Cahan kişi intizamlı, işgüzər və tələbkar olduğu qədər də incə qəlbli adam idi. O, iş üstə olanda nə qədər ciddi, zəhmlı, tələbkar olurdusa ailədə, qonşuda, insanlar arasında bir o qədər səmimi və mehriban görünürdü. O, təsərrüfat rəhbəri işlədiyi dövrə iş üstünə gedəndə hamı özünü yığışdırar, ondan çəkinər, işi ilə məşğul olardı. Cahan heç vaxt heç kəsin xətrinə dəyməzdı,

heç kəsi iş üstə incitməzdı. Ancaq insanlar hər şeydən əvvəl ona hörmət göstərirdilər.

Krasnoselo Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmiş Bilal Məmmədov (**o, Dədə Ələsgərin nəvəsi idi**) mənimlə söhbətində deyirdi ki, ikinci katib işləyirdim. Əmirxeyir kolxozuna getdim. Cahan Əliyevlə birlikdə biçin sahələrinə, tarlalara çıxdım. Biz əməkçilər arasında söhbət edirdik. Söhbət daha çox Aşıq Ələsgərə ünvanlanırırdı. Adamların Cahandan utandığı, çəkindiyi açıq-aşkar hiss olunurdu. Mən ürəyimdə düşünürdüm ki, Cahan sərt və zəhmlı adamdır, yəqin ki, ondan qorxular. Başqa bir sahəyə döndük. Burada ot yiğini gedirdi. Biz təpənin dalından sərənəyə dönəndə bir dəstə qadının oturduğunu gördük. Qadılardan biri sıçrayıb qalxdı və iş yoldaşlarına dedi: "Qızlar qalxın, Cahan gəldi!" Qadınlar hamısı yerində qalxb, tələm-tələsik dirmiqlərini götürüb, otlarını toplamağa başladılar. Mən bir an içində baş verən gərgin anlardan heyrətə gəldim. Üzümü Cahan Əliyevə tutdum:

– Əliyev, camaatı necə qorxudubsansa səni görəndə bilmirlər ki, neyləsinlər! Dodaqlarında xəfif təbəssüm görünən təsərrüfat rəhbəri özünə məxsus bir şuxluqla dilləndi:

– Yoldaş Məmmədov, mən əməkçi adamları qətiyyən incitmərəm. Həmişə belədi. Özüm də bilmirəm onlar məni görəndə nəyə görə belə eləyirlər. Gəl onlara yaxınlaşış soruşaq. Biz ot yiğan qadılara yaxınlaşdıq. Onlar əsil kənd qadınlarına məxsus utanacaq bir terzdə başlarını aşağı salıb işləyirdilər. Mən onlara "yorulmayasınız" deyib dolanmalarını, vəziyyətlərini soruşdum.

Cahan onlara müraciətlə dedi:

– İndicə biz gələndə "Cahan gəldi" deyib ayağa qalxan kimi idi?

– Zərnışan idi, -deyə nisbətən yaşlı bir qadın dilləndi.

Mən həmin qadına:

– Bu Cahan sizi yəni o qədər qorxudub ki, o gələndə özünüzü daşa-ağaca vurub, dik sıçrayırsınız?

– Yox dərdin alım, - həmin qadın dilləndi, - Allaha and olsun biz hələ sədrimizin ağızından nalayıq söz eșitməmişik. Ancaq Allahdandı-bəndədəndi, nədisə hamı o kişinin adı gələndə, səsi-sədası gələndə özünü yüksədir. Bu da ona olan hörmətdəndi. Bax, o sıçrayıb qalxan qadın Cahan qardaşın emisi qızı Zərnışandır. O nədən qorxacaq... Cahan zəhmlı adamdı, hörmətlə adamdı, el hörməti qazanmış adamdı, bunların hamısı oradan gəlir.

Mən harada oldumsa Cahan Əliyevin böyük hörmət sahibi olduğunu gördüm. Mən onda onun özünə belə bir söz dedim: " Əliyev, bu iradə, qabiliyyət, hörmət, şan-şöhrət ki, səndə var, onlar hamısı Allah vergisidir."

Bilal Məmmədovun sözünün qüvvəti olaraq demək istəyirəm ki, Cahan hansı işə baş qatsayıdı, hansı məsələ ilə bağlı işə qarışsaydı o, iş düzəlməliydi. Bunları düşündükcə Cahan Allahın sevimli bəndəsi olduğu qonaetinə gəlirsən.

Cahan çox qonaqsevər adam idi. Hər gün onun evində qonaq olardı. Həm də bu qonaqlar osason Bakıdan, Gəncədən, İrəvandan, Tovuzdan, Şəmkirdən, Qazaxdan, Basarkeçərdən, Gədəbəydən gələn tanınmış adamlar idi. Həmin adamlardan Əli Süleymanov, Firudin Bağırov, Kərəm Əliyev (Gədəbəyin birinci katibi), Məmməd Nəbiyev, Barat Qaravəliyev, Rza Vəlibayov Krasnoseloda raykomun birinci katibi işləyən Cümşüd Sultanov, Yunis Rzayev, Əli Həsənov, Həbib Həsənov və başqaları Cahanın qonağı olanda mən də iştirak etmişəm.

İnanın ki, Cahan əməkdən, zəhmətdən doymayan adam idi. Bu adamda elə enerji vardı ki, gecə-gündüz çalışır, qo-

naqlarını yola salır, hər hansı iş dalınca rayona, mərkəzə gedir-gəlir, yoruldum demirdi.

Cahanın Martirosyan adlı raykom katibi ilə aralarında olan ziddiyət kəskin xarakter almışdı. Artıq Cahan onu vurmuş və rayonu tərk etmişdi. Bu işi bütün Ermənitstan bildirdi. Ermənistən höküməti tam heyətdə onun həbs olunmasına çalışırdı. Hətta Martirosyanla arası olmayan ermənilər də bir nəfər türkün Ermonistanda erməni millətindən olan raykom katibini döyməsini sindirə bilmirdilər. Mən onda çox mənəvi və fiziki əzab çəkmışəm. Cahanın işi ilə bağlı İrəvanda müvafiq adamlarla görüşür, səhbətlər aparır, kömək göstərmələrini xahiş edirdim. Bəraət almaq üçün Moskvaya getməsinə şərait yaratmağa çalışırdım. Yaxşı bilirdim ki, Cahani olə vermək olmaz. Ermənilər onu həbs edən kimi sonuna çıxmaga çalışacaqlar. Həmin dövrə Sovet hökümətinin idarə və müəssisələrində, hüquq-mühafizə orqanlarında çalışanların böyük bir qismi ermənilər idi.

Deyirlər: "Qardaşının xasiyyətini bilişənmi? Deyir ki, yoldaşlıq etməmişəm." Mən Cahani həmin illərdə daha yaxından tanıdım. O, həyatının on çötin günlərini yaşasa da öz qotiyətini itirmir, ruhdan düşmür, sözün əsl mənasında həyat eşqi ilə yaşayırırdı. Mən həmin illərdə Cahanın nə qədər iradəli, mətin, oyılmos, döyanətli adam olduğunu şahidi oldum. Onun nə qədər etirbarlı, dostları olduğu ortaya çıxdı. Həmin dostlar yeri gələndo gizli yolla Cahana maddi və mənəvi yardım göstərirdilər. Həmin dövrə belə köməklik göstərmək mümkün deyildi. Çünkü həmin adamlar özləri ağır zərbo altında qalırdılar. Mən onda görürdüm ki, onun dostları da özü kimi sodaqətli adamlardır.

Cahan öz əzmkarlığı, mübarizliyi, mərdanəliyi və ədaləti olması sayəsində bəraət qazandı və azadlığa çıxdı. O,

azadlığa çıxanda hər yerdən təbrik üçün axın-axın insan gəldi. Özlərinə arxa-dayaq sandıqları bu adamın ayaqları altında qurban kəsirdilər. Günlərlə davam edən bu sevincli dəqiqələrə azərbaycanlılarla yanaşı ruslar və ermənilər də qoşulmuşdu. Bu adamın el-oba arasında nə qədər böyük hörmətə malik olması hamını heyrətə götürirdi.

Cahan bundan sonra da rəhbərlik fəaliyyətini davam etdirdi. Təsərrüfatların inkişafı sahəsində camaatın dolanması ilə bağlı böyük işlər gördü. Vaxtı ilə rayonun böyük təsərrüfatlarından olan Toxluca kəndində sədr işləyən Cahanın böyük hörməti vardı. Bir qədər sonra Toxluca sovxo-zunda direktor işləyən adam ona zəng vurur ki, İrəvandan qonağım var, dur Toxlucaya gel. Cahan Toxlucaya gedəndə görür ki, qonaq Ermənistən Nazirlər Sovetinin sədri Koçinyandır (bu adam sonralar Ermənistən KP MK-nin birinci katibi işlədi). Onlar Toxlucanın altında, Sevan gölünün sahilində yerləşən məhəllədə görüşürler. Bir qədər olub keçmişdən söhbət apardıqdan sonra Koçinyan ona nərd oynamağı təklif edir. Oyun vaxtı Cahan deyir:

– Yoldaş Koçinyan, Martirosyanla mənim məsələmdə siz də mənə kömək etmədiniz. Mənim heç bir töqsirim yox idi.

Koçinyan deyir:

– Get Allahına şükür elə, səni salamat buraxdıq! Bir də ki, onlar keçmişdə qaldı.

Cahan başa düşür ki, söz onun xoşuna gəlmədi. Demək hər hansı türk oğlunun hər hansı erməniyə el qaldırması Koçinyanın da həzm edə bilmədiyi bir məsələdir.

Bundan sonra Cahan tam əminliklə deyirdi ki, erməninin şovinist millətçi olmayanı yoxdur.

Cahan həmişə mənə zəng edərdi ki, filan adamlar yama gəlmişdi, onlara kömək elə. Mən hakim idim. Cinayotkar isə qanuna müvafiq cəzasını almalı idi. Mən ona deyir-

dim ki, baş üstə, qaşa. Ola bilər ki, homin adamlar böyük günahın sahibidir.

Onda deyirdi:

– Mən günahı olmayanları, işi tərso düşənləri deyirəm. Haqqı haqq kimi, nahaqqı nahaq kimi qiymətləndirməyin torofdarıyam.

Onsuz da mən ədalətsizliyə yol vermirdim və ömrüm boyu da insafsızlıq etmədim. Bu yolda vicedən saf və temizdir.

Övvəldə dedim ki, Cahan mənim qardaşımdır. Ancaq mən bunu qardaşlıq xatirinə yox, insanlıq naminə, həqiqət naminə qələmə aldım. Cahan mənim qardaşım olmasa, mənim tanışığım bir başqa adam olsa da mən bu sözləri deməyə bilməzdəm.

Mən hesab eləyirom ki, yaşadığı dövr ərzində mərdlik, kişilik, cəsarət, bacarıq göstərmiş, elinə - obasna arxa olmuş, mözljumların haqqını zəlumlardan qorumuş hər bir ər igidin tarixi sənədlərdə və millətin qan yaddaşında yaşamaq haqqı var. Eyni zamanda bu qəbil insanlardan olan Cəhan Ökbər oğlu Oliyevin də...

ACILI-ŞİRİNLİ GÜNLƏR



Atam evlənəndə 30, anam Mərziyəbəyim xanımın isə 14 yaşı olub. Anamın yaşı bir qədər artırıblar ki, nikah baş tutsun. Anamın atası Məşədi Miryaqub ağa, anamın deməsinə görə qızını vermək istəmirmiş. Ağa

bilirdi ki, Cahan kommunistdir, rəhbər vəzifelərdə ermənilərlə birlikdə işləyir. Atam həmin dövrə kənd soveti sədri işləyirmiş.

Babam Əkbər kişi quran oxuyan mömin adam olub. Dül-gərlik Əkbər babamın xobbisi idi. Araba, boyundurug, tabaq, qasıq, çömçə, bir sözlə hər şey düzəldə bilirdi. İşləyərkən Yanıq Kərəmdən zülmümlər edərdi. Çox zəhmətkeş insan idi. Onun kimi ot çalan az-az olardı, babamın şələsini hər adam götürə bilməzdi. Yağlı yeməyi sevərdi. Onun xəngəlinin və ya əvelikli istisının yağını bol edərdilər. Bəzəkli-düzəkli gözəl çarıqlar tikərdi. Onun tikdiyi çarıqlarda özümü çox qıvraq və xoşbəxt hiss edərdim.

Ana babam zəhimli adam idi. Qadınlara heç zaman əl uzatmazdı. Hamı ona hörmət edər və "Məşədi ağa gəldi" deyə ayaq üstə qalxardı. Ana babamın ocağı Basarkeçər-dən, Gədəbəydən, Qazaxdan, Tovuzdan, hətta Gəncədən belə müsəlmanların müqəddəs and yeri idi. Hamı Məşədi Miryaqub ağanın cəddinə and içərdi.

Məşədi Miryaqub ağanın ulu babası ərəb olub. Əvvəllər

Azərbaycan türkçəsini bilmirmiş. Seyid babam Ağbulaqda, onun atası Hacimuğanda, ulu babası Qara Seyid isə Şərurda dəfn olunub. Onun məzarı bu gün də ziyarətgahdır.

Mən 1942-ci il mart ayının 7-də dünyaya göz açmışam. Atamı əsgərliyə çağırıblarmış. Nədənsə geri qaytarıblar. Yolda mənim olduğumu ona deyib, müştuluq alıblar.

Nəhayət, atama bron veriblər və bir daha əsgəri xidmətə çağırımayıblar. Çünkü o, 1929-1932-ci illərdə Bakıda əsgəri xidmətdə "vzvod" komandiri olub.

1943-cü ildə atamı Cil kolxozuna sədr göndəriblər. O vaxt mən çox balaca olmuşam. Deyilənə görə Cilde Bafta xalagıldı olmuşuq. Sonralar onun oğlanları Həsən və Firudin Azərbaycanda milis rəisi olublar.

Cildə mənə ayağımın üstəki yanıq yeri yadigar qalıb. Sobanın isti qapağı düşüb ayağımın üstünə.

O dövrə adlı-sanlı bir aşiq kimi tanınan cilli Aşıq Yunus atamın toyunu edib. Atam mənə toy edəndə də Aşıq Yunus gəlmişdi. Lakin aşiq kimi yox, qonaq kimi iştirak edirdi. Bu görkəmli el sənətkarı artıq qocalmışdı. Yadımdadı, Aşıq Əkbərin və Aşıq Qədirin xahişi ilə ustad aşiq bir agız oxudu. Nə qədər qocalsa da hamını heyrətə gətirdi.

Mən Cildə atama camaatın dili ilə "ağa" demişəm. Birinci sinifə gedəndə qardaşımıla atamı "əmi" deyə çağırıdış-sadəcə Cahan əmi... Əslində çox adam ona Cahan əmi deyərdi.

Atam Cildə işlədiyi dövrə ayağı sayalı olmuşdu. Həmin il təsərrüfatda bol məhsul yetişdiyinə görə kəndi tərk edən kolxozçular kəndə qayıdış öz gündəlik qayğıları ilə məşğul olmağa başlamışlar. Qanlı-qadəli müharibə illərindəki çətinliklərə baxmayaraq atam Cahan Əliyev Cil təsərrüfatında əhəmiyyətli iqtisadi yüksəlişə nail olaraq böyük hörmət qazanmışdır. Bir nüfuz sahibi kimi onu rayona işə dəvət edib, Torpaq şöbə müdürü vəzifəsinə irəli çəkiblər. Atam icraiyyə

komitəsinin sədr müavini işlədiyi dövrdə 1 il RİK sədrini ovoz etmişdir. Ermənistan Ali Sovetinin sədri Aruşanyan və müəyyən vozifəli şəxslər keçirilən tədbirlərdən sonra evimizə gəlib atamın qonağı olduqlarını görmüşəm.

Həmin dövrdə atamı Kirovabad şəhərinə-indiki Gəncə-yə rəhbər kadrlar kursuna (Azərbaycan Kənd Təsərrüfatı İnstитutunun nəzdində) oxumağa göndərirlər. Bir il orada gündə 12-14 saat olmaqla gərgin elmlə məşğul olmuş, təhsilini bitirdikdən sonra öz vəzifəsinin icrasına başlayıb. Yادimdadır atam həmin diploma əlavəni bizi göstərəndə sevincimizin həddi-hüdudu olmazdı. Axı, o, bütün fənlərdən əla almışdı. Doğrudan da ilahi ona təkcə boy-buxun, güc yox, həm də ağıl, zəka vermişdi. O, erməni, rus, latin, ərəb dillərində yazış oxumağı bacarır, erməni və rus dillərini mükəmməl biliirdi. Bunun bir səbobi də o idi ki, Krasnoselsk rayon mərkəzində malakanlar yaşayırdı.

Atam rayonda işləyəndə biz rayon mərkəzindəki malakan evlərindən birində yaşayırdıq. Evimiz qonaqlı-qaralı olurdu. Anamın və atamın kəndliləri, qohumları rayon mərkəzinə goləndə bizi baş çökərdilər. Anam seyid qızı olduğundan onun yeməkləri Əfruz nənəm torəfindən evlərindən göndərilirdi.

Atamın ayaqlarında uzunboğaz xrom çəkmə, əynində dəri gödəkcə, belində enli kəmor və kolfeyi şalvar olardı. Silahını üstündə gozdırıldı.

O zaman rayonda azərbaycanlılar tam üstünlük təşkil etdiyindən əksər vozifələrdə azərbaycanlılar idı. Birinci katibdən başqa, Qəşəm İsmayılov, Ağlı Əsədov, Savalan Şirinov, İdris Sadıqov və b. məsul vozifələrdə çalışırdılar. Atamın sürücüsü Timofey adlı rus idi.

Evində qaldığımız malakan bərk içən idi. Arvadı onu boynundan tutub evə gotirdi. Malakanlar qonaqpərvər de-

yildilər. Azərbaycanlılara yuxarıdan aşağı baxardılar. Qonağa peçin üstündə yer salardılar, daha doğrusu bir kürk vərəldilər ki, al bürün yat. Çoxlu qaz saxlayırdılar. Uşaqları səhərdən axşama kimi qaz otarardılar. Onlardan xoşum gəlməzdi.

Bizi bağçaya qoymuşdular. Sabırın qrupu ayrı idi. Ağçaya qaşıq, nəlbəki və fincan da vermişdilər. Uşaqlar rus və erməni dillərində danışırdılar. Mən isə bərk darixirdim. Qaçmağa çalışırdım. Raykomun qızı Sveta da bizim qrupda idi. Lakin evə getməyə utanırdım ki, deyəcəklər qardaşın dözdü, sən yox. Buna baxmayaraq qaçıdım. Amma evə getmədim. Axşamın düşməsini gözlöyirdim ki, birdən həyət-də uzaqdan Sabiri gördüm. Sən demə o çoxdan qaçıbmış. Yadımda o da qalıb ki, bağçada bizi "Qusi, qusi, qa-qa-qa" öyrədirdilər.

Atamın paxılığını çəkənlər çox idi. Bir çoxları onun katiblə yaxın olmasını istəmirmiş. Dedi-qodular Cahanı nüfuzdan salmağa yönəlmışdı. Katib S. Martirosyan da atamın şəxsiyyətindən, nüfuzundan çokinir, onu dolaşdırmaq üçün bəhanələr axtarırmış.

El arasında katibə dəli Martirosyan, oğluna dəli Qarnik deyərdilər. Bir dəfə Qarnik bizi gəlməşdi, anamdan pul istədi. Anam dedi ki, pul yoxdur. O, anama erməni dilində söyüncə etdi. Anam buna dözmədi, sobanın yanındakı ağacı götürüb küroynının ortasına zərbə endirdi. Evimizə bazarlıq edən bibim qızı Gülüstan bundan bərk qorxdu. Anam ona qorxma, Qarnik qorxaqm biridir,-dedi.

Atam söyləyirdi ki, bir dəfə katibin evində idim. Oturub çay içirdik. Birdən oğlu Qarnik stolun üstündən tapancanı götürüb atasına "əllər yuxarı" deyə omr etdi. Mən tapançanı onun əlinən aldım və ona təpindim. S.Martirosyan dedi:

– Cahan, narahat olma, mən bundan da şuluq olmuşam.

Anamı inək sağmağa qoymazdım. Ona görə inəyin bir ayağına məni, o biri ayağına buzovu bağlayırı.

Atamlı Martirosyan arasında ilk münaqışə Toxluca kəndində taxıl biçinində baş verib. Taxıl yetişməmiş onu biçməyi tələb edib. Kolxoçular Martirosyana Cahanın icazə vermədiyini deyrəkən o qəzəblənib:

— Cahan kimdir, katib mənəm!-deyə səsini qaldırmışdı. Təbii ki, atam onun cavabını verməliydi. O, qayıdır ki:

— Təsərrüfatın rəhbəri mənəm! Taxıl yetişməmiş biçib döymək olmaz. Hamısı tayada yana bilər.

— Yuxarılar plan tələb edir. Biz planı yerinə yetirməliyik, vəssalam! Atam qətiyyətlə deyir:

— Yuxarılar bu cür tələb qoymaz. Axi, bura dağ yeridir. Taxıl hələ yetişməyib, sünbüllər bərkiməyib, onu necə döymək olar!

Sözlər çəpləşir, ermonicə söyüslər başlayır. Atam isə camaatin elə içindəcə S.Martirosyanın boğazından yapışır və onu əzişdirir. Adamlar onları aralaşdırırlar.

Katib giriəvə axtarır. Atam Cahan kişi 1948-ci il köçünə (azərbaycanlı əhalinin Ermonistandan köçünə) maneçilik töredir. Krasnoselsk rayonundan bir nəfər belə azərbaycanlı köçmür. Bu ərazilərin qədimdən bəri türk torpaqları olduğunu bildirir.

Yuxarılar vəziyyətin ciddi olduğunu anlayıb bu fikirdən çəkinsələr də Cahan Əliyev barədə kinləndiklərini gizlədə bilmirlər.

Nəhayət, bizim kənddə oğurluq olur. Cahanın oğrulara şərait yaratdığını, onların Cahana qohum olmalarını bəhanə edərək atama böhtanlar yağıdır, imzalı-imzasız məktubları işə saldırırlar.

Atam vəziyyətin ağır olduğunu duyur, rayonu tərk edir. Martirosyan isə ittifaq miqyasında axtarış elan etdirir. Atam iki həftə Moskvada olur. Stalinin qəbuluna yazılır. Bu, baş

tutmur. Dərdini şöbələrdən birinə bildirir. Onlar İrevana yazır, bunun heç bir nəticəsi olmur.

1948-1950-ci illərdə atam Gədəbəy rayonunda daldalandırdı. Biz Arabacı kəndində olurduq. Bu zaman atamın əmisi oğlu, Ermənistən respublikasının əməkdar müəllim keçən əsrin iyirminci illərindən partiya sıralarında olan Şəmsəd müəllim də Arabacı kəndinə pənah gətirdi. Müəllim işləyirdi. Mən bir və ikinci sinifləri Arabacı kəndində oxudum. Müəllimim də Şəmsəd əmim idi. O, çox ciddi, tələbkar, əməksevər, halal və el-oba içində olduqca nüfuzlu bir insan idi. Ana babası Əsgər ağa olmuşdu. Bir sözə əsl-nəcabət sahibi idi. Kəndimizdən olan əksər ziyalıların, professorların müəllimi olmuşdu. Qanlı-qadəli 1934-39-cu illərdə xalqı Stalin repressiyalarından qoruyan şəxsiyyətlərdən biri də məhz Şəmsəd müəllim olmuşdu.

Şəmsəd müəllim Abbasqulu bəy Şadlinskinin qırmızı taborunda ermənilərə qarşı mərdliklə döyüşmüdü. Xalqının qədr-qiyəmətini daim uca tutan bu dəyərli insan təqaüdə çıxana qədər Arabacı kəndində müəllim işlədi.

1948-50-ci illərdə atamı gecə-gündüz axtarırdılar. O, biziylə qaçmışdı. Rayonun müxtəlif kəndlərində dost-tanış və qohumların evində olurdu. Onun şərəfinə məclisler düzəldirdilər. Aşıqlar çalıb oxuyurdular. Bu zaman onu əmisi oğlu İbrahim müşaiyət edirdi. Həmişə əli silahlı olardı. O, mahir ovçu idi. Yaxşı yadımdadı, bir dəfə bir ayı ovlamışdı. Onun etindən birinci və sonuncu dəfə mən də yemişəm.

Rayondan göndərilən milis əməkdaşları arasında atamın dostları da olurdu. Düzü çox zaman axtarışlar formal xarakter daşıyırıldı. Onlar qayıdır "tapmadıq" deyə raport verirdilər.

Həmin illərdə qardaşım və mən ev işlərinə kömək edirdik. Babam bizi balaca toxu düzəltmişdi. Qarğıdalı və kartofun boğazını döyürdük. Çöldə günorta yeməyi zamanı bir

gün anam mənə - get Şəkibə xaladan çörək al gətir,-dedi. Şəkibə xalanın əri kolxozun hesabdarı idi. Çörəyi gətirib anama verdim. Üstü bəzəkli və yumurtalı olan bu çörək çox qəşəng idi.. O zaman una qənaət edilsin deyə çox adam xəmirə kartof qatırdı. Yumuşaq olsa da tamından xoşum gelməzdi. Belə hallarda anam üzünü yana çevirər, özünü nə qədər saxlamaq istəsə də yanaqlarından göz yaşları süzlüdüyünün şahidi olurduq. Bunlar bu dünyanın haqsızlıqlarına qarşı axıdılan göz yaşları idi. Axi, atam büro üzvü, torpaq şöbə müdürü və RİK sədri idi. Şəkibə xala kim idi ki, onun çörəyi bizimkindən yaxşı olsun.

Günlərin bir günü bacım arı yeşiklərinə yaxınlaşır əlin-dəki çöplə yeşiyin ağızını qurdaları. Acımiş arılar bacım Nəzifəni (**biz ona Nazo deyərdik**) bərk çalmışdır. Hamımız qorxurduq ki, o ölə bilər... Anam tez Nəzifənin başına süzmə sürtdü və tez-tez onu dəyişirdi. Nazo yaşadı, beləliklə onu yaşıdan seyid babamın cəddi və anamın bədahətən dediyi bayatılar oldu...

Anam təsadüfənmə deyirdi, yoxsa bu bayatıları eşitmışdım, deyə bilmərəm. Ancaq həmin bayatılar sanki bir quş ki-mi qanadlanıb haqqın dərgahına uçur, bu haqsızlıqdan böyük Tanrıya şikayət edirdi. Bu şikayət isə bir seyid qızının ulu yaradana xitabı idi... **Onu bilirom ki, həmin gecə atam evdə idi. Mən atamın yaşıla dolu qəmlı gözlərini ilk dəfə onda gördüm. Mənasını yalnız çox sonralar duydum.**

Növbəti axtarışların birində milis anamı aparmaq istəyir. Tez də fikirlərindən daşınırlar. Qorxullar ki, atamlı əmim İbrahim onların axırına çıxar və hamsını qırarlar. Bunu onlar özləri çox sonralar bizlərə damışdırılar.

1950-ci ildə katib S.Martirosyanın özünün işi dolaşır. Haqqında cinayət işi qaldırırlar. Rayon təhlükəsizlik idarəsinin rəisi, atamm dostu Poqosyan əmim Mahmudu yanına

çağırır və tezliklə Cahanın rayona gəlməsini xahiş edir.

Atam dörd ath ilə rayon mərkəzinə yola düşür. Poqosyan atamı çox böyük mehribanlıqla evin qənşərində qarşılayır və evə davət edir. O, əvvəlcədən hər cür hazırlıq görübüş. Rayonun məsul işçilərinə, prokurora, milis rəisinə, katiblərə zəng edir ki, "qaçağı tutmuşam" gəlin. Hamı gelir, kef möclisi qurulur, şənlik sohərə kimi davam edir.

Həmin gündən etibarən atam bəraət alır, vəzifəsinə bərpa olunur.

1950-ci ildə İ.Stalinin göstərişi ilə dağ kəndləri birləşdirildi. Bizim rayonda da belə bir kolxoz təşkil edildi. **Mərkəzi Çaykənd olmaqla Əmirxeyir, Bəryabad, Yanıqpəyə və Garaqaya kəndləri birləşdirirdi.** Biz Çaykəndə köcdük. İki təkərli araba bizim köçümüzü Çaykəndə götürdü. Dövrünə tanınmış şəxsiyyətlərindən olan Mehralı kovxanın evində moskunlaşdıq. Üstü kirəmitsiz iki balaca otaq idi. "Tərsə çay" kondi iki hissəyə ayırmışdı. Məktəbə goləndo çayı balaca körpüdən keçməli olurdum. Mənim uşaqlıq dostum Həcimin oğlu Elbrusu çay daşanda aparmışdı. Odur ki, körpüdən hər keçəndə o, yadına düşür və bərk darixirdim. Çay bəzən elə daşındı ki, hətta camışı belə asanlıqla aparırırdı. Düzü arabaya minəndə də çox cəhiyatlı olmağa çalışırdım. Eşitmışdım ki, adı mənə qoyulan Mustafa omim yüksək arabanın altında qalmış və dünyasını dəyişmişdi.

Məktəbimizdə savadlı müəllimlər çox idi və o zaman müəllimlərə böyük hörmət və cətirəm var idi. Kondimizdə maaş alanlar da elə müəllimlər idi. Əslində bazarı onlar idarə edirdilər. Kolxozçular əmək günü alırdılar. İlən axırında kolxoz, taxıl, kartof, pendir nə versə o idi.

Atamdan hamı çəkinirdi. O, uca boylu və çox güclü idi. Milisə heç zaman zəng etməzdii. Kimin nə cozası varsa özü verərdi. Hamı kimi evdəkilər də ondan bərk çəkinirdi.

Hərdən evimizdə ərzaq olmayanda anam məni idarəyə atamın yanına göndərərdi. Heç olmasa, "avans" olaraq yağmır, pendirmi, nə isə versin. Atam təpinər, mən evə qayıdardım. Bir sözlə, anam məni idarəyə göndərəndə elə bil Sibirə sürgünə gedirdim. Çünkü bu idarənin qabağında ərzaqa ehtiyacı olanlar çox idi. Kimisinin atası müharibədə qalmışdı, kimisi şikəst idi. Bir sözlə, əhali ağır həyat tərzi keçirirdi. Qışda uşaqların çoxusu məktəbə ayaqyalın gəlirdi. Paltodan səhbət belə gedə bilməzdi. Bozi valideyinlər İrvandan uşaqlarına bazardan təmirdən çıxmış ayaqqabı, nimdaş pal-paltar alanda bu "komfort" sayılırdı. Hərdən maarif şöbəsinin xətti ilə yetim uşaqlara geyinilmiş pal-paltar verirdilər. Kinoya baxa bilmək böyük xoşbəxtlik idi. Çünkü bilet almağa pulumuz olmurdu. Erməni kino mexanik Valod isə bizi içəri buraxmadı. Bozən pəncərələrin barmaqlıqları arasından oğrun içəri daxil olardıq. Çox zaman o, bunu bilər və bizi bayır çıxardı.

Atam da, biz də Stalinə, kommunizmə bərk inanardıq və bizə belə gəldi ki, yaxın zamanlarda komminizm qurulacaq və hər şey ürəyimizcə olacaq.

Stalinin şəninə şərqi dərslərində şəirlər deyər, mahnilər oxuyardıq.

1953-cü ildə Stalin ölündə, camaat kimi mən də ağladım. Stalinin ölüm xəbəri bu gündü kimi yadimdadır. Biologiya dərsimiz idi. Başı və əlləri əson Məmmədəli müəllim içəri daxil oldu. Uşaqlar, bilirsinizmi nə olub?-dedi. Bərk kədərli idi. Gözləri yaşarmışdı. Hiss olunurdu ki, ağlayıb. Uşaqlar soruşanda ki, nə olub? Müəllim qorxusundan dinmədi. Kənddə radio qovşağı yox idi. Mənim atam kolxoz sədri olduğundan və rayon icraiyyə komitəsinin sədri Məmmədəli Quliyev həmin gün bizə gəldiyindən Stalinin ölməsini onlardan eșitmışdım. Dedim müəllim, Stalin ölüb,

onumu deyirsən? O, mənə qışqırı: -Sus qurumsaq. Stalin ölməz! Bunu bizim düşmənlərimiz deyir! O, ruhən bizim aramızdadır. Onun ideyaları yaşayır!-dedi. Hamı bir-birinə döydi. Ağlaşma başladı, nə başladı. Biz bir-birimizə - Amerika bizi qıracaq. Görəsən axırımız necə olacaq, - deyə düşünür və suallara cavablar axtarırdıq. Bir azdan bizi də klubə apardılar. Kor Gövhər qarı ağı deyirdi. Qadınlar Stalinin foto-stendi qarşısında ağlaşırdılar. Gövhər qarı Stalinin inqilab illərində boğazına şarf dolanmış şəklini qadınlara göstərərək, a qızlar, bir buna baxın, burda da Cahana oxşayır,-dedi. Hamı hönkür-hönkür ağlayırdı. Rayon icraiyyə komitəsinin sədri Quliyevin də gözündən yaş axırdı. O, evimizdə atama dedi ki, yaman qrip olmuşam. Şor, soğanla 200-300 qram araq içdi. Amma camaat elə bilirdi ki, Quliyev də ağlayır.

Stalin ölündən sonra bir sıra adamların da tutulduğu yadımdadır.

Stalinin şəxsiyyətə pərəstişi ortalığa çıxanda mən Toxluca kəndində səkkizinci sinifdə oxuyurdum. Xalq Xruşşovun bu fikrinə çox pis baxırdı. Heç kim Stalindən üz döndərmək fikrində deyildi. Hamı onu sevirdi. Mən Bakıda I kursda oxuyarkən 1958-ci il noyabr bayramında onun böyük fotosunu görməyimlə fəxr edirdim. Çünkü bizə belə dərs keçmişdilər. Stalindən heç cür ayrıla bilmirdik və onu Lenindən seçmirdik. Axi, Stalin dilimizin əzbəri, bəşəriyyətin müəllimi və dünyanın xilaskarı idi.

Stalinin ölümündən sonra Nazirlər Sovetinin sədri Malenkov oldu. O, kolxozçulara müəyyən imtiyazlar verdi. Kolxoziñarlar dirçəlməyə başladı. Lakin bu uzun sürmədi. Molotov, Kaqanoviç, Şepilov kimi Malenkov da "xalq düşməni" elan edildi və vəzifəsindən uzaqlaşdırıldı.

N.S.Xruşşov partyanın nüfuzunu gücləndirdi. İ.V.Stali-

nin şəxsiyyətə pərəstişini pislədi. Bu, xalq arasında birmənalı qarşılanmadı. O, zaman Çin Kommunist Partiyası və onun başçısı Mao Tsze-Dun da SSRİ-dən üz döndördi. Atam Toxlucada sədr işləyərkən gizli məktub gölmüşdi, məktub bütün kəndlərdə müzakirə edilirdi. Bizim kənddən Süleyman kişi atama deyirdi ki, yoldaş Əliyev, gəlin Mao Tsze-Dunu partiyadan çıxaraq. İşə bax, Çin Kommunist Partiyasının liderini Əmirxeyir kəndində Süleyman kişi partiyadan çıxarırmış.

Bir dəfə Xruşşov "ABŞ-a çatmalı və ötüb keçməli" tezisini irəli sürəndə bizim kənddə Yanıx kişi demişdi "Yoldaş Əliyev, ABŞ-a çataq, lakin onları ötməyək. Çünkü şalvarımızın yamağı görünər, biabır olarıq!"

Atam söyləyirdi ki, bir dəfə rayon icraiyyə komitəsinin sədri Torkomyanla sahələri gözirdik. Torkomyan Yanıx kişidən biçənəkdəki atların kimin olduğunu soruşdu. Yanıx kişi dedi ki, mənimdir. Bəs bu biçənəyi kim çalıb? -deyə soruşanda, yenə-mən, -deyə cavab verdi. Torkomyan qayıdı ki, a kişi hökumətdən-zaddan qorxmursan? Yanıx kişi hazırlıqla dedi:

- Dərdin alım, hökumət o bağlı ilə getdi!

Torkomyan üzünü atama tutub erməniçə deyir: "Cahan, bu kişi düz deyir do!" Yanıx kişi erməni dilində "əlbəttə, düz deyirəm" deyir. Torkomyan, a kişi, erməni dilini hardan bilirsən? -deyə soruşur.

Atam deyir:

Yanıx kişi ömrünün çoxunu türmələrdə keçirmişdir.

Yadimdadır, qış fəslidi. Yanıx kişi Toxlucaya bizi gölmüşdi. Hal-əhval tutandan sonra atam soruşdu ki, xeyir ola, ay Yanıx, nə yaxşı bu soyuqda, boranda buralara töşrif bulyrmsan?

Yanıx kişi dedi:

- Allaha şükür, ay Cahan, xeyir olmayanda nə var ki. Uşaqların qış azuqəsi kasaddı, gəldim ki, bir az buğda və rəsənə aparıb üyüdüm, uşaqların çörəyi olsun.

Atam, anbardar işləyən Qənbər kişini çağırıb və Yanıga bir at yükü buğda verməsini tapşırıb. Qənbər kişi baş üstə, yoldaş Əliyev, -deyib Yanıx kişi ilə birlikdə anbara yollandı.

Bir müddətdən sonra atam Qənbər kişidən soruşur ki, Yanıga buğda verdinmi? O, cavab verir ki, yoldaş Əliyev, buğda götürmədi, arpa istədi, mən də verdim.

Bu səhbətdən sonra atamı gülmək tutır. Qənbər kişi soruşur ki, Əliyev, nəyə görə güldün?

Atam deyir:

- Demək onun uşaqlarına buğda yox, atlarına arpa lazım imiş.

Yanıx kişi çox atbaz adam idi.

Mən Kirovabadda işləyərkən Dədə Ələsgərin qardaşı oğlu Bilal Məmmədov qonağım oldu. O, bizim rayonda raykomun ikinci katibi olmuşdu. Atamlı dost idi. Oğlu İlyası elektrik cərəyanı vurub öldüründə mən də dəfnədə iştirak etdim. Dəfn mərasimi Basarkeçər rayonunun Ağkilsə kəndində Dədə Ələsgərin uyuduğu qəbiristanlıqda tamamlandı. Bilal Məmmədov soruşdu ki, Cahan necədi, gəlib-gedirmi?

- Vaxtı olanda hərdən bir gəlib-gedir, -dedim.

Bilal Məmmədov belə bir səhbət elədi:

- 1952-ci il idi. Cahan birləşmiş kolxozun sədri işləyirdi. Atla yaylağa çıxdıq. Ot biçininin qızmar çığı idi. Günorta olduğundan kolxoçular yemək yeməyə oturmuşdular. Eniş olduğundan biz atlardan düşüb qantarğa əlimizdə ya-vaş-yavaş "Çalmalı" dağından aşağı enirdik. Qarşı tərəf çox aydın görünürdü, kolxoçuların səsləri eşidilirdi, elə bil yaralarında idik. Birdən qadınlardan biri durun, işləyək dedi. Cahanın öz əmisi qızı yaxşı tanıdım kommunist Zərn-



Soldan: (oturanlar) Bilal Məmmədov və Cahan Əliyev

bizim kefimiz. Cahan qayıtdı ki, belə olmasa iş getməz, atam!

Doğrudan da hər şey zamanla bağlıdır. Hər kəs öz zamanının övladıdır, deyənlər bəlkə də yanılmışlar. Cahan Əliyev kimi kişilər isə hər zamanın övladıdır.

Atam zəng etdi ki, Gəncəyə gəlirəm. Mən kül qabını gizlətdim. Ümumiyyətlə, əmim Mahmudun və atamin gəlişini eşidəndə mən özümü yığışdırırdım. O, iki gündən sonra gəlib çıxdı. Qazaxda, Ağstafada, Tovuzda çoxlu dostları var idi. Onu buraxmayıblar. Aşıq çağırıblar. Toy büsət qurulub, hər kəs öz hörmətini göstərməyə çalışıb. O, dövrün də adəti belə idi.

Nəhayət, atam gəlib çıxdı. Əynində gözəl, üç düyməli, qara rəngdə, yundan, İtaliya markalı bir jaket var idi. Nə qəşəng jaketin var, dedim. O, dərhal jaketi soyunub mənə bağışladı. Dediymə peşman olsam da, əl çəkmədi, canımı and içdi ki, elə sənə almışdım. Həmin jaketdə şəkilim var. Bu gün də həmin şəkile baxarkən o günləri xatırlayıram.

Atam 1961-ci ildə Bakıya yanimiza gəlmışdı. Pul təzəcə dəyişmişdi. Sabiri və məni "Noviyevropa" deyilən restorana apardı. Hesabı bağlayarkən Sabir dilləndi:

şanın səsi eşidildi:

– Ay qız, bəsdi-bəs, qabağında öldüyüm indi nə bilim harda dostlarinnan yeyib içir. Bu vaxt onlardan kimsə bizi gördü. Arvad, kişi, uşaq hərə bir tərəfə qaçıdı. Mən Cahana dedim ki, bu da

– Əmi, sən nə edirsən, bir onluq veribsən, hələ bizə "qalıq" da qaytaracaqlar.

Cahan əmim gülümsünüb dedi:

– A bala, deyəsən çox zaman mən pulu köhnə pulun müqabilində verirəm.

Qəribə adam idi. İstəyirdi uşaqları hamidan yaxşı geyinsin. Hamidan çox pul xərcləsin. Əli açıq olsun. Simic adamdan xoşu gəlməzdi.

Bir dəfə müəllimə münasibətini soruşdum. O, cavabında - "o qədər də xoşum gəlmir. Uşaq-muşaqla o qədər oturub dururlar ki, özləri də dönüb uşaq ağılda olurlar, -dedi.

Futbol və xokkeyi çox sevərdi. Kəndimizdə televizor tutmayanda Qazaxda gəlib futbola baxardı. Bir dəfə gecəyarı xokkeyə baxarkən-nə tapmışan, Cahan əmi, bu xokkeydən, durub yatsan, deyəndə belə cavab verdi: "a bala, xokkey kişi oyunudur. Bir dəfəlik uşaqlıqdan mənim qalmaqaldan xoşum gəlir!"

Atam elm, mədəniyyət, incəsənət, təsərrüfat işləri ilə məşğul olan tanınmış adamlarla möhkəm dostluq edər, onlarla tez-tez görüşər, ziyafətlər təşkil edərdi.

Şair S.Vurğun, bəstəkar Niyazi, O.Sarıvəlli H.Arif, Qulam Məmmədli, yazıçı Oruc Qoşqarlı, prof. Qoşqar Əhmədli, akademik Mirzə Sadıqov, yazıçı Mirzə İbrahimov, Əhmədli Əliyar Qarabağlı, akademik F.Köçərli, Tofiq Köçərli, prof İzzət Rüstəmov, Heydər Əliyevin bacanağı baş həkim Ağəli və həyat yoldaşı Lətifə xanım, Azərbaycan aşısaqqallarından demək olar, Niyazi Səfərov, partiya təsərrüfat komitəsinin rəhbərləri Tatoğlu Məhəmməd, Əli Süleymanov, Muradov qardaşları, Zeynalovlar, Firudin Bağırov, Həsən Qənbərov, Kərəvəliyev, Həsən Həsənov, Əli Həsənov, Cümşüd Sultanov, Vəlibəyov qardaşları, Qəhrəman Dünyamalıyev, Mə-

həmməd Vəliyev, Rəsulov, Bala Əfəndiyev, Həmid Əfəndiyev, Nəsib Əfəndiyev, Asifata, Namiq Əfəndiyev, Yunis Rzayev, Qəşəm Aslanov, Hidayət Orucov, Abbas Sadiqov, İsmayıllı Abdullayev, Ağlı Əsədov, Haqverdi Tağıyev, Abbas Məzanov, Oruc İbrahimov, Mikayıllı Bayramov, Tapdıq Əmiraslanov, Kalininodan Bayram kişi, Məhəmməd Tahbov, Məhəmmədəli Abbasəliyev, Hacı Zəki İslam, Dərənin fili Hüseyn kişi, Zoddan Qasımov və yüzlərlə başqları Cahan Əliyevin qonağı olmuşlar.

Bibim qızı Sonanın atası müharibədə qalmışdı. Onun komsomol biletini görmüşdüm. Çox xoşum gelmişdi. Yaşım çatmasa da komsomol olmaq isteyirdim. Ərizə verdim bizi rayon mərkəzinə apardılar. Komsomol komitəsində müxtəlif suallar verdilər. Biləndə ki, mən Cahan Əliyevin oğluyam, doğrusu kömək etdilər və mənə komsomol biletini təqdim olundu. Yolda bəlkə yüz dəfə biletimi çıxarıb baxır, sonra yenidən cibimə qoyurdum. Sevincimin həddi-hüdudu yox idi. Mən evə çatanda artıq qaranlıq düşmüşdə. Mən atama yaxınlaşış dedim:

— Cahan əmi, komsomola keçdim. Bax, bu da mənim biletim... Lakin o, buna əhəmiyyət vermedi. Bilmədim niyə? Axi, o özü tanınmış kommunist idi...

1954-cü ildə kolxozlar ayrılmışdı. Atam işləmirdi. Şagirdləri İrəvana gözəməyo aşarındılar. Mənim pulum yox idi. Atam da kənddə yox idi. Anam Bakıda müalicə olunurdu. Bütün uşaqlar getdilər, mən isə gedə bilmədim. O, zaman İrəvanı görməmişdim. Bu mənim uşaqlıq qəlbimə çox pis təsir etdi və həmin hadisə bu gün də yadından çıxmır. Amma hamı elə biliyi ki, atam milyonerdi.

Anam Bakıda müalicə olunanda bacım Əmirxeyirdə nənəm Saçının yanında idi. Bizə o, zaman 9-cu sinifdə oxuyan bibim qızı Gülnarə xidmət edirdi. Çörəyimizi Əmirxe-

yirdən bibim göndörordi. Ya da qonşumuz Bahar qarı bişirərdi. Südümüzü Çaykondə rayonun tolimatçısı işləyən atamın dostu Sarı dayı göndorordi. O, əslən Cil kəndindən idi. Əmim Avıl müəllimlik maaşını alarkən hərəmizə 3-4 manat verərdi. Biz onu konfetə verərdik. Sabirlə qardaş malı kimi papağımızın içində yarı böldərdik. Artıq qalan konfeti də ikiyə böldərdik. Bacım konfet payını gizlədərdi. Onun "Murka" adlı qoşəng pişiyi vardı. Konfet istərkən verməyəndə "Murkanı" döyəcəyik deyərdik! O, da konfetin hamsini bizə verərdi. Təki "Murkaya" toxunmayaq. Bəcəmizə Nazo deyə müraciət edərdik. Çox mehriban, nazlı, əliaçıq, uşaqlığı vardı. Hamımız - atam da, anam da onu çox istoyordik. Səliqəli, geyimli-gecimli qız idi.

Atam həddən ziyada qohumcanlı insan idi. İstər işlədiyi dövrə, istərsə də təqaüdə çıxarkən o qohum əqrabasını bir an belə yaddan çıxarmırdı. Əlindən gələn bütün köməklilikləri əsirgəməzdidi. Dostlarına zəng edər, onları evə dəvət edəndə hazırlıq görülərdi.

Atamın təklikdən zəhləsi gedərdi. İstər kənddə, istər şəhərdə tok çorək kəsmək ona ləzət vermirdi. Haylı-küylü həyat tərzini sevirdi. Haqqında xoş söz eşitmək ona ləzzət verirdi. Bütün möclislərdə masabəyi olardı. Təkcə ictimai yerlərdə deyil, elə adı həyatda da diqqət mərkəzində olmayı sevərdi. Bir dəfə möclislərin birində akademik Firudin Köçərli qardaşı akademik Tofiq Köçərliyə dedi, Tofiq, elm-lər namizədi, elmələr doktoru, professor da olduq, akademik də seçildik. Hamı bizi titulumuza uyğun çağırıldı. Amma Cahana elə gəncliyindən hamı Cahan kişi dedi. Bu hamiya nəsib olmur.

Kəndimizə kim qonaq gəlsə idi onu mütləq evə dəvət edərdi. Heç yadimdən çıxmaz, hazırda Gəncədə professor vəzifəsində çalışıyan Abbas Səmədov elmi rəhbəri Əlyar Qa-

rabağlını qızı ilə kəndə istirahət etmək üçün qonaq gətirmişdi. Atam onu dəfələrlə evimizə dəvət etdi. Bir gün Əlyar müəllim dedi: mən özümü xoşbəxt hesab edirəm ona görə ki, bu eldə-obada özümə Cahan kişi kimi bir dost tapmışam.

Bakıda dəri-zöhrəvi klinikasının baş həkimi Ağəli və həyat yoldaşı Lətifə xanımı Məcid doktor evlərinə aparmışdı. Atam onları da qonaq çağırmışdı. Bacım Nəzifə söyləyir ki, hətta Cahan əmim bizi, Göyçə gölünün sahillərinə, Diliçana, Axtamara da apardı. Bacım onlara gedib-gəlirdi. Nəzifə sonralar söyləyir ki, Lətifə xanım (**Lətifə xanım H.Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın bacısı idı**) və Ağəli kişi atamın qonağı olduqları günləri böyük məmənuniyyətlə xatırlayırlar.

Bunlarla yanaşı, atam dövlət işinə, ictimai işə həmişə üstünlük verərdi. Bacısı Sarıqız söyləyirdi ki, ərim Şəmsəd müəllim əməkdar müəllim idi. Özü də kolxozun partiya təşkilatı katibi işləyirdi. Mən kolxozun işinə getməmişdim. Həyətdə paltar sərirdim. Hiss etdim ki, Cahan məni uzaqdan gördü və atı bizə tərəf sürdü. Oğlum Müzəffərə tapşırıdım ki, dayın bizə gəlir, məni soruşa deyərsən anam xəstədir. Cahan gəldi. Atdan düşdü. Müzəffər öpdü və məni soruşdu. Müzəffər dedi ki, dayı, anam xəstədir. Anan xəstəzad deyil, -deyib içəri keçdi.

— Sarıqız, nə olub, -deyə soruşdu. Mən "xəstələnmişəm" dedim. O, məni həyətdə görünüşdü. Çox qəzəbli idi. Dedi Sarıqız, sənə sonuncu tapşırığı verirəm. Bir də hər hansı bəhanə ilə işdən qalsan, özüm səni yataq xəstəsi előyəcəm!

Sarıqız bibim deyir, bir dəfə də dükanda növbəni pozmuşdum. Cahan onda da məni yamanca tənbeh etdi. Düzü, mən ərköyünlük etmişdim. Cahan belə hallarla barışmaz,

ciddiyötini itirməzdi.

Bir dəfə aqsaqqal əmisi Abbas kişi axşam üstü çöldən gələndə olində bir vedrə kartof olduğunu görür. Kolxozun kartofunu evə yox, anbara aparmaq lazımdı! -deyə Cahan əmisini vedrəli-kartoflu kolxozun anbarına gətirir və vedrəsini boşaltdırır. Cərimə ələmək üçün akt bağlatdıranda orada olan kənd aqsaqallarının xahişi ilə fikrindən yayır. Ümumiyyətlə, bir rəhbər işçi kimi Cahan Əliyev kimliyindən asılı olmayaraq qanun pozuntusuna yol verməyi sevməzdi.

Atam gəncliyində at minməyi və çapmayı sox sevərmış. Ov etməyə meyl etməzdi. Amma çox mahir atıcı idi. Dəfələrlə gəydə quşu vurmasının şahidi olmuşam. Toxlucada mindiyi toqqalı, hündür "Ərəb" adlı at, Əmirxeyirdə "Dəli madyan", "Aygır" kimi atlar bu gün də gözümüzün öñündədir.

Qonşu kənddə milis işçisinin ehtiyatsızlığı üzündən güllo İsmayıllı kişinin oğlunu öldürmüdü. Camaat atamdan bu iki nəslə barışdırmaq xahiş edir. İsmayıllı kişi məsəlonu eşidir və atama gəlməməyi xahiş edir. Lakin kənd əhli ol çəkmir atam İsmayıllı kişinin qapısına barışq üçün getməyə məcbur olur. İsmayıllı kişi, Cahan, axı mən demişdim ki, son gəlməyəsən. Atam arxasında golon camaati göstorir. İsmayıllı kişi özünü Cahanın üstünə atır və ağlaya-ağlaya - son bilən məsləhətdir, deyib barışq üçün golonları evə buraxır.

Nənəm Saçlı arvad söyləyirdi ki, qanlı-qadəli müharibə illərində qaçaq-quldur çox idi. Hökumət onlara qarşı mübarizə aparırdı. Bu mübarizə dəstəsinə o zaman "otryad" deyirdilər. Cahan da "otryadın" tərkibində idi və onlara qarşı vuruşurdu. Bir dəfə "otryad" növbəti əməliyyat keçirmək üçün bizim evə toplaşmışdı. Qaçaqlar işə bizim evin damında çörək yeyirdilər. Mən onları no Cahana, nə də onun yoldaşlarına demodim. A bala, necə deyim, axı onların da

balası var, çöllərə düşüblər, ac-susuz qalırlar, yazıqlar müharibədən canlarını qurtarmaq üçün qaçırlar. Həm də aralarında elələri varydı ki, heç kəsə dəyib-dolaşmırıldılar, sadəcə olaraq canlarının hayında idilər. Düzmü və ya səhvmi hərəkət etdiyimi deyə bilmərəm. Amma onlara qiymırdım...

Nənəmdən soruşdum ki, onların adlarını bilirdinizmi? Saçlı nənəm dedi:

Ağbulaqdan Kalvayı Məcid, Toxlucadan Tamaşa və baş-qalrı varydı.

Əmim Şəmşəd müəllim söyləyirdi ki, bir dəfə məlumat aldıq ki, qaçaqlar Göyçə gölü tərəfdən "Yəhər gədiyi" deyilən ərazidən meşəyə, oradan da kəndə daxil olacaqlar. Biz "Yəhər gədiyində" müəyyən bir yerdə pusqu qurduq. Səhərə yaxın hava çox soyuq idi. "Otryadın" əksər üzvləri ermənilər idi. Onlar papaqlarının qulaqlarını aşağı salıb kürkə bürünmüştü. Yorğunluqdan hamı yuxuya getmişdi.

Cahan yatmadı, amma o da uzanmışdı. Gördüm qaçaqlar gəlir. Cahan döyüş vəziyyəti almaq istəyərkən arxadan tutdum, işarə verdim ki, bənd olma. O, məni başa düşdü. Qaçaqlar meşəyə daxil oldular. Biz də ermənilərə qoşulub "yatdıq". Səhər otryad komandiri dedi: "deməli verilən məlumat yalan imiş!"

Gökəndin məşhur kişilərindən biri, atamın dostu, Bügli Dağıstan qonağımız idi. Söhbət əsnasında atama dedi:

— Cahan, mühəribə axtı Gökənddə qaçaqlara qarşı əməliyyat keçirdiyiniz yadındadır mı? -Bəli, yadımdadır, -atam dedi. -Onlar beş nəfər idilər. Dördü meşəyə girdi, biri yox oldu. Hamı bir-birinə dəydi ki, onlardan biri gözdən itdi. Elə bil qeybə çəkildi...

Dağıstan kişi gülümsündü, -mən o adamın kimliyini bi-

lirdim.

— Yox əsi, sən onu hardan bilərdin! Kim idi o?

— Həmin adam mən idim, Cahan!

Atam təccübə:


— Maraqlıdı. Bəs birdən birə necoldun?

— Gördüm üstü deşilmiş bir qəbir var, tez özümü oraya verdim və bir neçə gün oradan çıxmadım. Allah məni beləcə qorudu, gördüğün kimi sağ qaldım...

Ümumiyyətlə, deyirlər it də ocaqlıq nadı. Bizim həmişə çox sərt itlərimiz olub. Müharibə illərində "Qorxmaz" adlı bir itimiz olub. Atam işdən qayıdanda saat neçə olsa da onu gözləyər, ətrafında dövrə vura-vura evə gələnə qədər müşaiyət edərmiş. Atam çöldə olanda çöldə, meşədə olanda meşədə onun yanında olarmış. Sanki bu it dil bilirmiş. Sədaqətlə onu qoruyarmış.

Kəndimizdə atamın paxılılığını çəkənlər də olub. Bir dəfə həmin adamlardan biri, üzdə özünü dost kimi göstərən Q.M.Axta (sonralar Razdan) rayonundan bir qaçağa müəyyən vədlər verərək, atamı vurdurmaq üçün "Qılinc qaya" deyilən yerdə pusqu qurdurur.

Atam atın belində, "Qorxmaz" da yanında fışqırıq çala-çala gəlirmiş. Qaçaq nağıllarda deyildiyi kimi, bu boylu-bu-xunlu, pəhlivan cüssəli, cınar qamətli kişiyə qiymır və fikrindən biryolluq daşınır. Həmin adama isə deyir: "Get işin varsa işinlə məşğul ol! Adam olan, kişi olan belə igidə qiymaz!"



Dağıstan Rüstəm oğlu.

Sonralar həmin qacaq əhvalatı Cahan kişiyo Dərəçiçəyin Axundov kəndində özü danışır. Ancaq belə axmaq adama qoşulmamağı xahiş edir.

Anam Mərziyəbəyim söyləyir ki, müharibə həm də acliq, yoxsulluq, səfalət, xəstəlik idi. Yola arabadan düşən qırıcı (yerə tökülmüş sünbüllə qırıq deyilir, red. E.İ.) yiğanları belə tuturdular. Hər şey cəbhə üçün nəzərdə tutulurdu. Bir dəfə xırmandı malatilka taxıl döyərkən, yava ilə dərz verən Ocaqqulu oğlu Alının yavası qırılır. Yaba dərzlə birlikdə malatikanın kövşən döyən hissəsinə düşür. Ali kişinin nəсли qolçomaq olduğundan akt bağlayırlar. Cahana məlumat verirlər ki, bəs deməzsənmi qolçomağın oğlu qəsdən Sovet malatilkasını qırıb ki, çörək olmasın. Nemes bizi alsın, özü kef eləsin.

Atam Ali kişini yanınca evə aparır ki, o, qaçmasın, onun barəsində rayona məlumat versin. Nənəm Saçlı arvad Ali-nın bikef olduğunu duyur və oğlu Cahandan Aliya nə olub? -deyə soruşur. Atam əhvalatı nənəmə danışır. Nənəm "Aliya bir şey olsa döşümdən verdiyim südü sənə haşal eləmərəm!" - O, nəsildən bircə bu qalıb, -deyir. Nə çoxdu kənddə dəmirçi, çağırın malatikanı düzəltsinlər.

Atam Veyis kişini çağırıb malatikanı tez bir zamanda düzəldirib işə saldırır.

Rehmətlik Ali kişi kənddə hər məni görəndə deyərdi:

- Nənən Saçlı qarı və atan Cahan olmasayındı indi məni çoxdan güllələmişdilər!

Atam Çaykənddə sədr işləyərkən S.Martirosyan köç komisiyasının üzvü kimi kəndə gəlməşdi. Camaat öz gündəlik qayğısı ilə məşğul idi. Şagirdlər böyükərə kömək edirdilər. Çaykəndin üstündəki "Buzluq" deyilən ərazidə yolu genişləndirildilər. Bu, 1952-ci il idi. S.Martirosyan Ermənistənən ərazisinin az olmasından, ermənilərin "vətənə" qayıtmışından, azərbay-

canlıların Azərbaycana köçməsinin məqsədə uyğun olmasına- dan danışır, daha doğrusu, erməni təbliğatı aparırı. Azərbaycan Respublikasından nümayəndələr də var idi. Onlardan biri də Həsən Seyidov idi. O, Azərbaycanın Muğanından, Milindən danışır, ordenli Azərbaycanın varından dövlətindən səhbət açırdı. Atam kənddə yox idi. Sahələri gəzməyə çıxmışdı. O, birdən kəndin içində peyda oldu və camaat işləyən yerə yaxınlaşdı. Bilmədim necə işarə verdişə S.Martirosyanın gəldiyi "Villis" markalı maşını camaat yolun qıraqında böyrü üstə qoydular. S.Martirosyan kəndi tərk etdi. Onun apardığı təbliğatla camaat razılaşmadı.

O, kəndimizə bir dəfə də gəldi. Bu dəfə onlar rəqib kimi yox, "dost" kimi görüşdülər. Hətta evimizə də gəldi. Məni öpdü. Uşaq vaxtı üstünü batırıldımdan da səhbət açdı. Keşmiş günləri xatırladılar. Atama o, zamankı "dostlarını" xatırlatdı. Onu necə qızışdırıldıqlarından danışdı və dedi, Cahan, elə bilirsən mən həmin dövrə rayonda kefə baxırdım? Qorxumdan gecə çölə çıxa bilmirdim. Mənə deyirdilər, Cahandən sən bu gün, sabah öldürdürocəkdir. Mən qorxu və təlaş içində özümü qoruyurdum.

No iso, bù da atamın ömür solnamosində bir mərhələ oldu. Amma orasını deyim ki, həmin illərdə bizim rayonda bir ailə belə Azərbaycana köçmədi və bu işdə atamın çox böyük rolu oldu.

Çaykənddə olanda atamın tay-tuşları onun yeniyetməlik və gənclik illərindəki qoçaqlıqlarından danışanda qardaşım Sabırlı mənim qürurum yerə göyə sığmındı.

Atamın dostu və əsgərlik yoldaşı Mehdişə Hacısi danışdı ki, biz əsgərlikdə olanda Naxçıvanlı yekəpər bir Feyzulla var idi. Bütün əsgərlər ondan tır-tır əsirdi. Bir gün komandirimiz Məlik Orucov (sonradan o, ADU-nin professoru idi) Cahanla Feyzulları güləşdirdi. Cahan ondan qat-qat

ağır olan Feyzullanın kürəklərini bir göz qırpmında yerə vurdu. Feyzulla bundan bərk qəhərləndi, xəstələndi və xəcalatlınlərək bizim hissəni tərk etdi. Atam danışındı ki, biz Mehdişə Hacı ilə 1929-cu illərdə Bakıda Hərbi xidmətdə olduq.

Bir gün Hacı mənə dedi, gel Bala Əfəndiyevgilə gedək. Evləri indiki Ali məhkəmənin yanlarında idi. Bizi Balanın həyat yoldaşı Fatma xanım qarşılıdı. Bizdən hal-əhval tutdu, xidmətimizlə maraqlandı. Sonra dedi, kənddən qurud göndəriblər, bu saat sizə xəngəl bisirəcəyəm.

Həmid evdə idi. Bir künçdə oturub kitab oxuyurdu (sonralar Həmid Əfəndiyev məşhur filosov oldu). Bir azdan Bala Əfəndiyev də gəldi. O, Fatmanı öpdü və müştuluğumu ver. Musabəyov Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçildi, -dedi. Birdən gözü bizə sataşdı və kimliyimizlə maraqlandı.

Fatma xanım mənə göstərib:

- Əkbərin oğlu Cahandır, -dedi. Sonra Hacını təqdim etdi.
- Məşhur inqilabçı əsgəri xidmətimizlə maraqlandı.

Xəngəlimizi yedik. Həmid bizi yola saldı.

Sonralar Bala Əfəndiyev xalq düşməni elan edildi. Fatma xanım isə həbs olundu.

Atamlı Həmid Əfəndiyev möhkəm dost idilər. O, zaman xalq düşməninin qardaşı ilə dostluq etmək hər kişinin işi deyildi.

Mən Həmid müəllimi ailəmizin dostu kimi 1950-ci ildən tanıyıram. Hər il yay məzuniyyətini doğma kəndləri Çaykənddə keçirirdi. Atamlı yeyib-içər, çayda balıq tutmağa yollanardılar. Çox hazircavab və zarafatçı kişi idi. Bir dəfə qardaşım Sabir uşaqqı sövqi-təbii ilə soruşdu:

- Həmid müəllim, ayağınızı nə olub?

O, dedi:

- Günlərin bir günü çaydan keçmək istəyirdim. Çay daşmışdı. Malakan arabasını görüb atılıb mindim. Çayın ortasında arabadan yixıldırm, ayağım tokoro keçdi.

Sabirin gülüməsidiyi görüb əlavə elədi:

- Tokoro yaxşı ki, başım keçmədi...

Çaykönddə Bala Əfəndiyev abidə qoyulmasında və orta məktəbə onun adının verilməsində atamın xüsusi xidməti olub. Onda mən Kirovabadda H.Zərdabi adına Pedagoji İnstitutda baş müəllim işləyirdim. Bala Əfəndiyevin yubileyinə 1917-ci ildən partiya üzvü, akademik, Stalin mükafatı laureatı, qocaman inqilabçı, Gədəbəyli Mirzə Sadıqovu mən aparmışdım.

Yubleydə xalq şairi Osman Sarıvolli, xalq şairi Hüseyn Arif, Namiq Əfəndiyev, Həmid Əfəndiyev və b. var idi. Rəsmi hissədən sonra böyük konsert və ziyafət verildi. Məclis sohərə kimi davam etdi. Süfrədə qara küründən tutmuş hər cür balıq növü və hər cür nemət var idi. Göyçə, Gədəbəy, Qazax və Tovuz mahalından olan aşıqlar sohərə qədər oxudular.

1968-ci ilin yay ayları idi. Atam mənə toy tədarükü edirdi. Qonaqları yaxşı yola salsın deyo həyət-bacada səliqəsəhman yaratdı. Bu işləri babamın köhnə dostlarından birinin Aqo adlı oğlu görürdü. İş tamamlananda o, atama - Cahan əmi, bu boyda xore niyə çökirsiniz? Onsuz da buralar sizə qalmayacaq! -dedi.

Usta atamın möyus olduğunu görüb sözüne düzoliş vermək istədi:

Heç oralar da bizo qalmayacaq. Sizinkilər Azərbaycana, bizinkilər isə buraya köçəcəklər.

Yalnız 1988-ci ildə anladım ki, həmin bənnə Aqo bu sözləri elő belə, gəlişi gözəl söz xatırınə demirmiş. Aydın oldu ki, SSRİ dövründə ermənilər məxfi qaydada işləyirmişlər. Atam deyirdi ki, SSRİ dövründə Moskvadan rayona

nümayəndə heyəti gələndə ermənilər milli məsələyə toxunar, Qarabağ və Naxçıvanla bağlı suallar verərdilər. Bəzən ruslar (bizə görəmi və ya nədənsə) onları susdurardılar.

Ömrünün mənasını mübarizələrdə, qurub-yaratmaqda, millətinə, Vətəninə təmənnasız xidmətdə tapan Cahan Əliyev həyatı boyu şimşek kimi parlادı, göy kimi gurladı, insanların xatirəsində, zamanın yaddaşında əbədiyyətə çevrildi.

Sabir ƏLİYEV

ATAM HAQQINDA XATİRƏLƏRİM

1955-56-cı illər olardı, atam Çaykənddə kolxoz sədri işləyirdi. Mən atamla İrəvan şəhərinə yola düşdüm. O vaxt atamın sürücüsü Manquzular nəslindən olan Əli idı. Həmin dövrdə sürücülərin yanında həmişə köməkçisi də olardı. Əlinin köməkçisi Hidayət, İxtiyar müəllimin atası Xançoban, atamın dostu Əkbər müəllim də bizimlə birlikdə gedirdilər. Atamla mən maşının kabinəsində oturmuşduq. O birisi yoldaşlar isə maşının kuzovunda idilər. Biz Sevanın girəcəyinə çatanda xəfif yağış çiləyirdi. Avtomobil müfəttişi bizim maşını saxlatdı. Onlardan biri baş leytenant, o birisi isə serjant idı. Sürücübən onlar sənəd tələb etdilər, sürücü sənədi onlara verdi. Atamla mən kabinetdə gözləyirdik. Birdən müfəttişlər sürücü ilə mübahisə etdilər və bunların mübahisəsi davaya çevrildi. Atam bunu görcək sıçrayıb kabinetdən düşdü və özünü onlara yetirən kimi baş leytenantı möhkəm döydü. Müfəttişlər qaçıb aradan çıxdılar. Biz fikirləşdik ki, hər şey bununla sovuşdu.

Sevan şəhərinin mərkəzinə çatmışdıq ki, gördük həmin müfəttişlər başında yüz nəfərə yaxın erməni dığaları ilə birlikdə üstümüzə gəlir. Biz inanmadıq ki, bunlar Sevan şəhərinin mərkəzində belə iş tutsunlar. Ermənilər çatan kimi kolxoz sədri Cahan Əliyevi axtardılar. Erməni talpası elə hesab etdi ki, kolxoz sədri Əkbər müəllimdir. Onlar Əkbər



müəllimi möhkəm döydülər. Davada hətta Əkbər müəlli-min bir neçə dişi də sinmişdi. Mənim yaşım az olduğuna görə mənimlə işləri olmadı. Ancaq gözümün qabağında yoldaşlarımızı möhkəm döyürdülər.

Xançoban atama yaxlaşmış dedi ki, milisə zəng etsin. Atam milisə zəng etdi. Ancaq Hidayət özünü müdafiə üçün odun baltasını əlinə almışdı.

Atamın zəngindən sonra milis rəisi bir neçə milislə dava yerinə gəldi. Sən demə bu hadisəni milis özü təşkil edibmiş... İndi onlar davarı səngitmək üçün deyil, candərdi gəldikləri hiss olunurdu. Axşam bizi Sevan şəhər milisində saxladılar. Sabah atam Sevan Rayon Partiya Komitəsinin birinci katibinin evinə getdi. Lakin onu evdə tapmadı. Məsələni onun arvadına danışandan sonra arvadı katiblə telefon əlaqəsi yaradıb atamla onu calaşdırmışdı. Atam bütün məsələni ona danışır, milisin hərəkətlərini açıb deyir və məsələ bununla bitdi, erməni milislər atamdan üzr istədilər.

Biz oradan İrəvan şəhərinə gəldik. Vaxtı ilə rayonumuzda birinci katib işləmiş Cümşüd Sultanovun evinə getdik. O, atamın dostu idi. Cümşüd Sultanovun həyat yoldaşı erməni qızı idi. Sonralar eşitdik ki, onun övladları soyadlarını Sultanyan ediblər və buna dözməyən Cümşüd Sultanov ürək krizindən vəfat edib.

* * *

Atam söyləyirdi ki, mən torpaq şöbə müdürü işləyəndə Martirosyan mənə dedi ki, Ali Sovetə deputat kimi sənin namizədliyi verirəm. Martirosyan İrəvana gedib. MK-də məsələ qaldırır ki, Cahan Əliyev güclü azərbaycanlı kadrdır. İstəyirəm ki, Ali Sovetin deputati verək. Siz də onun namizədliyini müdafiə edin. MK-də Martirosyana deyirlər ki, çəşmisan nədir? Biz onu tanıyırıq. O, millətçi türkү de-

putat eləmək olmaz! Ondansa özün ol. Bu xəbəri Martirosyan mənə çətinliklə çatdırıdı və elə bildi ki, mən ondan inciməmişəm. Doğrudan da mən ondan inciməmişəm. Ancaq mənə qarşı onda get-gedə çox qısqanlıq yaranmağa başladı. Bu da gələcək konfliktin yaranmasına zəmin yaratdı.

* * *

Atam söyləyirdi ki, Sovet İKP MK-nin birinci katibi Nikita Xruşşov İrəvana gəlmışdı. Stadionda onunla görüş var idi. Məruzəçilərdən biri də mən olmalı idim. MK-da bunu eşidən kimi mənim çıxış etməyimə icazə vermədilər. Həmin türkə söz vermək olmaz deyirlər. O, çox ağıllı adamdır, onu önə keçirmək olmaz.

1956-57-ci illərdə atam respublikanın ən böyük heyvandarlıq təsərrüfatlarından biri olan Toxluca kəndində kolxoz sədri işləyirdi. Sonradan həmin təsərrüfat rayonda birinci olaraq sovxoza statusu aldı.

Xatirimdədir, o zaman İrəvandan Nazirlər Sovetinin sədri Koçinyan gəlmışdı. Onlar Sevan gölünün kənarında görüşdüler və xeyli söhbətdən sonra nərd oynadılar. O zaman atam ona yarı zarafat, yarı gerçek dedi ki, 1948-1949-cu illərdə mənə qarşı çox ədalətsizliklər oldu. O isə öz cavabında erməni xisiləti ilə, demişdi: "Cahan Əliyev, get Allahma şükür elə ki, səni salamat buraxdıq!"

* * *

1963-cü ildə mən ATİ-nin III kurs tələbəsi olanda Patoloji Anatomiyanadan məşğələ dərsi deyən, sonralar MM-in deputatı olan İbrahim İsayev bizə dərs keçirdi. Dərsin yekununda davamiyyəti yoxlamaq və jurnalda imza etmək üçün ona yaxınlaşdım. O, məndən soruşdu ki, hansı rayondan-san?

- Mən dedim Krasnoselo rayonunun Əmirxeyir kəndindənəm. O, mənə çox mehbibancasına baxdı və dedi:
- Birləşmiş kolxozların sədri var, Cahan Əliyev, onu tanıyırsanmı?

Mən sakit tərzdə dedim:

- Mənim atamdır.
- Onun bize etdiyi bir yaxşılıq heç vaxt yadımdan çıxmaz, icazə versən danışaram.
- Xahiş edirəm danışın, -dedim.

Biz Tovuz camaati "Murğuz" dağına yaylağa çıxdıq. 1952-ci ildə yaylaqdə olduğumuz zaman unumuz qurtarmışdı. Çayda daşqın olduğuna görə dəyirmanlar işləmirdi. Dədilər ki, Çaykənd dəyirmanı işləyir. Biz bir neçə nəfər at və ulaqla yaylaqdan dəni götürüb Çaykəndə gəldik. Gördük dəyirmando çox böyük növbə var və belə getsə bir həftəyə biz dənimizi üyüdə bilmərik. Bize məsləhət gördülər ki, kolxoz sədri Cahan Əliyevə deyin. O, yaxşı adamdır kömək elər. Biz kolxoz idarəsinə getdik. Cahan kişiyyə məlumat verdiler ki, dağdan yanına Tovuzlular gəlib, sizinlə görüşmək istəyirlər. Məsələni biz Cahan kişiyyə danışdıq. O, Sovet sədrinə tapşırdı ki, qonaqları apar ora və kömək elə onlar dənlərini üyüsünlər. Elə biz dəyirmana çatanda sovet sədri dedi - a, camaat, icazə verin bunlar dənlərini növbəsiz üyüsünlər, qonaqdılar. Camaat narazılıq etdi və bizi dəyirmana buraxmadılar. Biz təzədən kor-peşman utuna-utana Cahan kişinin yanına qayıtdıq və məsələni danışdıq. O, özü bizimlə dəyirmana gəldi. Bunu görən camaat hərəsi bir tərəfə çekildi. Cahan kişi uca səslə dedi:

- Ayə, a qaraqoyunlular, qonağa belə hörmət edirlər?

Bundan sonra dənimizi üydüb bizi yola saldılar. Yolda kolxozun xiyar əkilmiş sahəsindən xeyli xiyar yığıb, yuxarı dağa sari yollandıq.

* * *

Atam söyləyirdi ki, artıq Martirosyanı öldürtmək qərarına gəlmışdım. Bu işi ancaq İbrahim edə bilərdi. Deyirdi ki, İbrahim təlimatlandırib Cənmərəyə göndərdim. O, axşam Martirosyanın yatdığı otağa girir və görür ki, həyat yoldaşı yanındadır, onu öldürməkdən vaz keçərək stolun üstə bir neçə gülə qoyub çıxmışdır. Bu hadisədən sonra Martirosyanın canına möhkəm qorxu düşmüşdü. Sonra şəhər Martirosyan həmin hadisəni Cahan kişiyyə danışmışdı ki, belə bir hadisə olmuşdur, kimsə evə girib məni öldürmək istəyirmiş.

Atam bir də onu deyirdi ki, İbrahimin əməyini mən heç vaxt unuda bilmərəm. Hətta qaranlıqda yanaşı gedəndə mən onu ya qabağında, ya da arxamda hiss edirdim. O qədər sakit yeriyərdi ki, hətta onu çağıranda deyirdi, yanındayam. Hisse etmirdim ki, o, mənim yanında mənlə qoşa yeriyir.

* * *

Atamı 1950-ci ildən yaxşı xatırlayıram. Pəhlivan cüssəli, sağlam bədənli, çınar qamətli, cəsarətli, qətiyyətli və işgüzar bir insan idi. O, saat 6-da evdən çıxar, axşam saat 12-də, 1-də evə qayıdardı. Çox qonaqli-qaralı bir insan idi. Həmisi azını çox biler, hər işə qane olardı.

İnsanları çox sevərdi. Heç kəsə pislik niyyəti olan adam deyildi. Kasıba əl tutar, camaatin dolanması üçün əlindən gələni əsirgəməzdidi. Doğuluğu Qaraqoyunlu dərəsinin və Goyçə mahalının camaatı onu çox sevərdi. İnsanların ona təmiz və ülvi məhəbbəti vardı. Biz tanımadiğimiz adamlarla görüşən zaman Cahan kişinin uşaqları olduğumuzu biləndə onlar bizə xüsusi məhəbbət göstərərdilər.

Atam çox ailəcanlı idi. Ata-anasına xüsusi sevgi, məhəbbət göstərər, uşaqlarına daim nəvazişlə yanaşardı. Babamın balaca övladı olduğu üçün onu hamidan çox istəyər-

di. Onu həmişə Nazpəri deyə çağırardı. Qızımın adı Günel olsa da mən də ona Nazpəri deyirəm, nəvəmə isə Nazlı deyirəm. Bu ifadələr görünür atamdan keçmişdir.

Ən maraqlısı o idi ki, atam qohum- əqrəbaya, qardaş-bacıya, dost-tanışa, qonşuya demək olar ki, eyni hörmət və məhəbbətlə yanaşardı. Qardaşı, bacısı, əmisi uşaqlarını öz övladlarından seçməzdı. Gədəbəydə çoxlu qohumlarımız var idi. Atam həmişə onlara xüsusi qayğı və ehtiram göstərirdi. Bütün qohumlar onun xətrini isteyər, onu özlərinə aqsaqqal bilər və daim məsləhət alardılar.

Atam hər hansı bir məclisə gələndə orada xoş bir əhval-ruhiyyə yaranardı. O, söhbət edəndə hamı onu dinləməyə can atardı. Olduqca cəsarətli, ötkəm xarakterli bir insan olan atam Cahani hamı sözünə bütöv, qorxmaz, odalətli və sözünü deyən bir şəxs kimi tanıyordu. Belə bir xarakterə sahib olması ətrafindakıları onunla hesablaşmağa məcbur edirdi.

Atam Əmirxeyirdə anadan olmuşdu. Bu kənd Qaraqoyunlu mahalının ən gözəl və mənzərəli kəndlərindən biri idi. Adamları olduqca mehriban, saza-sözə, şəirə-sənətə bağlı insanlar idilər.

Atam öz kəndimiz Əmirxeyir də daxil olmaqla həmin mahalın Çaykənd, Gölkənd, Yanıqpəyə, Qaraqaya, Bəryabad kəndlərində, eləcə də Göycə mahalının Çil və Toxluca kəndlərində 40 il kolxoz sədri işləmişdir. Bizim rayona birinci katib vəzifəsinə göndərilən rəhbərlərin hamısı atama böyük hörmətlə yanaşındılar. Bilirdilər ki, Cahan Əliyev onlara düzgün məsləhət verəcək. Krasnoseloda raykomun birinci katibi işləmiş Yunis Rzayev və Əli Həsənovla atamın xüsusi dostluqları var idi.

Atam rayonun həm azərbaycanlı, həm də erməni əhalisinə evbəev tanıydı. Rayonda Torpaq şöbə müdürü və rayon

icraiyə komitəsinin sədri vəzifəsində işləmişdir. Uzun illər rayon PK büro üzvi və rayon sovetinin deputati olmuşdur. Ermənilər üzdə atama yaltaqlıq etsələr də daxilən onu istəmirdilər. Krasnoselə Rayon Partiya Komitəsi tərəfindən Cahan Əliyevin SSRİ Ali Sovetinə deputatlığı və Sosialist Əməyi Qəhrəmanı adı üçün bir neçə dəfə təkliflər irəli sürlülsə də İrəvan razılaşmamışdı.

1948-1953-cü illərdə azərbaycanlıları Ermənistən bütün bölgələrində köçürmə adı altında sürgün edirdilər. Bu köçürmə millətimizə qarşı yönəldilmiş ən ağır cinayət idi. Belə bir fitnəkarlıq namuslu adamları çox narahat edirdi. Təbii ki, el qəhri çəkən Cahan Əliyev bu haqsızlığa qarşı etiraz səsini yüksəltməyə bilməzdi. O, cəsarətlə sinəsini qabağa verib köçürməyə "yox" dedi. Krasnoselə rayonundan bir ailə də köçürülmədi. Bu qətiyyətli addım öz xalqı üçün atamın ən böyük xidmətlərindən biri idi...

Həmin dövrdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Talib Musayev sonralar hər dəfə mənimlə görüşəndə söylədiyi əhvalatlardan biri heç vaxt yadından çıxmır.

O, deyirdi ki, 1948-ci ilin fevral ayı idi. Basarkeçərdə birinci katib işləyirdim. Ermənistən respublikasının baş prokroru Basarkeçərə gəlmışdı. O, məndən xahiş elədi ki, Krasnoselə rayonuna bərabər gedək. Yolda o, söhbəti tez-tez Cahan Əliyevə yönəldirdi. Əvvəlcə bir o qədər əhəmiyyət verməsəm də, gördüm ki, o Cahanla çox maraqlanır. Dərhal anladım ki, bu maraqlanma, bu sorğu-sual heç də xoş niyyət daşımir. Cahan onda rayon icraiyə komitəsinin sədri vəzifəsini icra edirdi. Biz rayona çatanda prokuror rayon rəhbərliyinin toplantısını təşkil etdirdi. Toplantıda məqsəd azərbaycanlı əhalinin köçürülməsi ilə bağlı təbliğat işinin yük-

sək səviyyədə aparılmasının təşkilindən ibarət idi. Mən yolda da, yiğincığın gedişində də hiss etdim ki, baş prokuror bu işdə Cahan Əliyevdən şübhələnir. Daha doğrusu, "köçürməyə əngəl törədən şəxs" kimi Cahan Ermənistan hökumətinin diqqət mərkəzindədir. Elə həmin gün, oradaca imkan tapıb Cahan Əliyevə ehtiyatlı olmasını çatdırıldım...

Ancaq öz xalqına olan sonsuz sevgisi onu bu yoldan çəkindirmədi. Belə bir addım atmaq onsu da onu istəməyən ermənilər tərəfindən atama çox baha başa gəldi və o, 1948-1949-cu illərdə qacaqlıq həyatı sürdürdü. Atam artıq bilirdi ki, ermənilər onu dolaşdırmağa çalışırlar. O, Martirosyanla dalaşandan, daha doğrusu, onu döyəndən sonra qonşu Gədəbəy ərazisinə keçdi. Ailəmiz iki ilə yaxın bir müddətdə təqiblərə məruz qaldı. Anam uşaqlarının əlindən tutub rayon ərazisini tərk etmək məcburiyyətində qaldı. Həmin dövrdə atam iki dəfə Moskvada oldu. Moskvanın göstərişi ilə tamamilə bəraət aldı.

1950-ci ildə Qaraqoyunlu mahalında beş kəndi birləşdirib atamı kolxoz sədri teyin etdilər. Bu beş kəndə rəhbər teyin olunmaq çox böyük uğur idi. Daha doğrusu, rayonun yarısının rəhbəri demək idi. Həmçinin ermənilər üzərində onun qələbəsinin yenidən bariz nümunəsinə çevrildi.

Xatirimdədi, biz rayona qayıdanda rayonumuzun bütün azərbaycanlıları bayram şənliyi yaşayırıdlar. Evlərin üstündən bayraqlar asılmışdı. Azərbaycanlı əhalisi Cahan Əliyevin azadlığa çıxmاسını milli zəmində öz qələbələri hesab edirdilər.

Atam nəinki bizim bölgədə, Qazax, Tovuz, Gədəbəy rayonlarının camaati arasında da çox böyük hörmət, nüfuz sahibi idi. Biz onunla həmin bölgələrə getdikdə bunun canlı şahidi olurdum.

Atam ilk təhsilini Çaykənd məktəbində ərəb əlifbası ilə almışdı. Ömrünün sonuna qədər həmin əlifba ilə gözəl yazıb oxuyurdu. Mütləni çox sevirdi. Vaxt tapanda əlinə kitab götürüb oxuyardı. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Yunis İmrənin, Sabirin, Aşıq Ələsgərin, Səməd Vurğunun əsərlərini daim oxuyardı. Mən elə hesab edirəm ki, bəzən o şeirlər də yazırırdı.

Atam sonrakı təhsilini Gəncə Kənd Təsərrüfatı İnstitunda aqranomluq fakültəsində almışdı.

O, erməni dilini təmiz biliirdi. 1959-cu ildə qardaşımıla məni İrəvana aparmışdı. Taksiyə minmişdik. Atam qabaqda, biz iki qardaş isə arxada əyləşmişdik. Atamlı sürücü erməni dilində danışırıdlar. Biz atamıza azərbaycanca müräciət edəndə sürücü soruşdu ki, bunlar kimdir? O, dedi ki, mənim övladlarımdır. Sürücü təəccüb dolu bir maraqla dedi, siz ermənicə o qədər təmiz danışırısmız ki, mən elə bildim siz ermənisiniz.

Atam övladlarını xüsusilə nəvəsini çox sevirdi. Onları bir-birindən ayırmırırdı. Ancaq mənim böyük oğlum Samirə xüsusi məhəbbəti vardı. Onun bütün əziyyətini görər və nəvəzişini çekerdi.

Atam 1974-cü ildə çox təntənəli surətdə fərdi təqaüdə çıxdı. Dövlət tərəfindən ona QAZ-24 markalı maşın verildi. O, təqaüdə çıxandan sonra ömrünün sonuna qədər bizimlə yaşadı.

* * *

Atam haqda ürək sözlərimi yazmaq mənim üçün şərəflə olduğu qədər də çətindir. Nəslimizin bütün nümayəndələri kimi elə güman edirdim ki, o, daim yaşayacaqdır. Bu əzəmətli insanın dünyadan getməsi haqda heç vaxt fikirləşmiridik. 2006-cı il yanvar ayının 31-i idi. Mənim sürücüm Şakir

atama baş çəkməyə getmişdi. Onlar 4 saatə yaxın bir yerdə olmuş, nərd oynamış və nahar etmişlər. Şakirin dediyinə görə həmin gün o, çox şən əhval-ruhiyyədə olub, 5 tas oyunun 3-nü udub.

Həmin günün axşamı saat 22-də anam mənə zəng vurub atamın özünü narahat hiss etdiyini bildirdi. Mən təcili həkim göndərdim. Həmin vaxt qonşuluqda olan Anar həkim də bizdə olub. Sonradan mən təkrar zəng etdim ki, gəlmək istəyirəm. Həkimlər dedilər ki, hər şey yaxşıdır, gəlməyiinizə ehtiyac yoxdur. Saat 23-30-da mən bir də zəng vurdum, anamla danışdım. Dedi ki, a bala, elə bir şey yoxdur, indi lap yaxşıdır. Gecə saat 1-ə qədər həkimlər yanında olublar. Sonradan özü xahiş edib ki, lap yaxşıyam, gedin dincəlin.

Anam deyir ki, gecə saat 4-də Cahan su istədi. Mən ona stekanda su verdim. Sonra dedim, sən bu zaman heç vaxt su içməzdin. O, qayıtdı ki, narahat olma, get yat...

Səhərə yaxın fevralın 1-də evimizə zəng gəldi. Zəngin tezdən olması məni narahat etdi. Mən dəstəyi götürəndə evimizdə yaşayan köməkçi qadın titrək səslə çox qısa şəkil-də dedi:

— Cahan əmi tərpənmir!

Çox küləkli və soyuq hava idi. Mən tez oğlum Orxanı oyadıb ailəliklə atamın evinə gəldik. Əlimi alına qoydum, son dəfə gözünü açıb mənə nəsə demək istədi, alınmadı və əbədi olaraq gözlərini yumdu.

Atam Ulu Tanrı verdiyi 97 illik mənalı ömrünü başa vurdu.

Şükürlər olsun ki, atam bizə var-dövlət yox, el arasında böyük hörmət, ləyaqət, ad-san, nəhayət "Şah dağ" əzəmətli bir Cahan kişi adı qoyub getdi!

SABİR ƏLİYEV-TİBB UNIVERSİTETİNİN PROREKTORU



Böyük elmi şurada



Sabir Əliyev Universitet rehbərliyi arasında



Soldan: (oturanlar) Vaqif Cəfərov, sabir Əliyev və
Maqsud Köçərli.



Professor Sabir Əliyev və Təbriz Universitetinin
cərrahı Əli Tağızadə.



Tibb Universitetində iclas.



Professor Sabir Əliyev Böyük Elmi Şuranın
iclasını apararkən.



Professor Sabir Əliyev tələbələr arasında

MƏN BABAMI KOROĞLUYA BƏNZƏDİRDİM



Cahan babamın böyük oğul nəvəsi olduğumdan o, məni həmişə çox isteyib. İstəməzdə ki, bir adam mənim xətrimə dəysin. Uşaqlıq vaxtlarından həmişə onun qoynuna girib yatırdım. Hətta hərdən o qohumlarına baş çəkməyə gedəndə mən ondan el çəkməzdim. Mən də onun yanında gedərdim. Hərdən o məni aparmırdı və Mərziyəbəyim nənəmlə birgə gedərdilər. Onlar

evə qayıdانا qədər babamın kürlüyünü edərdim. Mən babamın vurğunuydum. Mənim qədər bəlkə də babasını sevən insan azaz olardı. Elə bil mən onunla nəfəs alırdım. Uşaqlıq xatırəsi şirin olur, həm də heç vaxt yaddan çıxmır. Mən 5-6-cı sinifdə oxuyanda Cahan babam mənə Koroğlu dastanının bütün qollarını danişmişdi. Hərdən mən ona sual verərdim ay baba, Koroğlu nə boyda insan olub? O məni qucaqlayıb öpüb deyirdi:

– Elə mən boyda, bığlı, yekə. Mən də qəh-qəh çəkib güldüm. Müəllim bizdən dərs soruşanda "Koroğlu" dastanını başdan-ayağa bütün danişardım. Uşaqlar da maraqla qulaq asardı. Mən uşaqlara hətta söyləmişdim ki, Koroğlu mənim babamdır. Mən doğrudan da Cahan babamı Koroğlu kimi hiss edirdim. Elə bil bu hiss mənim beynimə hopmuşdu. Illər keçdi mən böyüdüm yaşa doldum və doğrudan da hiss etdim ki, mənim babam Cahan böyük bir elin-obanın, sayılıb seçilən bir nəsilin Koroğlusuymuş.

KİŞİ KİMİ YAŞADI, KİŞİ KİMİ KÖCDÜ

Babamın 96 yaşı olmasına baxmayaraq o həmişə özünü çox gümrah hiss edirdi. Nərd oynamadan yorulmazdı. O, nəvələri ilə nərd oynamağı çox sevərdi. Bəlkə də onun ən böyük istəklərindən biri nəvələri ilə oynamaq arzusu olub. Onu da deyim ki, babam nərd-də hamımızı udardı. Özü də bizi yorardı.

Sonra da bacısı oğlu Nəbi-yə zəng vurub onu çağırardı və onu udardı.

Bir gün yenə də Nəbi qəsdən özü uduzdu ki, aradan çıxıb getsin. Nəbini yaxşı-yaxşı süzüb dedi: - Ayə, a bacı oğlu, kişisən, mənimlə kişi kimi nərd oyna! Nəbi ciddi bir görkəm alıb dedi:

– Mən bacardığım qədər oynayıram. Ancaq sənlə bacarmıram.

Mən həkiməm. Babamın sağlamlığını görüb fikirləşirdim ki, ölüm heç vaxt ona yaxın düşə bilməz. Ölümündən bir gün qabaq atamın sürücüsü Şakirlə doyunca nərd oynadı. Aradan xeyli keçmiş babam məni yanına çağırıdı və əlimdən tutdu. Artıq onun əlləri çox soyuq idi. O, mənə dedi: - mənim pəhlivan nəvəm, həmişə mehriban olun, həmişə bir-birinizi axtarın, bir-birinizdən müğayat olun. Bir-birinizi arxa olun. Bunun bu sözlerindən mən ayılan kimi oldum. Tez onun əllərini oxalamağa başladım. Sən demə babam mənə öz sonuncu nəsihətini verir, vəsiyyətini edirmiş. Bir onu deyə bilərəm ki, babam kişi kimi yaşadı, kişi kimi köcdü.



CAHAN ƏMI

Mən Cahan əmi ilə ilk dəfə 1965-ci ildə Ağdaş şəhərində tanış olmuşam. Həmin ildə Azərbaycan Respublikasının məhkəmə hakimlərinin seçkisi keçirilirdi. ADU-nun hüquq fakültəsini bitirdikdən sonra bölgü əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sərancamına göndərilmiş-



Soldan sağa: Mənsur İbayev, Ziyad, Pərviz, Samirə (gəlin), Nəzifə xanım, Azər, Nilufər, Nüşabə.

Nəvələr: Üzeyir, Murad, Səyyad, Cavid.

dim. Rayonların ayrılması ilə əlaqədar Qubadlı rayonu Zəngilandan ayrılmışdı. Mən də növbədən kənar Qubadlı rayonuna məhkəmə hakimi seçilmişdim. Bir il 6 ay işlədikdən sonra hakimlərin növbəti seçki vaxtı çatdı və məni Ağdaş rayonuna Məhkəmənin hakimi (sədr) seçdilər. 1965-ci ildə həmin seçki ərəfəsində hakimlərin rayonlarda namizədlikləri irəli sürüldü. Bununla əlaqədar rayon partiya komitəsinin birinci katibi ilə görüşmək üçün qonşu rayon məhkəmələrinin hakimləri yiğişib kimin hansı rayona gedəcəyi barədə sərancam gözləyirdilər. Oraya eyni zamanda

qonşu rayona seçiləcək hakimlər, o, cümlədən Cahan əminin qardaşı Daşkəsən rayon məhkəməsinin hakimi Mahmud Əliyev də gəlmişdi. O zaman Mahmud Əliyevin Qərbi Azərbaycanın Əmirxeyir kəndində yaşayan və koxoz sədri işləyən qardaşı Cahan Əliyev və onun dostu digər kolxozun sədri Ağəli Əsədov da onunla birlikdə Ağdaşa gəlmişdilər. O vaxt mən çox gənc və təzə seçilmiş hakim olduğum üçün rayon hakimlərinin çoxunu tanımadım. Biz Ağdaş məhkəməsinə yiğişib kimin hansı rayona gedəcəyini deməsi üçün Ali Məhkəmənin sədr müavini Barığın İvan Vasiljeviçi gözləyirdik. Cahan əmi Ağdaş rayonunda birinci dəfə olsa da heç kimlə tanış olmamasına baxmayaraq bizim hamımızı günorta yeməyinə dəvət etdi. Günorta yeməyi zamanı mən Cahan əmi ilə və onun qardaşı, həmkarım Mahmud Əliyevlə tanış oldum.

Günorta yeməyini yeyib məhkəməyə qayıtdıq. Bakıdan Ali Məhkəmənin sədr müavini İ.V. Barığın gəldi. Ora gəlmiş hakimləri qəbul edib hərəsini bir rayona, Mahmud Əliyevi də indiki Qəbələ (əvvəller Qutkaşın) rayonuna PK-nin birinci katibi ilə görüşmək üçün göndərdi. Mən isə Ağdaşda qaldım. Hakimlər göstərilən rayonlara, Mahmud Əliyev də, Cahan əmi də Ağəli Əsədovla Qəbələ rayonuna getdilər. Onlar gedəndən sonra İ.V. Barığın məni Ağdaş rayon PK-nin birinci katibinin qəbuluna apardı və katibə təqdim etdi. Söhbət etdik. lakin birinci katib dedi ki, Ağdaş böyük rayondur, Mansur İbayev isə çox cavan, təcrübəsiz və subaydır. Biz öz əvvəlki hakimimiz Əli Sultanovu saxlamaq istəyirik. Biz Bakıya qayıtdıq. İ.V. Barığın bu vəziyyəti Ali Məhkəmənin sədrı A. İbrahimova məruzə etdi. Ali Məhkəmənin sədrı də MK-dən kiminləsə, nəsə danışdı və mən MK-nin təkidi ilə Ağdaş rayonuna, Mahmud Əliyev isə Qəbələ rayonuna hakim seçildik. Cahan əminin qardaşı Mah-

mur Əliyevlə qonşu rayonlarda işləməklə aramızda səmimi dostluq əlaqəsi yarandı.

1966-cı ilin yay ayı idı, Mahmud Əliyev mənə zəng edib dedi ki, həftənin beşinci günü hazırlaş Cahan əmi bizi qonaq dəvət edib, burada yay çox isti keçir. Əmirxeyir kəndi çox səfali, gözəl havası, gözəl mənzərəsi olan yerdir. Gedək bir-iki gün orada istirahət edək. Deyilən vaxtda Mahmud Əliyev Qəbelə rayonunun Qəmərvan kəndinin kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Əşrəf Əlimirzəyev ilə gəldi və biz birlikdə Krasnoselo rayonunun Əmirxeyir kəndinə Cahan əmigilə getdik. Cahan əmi bizi çox yüksək səviyyədə qəbul etdi. Biz onlarda 3 gün qaldıq. Bu günlərdə o, bize dəfələrlə evində, məşədə bulaq başında öz dost tanışları ilə birlikdə ziyafətlər təşkil etdi. Bu ziyafətlərdə ey ni zamanda Cahan əminin bacısı oğlu Məcid (Allah ona rəhmət eləsin) də iştirak edirdi. Sağlıqlar deyildi. Bir dəfə növbəti ziyafətdə sağlıq deyilərkən mənim də sağlığımı Cahan əmi qeyd etdi, rəhmətlik Məcid dedi:

– Dayı, mən hakim-zad bilmirəm, mən sənin sağlığına içirəm və içəcəyəm. O, haqlı idı. Çünkü mən sonradan bildim ki, Cahan əmi bütün qohum-əqrəbanın, o cümlədən bacısı oğlanlarının daima qayğısını çekmiş, onlara hər cür yardım, köməklik göstərmiş, boy-a-başa çatdırılmışdır. Qəribi Azərbaycandan tutmuş Gəncəyə qədər o zonanın ağsaqqalı idi. Qohum əqrəbasının, dost tanışının hər hansı bir çətinliyi olardısa onlara bütün varlığı ilə kömək edərdi. Mən şahidi olmuşam ki, Cahan əminin Gədəbəy rayonunda olan qohumları dəfələrlə etdiyi xətalarla əlaqədar inzibati orqanlara işi düşüb, bunu bilən Cahan əmi həmin rayona gedib, barışiq edib, onlara köməklik göstərmişdir.

Mən Ağdaş rayonunda xalq hakimi işlədiyim dövrə Cahan əminin qardaşı həmkarım Mahmud Əliyevdən əlavə

Cahan əminin oğlanları Mustafa və Sabirlə də yaxından tanış oldum və səmimi dostluq etməyə başladım. Mənim vaxtımla olanda Gəncə şəhərinə gedib Mustafa ilə, Bakıya gələndə isə Sabirlə görüşər, birlikdə gəzər, nahar, şam edərdik. Onların da vaxtı olanda özləri, bəzən də dostları ilə bizi gələrdilər. On nəhayət bizim dostluğumuz 1968-ci ildə qohumluğa çevrildi. Mən Cahan əminin qızı Nəzifə ilə ailə həyatı qurdum. 4 övladımız var, bir qızım həkim, bir qızım və 2 oğlum hüquqşünasıdırılar.

Cahan əmi o zonada yerləşən rayonların PK-nin birinci katibləri ilə səmimi dostluq edirdi. Yay aylarında onlar tez-tez Əmirxeyir kəndinə gələrək Cahan əminin qonağı olardılar. Yaxşı yadımdadır, Cahan əminin böyük oğlu Mustafa müəllimə üç gün toy etdi. Hər gün bir zonanın adamları toya dəvət edilmişdi və gəlmişdilər. Toyun üçüncü günündə o vaxt Qazax rayon PK-nin birinci katibi Qələndərov təmədaliq etdi. Cahan əmi Qələndərovla, Tovuz rayonunun birinci katibi Həbib Həsənovla, digər rayonların birinci katibləri ilə yaxın dost idi.

Cahan əminin dostu, tanışı çox idi. Harda olursa olsun onun adını eşidənlər, haqqında çox hörmətlə danışardılar. Onun on yaxın dostlarından biri də Qəribi Azərbaycanda uzun müddət rəhbər işləridə işləmiş, sonra isə Azərbaycana gəlib Şamaxı Rayon PK-nin birinci katibi, sonra da Azərbaycan Respublikasının Üzümçülüklə Şərabçılıq Komitəsinin sədri işləmiş Yunis Rzayev idi. O, respublikada çox bacarıqlı rəhbər işçi və yaxşı adam kimi tanındı. Yaxşı yadımdadır, Yunis Rzayev yuxarıda göstərdiyim kimi komitənin sədri işləyərkən Moskvadan və qonşu respublikalardan onun yüksək vəzifəli dostları gəlmişdi. Cahan əmi evində böyük ziyafət təşkil edib, qonaqları eve dəvət etdi. Hətta ziyafətə musiqiçilər də dəvət etmişdi. Musiqi sədala-

rı altında qonaqlar gecə saat 2-yə işləmişə kimi yeyib içdi-lər və Cahan əminin, eyni zamanda Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldılar. Qonaqlar gedəndən son-ra Cahan əmi bizi dedi ki, Yunis Rzayev mənim yaxın dos-tumdur, qoy bilsinlər ki, onun necə hörməti və dostları var. Eyni zamanda Azərbaycan xalqı necə qonaqpərvərdir.

Cahan əmi bizi tövsiyə edərdi ki, dostluqda etibarlı, sə-mimi, qayğıkeş olun. O, özü çox səmimi, təmiz qəlbli, qay-ğıkeş insan idi. Mən onun xətrini çox istəyirdim, o da mə-nim. Ele hallar olurdu ki, Cahan əmi məni yuxarıda göstər-diym doğmalarından üstün tuturdu, hörmət edirdi. 1972-ci ildə Cahan əmi kolxoz sədri işləyərkən ona kənd təsərrüfa-tı qabaqcılı kimi QAZ-24 markalı avtomasın ayırmışdılar. Həmin avtomasını oğlanları və qardaşı oğlanları almaq istə-di, lakin Cahan əmi həmin avtomasını mənə verdi.

Yay aylarında mən ailəmlə birlikdə istirahətə Kislovod-skiyə, Pyatiqorskiyə, Yesentukiyə və s. yerələrə getsəm də yay aylarını bəzən tam, bəzən bir hissəsini Əmirxeyir kəndində, Cahan əmigildə keçirərdim, uşaqlarım orada istira-hət edərdilər.

Mən də çox vaxt yay aylarında Kəlbəcərdən, Tovuzdan, Qazaxdan olan cinayət işlərimi götürüb həmin rayonlarda baxırdım və həftənin beşinci günü oradan Əmirxeyir kəndinə Cahan əmigilə gedib, istirahət edib birinci gün qayıdır-dim. Hətta belə işlər olmayanda harada olsa idim yenə beşinci günü gedib, birinci gün qayıdırdım.

Cahan əmi çox yaxşı nərd oynayardı və oynayanda da qələbə əzmində olardı. O, Bakıya köçəndən sonra hər həftə onlara gedib hal-əhval tutardım və nərd oynayardıq. Onun çox maraqlı bir xasiyyəti var idi, evinə kim golsə, ona ye-mək verməmiş buraxmazdı. Özü isə tez-tez, az və təmiz, lə-ziz yeməklər yeyərdi.

Cahan əmi rəhmətə getməzdən bir gün əvvəl onlarda ol-muşam, nərd oynamışıq. Nə edəsən həyatın qanunu belədir, bir gün yaranan, bir gün həyatdan köçür, dünyasını dəyişir. Ən vacibi odur ki, yaxşı adamdan yaxşı ad, yaxşı əməllər qalır.

Bu barədə həyatda heç bir müstəsnalıq yoxdur. Əgər müstəsnalıq olub yaxşı adamlar daim yaşamalı olsa idi, əl-bəttə Cahan əmi yaxşı adam kimi bu müstəsnalığa düşərdi.

Mən əminəm ki, onun yeri cənnətdir. Allah Cahan əmi-yə rəhmət eləsin!

ATAM MƏNİM

Övlad üçün dünyada valideyinin uca ad-sanından, el-oba arasında hörmət-izzət sahibi olmasından şərəfli heç nə yoxdur. Övladlar həmişə öz valideyinləri ilə fəxr edib, qürur duymuşlar. Bu mənəda mən də öz taleyimdən çox raziyam. Raziyam ki, Əliyev Cahan kimi atanın, əsil nəcabəti ilə tanınan Mərziyəbəyim xanımın ailəsində dünyaya göz açıb, tərbiyə alıb böyümüşəm.

Bu gün mənə atam haqqında xatirə yazmaq, söz demək nəsib olmuşdur. İlk öncə onu deyim ki, mən atamla həmişə fəxr etmişəm, şəxsiyyəti ilə qürur duymuşam.

Atam Cahan uzun illər müxtəlif vəzifələrdə işləmişdir. Ancaq o, bir çox vəzifə mənsublarından fərqli olaraq öz şəxsiyyəti, nüfuzu və qabiliyyəti hesabına işlədiyi vəzifəni hörmətə mindirmiş, ona bir böyüklik, qətiyyət gətirmişdir. Atam hansı vəzifədə işləyir işləsin o, bu vəzifələrin hər birində Cahan Əliyev kimi tanınıb.

Hətta müəyyən səbəb ucundan rayonu tərk edəndə də adı həmişə hörmətlə çəkilmiş, qoçaqlıq, mərdlik rövzi kimi əfsanələşmişdir. Ona həsr olunmuş bir şeirdə deyildiyi kimi:

**Hamı şöhrətlənər, tanınar düzü,
Hamı Cahan olmaz, ay Cahan kişi.**

Atam olduğuna görə demirəm. Doğrudan da Cahan olmaq, yəni, belə bir şəxsiyyət olmaq hər kəsə nəsib olmayan tale vergisidir.

Həyatda olduğu kimi atam ailədə də səmimi və olduqca ciddi idi. O, heç kimə heç nə deməsə də onun deyəcəyi sözlər, ürəyindən keçənlər üzünü ifadələrindən oxunurdu.

Atam Cahan elə bir şəxs idi ki, onun haqqında həm sağ-

lığında, həm də dünyasını döyişdikdən sonra xoş xatirələr söylənir. Onda əsl kişilərə xas olan bütün xasiyyətlər cəmlənmişdi. O, çox mərd, qeyrətli, alicənab və hörmətli adam idi. Allah ona o qədər böyük ürək vermişdi ki, hər kim onun yanına xahişə gəlsə, ehtiyacı olanlara, dara düşənlərə necə olur-olsun mütləq kömək edərdi. Çünkü hər yerdə onu tanıyır, hörmətini saxlayırdılar. Atam elinə, obasına çox bağlı idi. Ömrünün 64 ilini rayonda müxtəlif vəzifələrdə çalışmış və işinin öhtəsindən çox bacarıqla, ləyaqətlə gəlmişdi. O, dəfələrlə dövlət tərəfindən müxtəlif orden, medallarla və yüksək mükafatlarla təltif edilmişdir.

Atam ərəb, latın və kril əlifbalarında sərbəst oxuyub yazırı. O, çox savadlı, geniş dünyagörüşünə malik bir şəxs idi. Xüsusilə, mütaliəni, nərd oynaması, futbola və xokkeyə baxmayı çox xoşlayardı. Aşıq musiqisinin yüksək dərəcədə vurğunu idi.

Bir çox görkəmli Azərbaycan aşıqları ilə dostluq əlaqələri saxlardı. Ustad sənətkarlar vaxtaşırı ailəmizin qonağı olardılar. Atam hərdən qohumları, dostları başına yiğib möclis düzəldir, aşıq çaldırıb oxudardı. Dövrünün məşhur sonetkarları Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov, Aşıq Mahmud Məmmədov, Aşıq Müseyib Nəsibov və başqaları atamın qonağı olmuşlar.

Anam Mərziyəbəyimlə atam 65 il çox xoşbəxt ailə hayatı sürmüşlər. Üç övladları olmuşdur: **Mustafa, Sabir, Nəzifə**.

Onlar uşaqlarını ləyaqətlə böyüdüb ali təhsil verərək evləndirmiş nəvə və nəticə sahibi olmuşlar. Baxmayaraq ki, atam çox ciddi, zəhmli və hökmli adam idi, ancaq ailədə o, çox müləyim, qayğıkeş, mehriban ata idi. Uşaqlarının, nəvələrinin, gəlinlərinin nazını çəkər, onlara hər cür qayıt göstərərdi. Hər gün nəvələrindən xəbər bilməsə rahatlıq

tapmazdı. Nəvələri isə onunla fəxr edir, tez-tez yanında olurdular.

Bilmirəm evdə tək qız uşağı olduğum üçünmü və ya qarşışlaprım məndən böyük olduqlarına görəmi atam hamidən çox mənə qayğı göstərər və məni çox istərdi. Uşaq vaxtı evə gələndə məni dizinin üstən yerə qoymazdı, xoş dindirər, əzizlərdi.

Böyüyəndə hara lazım olsa aparar, nə lazım olsa alardı. Biz Bakıda oxuyanda vaxtının az, işinin çox olmasına baxmayaraq ara-bir yanımıza gələr, tez-tez sovgat, pul göndərərdi. Biz qardaş -bacı ailə qurduqdan sonra da harada olsaq belə, mütləq hər il iki ay doğma Əmirxeyirdə, füsunkar təbiətli kəndimizdə valideynlərimizin yanında olardıq.

Mən ixtisasca həkim olsam da bir müddət işlədim və sonra uşaqların tərbiyəsi ilə əlaqədar işləmədim. Atam müntəzəm olaraq bizi arayıb, axtarar, maraqlanar, ürəyi istəyəndə nəvələri ilə görüşərdi.

Belə kişilər dünyaya az-az gəlir!

Allah atama rəhmət eləsin, ruhu şad olsun!

Rəfiqə MAHMUD QIZI

MƏNƏ GÖRƏ ƏMİMDƏN GÜCLÜ ADAM YOX İDİ

Eldə-obada böyük nüfuz sahibi olan Cahan əmim ailədə çox səmimi və mehriban idi. Bəzən adama elə gəlirdi ki, bu zəhmlili, hökümlü kişi hər adı bir şeyə o qədər də fikir verməz. Amma əslində belə deyildi. Onun diqqətindən heç nə yayılmaz, o hər şeyə zərgər dəqiqliyi ilə diqqət yetirərdi.

Təsərrüfat quruculuğunda, çtimai işlərdə nə qədər fəal və qayğılaş idisə, həmçinin ailədə də elə idi.

1951-52-ci illər idi. Təxminən mənim beş yaşım olardı. Biz üç bacı qızılca xəstəliyinə tutulmuşduq. Cahan əmim onda qonşu kənddə kolxoz sədri işləyirdi. Atam isə o vaxt Bakıda oxuyurdu. Birdən əmim at belində həyətdə göründü, atdan düşüb içəri gəldi. Bizim xəstələndiyimizdən xəbəri olmadığını görə çox hirslenmişdi. Rəhmetlik anamı çağırıb hirsli-hirsli dedi:

– Bu uşaqlar burada qırılır, nə üçün mənə xəbər vermirsen?!

O, bu sözləri elə bir ahəng, elə bir vurğu və hikə ilə dedi ki, həmin səs, həmin deyim bu gün də qulaqlarımızda səslənməkdədir.

Sonra anama tapşırıq verdi:

– Bu uşaqlara fikir ver, yaxşı bax, vəziyyətləri haqda mənə məlumat çatdır!



Əmimin bir xüsusiyyəti uşaqlıqdan diqqətimi cəlb eləmişdi. Onun evi həmişə qonaq-qaralı olardı. Qəribə xasiyyəti varıydı: elə bil ki, təklikdə ailəsi ilə çörək yeyə bilmirdi, mütləq süfrə ətrafında qonaq əyləşməli idi.

Əmim nəvələrini həddən çox istəyirdi. Aygünü (böyük nəvəsi) yanlarına aparanda bir yaşı beş aylıq idi. Aygün çox çəlimsiz və zəif uşaq idi. Bu, haradasa 1971-ci ilin mart ayı idi. May ayında biz uşağın yanına gedəndə əmimin uşağa necə bağlandığının şahidi oldum.

Sonrakı illərdə isə ikinci nəvəsini saxlayırdılar. Bunları xatırlatmaqdə məqsədim odur ki, Cahan ola, uşaqla maraqlana... Ancaq nəvəsini bağırna basıb deyirdi, Nuranə nə deşə o bizim üçün qanundur!

Əmim dadlı yeməyi xoşlayardı. Ancaq çox az və nizam yeyən adam idi. Bir dəfə ona toyuq bişirmişdim, xoşuna gəlmədi:

- Bu nədi, bişirmisən, -dedi. - Bunun yağı hanı?
- Əmi, özüm belə bişirmişəm, -dedim. - Sənə belə xeyirdi.
- Yox, mən belə şeyi yeyə bilmərəm! Gərək bu, yaşıda qıpqırmızı qızardılsın və yağı tökülsün. Mən elə öyrənmisəm, pəhriz-zad saxlamıram ki...

Sonralar əmimlə qaynənəm ayrı yaşayırdılar, bizim evə yaxın idilər. Demək olar ki, hər gün onlara dəyirdik. Hər dəfə də oturun, yemək yeyin, -deyərdi. Yeməsəm də axırda deyərdim yedim.

Uşaqlıq xatirələrimə dənən kimi əmim kəhər atın üstündə əyləşmiş ərən oğuz igidlərindən biri kimi gözüm öündə dayanır. İnsanların Əliyev Cahan -deyə ondan ürəkdolu danışması, qətiyyətli, vüqarlı dağ kimi görüntüsü məndə həmişəlik belə bir təəssürat oyadıb: - əmimdən mərd, güclü, xeyrxah insan yox idi!

**Əmrulla AĞAMALIYEV,
BDU-nin dosenti.**

UŞAQLIQ YAŞIMDAN İNDİYƏ KİMİ

Əziz dayım haqqında xatirələrimi qələmə alanda kövək, niskilli anlar məni çulğamışdı.

Bu həsrətli məqamda bir də dönüb geri, ömrün arxada qalan, Cahanlı günlərinə boylandı. O cah-cəlallı, o gözəl günlər, o xoşbəxt çağlar kino lenti kimi gözlərimin önündə səhifələndi.


Kəndimiz Əmirxeyir Diliçan dərəsinin ən səfali yerində yerləşirdi. Evlərimiz də kəndimizin ən gözəl güşələrindən birində idi. Cahan dəyimgilin evi ilə bizim evimiz çox yaxın idi.

Ona görə də mənim kəndimizdə keçən həyatım dayılarımın həyatını izləməyə imkan verirdi. Rəhmətlik nənəm Saçlı bizim heç birmizi öz uşaqlarından ayırmazdı. Uşaqlıq həyatım kiçik dayım Aslanla birlikdə keçərdi.

Cahan dayı bizim üçün nəinki dayı, həm də bir dayaq, bir istinad yeri, bir inam yeri olubdur. O, nəinki bize, həm də ehtiyacı olan hər bir kəsə köməklik əlini uzadardı.

Əziz dayımın həyatı yaddaşimdə Mərzəbəyim bibi ilə toyları olan ildən bəri qalmışdır. O, zaman mənim dörd-beş yaşımları olardı.

Kənddə böyük bir toy məclisi qurulmuşdu. Biz yaşda olan uşaqları toy məclisinə buraxmirdılar. Lakin evlərimiz



çox yaxın olduğundan hər şeyi müşahidə edə bilirdim. Bu zaman ən yadda qalan epizodlardan biri rəhmətlik atamın toyda necə ürəkdən iştirak etməsi olmuşdu. Rəhmətliklərin qarşılıqlı münasibətləri barədə sonralar müfəssəl söhbət açacağam.

Onu deyim ki, "dayı" deyəndə mən həmişə Cahan dayımı nəzərimdə tutmuşam. O biri dayılarımı mən öz adları ilə (Mahmud dayı, Avil dayı, Asdan dayı) çağırmışam. Xahiş edirəm oxuyanlar məni düzgün başa düşsünlər. Bu sözlərlə mən o biri dayılarımın xətrinə dəymek istəməmişəm. Sadəcə olaraq "dayımın" ailələrin həyatında, nəslin inkişafında oynadığı rolü xüsusi qeyd etmek istəmişəm. Bir daha qeyd etmək istərdim ki, dayım mənim qəlbimdə məğrur, əyilməz, öz sözündən dönməz bir insan kimi qalmışdır. Mən dayımın yalnız iki dəfə ağladığını görmüşəm. İkinci dəfə 2005-ci ildə rəhmətlik anamın ölmənə ağladığını gördüm. Aydındır ki, bu zaman dayım özü də qocalmış və qəlbini kövrəkləşmişdi. Bu halda ağlamağı mən təbii hesab edirəm.

Birinci dəfə isə belə bir hadisə 1942-ci ildə baş vermişdi. Həmin dövr dayımın ömrünün çox gümrəh və qüdrətli vaxtı idi. Rəhmətlik atam müharibəyə getmişdi. Ailəmizin çox çətinlik çəkməməsi üçün dayım rəhmətlik qardaşım Məcidi kənddə hesabdar köməkcisi qoymuşdu. Dayımın bir qara kəhər atı vardi. Onu həmişə yalnız özü minərdi. At elə bil ki, onu tanıyor və özünü sakit aparırdı. Lakin başqa adam minəndə şıltaqlıq edərdi.

Bir gün Məcidin atı sürətlə eviminin qarşısından çaya tərəf sürdüyüünü gördüm. Dayım da bunu müşahidə edirmiş. Bunu görən kimi qışkırdı: "Atı yavaş sür, səni yixacaq." Bundan bir neçə dəqiqə sonra, at Məcidsiz geri döndü. Bu an dayım özünü çaya tərəf atdı. Bir neçə dəqiqədən sonra gördüm ki, dayım Məcidi əlləri üzərinə alaraq ağlaya-ağa-

ya evimizə tərəf gətirir. O zamandan mən dərk etmişdim ki, dayım Məcidi və digər bacısı uşaqlarını necə çox istəyir.

Mən dayımın mərdliyi, sözünün sahibi olmasını, öz ləyaqətini uca tutmasını elə-bələ qeyd etmedim. Ermənistandan azərbaycanlıların köçürülməsinə qarşı təkidlə yox demək, bununla belə bir şəraitdə Ermənistən bir rayonunun bə.inci şəxsi ilə üz-üzə gəlmək, onunla əlbəyaxa olmaq, həm öz şərəfini, həm də təmsil etdiyi xalqın ləyaqətini qorumaq o zaman hər oğulun işi deyildi. Amma mənim dayım öz xalqı üçün öz şərəfini qorumaq üçün bu addımı atdı və ermənilərə subut etdi ki, Azərbaycanın belə oğulları vardır.

Həmvətənlilərimdən birinin yaratdığı bir kitabı oxuyarkən belə bir epizodun təsviri yadında qalmışdı. Müəllif özünün atası ilə onun qaynı, yəni müəllifin dayısı arasında baş verən bir hadisəni təsvir edir: "Sovet hakimiyyəti kənddə qurulanda müəllifin dayısı hakimiyyətə tabe olmur, qaçaqlıq edir. Müəllifin yazdığını görə müəllifin atası qayının uşaqları xatırınə qayını gətirir və hökumətə təhvıl verir".

Bu epizodu oxuyarkən o ağırlı-acılı günlərdə baş verən hadisələrdən birini xatırladım və yadına saldım ki, mənim rəhmətlik atam necə hərəkət etdi. O vaxt təxmin etmişdim ki, dayım kənddən çıxmasına baxmayaraq hələ uzaqlara getməmiş atam gecələr onunla əlaqə saxlayır. Gecənin bir vaxtı idi biz yataqda idik. Həmin anda qapıdakı itlərimiz hürməyə başladılar. İtin birini möhkəm vurdular, o əcayıb bir səslə zəngildəyib, səsini kəsdi.

Bu vaxt rayon NKVD-sinin sədri bir neçə nəfərlə evimizə daxil oldular. Məcid evdə deyildi. O, Ardanış kəndində hesabdar işləyirdi. Milis başçısı tapancanı atamın gicgahına dayayıb dedi:

– Cahanı harada gizlətmisən? Cahanın yerini de!
Atam çox təmkinlə:

— Ay erməni, Cahanla birlikdə konyak vuranda heç yada sal-murdınız ki, Qulu haradadır. İndi mən nə mətah olmuşam ki, Cahanı məndən soruşursunuz! Mən onun yerini bilmirəm.

Atamın bu soyuqqanlı cavabı çox inandırıcı təsir bağışladı. Onlar da yiğisib evimizdən getdilər. Özündən getmiş anam isə haçandan haçana özünə gəldi.

Atam, dayımın yerini dəqiq bildiyi halda, gicgahına dırənmış silah altında da dayımı onlara satmadı. Bu bildiklərimin yalnız bir epizodu idi. Həmin o müddətdə atam dayımın işi üçün lazımlı olan sənədləri toplamaqdən ötrü çox iş görmüşdür. Atamın özünün dediyinə görə Göyçə kəndlərindən dayıma lazımlı olan sənədləri toplamaq üçün gedərkən, Martirosyan onu maşınla yolda saxlamış, hədələmişdir və bu işdən çəkinməyi tapşırılmışdır.

Onu xüsusi qeyd etməliyəm ki, atamla dayımın uzun müddəli ömürləri dövründə onların bir dəfə də üz-üzə gəlmələrinin şahidi olmamışam, onlar yeznə-qayınılıqdan başqa həm də dost idilər. Onu bilirəm ki, atam və böyük qardaşım Məcid dayımın vuran əli və danışan dili olmuşdur. Atam dəfələrlə dayımı ona edilən hücumlardan qorumuş, həmişə ona dayaq olmuşdur.

Dayım barədə xatirələrimi yazarkən onun necə gözəl bir ailə başçısı olduğunu qeyd etməyə bilmərəm. Ailənin belə mehriban və nümunəvi olmasında Mərziyəbəyim bibimin rolunu, onun gülər üzlüyünü, açıq süfrə sahibi, mehribanlığını xüsusi qeyd etməliyəm. Özü Seyid övladı olmasına baxmayaraq, evinə gələn, hətta gavur qonaqlara da, həyat yoldaşının xatirinə, hörmətlə qulluq etmişdir.

Mərziyəbəyim bibimin dayımla birlikdə xoşbəxt həyat hekayətlərində bəhs edərkən, bibimin yaratdığı bir möcüzəni də xatırlatmaya bilmərəm. Bu hadisə də o acılı günlərin birində baş vermişdi.

Bir neçə nəfər NKVD işçiləri onu həbs edib, aparmağa gəlmişdilər. Çox gərgin bir məqam idı. Ayrı əlac qalmamışdı. Dayım onları evə dəvət etdi. Bu anlarda Mərziyəbəyim bibim evin həyətinə çıxdı. Əllərini yuxarı qaldıraraq dedi:

— **Ya coddim, sən bunların gözlərini bağla, Cahan bu xətadan xilas olsun!** Bu zaman mən bibimin arxa tərəfində durub müşahidə edirdim. Yazımın bu hissəsini oxuyanlar buna inanacaqlar, yoxsa-yox, bilmirəm. Ancaq bu həqiqətdir. Dayım, paltarını dəyişib aradan çıxıb sakitcə həyətdəki bağın içi ilə aşağı endi. Qapımızdan axan balaca çayı keçdi və "Pir" deyilən yerdə gözdən itdi. Bu ana qədər milislərin hamısı heç bir şey görmürəm kimi sakitecə gözlədilər. Yalnız dayım gözdən itdikdən sonra əl-ayağa düşdülər. Bibimin yaratdığı möcüzə bundan ibarət idi.

Mərziyəbəyim bibimin bu xasiyyəti, açıq ürəkliliyi sayəsində biz bacı uşaqları və şəxsən mən dayım evinə açıq ürəklə gedib-gəlmişik. Həmişə də gülər üzlö qarşılanmışıq.

Dayım ailənin, nəslin böyük və kiçikliyindən asılı olmayaq yaraq hamisinin müvəffəqiyyətinə ürəkdon sevinordi. Yادimdadır 1949-cu ildə mən Gölkənddə axırıncı sinifdə oxuyurdum. Gölkənddən-Çaykəndə qədər olan məsafəyə qəçiş yarışı təşkil olunmuşdu. Onda dayım "mühacirətdən" yenice qayıdır Çaykənddə kolxoz sədri işləyirdi. Onu da deyim ki, sinif uşaqları arasında mən bədəncə zəif idim. Lakin çox inadkar idim. Bunun nəticəsi idi ki, mən finiş nöqtəsinə birinci çatdım. Onda dayım poçtun idarəsi deyilən birmərtəbəli evin üstündə bir-neçə kənd sakinləri ilə durmuşdu. Mən birinci çatan kimi məni əllərində yuxarı qaldırırdı və dedi: "Baxın, bu balaca mənim bacım oğlundur", - deyib ciblərimi konfet və başqa şirniyyatlarla doldurdu.

Dayım var-dövlət naminə, varlanmaq üçün yaşayan insan deyildi. Bunu sübuta yetirmək üçün, kiçik bacım Gülpə-

rinin bir xatirəsini danışmaq yerinə düşər. Bacım nağıl edirdi ki, bir gün Mustafa ilə zarafatlaşırırdıq. Sabir də yanımızda idi. Dayım günorta yeməyi üçün evə gəldi. Mustafa həmişə olduğu kimi dayıma zarafatla dedi: "Bizim üçün nə etmisən ki?". Dayım mənim üzümə baxıb dedi "Bala sən necə düşüñürsən?". Mən dedim "Mustafa düz deyir, ay dayı". Dayım sakinə çörəyini yeyib işinə getdi.

Bu söhbətdən bir neçə gün keçmişdi bir də gördüm ki, dayım "Villis"ini evimizin qabağında saxlayıb, məni çağırıdı və dedi: "Ay Gülpəri, geyin düş aşağı, bir yer var ora gedəcəyik". Mən tez paltarımı geyinib dayımın yanına düşdüm. Heç bir söz demədən məni maşına oturdub, sürücüyə "sür" dedi. Maşmımız Dilicana gedən yolla şütüməyə başladı. Dilicana çatanda -qızım, bir balaca dayanaq, bir qismət çörək kəsib sonra yolumuza davam edərik, -dedi. Biz yeməkxanaya daxil olan kimi, -ermənilər hinger Aliyev, xoş gəlmisiniz, - deyərək bizi çox böyük hörmətlə qarşıladılar. Bir az nahar etdikdən sonra Qarakilsə (o vaxtki Kirovakan) yolu ilə davam etdik. Qarakilsədə dayandıq və Dilicandakı hörmətdən daha çox hörmətlə qarşılandıq. Bundan sonra mən səfərimizin məqsədini başa düşdüm və dayıma müraciət edib dedim:

– Dayı, mən hər şeyi başa düşdüm bəlkə qayıdaq...

– Yox qızım, sən başa düşdün, ancaq məqsəd isbat olunmayıb, ona görə də Ermənistannı lap axır nöqtəsinə, Gümräyə (o vaxtkı Leninakan) qədər gedəcəyik. Elə də etdi. Gümräyə qədər məni apardı. Dayandığımız hər yerdə eyni hörmətlə qarşılandıq. Qayıdanda Sevandan keçidkən sonra dayım, sürücüyə Goyçəyə tərəf dəniz kənarı ilə sürməyi tapşırıdı. Mən dedim:-Dayı, səni Goyçədə camaat necə istədiyini bilirom, ona görə o yolla maşını sürdürməyə ehtiyac yoxdur. Gedək evimizə. Dayım mənim sözümlə maşını evi-

mizə gedən yolla sürməyi əmr etdi. Biz evimizə yaxınlaşanda mən dayımın əlini öpüb, məni "bağışla" dedim. Dayım mənim alnimdan öpdü və maşmdan düşürdü.

Bir daha təkrar olaraq xatırladım ki, dayımm həyatda ən böyük amalı-təmiz ad, xalq içində geniş və tam hörmətdən ibarət olmuşdur. O, daim "igid baslığıni kəsməz" idealı ilə yaşıyan adam idı.

Dayım həmişə öz məntiqi ilə, ermənilərin dilini çox yaxşı bilməsi ilə və həm də öz fiziki qüvvəsi ilə onlardan üstün olduğunu sübut etmişdir. Ermənilərin özlerinin bir neçə dəfə etiraflarını şahidi olmuşam ki, yoldaş Əliyev onların dilini onlardan əskik bilmirdi.

– Ermənilər əndazələrini aşlığı zaman mənim keçmiş erməni dili müəllimin olmuş birisi Rayon Partiya Komitəsinin büro iclasında Qarabağ məsələsini qaldırarkon dayım demişdi:

– Yoldaş katib, bu küçüyünüzün zəncirini çəkin! Millətlər arasında nifaq salmaqdan ol çəksin".

Bundan sonra erməni büro üzvlərindən bəziləri də dayımı müdafiə edərək belə çıxışlara yol verilməməsini təklif etmişlər.

İndi sərbəst müstəqil dövlət olduğumuz halda ermənilərə belə dəyərli cavablar verə bilmədiyimiz halda, hələ o zamanlar Cahan Əliyev ermənilərə layiqli cavablar vermiş və yerlərində oturda bilmişdir.

Mənim şəxsi həyatımın qurulmasında dayımın xidməti danılmazdır. Mən Moskvada oxuyarkən dayım Bakıya gələndə Mustafa onu mənim istəklimlə tanış etmiş və ona birinci hədiyyəni (əl sumkasını) dayım almışdır. Mənim evlənməyim üçün işinin çoxluğuna baxmayaraq həm nişan üçün, həm də toya Naxçıvana getmişdir. Mən evlənəndən on-onbeş gün sonra həyat yoldaşımı kənddə qoyub Lenin-

qarda aspiranturaya getdim və üç il orada oxudum. Həmin üç il müddətində həyat yoldaşımın qəriblik çəkməməsi üçün həm dayımın, həm də onun həyat yoldaşı Mərziyəbəyim bibimin etdikləri hörməti, həm də fədakarlığı həyat yoldaşım böyük bir ehtiramla yad edir. Onların hər ikisinin atama, anama, böyük qardaşımı, mənə nəzakətlə yanaşmaqlarının şahidi olduğunu həmişə yad edir və yadında saxlayır. Dayıma həmişə rəhmət oxuyur.

Dayım yaxşılığı itirən, yaddan çıxaran adam deyildi. Mənimlə söhbətində dəfələrlə mənim ata babama-Ağamalı kişiyyə-rəhmət oxuyar, onun özünün irəli çıxmasındaki rolunu qeyd edərdi. Ümumiyyətlə biz baciuşaqları dayılarımıza münasibətdə o birilərindən təmamilə fərqlənmmişik. Bunu bizim ata-anamızın bizə verdikləri tərbiyə iləmi, yoxsa həmişə yaxın qonşu olduqlarımıza görəmi meydana gəldiyini birmənalı təyin edə bilməmişəm.

Dayım çox ayağı sayalı bir insan idi. Onun rüzusu elə bil başından töküldərdi. Yadimdadır, rayonda hansı kənd çətinlikdə yaşayırdısa dayım o kəndə sədr təyin edilərdi ki, o kənd dirçəlsin. Onu da deyim ki, mənim anam Gülsən (allah ona rəhmət etsin) həm özünü, həm həyat yoldaşını, hətta öz balalarını belə öz qardaşları yolunda qurban verməyə hazır olan bir insan idi.

Biz baciuşaqları dayımızı müqəddəs bir insan saymışıq və heç də ata-anamızdan əskik hörmət etməmişik. Bunu bizim hər birimizin keçdiyimiz həyat yolu sübut etmişdir və etməkdədir. Bununla bərabər mən öz həyatimdə kiminsə əmrinə tabe olub kor-koranə hərəkət etməmişəm. Görünür bu xasiyyətimin bəzi detalları da dayımdan keçib.

Allah dayıma qəni-qəni rəhmət eləsin, torpağı nurla dolsun!

Mehdi ŞƏMSƏDOĞLU

KOLXOZ SƏDRİNDƏN EŞİTDİKLƏRİM

Cahan kişi Çaykənd kəndində kolxoz sədri işləyəndə tütün şitili ilə bağlı qılıqlı yaranır. O, bir yük maşını ilə Qazax rayonuna gedir ki, dost-tanışlarından şitil alıb getirsin.

Elə Qazax rayonunun Cəfərli kəndinə çatanda görür ki, uzağa getmək lazımlı deyil, yolun kənarındaki şitilliklərdə yaxşıca şitil var. Yük maşınının kuzovundakı 8-10 nəfər kolxoçuya deyir ki, düşün bu şitildən yiğin. Elə Cahan Əliyevin adamları şitili yiğmağa başlayandan dərhal sonra Cəfərli kolxozonun sədrinə xəber çatır ki, şitili yiğirlər. Kəndin kolxoz sədri tələsik hadisə yerinə gəlir və möhkəm acıqlanır:

— Siz kimsiniz, icazəsiz filansız sahəyə girmisiniz?! Tez buranı tərk edin! Cahan kişi ona yaxınlaşır və özünü təqdim edir. Sədr heç nəyi eşitmək istəmir. Təngə gəlmış Cahan axırdı deyir:

— Ayə, boy-buxunun da bir şey deyil, bu dəqiqə səni götürüb sahənin o başına atacam!

Bu sözdən sonra elə bil mən ayıldım. Aşağıdan yuxarıya doğru nəzər yetirəndə gördüm ki, doğrudan da pələng kimi bir kişi ilə cəngə girmişəm.

Kolxoz sədri Cahan kişinin yanında balaca boy bir adam olmuş. Bundan sonra kolxoz sədri qayıdır ki, a kişi, Allah xətrinə nə qədər lazımdırsa yiğin.



Cahan kişi həmin adama deyir ki, mən Çaykəndin kolxoz sədriyəm, birdən bir işin filanın olsa yanına gələrsən. Cəfərlinin kolxoz sədri deyir ki, əshi mənim sizə nə işim düşəcək... Ora Ermənistan, bura Azərbaycan...

Aradan bir xeyli vaxt ötür, payız məhsul yiğimi olur. Qazax rayonunda yanacaq qıtlığı baş verir. Həmin kolxoz sədri ora-bura vurnuxur yanacaq əldə edə bilmir. Birdən Cahan kişi yadına düşür. Cahan kişinin yanına gəlir və vəziyyəti birbaşa ona danışır. Cahan kişi "düzələr" deyir. Sonra iki yük maşını ayırtdırıb hər birinin üstünə 3 tonluq bak qoydurub rayon mərkəzinə - MTS-ə göndərir. Maşınlar gələnə kimi Cəfərlinin kolxoz sədrinin şərəfinə heyvan kəsilir, qonaqlıq təşkil olunur. Qonaqlıq qurtardıqdan sonra maşınlar benzinlə dolu rayon mərkəzindən qayıdır. Cəfərlinin kolxoz sədri maşınları görüb heyrətə gəlir. O, qayıdır ki, Cahan kişi, bu maşının biri mənim işlərimi yola vermək üçün bəs elər.

Cahan kişi özünəməxsüs ağayanlıqla deyir:

– Bu maşınların ikisi də bir başa Qazaxa gedəcəkdir!

Sədr soruşur ki, bəs sənəd verəcəksinizmi? Cahan kişi cavab verir ki, sənəd mənim adım. Kim soruşa de ki, Cahan göndərib.

Cəfərlinin keçmiş kolxoz sədri bu əhvalatı həmin hadisədən bir neçə il sonra elektrik qatarında yol gedərkən mənə danışdı. O, sözünü qurtarandan sonra ona dedim ki, mən Cahan Əliyevin bacısı oğluyam. O, çox şad oldu və Cahan kişinin böyüklüyündən, qeyrətindən dönə-dönə söz açdı.

Təəssüflər olsun ki, həmin kolxoz sədrinin adını unutmuşam.

BİZİ ERMƏNİLƏRDƏN QURTARDI

Qazax rayonundan dörd nəfər cavan oğlan icevan şəhərinə meyvə satmağa gedirlər. Onlar meyvələrini satıb qurtardıqdan sonra geri qayıtmağa maşın olmur. Bir qismət yemək üçün kənardakı restorana girirlər. Yeməklərini yedikdən sonra restorandan çıxarkən 5-6 nəfər erməni dığası onların qabağını kəsir və qazaxlı uşaqları yerlərində oturmağa məcbur edirlər.


Onların bəd niyyətini başa düşən qazaxlı uşaqlardan biri restoran müdirlinə müraciət edir ki, bu ermənilərə de bizi rahat buraxsınlar. Restoran müdürü deyir ki, o uşaqlara heç kim söz deyə bilmir. Onlardan mən özüm də qorxuram.

Ermənilərin məqsədi aydın idi: Onların pulunu soymaq, özlərinə də xətər yetirmək və ya Allah bilir öldürmək...

Neçə ildən sonra qazaxlı uşaqlar söyləyirdilər ki, restoranının bu sözündən sonra biz son taleyimizi fikirləşirdik.

Ermənilərin içində heç nə etmək mümkün deyildi. O çətin anları həmin vaxtı belə təsvir edirlər:

– Bu çətin anlarda restorana bir nəfər uca boylu, şəxsiyyətli bir kişi daxil oldu. Yanında da bir nəfər var idi. Bu kişini görün kimi restoran müdürü onun qabağına yeridi və ermənicə buna yoldaş Cahan Əliyev, xoş gəlmisiniz dedi. Bütün bir az halımız dəyişdi.



Sən demə Cahan kişi Qazaxdan gəlmiş, sürücüsü ilə restorana yemək yeməyə gəliblər. Bunlar ikisi də keçib bir stolda oturdular. Azərbaycanca danışanda artıq biz tam əmin olduğ ki, bunlar azərbaycanlıdır. Yoldaşlarımızdan biri həmin stola yaxınlaşış hadisəni olduğu kimi Cahan kişiyə danışdı. Cahan kişi restoran müdirlini çağırıb əsəbi halda:

– "Siz burda xılıqanlıqla məşğulsunuz?!" -deyib ona yağılı bir şillə yapışdırıldı. Sonra quş cəldliyi ilə sıçrayıb əlinə bir stul götürdü və düşdü erməni dığalarının üstünə. Onlara aman vermədən şil-küt elədi. Sonra üzünü restoran müdirlinə tutub dedi: "milis çağır!" Az vaxtda bir neçə milis tökülüşüb hadisə yerinə gəldi. Milis rəisi Cahan kişini görən kimi qabağına yeriyb səmimi görüşdü. Dərhal erməni dığalarını yiğişdirib aparmaq tapşırığı verdi. Bundan sonra Cahan kişi milis rəisi ilə birləşdə bizi bir maşına mindirib Qazağa yola saldı. Biz Cahan kişinin şoferindən soruşduq ki, bu adam kimdir. O, dedi:

– Qaraqoyunlu Cahan kişidir!

KATİB QAÇAQLA GÖRÜŞƏ GƏLİR

Cahan kişi qaçaq olanda onun mərdliyi, qoçaqlığı və şücaeti hər yerə yayılmışdı. Stalinin kəsə-kəs dövrünün, qorxusu altında yaşayan insanların da Cahan kişiyə qarşı sevgi, məhəbbəti varıyordu. Cahan kişinin qaçaqlığı Gədəbəydə keçib. Doğrudan da Gədəbəy qaçaqlıq üçün on əlverişli bir yer idi, birinci növbədə burda yaşayan insanlar çox mərd və qorxmaz idi, on başlıcası satqın deyildilər. Hətta kişilər duran yerdə bəzən qadınlar da öz sözlərini deyirdilər. Buna misal olaraq demək lazımdır ki, Arabacı kəndindən olan Tərlan adlı bir qadın Cahan kişinin əmisi oğlu, həm də onun cangüdəni İbrahimini milislərin əlindən qurtarmışdı.

Belə bir çətin dövrdə Cahan kişiyə insanlar tərəfindən köməkliliklər göstərilirdi. Hər yerə yayılmışdı ki, Cahan kişi Krasnının dəli raykomunu döyüb, yerində oturdub. Bundan sonra çoxları onu görmək istəyir, əfsanələşmiş bu adama xalq qəhrəmanı kimi baxırdılar.

Günlərin birində Gədəbəyin birinci katibi Rəsula deyir ki, Cahan kişi ilə onu tanış etsin (Rəsul Cahan kişinin atası Əkbərin dayısı Hüseyinin kiçik oğludur). Rəsul raykoma deyir ki, birdən onu ələ verərsən. Raykom Rəsula kişi sözü verir ki, belə şey heç vaxt ola bilməz. Bu sözdən sonra Rəsul evində bir qonaqlıq təşkil edir və Gədəbəy rayonunun birinci katibi onun evinə gelir. Cahan kişi çox tədbirli adımıydı. Ehtiyatını əldən vermədən, hər tərəfi yoxlayandan sonra Rəsulgilə gelir. İçəri daxil olanda raykom katibi onu görçək ayağa qalxır və onu bağrına basıb deyir:

– Doğrusu mən Cahani elə-belə də təsəvvür edirdim. Doğrudan da Allahtəəla Cahan kişini əsl kişi görkəmində, kişiyə xas olan bütün parametrlərlə yaratmışdır.

Bir neçə saat bir yerdə olduqdan sonra Gədəbəyin katibi Cahan kişiyə deyir:

– Allahın köməyi ilə bərəət alandan sonra gəlib bizim rayonda işləyərsən.

Cahan kişi razılıq vermir və deyir:

– Mən o camaatı baßsız qoya bilmərəm. Mübarizəni aparıb qalib çıxmalyam. Bundan sonra işimi orada davam etdirməliyəm.

Cahan kişi heç bir təkliflə razılaşmadı. O, erməni millətçilərinə qarşı öz mübarizəsini sona qədər davam etdirdi və bərəət aldı. Bu yolda Gədəbəyin ərən kişiləri daim onu müdafiə etdilər.

ONUN ADI QOLUMUZDAN TUTDU

1988-ci ildə Qarabağ məsələsi başlayanda Cahan kişi dedi ki, Ermənistanda bizim camaat qalmayacaq. Çünkü ermənilər böyük dövlətlərin dəstəyini alıblar.

Mən o vaxt "Alunit" zavodunda təchizat idarəsinin rəisi işləyirdim. Həmin zavod SSRİ Müdafiə Sənaye Nazirliyinin müəyyən programını yerinə yetirirdi.

"SSRİ-nin 50 illiyi adına Yarımkeçiricilər Zavodu" var idi. Bu zavod Moskva ətrafında Aleksandrov şəhərində yerləşirdi. Bu zavoddla bizim zavodun müqaviləsi varındı. Həmin zavod bizim zavoda komplektləşmə detalları göndərməliydi. Bu zavodun kommersiya üzrə baş direktorunun müavini Covani Yeremoviç Qazaryan adlı bir erməni idi. Həmişə onun adı ilə bizim zavoda rədd cavabı daxil olurdu. Biz həmin detalları ala bilmirdik. Zavodumuzun planı qalır, fəhlələr maaş ala bilmirdi. Bu işlə əlaqədar bir nəfər işgüzar işçimizi Aleksandrov şəhərinə ezam etdik. Çox təəssüflər olsun əliboş geri qayıdı. İş o yerə gəldiki müavinim Həşimov Məzahirlə birlikdə həmin şəhərə mən getməli oldum. Covani Qazaryanla görüşdük. Mən hiss etdim ki, o, erməni biçiliyi edir. Bizimlə təmiz azərbaycan dilində danışındı. Mən ona sual verdim xeyir ola, sən bizim dildə bələ təmiz danışırsan? O, mənə söylədi ki, mən Bakıda doğulmuşam və politexnik institutunu bitirmişəm. Özümüz də 26-lar zavodunun yanında yaşayırıq və atam Yerem zibil maşını sürücüsüydü.

Qazaryan 26-lar zavodunun adını çəkəndə mən ona dedim, sənə bir adam desəm tanıyarsanmı, bəlkə də qonşu olmuşunuz. Cahan kişinin adını deyəndə, oğlu Sabir müəllim deyərək, o, sözə müdaxilə etdi. Dedim bəli.

Doğrusu Cahan kişinin dayım olduğunu deməyə çəkindim. Bu an dostum Məzahir dedi ki, Cahan Əliyev Nəbinin

dayısıdır. Qazaryan qayıdı ki, Cahan Əliyev çox mərd və cəngavər kişidir. Hətta o, zarafatla dedi ki, biz bu məsələni həll etməsək Cahan kişi gəlib bizi burda məhv edər. Anladım ki, bu söhbət o kişiyə hörmətdən irəli gəlir.

Covani Yeremoviç Qazaryan bize bir yesik pulsuz, ödənişsiz detal verdi. Bu detalla bir il yarımla zovodu işlətmək olardı.

Bakıya qayıdıq və zavod direktoru bunun səbəbini soruşduqda dostum Məzahir dedi ki, Nəbinin dayısının adı köməyimiz oldu.

Bəli Moskva kimi bir yerdə Cahan kişi adı bize kömək oldu. Bununla əlaqədar olaraq direktor fondundan hər ikimizə "xüsusi işi yerinə yetirməyimizə görə" mükafat verildi. Hətta heç vaxt bu qədər mükafat almamışdım.

MƏLİK ORUCOV ONU QAÇAQ CƏFƏRQULUYA OXŞADIRDI

Cahan kişinin əsgərlik illəri Bakı şəhərində keçib. Onun komandiri tarix elmləri doktoru professor, uzun müddət BDU-də kafedra müdürü işləmiş Məlik Orucov olmuşdur. Cahan kişi onun alayında böyük komandiri olmuşdur. Onlar çox yaxın dost idilər. Məlik Orucov yaşca Cahan kişidən xeyli böyük olsa da yaxın dostluq əlaqələri vardı. Cahan kişi özü söyləyirdi ki, Məlik Orucovun qardaşı varydı- Qaçaq Cəfərqulu, çox şücaətli qaçaq idi. Hətta onu tutub Tiflisdəki Kətex qalasına salıblar. Qacaq Cəfərqulu qaladan özünü Kür çayına ataraq çayı üzüb qaçıbmış.

Məlik Orucov Gədəbəyin Şinix bölgəsindən idi.

Cahan kişi söyləyirdi ki, komandirlə birlikdə Tiflis şəhərinə ezam olunmuşduq. Kür çayının üstündəki körpünün üstündə gəzintiyə çıxardıq. Bütün cavan qızlar ikimizdən də tamaşamıza durardılar.

Doğrudan da onlarda kişi gözəlliyi vardı. Boy-buxun Al-lah vergisi idi.

Məlik Orucov Cahan kişiyə deyərmiş ki, mən qardaşım Cəfərqulunun iyini səndən alıram. Səndə Qacaq Cəfərqulu qədər qocaqlıq, qorxmazlıq, mərdlik görürəm. Çox təəssüflər olsun ki, ermənilərə qarşı həmişə mübarizə aparmış Qacaq Cəfərqu lu qəsd nəticəsində namərdcəsinə öldürülmüşdür.

Doğrudan da Məlik Orucovun dedikləri həqiqətə çevrilmişdir. Cahan kişinin taleyinə qacaqlıq da yazılıdı.

QAÇAQ KƏRƏMİN BACISI OĞLU HACANLA DOSTLUQ ƏLAQƏLƏRİ

Qacaq Kərəmin bacısı oğlu Hacan Cahan kişi ilə möhkəm dost idilər. Hətta Qacaq Kərəmin papağını saxlamaq üçün Hacan Cahan kişiyə verib və demişdi, ancaq dayım Qacaq Kərəmin papağımı sənin kimi mərd insan saxlaya bilər. Hacan Qazaxda uzun müddət NKVD-nin rəisi işləyib.

Cahan kişi söyləyərdi ki, İsrafil ağanı Hacan gülle ilə vurmaşdu. Mən həmişə Hacana deyirdim ki, nə oldu, sən dayın Kərəmdən qocaq oldun? İsrafil ağa kimi bir kişiyə qıydın? Hacan da həmişə and aman edərdi ki, ay Cahan, vallah məndə günah olmadı, anam Zal qızı Gülnaz məni başdan elədi. Hər dəfə mənə deyirdi ki, haram olsun mənim südüm sənə. Sən dayın Kərəmin qisasını ala bilmədin. Sən necə bacı oğlusan ki, dayının öldüsündən, qaldısından heç xəbərin belə yoxdur. Dayının düşməni İsrafil ağa isə sərbəst gəzir.

Cahan kişi Hacana deyərmiş a kişi, Qacaq Kərəmlə İsrafil ağa bir-birlərinə bab insanlar olub. Hər ikisi qacaq və mərd adamlar idı. Onlar istəsəydi lər hər ikisi bir-birini yüz dəfə öldürərdilər.

Cahan kişi heç vaxt mərd kişilərə qıyınazdı. Bu da onun mərdliyindən irəli gəlirdi.

O, söyləyirdi ki, Hacan Qazaxda NKVD-nin rəisi olanda onu 1928-ci ildə öz dəstəsi ilə birlikdə Gədəbəyə Qacaq Məcidi təslim etməyə göndərirlər. Hacan öz dəstə ilə Dilican dərəsini keçərək gəlib Çaykəndə çıxır. Artıq ȝec olduğuna görə Çaykənddə Mehralı kovxanın qardaşı Gülməmməd bunları çox yaxşı qarşılayır və qonaqlıq verir. Söhbət əsasında Gülməmmədə məlum olur ki, bunlar qacaq Məcidin üstünə gedirlər. Qacaq Məcidin emisi qızı Əzətin oğlu Kərəm sən demə Gülməmmədgildə imiş. Gülməmməd özü də çox mərd adam olub. Tez Kərəmə deyir ki, qaç Gədəbəyə. Əhvalatı Məcid kişiyə danış. Kərəm özünü yetirir dayısı Məcidin yanına və əhvalatı ona danışır.

Hacan Cahan kişiyə danışmış ki, Yavixli dərəsində Məcid bizi çox gözəl qarşıladı, çox sakit və yüksək səviyyədə. Bunun əhvalini belə görəndə açığı sevindik. Doğrusu düşündük ki, bunun əl-qolunu asanlıqla bağlayıb aparıb hökümətə təhvil verəcəyik. Qacaq Məcid bunlara bir dana kəsir, gürcü çaxırı ilə onlara yaxşı yemək-içmək verir. Vaxt məqamına yetəndə Hacan dəstə üzvünün birinə göz vurub işarə edir ki, əməliyyata başlamaq lazımdır. Həmin adam bayırə çıxır və hər ağacın arxasından onlara sarı bir tüfəng lüləsi tuşlandığını görür. Hacan dəstə üzvünə deyir ki, nə oldu, əməliyyata başlamırsınız? Dəsto üzvü deyir, Allah evini tiksin, bayırə çıx gör nə var, nə yox.

Hacan bayırə çıxır və hadisəni öz gözləri ilə görür.

Nə Hacan, nə də Məcid özlərini o yerə qoymurlar. Qacaq Məcid deyir. Ay Hacan, xeyir ola, nə yaxşı bizi yad eləmisən? Hacan da özünü o yerə qoymur və cavab verir ki, yolumuz burdan Tovuza tərəf idi, elə sənə də baş çəkmək istədik. Sonralar Cahan kişi Hacana deyir ki, Qacaq Məcidə xəbər aparan mənim Sarı əmimin oğlu Kərəm olub.

Hacan da öz növbəsində bunu alqışlayır ki, doğrudan da Cahan kişinin əmisi oğlu Kərəm belə bir iş görüb.

Cahan kişi söyləyirdi ki, Hacan Allaha şükür edir ki, mən nə yaxşı Qaçaq Məcidlə üz-üzə gəlmədim.

Cahan kişinin hər səhbəti bir dastan idi. Bir hadisəni iki-üç dəfə danışsa da bir-birindən fərqlənməzdı.

QEYD:

Cahan kişinin məsləhəti ilə hörmətli yazıçıımız Nəsib Əfəndiyev Qaçaq Məcidin və əmisi Əsgər ağanın adlarını "Qızıl quşa atılan güllə" povestinə salmışdır.

BÖYÜK RİSQ

Eşitmışdım ki, Cahan kişi qaçaqlıq günlərində eşidir ki, qardaşı Mahmud müəllim Dilicanda xəstəxanadadır. O, axtarışda olsa da heç nədən çəkinmədən Dilicana gedir, qardaşının vəziyyəti ilə tanış olur və bəzi yardımçılar göstərir. Doğrusu bu, axtarışda olan bir adam üçün olduqca qorxulu və risqli bir hadisədir.

Mən bu əhvəlati dəqiqləşdirmək üçün Mahmud dayının özü ilə görüşüb bu barədə eșitdiklərimi dəqiqləşdirdim. O, təsdiq etdi ki, belə bir əhvalat olub.

1948-ci ilin mart ayının 7-si idi. Mənim kor bağırsağında ağrıları başladı. Bu ağrılar çox dözülməz idi. Atam Əkber, anam Saçlı və bacım oğlu Məcid məni Çaykəndə gətirilər. Burada Mehdílər Hacısı bizi Dilicana yola saldı. Məni Dilicanda Bahadurov adlı bir həkim operasiya etdi. Məni bir soyuq palataya qoydular. Otaq həddindən artıq soyuq idi.

Mahmud dayım deyir, narkozdan yeni-yeni ayılırdım ki, birdən Cahanı gözümün qarşısında gördüm. Məlum oldu ki, İbrahimlə Ağstafaya gəlibləmiş. Orada Çaykəndli Şəhri ilə görüşüblər. Şəhri onlara mənim operasiya olunduğumu

deyibdir. O, da İbrahimlə birlikdə Dilicana xəstəxanaya gəlib. Cahan dərhal odun tapıb gətirdi, sobanı yandırdı. Otaq isinməyə başladı. Mən yavaş-yavaş özümə gəldim və Cahani qarşısında görüb çox sevindim.

Cahan kişi 3 gün Mahmud müəllimin yanında qəbul və Moskvaya gedəcəyini deyir. O, da ona uğurlar diyi. Onlar ayrırlırlar. Bir neçə gündən sonra Mahmud dayını İrəvan hərbi hospitalına dəyişdirirlər. Hərbi hospitalda onun yanına prokrorluqdan 3 nəfər gəlir və sanksiya verib onu həbs edirlər. 10 gün İrəvan türməsində qaldıqdan sonra Kirovakana (Qarakilsə) gətirirlər. 15 gün Kirovakan türməsində qalır. Sonra Krasnaseloya gətirir, orada kameraya salırlar, 14 gün də burada qalır. Sonra görülər ki, bu adam ağır xəstədir. Mahmud dayını yenidən xəstəxanaya köçürürlər. Bütün bunları törətməkdə möqsəd Cahani bu hadisələrə dözə bilməyib üzə çıxməsi ilə bağlı olub.

Bu dövrədə artıq Martirosyan rayonda ifşa olunmaq üzrə idi. NKVD-nin rəisi Poğosyan, milis rəisi Qalustyan Mahmud dayıya deyirlər ki, artıq Cahan rayona gəlməlidir. Biz zəmin olacaqıq.

Mahmud dayı buna çox şübhə ilə yanaşır, ciddi qəbul etmir. İrəvan məscidində Şeyx Ələsgorın yanına gedir və ona müraciət edir ki, bir kitab aç, görək bu işin axırı necə olacaq... Şeyx Ələsgor deyir ki, onlara inam yoxdur. Ancaq kitab yaxşı göstərir.

Mahmud dayı sonra Ağbulağa Miryaqub ağanın yanına gedir və məsləhətini dinləyir. O, da gəlməsini məsləhət görmür. Ancaq kitaba baxanda deyir ki, pis göstərmir. O, Ağbulaqdan rayon mərkəzinə gəlir. Poğosyan ona deyir ki, arxayı ol, get Cahani gətir.

Mahmud dayı gedib Cahan Əliyevlə görüşür, əhvalatı

ona danışır.

Cahan Əliyev deyir:

– Gedəcəyəm! Əger o kişidirsə sözünə əməl edəcək!

Cahan Əliyev Ramazan, Rəsul və Mahmud dayı ilə birlikdə rayona dönür. Bununla da Cahan Əliyev qacaqlıq həyatına son qoyur.

AND YERİMİZ, GÜVƏNCİMİZ, DAYIMIZ

Mən, Cahan kişi haqqında bildiklərimi hörmətli yazıçımız Eldar İsmayıla danışdıqca o, əline qələm alıb öz qeydlərini aparırdı. Həmin dəqiqələrdə mən qibə ilə onun sıfətinə baxaraq fikirləşdim və qəlbimdə öz-özümə dedim - Yarəb, bu insanın qəlbində nə qədər Cahan kişi sevgisi varıymış!

Cahan kişi haqqında xalq şairi Hüseyin Arif, aşıqlardan Azaflı Mikayıl, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Mahmud da şeirlər yazmışlar. Ancaq Cahan kişi haqqında ən dəyərli şeirləri və sözləri neçə-neçə tarixi romanların, poemə və şeirlərin müəllifi olan hörmətli şairimiz Eldar İsmayıl yazmışdır. Bu gün də Cahan kişi haqqında bir kitab yazıb ərsəyə gətirmək vəzifəsi onun üzərinə düşmüştür. Odur ki, mən vətənpərvər, qeyrətli, həmişə şəxsiyyətinə hörmət etdiyim dəyərli şairimiz Eldar İsmayıla öz dərin təşəkkürümü bildirərək deyirəm: - Allah səni bu millətə çox görməsin, Allah səni həmişə var eləsin!

Mən deyərdim ki, Cahan kişi qədər millətini, el-obasını qohum-əqrabasını sevən insan az-az olardı. Onun insanlara qarşı qeyri-adi yanaşması variydi. Hamiya ağrın alım deyərdi. Cahan kişi el-obanın qohum-əqrabanın və onu tanıyan bütün insanların güvəncə yeriydi. O, heç kimin qəlbinə toxunan bir kəlmə söz deməzdi.

Anam Sarıqız Cahan kişinin Gülsəndən sonra ikinci ba-

cısıydi. Atam Şəmşədlə də əmiuşağıdırular. Özləri də bir-birlərini çox istəyirdilər. Anam həmişə biza deyərdi ki, bir-dən Cahanın canına yalandan and içərsiniz, ondan sonra gəzümə görünməyin.

Mənim qardaşlarımın içərisində Qəzənfər sakit idi və sakit olduğu qədər şuluq uşaqlığı variydi. O, kənddə müəyyən adamlara şəbədə qoşar, onlara zarafat edər, müəyyən adamları cırnadardı. Bu adamlar da ata və anama şikayət edərdilər. Atamgil soruşanda kı, Qəzənfər, sən belə bir iş tutmusan. Qəzənfər elədiklərini heç vaxt boynuna almazdı. Anam o dəqiqə atama deyirdi: - ona Cahanın canına and içdir, onda hər şey bəlli olacaq.

Atam deyərdi:

– De Cahanın canı üçün bu işlərdən mənim xəbərim yoxdur, mən inanım.

O dəqiqə Qəzənfər susurdu və and içmirdi. Ondan sonra haqq divan qurulurdu.

Qaraqız xalanın uşaqları Cahan kişinin canına and içəndə belə anamın o dəqiqə rəngi dəyişirdi və qaş-qabağını sallayırdı. Anamın da maraqlı qaş-qabağını sallamağı vardi. Bacıların içinin ən dəymə-düşəri anamıydı.

Atam Şəmşəd başda olmaqla qardaşların bir Cahan sevgisi, bir Cahan dünyası var idi. Cahan kişi böyük bir üzük qaşıydı və bu böyük qaşı əhatə edən kiçik qaşlar onun əmisi uşaqlarıydı - Kərəm, Paşa, Şəmşəd, İbrahim, Sayad, Məşədi və Mehdi.

Qardaşım Nəriman. Müzəffər və xalam uşaqları Məcid, Nəcəf, Əmrullanın yaşları 60-65-i keçməsinə baxmayaraq işlədikləri vəzifədən asılı olmayaraq onlar həmişə Cahan dayılarının yanına məsləhətə gələrdilər.

Cahan kişi istəyirdi ki, qohum-əqrabanın maddi vəziyyəti yaxşı olsun. O, buna sevinərdi. Mən dəfələrlə bunun ş-

hidi olmuşam. O, həmişə deyərdi, a bala, Allaha çox şükür olsun, filankəsin dolanması yaxşıdır. Bu, məni sevindirir. Bir əmi kimi, bir dayı kimi o, bütün qohum-əqrabaya düzgün yol göstərər və düzgün istiqamət verərdi.

Onun xasiyyəti bütün insanların xoşuna gəlirdi. Cahan kişi Gədəbəy, Tovuz, Qazax bölgələrində olub orada qonaq qalanда ev yiyəsinin uşaqları sevinclə deyərlərmiş: - Cahan kişi bizə qonaq gəlmışdi. Qazax və Tovuz rayonlarında mənim tələbə yoldaşlarımın ataları Cahan kişi haqqında o qədər danışırıdalar ki, mən heyrətə gəlib, fərəh hissi keçirirdim.

Cahan kişi qədər səxavətli və Hatəm adam dünyada azaz olardı desəm səhv etmiş olmaram. Onun evinə gələn qonaqların sayı-hesabı yox idi. Hətta, Gədəbəyə Arabacı kəndində bizə gələndə, onun yanına gələn insanlara evimiz darlıq edirdi. Tovuza, Qazağa gedəndə də həmin hadisə təkrarlanırdı.

Kimin nə işi olurdusa Cahan kişini axtarıb tapırdı. Bəzən elə olurdu ki, Cahan kişinin yanında gələni nə o tanıyırı, nə də çox vaxt onun adını eşidib gələnlər... Əsasən insanlar Cahan kişinin adını eşidib gəlirdilər. O, isə yanına gələnləri naümid qaytarmadı.

Onu da deyim ki, Cahan kişi elə bir şəxsiyyət idi ki, onun mərdliyini, natıqlıyini, səsinin tonunu, boy-buxununu görən hər hansı bir vəzifəli şəxs onu tanımasa da onun işini düzəldirdilər.

Cahan kişi istəyirdi ki, qardaşı və bacısı uşaqlarının yaxşı dostları olsun. O, həmişə bizə deyərdi, oğul, oturub-durduğunuz, dostluq elədiyiniz insanlara görə sizə qiymət verəcəklər, çalışım yaxşı insanlarla dostluq edin. O, saatlarla öz xeyirxah dostları haqqında danışardı.

Bir gün mən dostum Şəmsəddinlə bir işlə bağlı dayıngili getdik. Bu dostum içəri girmədi. Dedi mən səni bayırda

gözləyirəm. Sən demə Cahan kişi hardansa gəlirmiş, görür ki, Şəmsəddin qapının girəcəyində məni gözləyir., Cahan kişi buna deyir a bala, bizəmi gəlmisən? Deyir bəli, Nəbi sizdədi onu gözləyirəm. Mən də Sabir müəllimlə çay içirdim, birdən Cahan kişi yanında da Şəmsəddin içəri daxil olḍular. Cahan kişi başladı nə başladı:

Buna bax, bacım oğluna bax, dostu bayırda gözlədir. A bala, heç dostu da bayırda gözlədərlər? "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış". Bilmirəm dayınıza niyə oxşamadınız?

Mən deyərdim ki, insanların ən əziz yeri onun öz mənzili, öz evi və ailəsidir. Mən ömrümün sonuna qədər Cahan kişiyə borcluyam. Mənim indiki evimin alınmasında onun xüsusi və müstəsna rolu var.

Cahan kişi mütaliə etməyi sevən adam idı. Yaşının ahil çağrı bütün qəzetləri və kitabları oxuyardı. Onun çox iti yaddaşı var idi. Çox dərin biliyə malik idi. O, danışanda o qədər şirin danışardı ki, saatlarla onun səhbətindən doymaq olmazdı.

Atam Şəmşəd söyləyirdi ki, Cahan rayonda torpaq şöbəsinin müdürü, həm də Rayon İK-nin müavini işləyirdi. Mən isə məktəb direktoru idim. Həm də kolxoz partiya təşkilatının katibi idim. Qardaşım Məşədi müəllim, İbrahim ferma müdürü, əmim oğlanları Mahmud, Səməd, Əhməd müəllim, Qədim isə sovet sədri işləyirdi. Martirosyan Əliyevlər nəslini pərən-pərən salmaq, tutdurmaq və məhv eləmək əmrini vermişdi.

Biz gəldik Gədəbəyin Arabacı kəndinə. Ora bizim ata yurdumuz olub. O torpaqların bir hissəsi babam Məşədi Kərbəlayı Avıl ağanın olmasına baxmayaraq, burada artıq bizim bir qarış torpağımız yox idi. Biz Arabacı kəndinə gəldik. Mənim ailəm və Cahanın ailəsi atamlı əmisi Tapdığım

oğlu Əsgərin evində məskunlaşdıq. Sonradan yaxın qohumumuz olan Zodan Rəhimin köməkliyi ilə bizə torpaq sahəsi verdilər və biz orada ev tikdik. Cahan qaçaq ola-ola o evin tikilməsinə yaxından kömək etdi.

Cahan kişi bizim nəslin şah əsəriydi. Allahtala ona qorxmazlıq və cəsarətlilik vergisi vermişdir. O, öz ömür fəlsəfəsini mərdlik, kişilik, qorxmazlıq, qonaqpərvərlilik, səxavətlilik və xeyirxahlıq əsasında qurdu və öz ömrünü Cahan kişi kimi yaşadı.

Bəli, o, bu gün həyatda olmasa da, onun ruhu bizim üzərimizdədir, onun Cahan kişi adı bizim nəslin qeyrət və kişilik simvoludur.

GÖRDÜKLƏRİM VƏ EŞİTDİKLƏRİM

Mən Əmirxeyirdə yaşadığım dövrə ömrümün ən dəyərli və yadda qalan illəri desəm, heç də yanılmaram. Kəndimzdə dörd ev bir yerdəydi. İki qardaş Cahan, Avil və iki qardaş - Tanrıverdi, Allahverdi.

Bu ailələrdəki mehribançılıq hər yerdə bir misal olaraq söylənilirdi. Bizim ev də Əmirxeyirdə Cahan əmimgillə bir yerdə idi. Mən bu evin həmişə insanlarla dolu olduğunu gördüm. Hər yerdən bura qonaq gələrdi. Mən deyərdim ki, Cahan əminin ruzisini Allahtəala xüsusi olaraq vermişdi. Mən və qardaş bacılarım Mustafadan, Sabirdən, Nəzifədən kiçik olduğumuz üçün hamımız elə bilirdik ki, onlar bizim böyük qardaş və bacılarımızdı. İndi də yaşa dolmağımıza baxmayaraq elə də bilirik.

- Artıq biz hamımız Bakıda tələbə idik. Cahan əmim işe pensiyaya çıxmışdı. O, vaxt tapanda bazarlıq edib, gəlib bizi baş çəkərdi. Çox qayğışə bir insan idi.

Bir hadisə heç vaxt yadimdən çıxmır. Mən ADU-nu qurtardıqdan sonra bizi Gümrü şəhərinə (Leninakan) 3 aylıq hərbi toplantıya aparmışdilar. Burada bir ay olardı ki, qulluq edirdik. Bizim uşaqlarla erməni uşaqları arasında möhkəm dava düşmüştü. Bizim uşaqlar erməniləri döymüşdülər. İşimiz çətinləşmişdi, bizi prokroruğa vermişdilər. Uşaqların



kefi tamam pozulmuşdu. Hamımız şok vəziyyətində idik. Bu işin necə qurtaracağı haqqında fikirloşır, bir-birimizə ürək-dirək verməkdən başqa çərəmiz qalmamışdı.

O, vaxt yadına uşaqlıqda şahidi olduğum bir hadisə düşdü. Həmin hadisə belə olmuşdu:

— Aslan əmimin oğlu Əkbər Əmirxeyiro gedən yolda erməni sürən benzin dolu sistern maşınını yandırmışdı. Ancaq maşının sürücüsü sağ-salamat qurtarmışdı. Bu iş Cahan əminin bir sözü ilə qurtarmışdı (sonralar Əkbər XTPD- də Qarabağ döyüslərində vuruşmuş, çətin döyüşlərin birindən qəhrəmanlıqla çıxmışdı). Mənim o dəqiqə fikrimdən Cahan əmim keçdi. Uşaqlara dedim, narahat olmayın.

Bu hadisəni Cahan əmimə xəbər verdim və dərhal kişi Leninakana bizim xidmət etdiyimiz hərbi hissəyə gəldi. BİZİM uşaqlar Cahan əmimi görəndə sevindilər. Uşaqlardan bəziləri deyirdi ki, əşİ bu kişinin şəxsiyyəti bizi qurtarmağa bəs edər. Cahan əmim prokurorla görüşüb qısa vaxtda məsələni yerindəcə həll etdi. Sonra Cahan əmim bir ziyafət verdi. Həmin ziyafətdə mən axıra qədər oturdum. Həmin prokuror Cahan əmimi təriflədi və axırdı dedi:- Belə bir kişi heyif ki, turkdür.

Bəli, mən Cahan əmimi belə gördüm. Mənim tələbə yoldaşlarım bu işin düzəlməyinə mat-məətəl qalmışdır. Onu da deyim ki, bu işdən biz qalib kimi çıxdıq. Cahan əmimin üzü gülürdü. Sonralar tələbə dostlarım mənə deyəndə ki, bu şovinistlərin içərisində sənin əmin necə baş çıxarıır?

Mən dedim:

— Hamı ona Cahan kişi deyir. Dünya qədər onun adı-sanı var. O ki, qaldı o dediyiniz şovinistlərə, onların cavabını gördüyünüz bu əmim 1948-cu ildə raykomun birinci katibi ni döyməklə vermişdir.

* * *

Mən Cəlilabad rayonunda müəllim işləyəndə rayon prokuroru Ələsgər Rüstəmov variydi. O, mənə səhbət edirdi ki, yetmişinci illərdə mən Gədəbəy rayonunda prokuror işləyirdim. O vaxt Gədəbəylə Krasnoselo rayonu qardaşlaşmış rayonlar idi. Hər il məhsul bayramları keçirilərdi və Gədəbəy rayonunun nümayəndələri Krasnoselo rayonuna, həm də Krasnoselo rayonunun nümayəndələri Gədəbəyə qonaq olardılar. Günlerin bir günü biz Krasnoselo rayonuna getdik. Düzünü deyim ki, mən əvvəller Cahan Əliyev haqqında eşitmışdım və özünü görməmişdim. Biz iclas salonunda oturduq. İclası raykomun birinci katibi açdı və sonra Cahan Əliyevə söz verdi. O, çox yaxşı çıxış etdi. Cahan Əliyev də royasət heyətində raykomun birinci katibi və icraiyyə komitəsinin sədri ilə birgə oturmuşdu. Mən bir rayon prokuroru olaraq fikirləşdim ki, bir kəndin kolxoz sədri olasan özünün də belə hörmətin ola... Mən öz rayonumuzun raykom katibi Əlövsət Baxışovdan soruşdum ki, niyə kolxoz sədri başda katiblərlə yanaşı royasət heyətində oturur? O, Baxışov cavabında dedi: - O, çox hörmətli adamdır. Onun yeri həmişə yuxarıdadır. Aradan bir neçə saat keçdi mən Cahan Əliyevlə yaxından tanış oldum.

Bir neçə ildən sonra Cahan Əliyev Gədəbəyo bir işlə bağlı mənim yanımı gəlməşdi. O iş belə idi ki, Cahan Əliyevin dayısı oğlu Nəbiyev Bəkir Müseyib oğlu İvanovka kəndində "Puşkin" adına sovxozen direktoru işləyən Yekaterinanı (Katya) mərmər mürəkkəbqabı ilə söyüş üstündə vurmuşdu. Katya da Bəkiri vermişdi prokurora. Katya qadın idi, həm də rus idi. Məsələ tamamilə mürəkkəb idi. Bəkirin atası Müseyib Böyük Vətən müharibəsində həlak olmuşdu. Bəkir də qabağından yeyən oğul deyildi. Odur ki, Cahan Əliyevə mən dedim ki, sən mənim ağısaqqalımsan, ancaq

məndən incimə, bu işi baş prokurorluq və Ali məhkəmə birlir. Mən heç nə edə bilmərəm. Cahan Əliyev mənə dedi:

– İndi bir rusa görə atası mühabibədə həlak olmuş uşağı tutub dama qoyacaqsınız?

Bunu deyib çıxıb getdi. Aradan heç bir gün keçməmişdi ki, Ali məhkəmənin sədri mənə zəng edib dedi ki, o işi bağlayın. Sonra mən öz-özlüyümdə fikirləşdim ki, Ermənistanda bir kəndin sədri olasan, Bakıdan Ali məhkəmə mənə zəng edə. Ələsgər Rüstəmov söyləyirdi ki, sonralar mənim uşaqlarım Tibb İnstitutunda oxuyanda Cahan Əliyevin oğlu Sabir müəllim mənim uşaqlarımı həmişə köməklik etmişdir. Mən onda uşaqlarımı deyərdim:

– Sabir müəllim Cahan Əliyevin oğludur, o, da atası kimi mərd və qeyrətli kişidir!

Natiq ƏLİYEV

YAXŞI AD BAŞ UCALIĞIDIR

Atam Avıl Əkbər oğlu söyləyirdi ki, Cahan, mən, bir də sovet sədri işləyən Qulu 1973-cü il-də Sabir müəllimin namizədlik dissertasiyası ilə əlaqədar Bakıya gəlirdik. Biz İrəvandan Bakıya qatarla gəldik.



Demək olar ki, yükümüz çox idi. Biz Bakıya çatdıq, dəmir-yolu vağzalında 2-3 nəfər araba ilə yükdaşıyan çağırıldıq. Qardaşım Cahan Quluya, mənə, bir də bu yükdaşıylanlara göstəriş verirdi ki, onu belə qoy, bunu belə qoy. Birdən Qulu zarafatla dedi:

– Ay Cahan kişi, bizi orada da işlədirdin, elə burada da işlədirsen! Qulunun bu sözlərini yükdaşıyanın biri eşitdi:

– Nə, Cahan? Hansınızsınız Cahan?

Biz Cahani göstərdik. Yükdaşıyan Cahana yaxınlaşış soruşdu ki, siz hansı Cahansınız? Biləndən sonra o, yükdaşıyanlara dedi ki, siz arabəqarışlıq bu yükleri gözləyin. Mən bu adamlarla bir az söhbət edəcəyəm.

Yükdaşıyan bizdən əl çəkmədi. Çox çək-çevirdən sonra bizi dəmiryolu vağzalının restoranına gətirdi. Cahanyň özü də məəttəl qalıb ki, görəsən bu nə işdir. Xülasə restoranda stolun üstünə hər şey düzüldü. Biz bu adamdan soruşduq ki, söyləsin görək bu nə məsələdir.

Yükdaşıyan dedi indi mətləbi mən sizə açıqlaya bilərəm:

– Biz iki qardaş nahaq yerə tutulduq və bizim hər birimizə 10 il iş verib, göndərdilər Rusiyaya. Hardasa müddəti-

mizdən bir il keçmişdi. Bir gün kalonun rəisi məndən soruşdu ki, siz hardansınız, dedim İrvandanam. Kalon rəisi erməni idi. O, məni gözaltı süzüb soruşdu. Krasneselo rayonunda bir Cahan var, o da sizin millətdəndir, türkdür, onu tanıyırsınız mı?

— Mən bu adı birinci dəfə idi ki, eşidirdim. Allahdan olmuş kimi fikirləşmədən dedim ki, o mənim qohumundur. Daha o, məndən heç nə soruştı. Aradan 10-15 gün keçmişdi ki, kalon rəisi bizi yanına çağırtdırib dedi:

— Bu gün sizə kalonda "daxili məhkəmə" olacaq və hər ikinizi buraxacaqlar. Mən məhkəməyə söyləmişəm ki, bu qardaşların günahı yoxdur. Onları yenidən mühakimə edib buraxın.

Mən kalonun rəisinə dedim, bu nə məsələdir belə bize bu hörməti edirsən? Kalon rəisi dedi:

— Müharibənin əvvələri idi. Mənim olardı 14 yaşım. Ailəmiz böyük idi-beş uşaq, atam və anam. Atam ailəmizi zorla dolandırırdı. Müharibə illərində ailənin vəziyyəti dəha da pisləşməyə başladı. Artıq yazılıq kişi türklər yaşıyan kəndlərə üz tutmuşdu. Aradan bir az keçdi o, evə əlidolu gəldi. Atam Allaha yalvarırdı ki, bu səxavətli insanın canını həmişə sağ etsin. O gün elə bil bizim evdə toy-bayram idi. Atam həmişə o kəndə gedər, heç kimə də heç nə deməzdi. O, qorxurdu ki, ona-buna desə hamı axışıb o səxavətli kişinin üstünə gedər. Çünkü o vaxt hamı aclıq və səfələt içindəydi. Həmin o səxavətli kişi Əmirxeyirli Cahan idi. Mən ancaq atamdan onun adını eşitdim. Onun üzünü görməmişəm. Siz də deyirsiniz ki, biz o kişinin qohumuyuq və qərara gəldim ki, o yaxşılığın əvəzini bununla çıxmı.

Yükdaşıyan dedi:

— Bəli, mənim əzizlərim, Cahan kişinin adına görə bizi türmədən buraxdırılar. İndi də Allaha çox şükür ikimizin də

Bakıda evi və yaxşı dolanmamız var. Mən ömrüm boyu Cahān kişiyə borcluyam.

Qulu kişi xoş təbəssüm altda dedi:

— Daha bu Cahān kişiyə mənim sözüm yoxdur. Hər şey görmüşdük. Bunu da gördük - Bakı, vağzal, yukdaşıyan və sadə bir əmək adamının restoranda adı dünyaya sığmayan Cahān kişiyə etdiyi böyük hörmət!

* * *

Unudulmayan bir xatirə yaddaşımı həmişəlik həkk olunub. Atam Əmirxeyir kənd məktəbinin direktoru işləyən zaman rayon maarif şöbəsinin müdürü Mxitaryan bize gəlmışdı. Maarif müdürü söhbət zamanı atama bir böyük şəkil verdi və dedi:

— Bu bizim milli qəhrəmanımızdır, inqilabçı olub, bu şəkili məktəbdən asarsınız.

Atam bu şəkilin kimin olduğunu bilmirdi və birinci dəfə idi ki, görürdü. Günorta vaxtı idi. Atamlı maarif müdürü yenicə çörök yeməyə başlamışdılar ki, Cahān əmim içəri daxil oldu və bunlarla görüşdü. Bu zaman şəkili Cahān omim gördü və dedi:

— Ayo, bu nə şökildir?


Atam dedi ki, Mxitaryan verib ki, məktəbə vuraq, hansısa inqilabçının şəkilidir.

— Ayo, inqilabçının adı, familiyası yoxdurmu? Bu bütün türkün düşməni olan Andronikin şəkilidir. Qələt edir Mxitaryan da başqaları da. Bu daşnak köpək oğlunun biridir, - deyib şəkili cırıq-cırıq elədi.

— Şəkili cırma-deyə Mxitaryan başladı Cahān əmimə yalvarmağa... Cahān əmim Mxitaryana dedi:

— Bir də belə qołət cləmə!

XATİRƏLƏR



Atamlı Cahan əmim gildə idik. Ona Tovuzdan xəbər gəlmışdı ki, Mülkülü Əmiraslan xəstədir. Mülkülü Əmiraslanla Cahan əmim möhkəm dost idilər. O, tez qərar çıxartdı ki, Tovuza getsin. Mən o zaman tələbə idim. Cahan əmim, Mayıl müəllim, atam, bir də mən Mülkülü kəndinə getdik. Biz Əmiraslan kişinin evinə daxil olanda gördük ki, o, yorğan-döşəkdə yatır. Əmiraslan kişi Cahan əmimi görçək cəld dik atıldı. Mən hələ ömrümdə belə dost görüşü görməmişdim. Əmiraslan kişi dedi:


– Ay Cahan, daha mən sağıldım. Doğrudan da Əmiraslan kişinin bənizi açıldı, gözləri güldü. Elə bil dünyani ona bağışladılar. Çox səmimi görüşdən sonra o, tez-tez deyirdi: "Mənim dünyam geldi, mənim gözümün işığı geldi!" Mülkülüyə və Tovuza xəbər yayıldı ki, bəs deməzsənmi, Cahan kişi Əmiraslangildədi. Bir saat keçmədi ki, Əmiraslan kişinin həyəti adamlarla doldu. O, insanların Cahan əmimi necə qarşılılığındı indi də gözümüzün önündədir. Özlüyümde dedim. İlahi, insan nə qədər sevilərmış. Mülkülü Əmiraslan da çox qonaqpərvər, mərd insan idi. Bütün sağlıqlar Cahan əminin sağlığına deyildirdi.

Aşıq Mahmud və Aşıq Xanlar oxumaqdən yorulmurdu-lar. Adamlar gülə-gülə deyirdilər:

– Ay Əmiraslan, bəs sən xəstəydin, nə oldu, birdən-birə sağaldın? Əmiraslan isə onların cavabında:

– Üstünüzə yüngüllük, Cahani görən kimi qada-bala məndən sovuşdu. Yəqin ki, daha bir də xəstələnmərəm.

Mən onda Cahan əmimin simasında elin-obanın böyük oğlu Cahan Əliyevi gördüm! Qoy Allahtəala Cahan əmimin ruhunu şad eləsin. Onun böyük Cahan adı bizim nəslin şərəfidir.



CAHAN DAYI-QARAQOYUNLU ELİNİN MƏRD OĞLU

Yazdıqlarımın bizdən sonra da oxuna biləcəyi ehtimalını nəzərə alaraq yaddaşımı həkk olunmuş bəzi məqamları kağız üzərinə köçürməyə çalışacam. Yay aylarını bir qayda olaraq nəslimizin soy adını daşıyan Düz-Rəsullu kəndində keçirərdim. Burada hər şey mənim üçün doğma idi... Günlərin birində akademik, unudulmaz insan Firudin Köçərlidən mənə bir ismarıç geldi: İzzətə deyin, hazırlaşsın.., Goyçə mahalına gedəcəyik. Bu, ən azı 25 il bundan əvvəl olardı. Unudulmaz, çox dəyərli insanlar olan Firudin, Tofiq, Xəlil Köçərlilər, Məqsəd Səttarov və hörmətli Seyfəddin Qəndilov maşınlara minərək Çənmərəyə -Krasnoselo rayonuna getdi. O vaxtlar Krasnoselo rayon partiya komitəsinin birinci katibi ülvi bir insan, xoş simalı şəxsiyyət olan Əli Həsənov idi. Ruhu şad olsun! Onun kabinetində bir qədər söhbətləşib, çay içib dincələndən sonra tarixən xalqımızın qədim və səfali göllərindən biri olan Goyçə gölünün sahillerinə üz tutduq. Bir günümüz orada keçdi. Çox xoş anlar yaşadıq, yeyib-içdik, deyib-güldük. Goyçə mahalında xüsusi hörməti olan, mənə də qohumluğu çatan Ağəli Əsədov əlindən gələni edirdi ki, məclisimizdə hər şey yerində olsun.

Həmin günün axırına yaxın füsunkar Qaraqoyunlu dərəsinin Gölkənd kəndinə gəldik, hörmətli professor Fərman Əhmədovun ata evində qonaq qaldıq. Onların evi Murğuz



III BÖLMƏ

Akademik Firudin Köçərli ilə birlikdə Cahan dayının evində olarkən onun haqqında məlumatım da-ha da zənginləşdi, təsəvvürüm də mərd, cəsur, və-tənpərvər bir insanın, böyük bir şəxsiyyətin obrazını yarada bildim.

İzzət Rüstəmov.

dağının etəyində, "Zəli gölü"nın yanında, təpənin üstündə yerləşirdi. İki gün də burada qaldıq, xatirələrdə qalacaq çox xoş anlar yaşadıq. Fərman müəllimin atası Dostumalı əmi qonaqların gəlişinə çox sevinmişdi.

Çaykəndə də baş çəkdik. Kəndlərlə üzbəüz olan dağın döşü sıx meşəlik idi. Fərman müəllimin qardaşı Əhməd ilə həmin meşəyə getdik və möcüzə ilə rastlaştıq. Meşə başdan-başa meyvə bağlarından ibarət idi. Əhməd mənə izah etdi ki, vaxtilə xeyirxah insanlar burada cır-yabanı ağacları yerindəcə calayıb, bağ salıblar. Lakin bizim Göyçə-Qaraqoyunlu səferimizdən yadda qalan buraların mərd insanları, ağsaqqalları ilə görüşlərimiz oldu. Qaraqoyunlu dərəsində hündürboylu, bigiburma, uzunboğaz xrom çəkməli və çəkməsinin boğazına naxışlı-boyalı at qamçısı keçirmiş insanları gördükdə ürəyimiz dağa dönürdü. Allah-allah, bu dərə xalqımızın tarixi ənənələrini, adətlərini, dilini, ləhcəsini, mətbəxini özündə qoruyub-saxlayan insanları, mərd kişiləri, "üzüm ayağının altına, a bala" deyən, fəsəli, kətə bişirən qırmızıyanaq analarımızı qoynuna alıb yaşadıbmış. Allah eləsin, bir də düşsün yolumuz bu yerlərə. Göyçə gölünün bir başa dalğalarmdan şöləlonon Cil kəndinə gələk, Abbas Mazanovun, ulu Alı dayının evlərinə baş çəkək, "Pəri bulağı"ndan su içək. Qismət olarsa Qaraqoyunlu dərəsi aşağı Polad kəndinə - "Polad ayrimına" doğru yollanaq, dağ döşündə İsmayııl Piriyevin evini axtarib tapaq, "Cəhənnəm dərəsi"ndən hal-əhval bilək. Əziz oxucularım, hiss etdim ki, girişi uzatlığımdan bir az narazı qaldınız. Necə deyərlər, "keçən günə gün çatmaz, calasan da günü- günə." Əlbəttə, bu yazının baş qəhrəmanı Cahan dayıdır. Onun haqqında təəssüratlarına tədricən gəlmək istədim. Çalışdım ki, o doğma yerləri xatırlatmaqla sizi bir qədər "köyrəldim", Vətən həsrətinin nə qədər güclü olduğunu yoxlamaq üçün sizi bir

azca "sınağa çəkim"...

Cahan dayının sorağı ilə Gökənddən Əmirxeyir kəndinə gəldik. Həmin dəstəmizlə Cahan dayının evində olduq, onu çox şən görmək, şirin, həm də mərdanə səhbətlərini dinləmək şərəfinə nail olduq. Onu da deyim ki, Əmirxeyir kəndinə gələnəcən artıq Cahan dayı haqqında müəyyən təsəvvürə malik idim. Xatırlayıram ki, mənim qayınatam, həm də öz nəslimizdən olan, uzun müddət Gədəbəy, Samux, Tovuz partiya komitələrinin birinci katibi işləmiş Məhəmməd Rəsulov Cahan dayının adını tez-tez çəkərdi. Akademik Firudin Köçərli ilə birlikdə Cahan dayının evində olarkən onun haqqında məlumatım daha da zənginləşdi, təsəvvürümüzdə mərd, cəsur, vətənpərvər bir insanın, böyük bir şəxsiyyətin obrazını yarada bildim. Anladım ki, Cahan dayı bütün Göyçə mahalında, Qaraqoyunlu dərəsində sayılıb-seçilən, sözü-mövqeyi ilə hesablaşılan, nüfuzu hamı tərəfindən qəbul edilən bir şəxsiyyətdir. Onun Krasnoselo rayonunda icraiyyə komitəsi sədrinin müavini işləməsi, Cil, Əmirxeyir, Gökənd, Toxluca, Çaykənd kəndlərində təsərrüfat həyatının idarə olunmasında, məsul vəzifələr daşıması Cahan dayının həm də ictimai dövlət xadimi olmasından xəbər verir. Cahan dayının ən yadda qalan keyfiyyətlərdən biri də onun erməni xəyanəti ilə daim mübarizə aparması, daim Göyçə mahalı əhalisinin hüquqlarının müdafiəsi keşiyində durması idi.

Necə deyərlər, ağaç meyvə ilə tanıyarlar. Bu mənada Cahan dayının övladları-Mustafa, Sabir müəllimlər həm onun başını uca etmişlər, həm qazandıqları ad-sanla Respublikamızın şərəfini yüksəltmişlər. Onu da yada salım ki, Mustafa namizədlik dissertasiyası müdafiə edərkən mən onun rəsmi opponenti idim. Müdafiədən sonra Cahan dayının Bakıdakı həyət evində ziyafətdə oldum, onunla yenidən

görüşüb söhbət etmək imkanı əldə etdim. Əmirxeyirdəki görüş anını yada saldıq. Cahan dayı çox sevinmişdi: həm Mustafanın uğurla dissertasiya müdafiə etməsiindən, həm də mənimlə görüşündən...

Respublikamızın görkəmli tibb alimi, Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Cahan oğlu Əliyevlə arasında görüşərkən Qaraqoyunlu dərəsini, onun insanlarını, birinci növbədə də Cahan dayını yada salırıq. Cahan dayının Gədəbəydə də sevildiyini, onun həmçinin bu gözəl dağlar yurdundan da rişələndiyini qeyd edirik. Onun indi sıralarımızda olmaması bizi çox kədərləndirir, ruhu şad olsun!

P.S. 1. Gədəbəyin Dəyirmandoğlu kəndinin bəzi sakinləri ilə görüşərkən qeyd etdilər ki, onlar əmirxeyirlilərlə qohumdurlar.

2. Mənim yeganə bacımın adı Bəryabaddır. Onunla ekiz olan qardaşımın adı isə Poladdır.

3. Ürəkdən arzu edirəm ki, Qaraqoyunlu dərəsinə sərbəst gedib-gələk. Polad kəndinin içindən keçərək Dilican dərəsi ilə Qazağa doğru yollanaq...

İzzət RÜSTƏMOV,
Fəlsəfə elmləri doktoru, professor.

BÖYÜKLƏR HAQQ VERGİSİDİR

*Ədalət, insanlıq, şərəf və namus,
Bir sözlə söyləyək insana məxsus,
Bu sıfətlər ilə yaranır həyat.*

Səməd Vurğun



Bu ad mənim yaddaşımı düz 65 il bundan qabaq həkk olunub. Onda mənim 11 yaşı var idi. Keçən 65 il müddətin-də bu müqəddəs insanların adı nəinki yaddaşdan silinməyib, illər keçdikcə daha da möhkəmlənib, əbədiləşib, yeni-ye-ni çalarlar kəsb edib.

İndi də bu ad çəkiləndə, onun haqqında düşünəndə, böyük qürur hissi keçirirəm, fəxr edirəm ki, mənim gör necə ləyaqətli həmyerlim, ağsaqqalım olmuşdur. Belə bir insanla rastlaşmaq, həmfikir olmaq, onun müdrik kəlamlarından, ağıllı fikirlərdən, nəsihət və söhbətlərdən faydalanaq hər bir insan üçün fəxr deyilmi!?

AllahəOLA Cahan dayıya hər şey vermişdi. Yaxşı boy-buxun, yaraşıqlı qamət, nurani sıfət, gözəl avaz, danışq qabiliyyəti, insanlıq, vətənpərvərlik, millətini sevmək, mərdlik, mübarizlik, hər şeydən əvvəl isə böyük səmimilik vermişdi. O, əzəmətli bir adam idi. Nitqində böyük səlistlik, ardıcılıq və inandırıcılıq var idi. Düz danışan, həqiqəti deyən adam onun gözündə ən yaxşı insan hesab edilirdi. Yalanın, ikiüzlülüyüün, xüsusişlə paxıllığın düşməni idi. Qeybəti sevməzdidi.

İndi də Cahan dayı ilə münasibətlərin yaranması və inkişafı tarixinə balaca bir səyahət edək.

Cahan dayı Ermənistan SSR Krasnoscelo rayonunun Əmirxeyir kəndindən idi. O zaman Krasnoscelo rayonunda 12 azərbaycanlı kəndi var idi. Bu kəndlərin beşi - Cil, Ardanış, Şorça, Ağbulaq, Toxluca Göyçə mahalında, yeddisi isə. Qaraqaya, Yanıxpəye, Çaykənd, Əmirxeyir, Bəryabad, Gölkənd, Çivixlı Qaraqoyunu dərəsində idi. Büyük Vətən müharibəsi illeri idi. 1942-43-cü illər olardı. Kəndə xəbər yayıldı ki, Cahan Əliyevi Cil kəndinə kolxoz sədri qoyublar. Bu zaman kəndin vəziyyəti olduqca ağır idi. Kişiər hamisi əsgər getmişdi. Çoxlu başsız ailələr, yiyəsiz uşaqlar var idi. Cahan dayı qısa müddət içərisində kənddə müyyən işlər görməyə müvəffəq oldu. Ərzağa böyük tələbatı olan insanları qismən də olsa ərzaqla təmin etdi, kolxozda da yavaş-yavaş işlər qaydaya düşməyə başladı. Cahan dayı çox humanist adam idi. Heç kəsi incitməzdi. Kənd camaatı tədricən təzə sədrdən razılıq etməyə başladı. Mən onda kənd məktəbində beşinci sinifdə oxuyurdum. Məktəbdə vəziyyət olduqca ağır idi. Müəllimlərin böyük oksəriyyəti cəbhəyə getmişdi. Məktəbdə o qədər də səriştəsi olmayan adamlar dərs deyirdi. Sinif otaqları soyuq idi. Avadanlıqla pis təmin olunurdu. Şagirdlərin çoxu ağır iqtisadi vəziyyət üzündən dərsə gəlmirdi. Yadimdadır, bir gün Cahan dayı məktəbə geldi. Sinif otaqlarına baş çəkdi. Müəllimlərlə səhbət etməyə başladı. O dedi: "Mən bilirom sizin də o qədər dərs demek səriştəniz yoxdur. Sinif otaqları soyuqdur. Şagirdlərin bir çoxu məktəbdən yayınmışlar bu yol verilməzdir. Biz öz millətimizin balalarını savadsız qoya bilmərik. Bunu bizə gələcək nəsil bağışlamaz. Mən də kömək edəcəm, siz də çalışın sinif otaqlarını qızdırıq, şagirdlərin məktəbdən yayınmasının qarşısını alaq. Valideyinlər ara-

sında da iş aparmaq lazımdır, gözləmə mövqeyi tutmamalı-
şıq, evlərə getmək, məktəbə gəlməyən şagirdləri məktəbə
qaytarmaq zəruridir".

Bəli, Cahan dayı əsil maarif xadimi kimi, əsl vətənpərvər kimi çıxış edirdi. Onun bu xidməti unudulmazdır.

Uşaq olmağımı baxmayaraq sonralar Cahan dayı ilə da-ha da yaxınlaşdıq. O, bizim evin qonşuluğunda yaşayırı. Bir gün gördüm burada mənim yaşda bir oğlan uşağı var. Uşaqlar bir-birinə daha tez yaxınlaşarlar. Mən də bu uşaqla tezliklə yaxınlaşdım. Məlum oldu ki, bu uşaq Cahan dayının balaca qardaşı Avıldır. Biz Avilla tez-tez Göycə (Sevan) gölünə balıq ovuna gedirdik. Beləliklə, mən Avıl vasitəsilə Əliyevlər ailəsinə daha da yaxınlaşdım. İllər keçdi, mühari-bə qurtardı. Bizim kənddə onillik məktəb olmadığından qonşu Toxluca kəndində orta məktəbə oxumağa getdim. Burada mənimlə çox nəcib, savadlı bir oğlan oxuyurdu. Bu, qonşu Ağbulaq kəndindən Miryaqb ağanın oğlu Mirələk-bər idi. Biz Mirələkbərlə dostlaşdıq, bu şagird dostluğu sonralar daha da möhkəmlənib əbədi dostluğa çevrildi. Sonralar məlum oldu ki, Mirələkbər Cahan dayının doğma-ca qaynıdır. Bu məni Cahan dayiya daha da yaxınlaşdırıcı.

Nəhayət, mən orta məktəbi bitirib Bakıya gəldim. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil oldum. Universitet yataqxanasında mənə yer vermədilər. Yer tapmağa çox çətinlik çəkirdim. Mən universitetin qabağında Cahan dayının kiçik qardaşı Mahmud müəllimə rast gəldim. O, məni tanıdı, hal-əhval tutdu. Mən ona qalmağa yerimin olmamasını dedim.

Mahmud müəllim dedi: "Mən də bu il ikiillik hüquq fakültəsinə daxil olmuşam, məktəb mənə Poluxin küçəsində yataqxana verib, gəl bir neçə gün orada qal, sonra yer taparıq. Elə də oldu. Sonra mən kirayənişin yaşamağa başladım.

Mahmud müəllimlə yaxınlıq məni Əliyevlər ailəsinə daha da yaxınlaşdırıldı. Cahan dayı getdikcə mənim nəzərimdə əl-çatmaz zirvəyə çevrildi.

Cahan dayı mənim atam Alı Aliyevin yaxın dostu idi. İş və mübarizə yoldaşı idilər. Göyçə mahalindən Alı Əliyev, Qaraqoyunlu dərəsindən Cahan Əliyev birliyi sanki bu bölgələrin birliyi idi. Xain ermənilər azerbaycanlılara qarşı hiylə-fəsad işlədəndə, onların mənafeyinə toxunanda, hüquqlarını tapdayanda bu birlik kara gəldi. Birlikdə mübarizə öz nəticəsini verirdi. Belə birləşmələr rayon partiya komitəsinin plenumlarında və rayon icraiyyə komitəsinin sessiyalarında özünü göstərirdi.

Cahan dayının gözəl insani keyfiyyətlərindən biri də onun gənclərə münasibəti idi. O, həmişə deyərdi: "Oxumaq istəyən uşaqlara kömək etmək lazımdır".

Bəzən kəndlərdə kolxoz sədrleri gənclərə pasport almaq üçün arayış vermirdilər. Mən Qaraqoyunlu dərəsindən neçə belə gənc tanıyıram. Onlar Cahan dayiya müraciət etmiş və arayış ala bilmisdilər.

Mən də böyük hörməti var idi. Bir dəfə 1959-cu ildə mən qış tətilində kəndə getmişdim. Tətil qurtardıqdan sonra atam götürüb məni yola salırdı. Rayon mərkəzində Cahan dayiya rast gəldik. O, bizi görçək yanımıza gəldi, bizi salamladı. Mənimlə xeyli söhbət etdi. Dərslərimin necə getməyi ilə, qiymətlərimlə maraqlandı. Sonra dedi: "Alı, bu Abuzərlə maraqlanıram. Bizim dərə kəndlərindən universitetdə oxuyan uşaqlar Abuzəri çox tərifləyirlər, bunun böyük gələcəyi var. Uşaqdan muğayat ol. İndi onu yola salırsan, əməlli-başlı yola sal, cibinə yaxşı xərçlik qoy".

Atam güldü dedi: "Cahan kişi, yaxşı sözlərinə görə çox sağ ol, elə sən deyən kimi də edirəm".

Cahan dayının ən mühüm fərqləndirici xüsusiyyətlərindən biri də hər şeydə yaxşını, müsbəti seçmək, ona üstün-

lük vermək idi. Mən onunla ünsiyyətdə bunu dəfələrlə hiss etmişdim.

70-ci illər idi. Mənim həmyerlim öz arvad qohumları ilə dalaşmışdı. Qohumların şikayəti ilə onu saxlamışdlar. Mənə telefonla zəng vurub xahiş etdilər ki, sən bu işə qarışsan məsələ həll olar, onlar barişarlar. Mən fikirləşib rayona getməyi qərara aldım. Rayon mərkəzində Cahan dayiya rast gəldim. Xoş təsadüf, mənim həmyerlimin qohumu, xahiş edəcəyimiz adam da yanında idi, onlar dost idilər. Cahan dayı məni çox böyük hörmətlə qarşıladı. Dedi, yoldan gəlmisin, gedək bir az istirahət edək. Biz üçümüz yeməkxanaya gəldik, istirahət etdik. Elə bu məqamda mən gəlməyimin səbəbini açdım. Dədim, Cahan dayı, gərək sizin dostunuz şikayətini geri götürə, mənim həmyerlimi azad etdirə. Amma qohum qəti etiraz etdi. Mən dayanıb nöticəni gözləməyə başladım. Cahan dayı dostuna dedi: "Qardaş, mən dəfələrlə sənə demişəm təmkinli ol, elə iş tutma ki, sonra onun peşmançılığını çəkəssən. Mən sənə deyirəm, Abuzər müəllim kimi adam Bakıdan buraya gəlib, biz onun xahişini yerinə yetirməliyik". Qohum çox dolillor gotirdi. Ancaq Cahan dayı öz fikrində qəti idi. İş qaydaya düşdü, mən də qayıtdım Bakıya.

Bəli, Cahan dayı el ağsaqqalı idi. Hamının işinə yarayardı. Xeyirxahlıq, yaxşılıq, heç bir rütbdən asılı olmayaraq bütün insanlara eyni gözlə baxmaq onun həyat amalı idi. İnsan ləyaqətinin başlıca göstəricisi onun xeyirxah olmasıdır. Xeyirxah insan müləyim, səmimi, mərd, sözübütöv olur, adamlara yardım etməkdən həzz alır.

Cahan dayının ən yüksək keyfiyyətlərindən biri də onun qorxmaz, qətiyyətli bir şəxsiyyət olması idi. İnsanın qorxmazlığı, mərdliyi, cəsarəti özünə dərin hörmət qazandırı bilər.

Cahan dayı bütün ömrü boyu xain qonşumuz ermənilərin əhatəsində, onların rəhbərliyi altında fəaliyyət göstərib. Am-

ma o heç zaman sənməyib, həmişə qürurlu olub, yeri gəldikdə öz sözünü deməyi bacarıb. Ona görə də rayonumuzda böyük nüfusa malik idi. O, bu nüfuzu öz hərəkətləri, davranışları, fəaliyyəti, mənəviiyyatı, əxlaqı ilə özü qazanmışdı.

Cahan dayının həyatında baş verən belə bir hadisəni xatırlayıram. 50-ci illərdə Cahan dayı Krasnoselo rayon İcraiyyə Komitəsinin torpaq şöbəsinin müdürü vəzifəsində işləyirdi. Bu zaman rayon partiya komitəsinin birinci katibi vəzifəsində daşnak ideologiyasının qızgın tərəfdarı, Martirosyan işləyirdi. Rayonda ona, "dəli Martirosyan" ləqəbi verilmişdi. O, hər dəfə Azərbaycan kəndlərinin torpaq sahələrinin dövlət fonduna daxil edilməsi, yaylaq hesab edilməsi haqqında qeyri-obyektiv tələblər irəli sürdü. Onun bu tələbini yerinə yetirmək istəməyən, ona mane olan Cahan dayı qarşı təxribatlara əl atınaq, onu həbs etdirmək istəmişdi.

Səbəb təkcə bu deyildi. O dövrə ermənilər Ermənistanda yaşayan azərbaycanlıların deportasiyasına hazırlıq görürdülər. Azərbaycan kəndlərində Azərbaycana köçürülmək haqqında ciddi töbliğat kampaniyasına başmışdılar. Bu işin tam oleyhdarı olan Cahan dayı bu kampaniyaya mane olmağa çalışırdı. Ona görə də onu "Qorxulu türk" adlandırırdılar. Əsil səbəb elə bu idi.

Nəhayət, Cahan dayının mərdliyi, qorxınazlığı, uzaqqorənliyi qalib gəldi. İnsan vəzifədə, işdə qarşısına qoyduğu məqsədə o zaman çatır ki, onun hərəkətləri şəxsi marağaya yox, şəxsi mənafeyə yox, ümumimilli marağaya söykənsin.

Mən əlavə olaraq bunu bildirməyi özümə borc bilirom ki, Cahan dayı ilə mənim aramda olduqca böyük yaş fərqi (33 yaş) olmasına baxmayaraq, o, həmişə məni özünün yanın dostu hesab etmiş, mənə hörmət bəsləmişdir. O, Bakıya gəldikdən sonra arabir mənim yanımı gəlirdi. Mənimlə

dərdləşirdi. Telefonla əlaqə saxlamağı da heç vaxt unutmurdu. Bütün bunlara görə mən el ağsaqqalı Cahan dayının şəxsiyyəti qarşısında baş əyirəm. Ona ulu Tanrıdan rəhmət diləyirəm.

Cahan dayı 97 il ömür sürmüş, bu şərəflə insan ömrünün 50 ilindən artığını kolxoz sədri və digər rəhbər vəzifələrdə çalışmış, xalqına sədəqətlə xidmət etmiş, millətin yolunda şəm kimi yanmışdır.

İndi Cahan dayı aramızda yoxdur. Ancaq onun əməlləri, doğma xalqı, milləti qarşısındaki xidmətləri yüzlərlə qədir bilən insanların qəlbində əbədi məskən salmışdır.

Görkəmlı şəxsiyyət, gözəl insan, bütün şüurlu həyatını insanlara yaxşılıq üzərində qurmuş Cahan Əliyevin nurlu xatırəsi qəlbimizdə daim yaşayacaqdır.

*Abuzor XƏLƏFOV,
Azərbaycan Respublikasının Əməkdar elm xadimi,
Əməkdar mədəniyyət işçisi, BMT yanında İnformasiyalasdırma Akademiyasının akademiki, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı
Dövlət Universitetinin Kitabxanaşunaslıq
kafedrasının müdürü, tarix elmləri
doktoru, professor*

ƏHDİNƏ VƏFALI, SÖZÜNƏ BÜTÖV KİŞİ



Əvvəli bilinməyən, sonu görünməyən bu cahanda bənzərsiz başqa bir cahan idi Cahan kişi. Qurşağı qüdrətdən, papağı qeyrətdən, qaməti həzretdən, kamalı fəzilətdən, camalı xılqətdən id. Tale onu Qaraqoyunlu, Çənmərək, Göycə elində Dədəmiz Qorquduñ nəsihətlərini, ulularımız Şah İsmayılin, Uzun Həsənin vəsiyyətlərini yerinə yetirmək üçün gönüldərmışdı.

Məzlumun, naçarın, qolundan tutar, zalima qan udurardı. Haqqın çırağını yandırar, nahaqqın ocağını söndürər, yuvasını dağdırıcı. Pak əməl sahibi olan insanlara həmişə səadət, el-obaya xeyir-bərəkət diləyər, - Tanrıım, sən bu torpaqdan yaşı, səmamızdan ulduzu əsirgəmə, -deyərdi. Dost-tanışa, yetimə-yesirə minnət qoymadan, təmənnasız, hayharay salmadan, həm də səxavətini əsirgəmədən şahanə həyan durar, bədəməl düşmənə hədsiz nifrət edərdi. Oğuz elinin bu ecazkar qolunda hamı, müsəlman da, xristian da ehtiramla, ağızdolusu, şirin-şirin, - Cahan dayı, Cahan kişi deyərdi ona.

Əhdinə vəfali, sözü bütöv, əqidəsi yolunda canını əsirgəməyən, həyat aşığı, gözəllik vurğunu, üzügülər, sabaha pak qəlbinin, duyumlu ürəyinin uzaqgörən gözü ilə baxan kamil və böyük insan, sözün həqiqi mənasında ər kişi id. Bu qənatim əsla dəyişmir, əksinə, aylar, illər ötdükcə, hər yeni görüş, hər yeni səhbət, hətta hər bir adı telefon zəngindən sonra onun kamilliyi və müdrikliyinə, fəhmi və dərra-

kəsinə, yaşam fəlsəfəsinə daha çox heyran qalır və valeh olurdum.

Tanışlığımızın düz yarıməşrlik tarxi var idi.

Əlli il bundan əvvəl "Tərsəçay"ın qırğındı, yolun lap ağızında səhbət edirdik. Uzaqdan bir maşın gəlirdi. Həmsəhbətlərim xor artistləri kimi səs-səsə verdilər:

- Cahan kişiidi, Cahan kişi!..

Onların bu nidasında səslənən mehribanlığı, ülfəti, ehtiramı azacıq fəhm sahibi olan hər kəs zərrə qədər çətinlik çəkmədən duya bilərdi.

O, maşını əylədi, təkərləri kip ayaqlarımıza söykəndi. Xoş bir əhval-ruhiyyə ilə soruşdu:

- Ay uşaqlar, nə var, nə olub, yenə yolumu kəsibsiz?! Xeyir ola?!

- Xeyirdi, Cahan dayı, qonağımız var, səhbətləşir, dərələşirik...

- Qonaq Allah qonağıdı, ayə Qaraqoyunlu dərəsində ondan kimsən, nəcisən, hardan gəlib haraya gedirsən deyə soruşturulur, xoşgəldin deyərlər. Xoş gəlibssən, səfa gətiribssən, mindirin maşına, yol yoldaşı olarıq.

Meşə yolu ilə maşın ilan kimi qıvrıla-qıvrılı dağa dirmanır. Biz yanaşı əyləşmişdik. Cahan kişi hərdən yoxlayıcı, sualdolu nəzərlə üzümə baxır, sanki əhvalımı soruşmaq istəyir, amma nədənsə, soruşmur, susur, heç nə demirdi. Beləcə dinməz, söyləməz gəlib Əmirxeyir kəndinə çatdıq. Qolumdan tutub evə apardı. İçəri girəndən sonra, nəhayət ki, dilləndi:

- Xoş gəlibssən! Səfa gətiribssən! Burada özünü öz ata evindəki kimi hiss etməlisən...

* * *

Əlahəzrət kəndin toyunun da əlahiddə ovqatı, özgə ləzəti, bambaşqa ab-havası olur. Cahan kişi öz evində kimsə-

siz bir gəncin toy məclisini qurmuşdu. Aşıq İmranın zəngüləsi, sazin ecaskar səsi, qəlbləri riqqətə gətirir, pərdə-pərdə ətrafa yayılıraq yamyaşıl meşədə ağacların başını siğallaşdı. Məclis iştirakçıları mahir teatr aktyorlarına, gözəl bir orkestin təcrübəli ifaçılarına, Cahan kişi isə məharətli rejissor və drijora bənzəyirdi. Səhnə hərəkəti, ifaçılıq sənəti, ahəngdarlıq, düzüm nizamı burada ancaq və ancaq mənalı baxışlarla idarə olunurdu. Cahan kişinin indiki aparıcıların qopardıqları qulaqbatırıcı gurultularından fərqli olan baxışlarla rejissorluq, drijorluq etməsi, toy aparıcılıq məharəti sehrləyib ofsunlamışdı məni. Evin sahibi də, xeyir-dua verən də, cehiz verən də, toyun xərcini çökən də, məclisi beləcə səssiz baxışları ilə idarə edən də onun özü idi! Bəylə gəlin isə kimsəsiz bir oğlan və kimsəsiz bir qız!

Təcrübəli psixoloqlara, mahir ovçulara xas bir ustalıqla Cahan kişi hərdən gözaltı mənə baxır, ancaq yenə də bir şey demir, dinmirdi. Sanki əhvalımı bu oğrun baxışlarla sözsüz də öyrənə bilir, vəziyyətimdən əminliklə xəbor tuturdu. Məclisin bir xeyli canlandığını hiss etcək ayağa qalxdı!

— Camaat, qonağımız var, bayaqdan sakitcə oturub bizi dinləyir, gəlin biz də onu dinləyək, qoy cavanlarınızı tövrik etsin, öz istəyini də bildirsin!

Bəylə gəlini təbrik etdim, istəyim də bu oldu:

— Aşıq İmran, sazin və sözünlə hamimizi heyran etdin, çox sağ ol, yaşa! Biz tərəfdə müğamatı da bərk sevirlər, bəlkə bir ...

Sözümüzün tamamlanmasını gözləmədən yenə Cahan kişi qolumnan tutdu:

— Siz tərəf Göycədən çoxmu aralıdı?

— İrəvanda işləyirəm, amma Zəngəzur tərəfdənəm, Meğri rayonundan.

— Meğri? -deyə çox dərin bir həyacanla soruşdu. - Mana-

fi tanıyırsan, bizim rayonda prokuror olub?

— Qardaşındı, -dedim.

— Mənim də, mənim də, -deyərək uzun, qüvvətli qolları ilə məni qucaqlayıb bərk-bərk bağrına basdı. Susdu, dinmədi. Bir an içində məclisə sükut çökdü. Qəribə bir səhna yaranmış, çalıb oynayan, oxuyan da, yerində sakitcə oturan da təəccüb içində səssiz-səmirsiz Cahan kişiye baxırdı. Həmi onun nə deyəcəyi, nə edəcəyini intizarla gözləyirdi. Bunu hiss etdi, sevinc və qürur dolu bir səslə:

— Bəli, o mənim də qardaşındı! Öz həyatını oda atan qardaşım!

* * *

Manaf qardaşım Xanlarda Yaşayırırdı. Tez-tez görüşünü gedərdim. Cahan qardaş da eşidən kimi həmişə dəstə ilə gəlib Dilicandan yola salar, qayıdanda da qarşılıyardı. Dilicanda da onu şah kimi tanıyırıldılar. Orada da ona Cahan dayı, Cahan kişi deyir və ehtiram bəsləyirdilər. Bakıya köçəndən sonra bir dəfə İrəvana gəlmışdı. Gileyləndi:

“Fərdi pensiya çatır mənə, Bakıda deyirlər İrəvanda vərilməlidir, İrəvanda deyirlər, yox, Bakı təyin etməlidir... Sən narahat olma, qardaşın pensiya ümidiనə qalmayıb ki!”

Dedim, - siz də narahat olmayın düzələn işdi. Çayınızı için mən...

Yerindən qalxdı telefonun dəstəyini əlimdən aldı:

— Yox, yox! Qiymaram, qoymaram kiməsə məndən ötrü ağız açasan, xahiş edəsən! Məni düzgün başa düş, mən iş üçün gəlməmişəm! Səni görməyə, kədərinə şərik olmağa, Manafa görə başsağlığı verməyə, yana-yana ürək sözümü deməyə gəlmİŞƏM!

— Həyacanlanma, sakit ol, Cahan kişi, əyləş rahatca çayınızı iç, soyumasın. Mən başqa bir iş üçün zəng vurmaq istə-

yirəm, siz narahat olmayın.

— Hə?! Bağıyla, bilmədim, - günah işləmişəm, məsum məşəqlərə xas olan bir nəzərlə üzümə baxıb yavaşca əlini telefonun dəstəyindən çekdi.

Fərdi təqaüd komissiyasına nəzarət Partiya komissiyasının sədri Sarkis Xaçatryana tapşırılmışdı. Tələbəlik illərin dən taniyirdim, həm də partiya komissiyasının üzvü idim, ərkim çatırdı, sözü bütöv dostum idi. Cahan kişinin başı çay içməyə qarışanda zəng vurdum:

— Rayon icraiyyə komitəsində sədrin müavini, şöbə müdürü olub, dəfələrlə partiya qurultaylarına nümayəndə seçilib, həm də...

Cavab çox qısa oldu:

— Mənim də ehtiramımı bildir qardaşına, təbrik etə, komissiyanın iclası avqustda olmayıacaq, sentyabra qalacaq, dəri xmasın, de ki, sentyabrın birində respublika miqyaslı fərdi təqaüd alacaq.

Gecədən xeyli keçmişdi. Müdriklərə xas olan məntiqli, mənalı söhbətini heyranlıqla dinləyirdim. Qardaşımın şəklini istədi. Xəyalə daldı. Gözünü şəkildən çıkmirdi. Haçandan bəri qəlbində gizlətdiyi bir sırrı açmaq üçün əlverişli məqam gözləyirmiş. Xəyaldan ayrıldı, ürək yanğısı ilə danışmağa başladı:

— Məndən kiçik olsa da, çox cəsarətli kişi idi Manaf! Ölüm yaraşmırı ona!. Manaf bizdə işləyəndə birinci katibimiz qudurmuş itə, quduz canavara dönmüşdü. Azərbaycanlıların kökünü kəsmək üçün fırsatı tərtib etdi. Kişiləri mühəribəyə, həbsxanalara göndərmək, qadınları ələ salıb ləkələmək istəyirdi. Mən o zaman ispalıkomun sədrinin müavini və torpaq şöbəsinin müdürü idim. Səhər tezdən salam vermədən katibin dalınca kabinetinə girib qapını daldan bağladım.

— Bu nə deməkdir, Cahan?! - deyə katib bağırıldı.

— Bağırmış, təzə xəbər var, qulağına deməliyəm ki, eşidən olmasın, yaxın gəl! -dedim...

Mən onun payını vermişdim. Ehmalca qulağma piçildədim:

— Dəli Martiros, eşidə bilirsən?! Millətimə toxunma! Yoxsa nəslinə qan uddurar, küllərini göyə sovuraram! Bu barədə bir yerdə səsin eşidilməsin, söz ver, yoxsa?!

Kabinetdən çıxıb prokurorun yanına getdim. Manaf, vaxt itirmə, -dedi, - onun söz verməsinə inanmaq olmaz. Tez qayıt, kəndə get. Sən dünən də, bu gün də rayon mərkəzində olmayıbsan, heç nədən xəbərin yoxdur...

Dediyi düz oldu. Katib İrəvanda xəstəxanada ekspert komissiyasından çox ağır bədən xəsarəti aldırmış dair rəy ələ keçirib şikayət etdi. Sui-qəsdçi, hətta xalq düşməni kimi mənim həbs edilməyimə dair sanksiya verdilər. Rayonun prokuroru Manaf qardaşım da təcili cavab göndərdi ki, Cahan Əliyev qonşu Respublikada ezamiyyətdədir, axtarış elan etməyin, şübhələnməsin, qayıdan kimi yaxalanacaq. Sonra özü istintaqa başlayıb cinayət baş verəndə mənim rayon mərkəzində olmadığıma dair sənədlər yığır və İrəvana yollanır. Bütün sənədləri rəsmiləşdirib protokol şəkilində respublika prokuroru Meğavaryana təqdim edir və deyir:

— Cinayət mən işlədiyim rayonda törədilib. Rayonun prokuroru kimi istintaqı da mən özüm aparmışam. Nəticəsi ni sizə şəxsən təqdim edir və rəsmən bildirirəm ki, Cahan Əliyevin həbs olunmasına dair imzaladığınız sanksiya əsəssiz, qanunsuz və qərəzlidir. Katib Martirosyan daşnak partiyasına xidmət edən qatı millətçidir, azərbaycanlılara qarşı düşməncilik siyaseti yeridir. Sabah da gəlib deyocək ki, sizin prokuror məndən izahat alıb. Siz də Cahan Əliyevdən sonra sanksiya verəcəksiniz ki, məni də tutsunlar. Yox, yoldaş Meğavaryan, mən bu ədalətsizliyə icazə verə bilmirəm.

Cahan haqqında sanksiyani öz əlinizlə ləğv edəcəksiniz. Diqqətli olun yoldaş, Meğavaryan, Dəli Martirosun daşnak toruna bir dəfə düşdünüz, çalışın, bir də düşməyin!..

Bayaqdan bəri əlində saxladığı şəkili stolun üstünə qo-yub başını qaldırdı. İri şəhla gözlərindən nurlu üzünə şəfəq çı�ındı. Sanki təsəlli tapmış, ağır bir ağrı yükündən yenice xilas olmuşdu. Yenidən əlini uzadıb stolun üstündən şəkili götürdü:

– Belə kişiyə qardaş deməyib nə deyəsən?! Sizi eyni ana doğub qardaş olubsuz. Amma Manaf Zəngəzurlu, mən Qarayoyunlu! Bizim qardaşlığımız od-alovdan, tufan-borandan, sinaq dalınca sınaqdan, təhlükəardinən təhlükədən və nəhayət, ağır gündə bir-birimizə həyan olmaqdan doğan qardaşlıqdır...

Ulularımızdan qalan torpağın qədrini bilməmək, uzağı görməmək, biganəlik üzündən qərib düşüb qürbətdə qalan İrəvanda son görüşümüz idi, bu! Bakıdan hey xəbər göndərər, məktub yollayar, telefon eləyər, hal-əhval tutardı.

1990-ci ildə mən də Bakıya pənah gətirdim. Tez-tez, az-qala hər gün telefonla danışardıq. Doğma səsi, mərhəm, sehirli nəfəsi ilə elə bil evdəkilərin hamısını ovsunlamışdı. Səsini eşidən kimi, - Cahan dayı, Cahan dayı! - deyə telefonun dəstəyini sevinc içində mənə verədilər, - Manafın uşaqları, sizinkilər? Özün necəsən? Çəkinmə! Deyə hər dəfə ailə başçısına xas olan bir qayğıkeşliklə yerli-yataqlı xəbər tutandan sonra, - sağ olun, salamat qalın, - deyərdi.

Gəlimli-gedimli bu cahana Cahan kişi öz yerli-göylü, dağlı-bağlı, dənizli-çaylı, baharlı-qışlı məni ilə gəlmış əlahiddə, ayrıca, bütöv bir Cahan idi, beləcə bütöv bir Cahan kimi də ayrılib getdi!

Məkanı cənnət olsun! Məzarı nurla dolsun!

*İsrafil MƏMMƏDOV,
tarixçi alim, yazıçı, jurnalist.*

CAHAN DAYI

Birinci Dünya müharibəsindən sonra bəzi xarici missio-nerlərin təhrikli ilə Qafqazda, Azərbaycan türklərinə və digər xırda xalqlara qarşı törədi-lən qırğınılar çox pis fəsadlara səbəb olmuşdu. Sonra Sovet imperiya maşının işə düşməsi və bu maşının rıçaqlarının daşnak ünsürlərinin əlinə keçməsi Azərbaycan türkləri üçün ağlaşımaz işgəncələrə gətirib çıxardı. Ələlxüsus otuzuncu illər hadisələri və bundan sonra Almaniya-Rusiya arasında gedən müharibə xal-qımıza çox ağır zərbələr vurdu.



Almaniya ilə müharibə başlayanda mənim 12 yaşım vardı. Kəndimizin cavanları və kişiləri hamısı müharibəyə gönüldərildi. Kənddə yalnız qocalar, əllillər, qadınlar və uşaqlar qaldı. Əhalinin pis günlə becərdiyi məhsulu cəbhə adı altında daşnak xislətli bəzi rəhbərlər əlindən alıb aparırdılar. Kənd rəhbərlərini isə hər cür təzyiqlə susdururdular. 1942-ci ilin payızında çox acınacaqlı bir vəziyyət yarandı. Kolxozçuların istehsal etdiyi taxıl və digər məhsullar bütövlükdə əllerindən alındı və 1943-cü ilin qişında achiqdan ölenlər oldu.

*Yadıma saldıqca hərbin gününü,
Dünya qulun kimi kişnər başımda.
Faşizim törədən cinayətləri
Gözümlə görmüşəm körpə yaşımda.*

Bu çətin günlərdə Cahan Əliyevi Cil kəndinə kolxoz sədri göndərdilər. Bütün çətinliklərə baxmayaraq kəndin işgüzər, bacarıqlı aqsaqqalları ilə əlbir olub, əhalini bu fəlakət girdabından qurtarmaq üçün işə başladı.

Cahan Əliyev ilk növbədə əhaliyə ərzaqla kömək etməyi vacibliyini vurğuladı və işə yüksək önəm verdi. Belə ki, kolxozçulara bu cür qayğı rayonda erməni rəhbərlərin xosuna gəlmirdi. Rayon Partiya Komitəsi taxılı və digər kənd təsərrüfatı məhsullarını bütövlükdə cəbhəyə göndərməyi tələb edirdi. Ancaq heç nədən çəkinməyən Cahan Əliyev kolxozçulara ərzaqla kömək etməyi davam etdirirdi. Hətta rayon rəhbərliyinə dediyi bu söz kolxozçularda ona qarşı dərin bir hüsn-rəğbət yaratmışdı: "Ac qalan kolxozçu cəbhəyə heç nə göndərə bilməz. İşləyən adamlar ilk növbədə təmin olunmalıdır."

Cil kəndinin camaati Cahan Əliyevi cəsarətlə müdafiə edirdi. Onlar həm yaxşı işləyir, həm də onun arxasında dururdular.

Yaşımın az olmasına baxmayaraq mən də kolxozda işləyirdim. Eyni zamanda mənim tay-tuşlarının hamısı təsərrüfata köməklik edirdi. Biz mövsümü işlərdə müxtəlif sahələrdə çalışırırdıq. Taxıl tədarükü zamanı gecələr malatikanın işini aparır, hazır taxıl məhsulunu Şorca tədarük məntəqəsinə təhvil verirdik.

Bir dəfə çöldən gətirdiyimiz dərzi xırmana boşaldıb, Şorcada tədarükə vermək üçün arabamıza taxıl yüklədik. 80-100 kilogram tutan çuvalları qaldırıb endirmək çətin olسا da biz ona dözürdük. Gecə yol gedir, səhər tezdən taxılı təhvil verib kəndə qayıdırıq. Yorğunluq, yuxusuzluq nəticəsində arabanın üstündə mürkü vurur, sonra yuxuya gedirdik. Yenə belə bir əhvalat baş vermişdi. Arabanın üstündə yuxulamışiq, zavallı öküzlər gəlib yolun qırığında Ardanış

kəndinin taxıl tayalarına dönüb. Bir kişi Ardanış kolxozunun xırmanında bizi oyadı. Oyananda gördük ki, rezin çariqlarımızı ayağımızdan çıxarıblar. Biz çar-naçar kəndə yollandıq. Kəndə çatar-çatmaz briqadir sərenədə bizi qabaqladı və dərz yüklemək üçün göstəriş verdi. Biz həm çox yorğun, yuxusuz və həm də ayaqyalın idik. İstədik ki, bu göstərişdən yaxamızı qurtaraq. Briqadir israr etdi, dedi ki, eger bunu etməsək işimiz bir ayaq geri düşəcək.

Bu zaman atın üstündə Cahan kişi göründü. O, vəziyyətlə tanış olandan sonra briqadirə dedi, qoy uşaqlar bir qədər dincəlsinlər, sən get onlara çariq tikdir gətir. Bu vəziyyətdə onları işə buyurmaq düz deyil.

Mən onda gördüm ki, Cahan Əliyev nə qədər həssas, səbirli və qayğıkeş adamdır.

Həmin dövrdə katib başqa kəndlərdə kolxoz sədlərini, kənd rəhbərlərini hədələyir, ağır sözlər deyirdi. Ancaq bu zəhmli, hökmlü kişiyə heç nə deyə bilmirdi, çünki ondan çəkinirdi.

Cahan dayı böyük-lə-böyük, kiçik-lə-kiçik bir adam idi. O, nə qədər zəhmli, ağırtəbiətli rəhbər işçi olsa da insanlar onun yanına ümidi gedirdilər. O, da çalışır dı ki, onların ümidi, inamını qırmasın.

Mühəribənin ağır günlərində əhalini həm acliqdan qoruyur, həm də işi inamlı irəli arparırdı. Yaz əkinini vaxtı mükafatlaşdırma sistemi yaratmışdı. Əkin normasını ödəyən əkinçilərə hər gün bir və ya iki kilogram taxıl verirdi. Eləcə də bütün sahələrdə düzgünlüyü nail olmuşdu. İşləyən kolxozçulara gündə 0,5 kq çörək verilirdi, imkansızlara, qocalara şəxsən baş çəkir, qayğı göstərirdi.

Elin-obanın hörmətini qazanmışdı. Yaxşı yadimdadı, rayona gedəsi idi. Sədrin atını gətirdilər ki, minsin. Hörmətli el sənətkarı Aşıq Yunis irəliyə yeriyb öz atını

ona verdi və dedi: "Cahan, sən Cil camaatını təmsil edirsən, bu atla get".

Az vaxt ərzində Cil kənd kolxozu irəlilədi, ən yaxşı təsərrüfatlar sırasına çıxdı. 1944-cü ilin yayında onu rayona irəli çəkdilər. Rayon üzrə kənd təsərrüfatına rəhbərlik bütövlüklə ona həvalə edildi. O, Cilde olduğu kimi rayonun bütün təsərrüfatlarında da nəzərə çarpan işlər gördü.

Cahan dayı ali təhsil almamışdı. Amma onun yüksək intellektual səviyyəyə malik olması, adamlara qayğı ilə yanaşması, humanistliyi, uşaqla uşaq, böyükə böyük rəftarı sənətə, sənətkara qiyməti, Azərbaycanın mənəvi varlığına rəğbəti insanlar üçün bir məktəb idi. Cahan dayını yetirən ailə özü də çox xeyrxah, nəcabətli, açıq süfrəli bir ailə idi.

Xoşbəxtlikdən sonra mən də oxudum. Krasnoselo Rayon Komsomol Komitəsinin ikinci katibi işlədim. Yolum kəndlərə tez-tez düşürdü. O cümlədən Əmirxeyir kəndində də olurdum. Cahan dayı evdə olmasa da Əkbər əmi, Saçlı xala çorok yeməniş məni buraxmazdilar. Əmirxeyir kəndinin camaati da çox qonaqsevər, aşiqsevər və ləyaqətli insanlar idi.

Yaxşı yadımdadı, rayon mərkəzindəki restoranda Cahan dayı ilə mən də bir neçə nəfərlə birlikdə yemək yeyirdik. Bu vaxt restoranda bir qadın və bir kişi çalıb oxuyurdular. Çox güman ki, müğənnilər Qazax rayonundan idilər.

Restoranda yenə də adamlar var idi. Birdən-birə iki nəfər cavan oğlan içəri girib müğənnilərin üstünə qışkırdılar ki, burada oxumayıñ, çıxın gedin! Belə bir hərəkət bizə çox pis təsir elədi. Cahan dayı sıçrayıb ayağa qalxdı və müğənniləri geri çağırıldı. "Gəlin oxuyun" dedi. Sonra restoranın müdürüne hırslı-hırslı dedi: "Bu nə biabırçılıqdı!" Müdir çox pərt olmuşdu:

– Əliyev, bağışlayın. O uşaqlar həmişə bu cür xuliqanlıq eləyirlər, - dedi.

Biz çörəyimizi yedik və qalxıb getdik. Erməni diğaları həmin müğənniləri güdüblər. Onlar "Moskvic" markalı maşına oturub yola düşəndə arxalarınca gediblər. Ttucur (köhnə adı Qoturbulaq) kəndində bir yük maşınınə 10-12 nəfər dolub müğənniləri təqib eləyirlər. Gölkəndə çatanda "Moskvic" sömtini döyişib kəndin yuxarı məhəlləsinə qalxır və qışkırlar ki, ermənilər bizi qırıldılar. Gölkəndlilər tökülb erməniləri yaxşıca əzişdirirlər. Hamısı başı-gözü qan içində rayona qayıdır, şikayət edirlər. İş böyüyür partiya komitəsinin bürosuna düşür. Mən özüm də həmin büroda iştirak edirdim. Ermənilər çox ciddi qaydada tələb qoymuşdular ki, Gölkəndin rəhbərliyi, tanınmış adamların hamısı məhkəməyə colb edilsin. Bu vaxt Cahan dayı nər kimi yerindən qalxdı və dedi:

– Deyin görüm, Ttucurdan maşına dolub Gölkəndə gedənlərin məqsədi nə idi? Camaatı döyməyə getmişdilər? Yoqın ki, bir kəndi döymək olmazdı. Digər bir torofdən bu adamlar Qazaxdan gəlmış bir kişi ilə bir qadını niyə döymək istəyirmişlər? Mahni oxuyan müğənniləri döyüb pisik-dirməkə nə möqsəd güdürdülər. Həmişə mədəniyyətdən dəm vuranlar öz yüksək mədəniyyətlərini ortaya qoymaq istəyiblər? İki nəfəri döymək üçün bir maşın adamin onları arxasında düşməsi hansı kişilikdən xəbor verir?! Bunlar bir yana. Bəs bu adamlar - o, əlini maarif şöbə müdürü və komsomol komitəsinin birinci katibinə uzatdı, - Gölkənddə neyləyirdilər? İki nəfəri döyməyə Ttucurluların gücü yetməyəcəydimi, maarif şöbə müdürü ilə komsomol raykomu da köməyo gedirdi?!

Bu işə düzgün baxılmasa mən bunun sonuna çıxacağam!

Cahan dayı bir neçə dəqiqə ərzində bürönün istiqamətini döyişdi. Ermənilər təqsirli bilindilər. Rayon maarif şöbəsinin müdürü Anuşavan Saakyan və rayon komsomol komitə-

sinin birinci katibi Zaven Stepanyan işdən azad edildilər. Gölkəndlilərdən isə bir neçə nəfər yüngül cəza ilə aradan çıxdı.

Ermənilərin öz başında çatdayan hikkələrinə Cahan Əliyev belə nöqtə qoydu. Altmışinci illərdə mən Cil kəndində kolxoz sədri işləyirdim. Cahan dayı yenə vəzifədə çalışırdı, biz tez-tez görüşür, məsləhətləşir, oturub çörək yeyirdik. Harada olmasından asılı olmayaraq məclislərə aqsaqqallıq edir, həmin məclisə bayram əhval-ruhiyyəsi gətirirdi.

Cahan dayı həmişə, hər zaman insanlara kömək etməyə hazır idi. Sanki Allahtəala onu xeyir əməllər üçün yaratmışdı.

Sonralar mən Krasneselo Rayon İcraiyyə Komitəsinin sədri işlədim. Bu dövrdə artıq Cahan dayı təqaüdə çıxmışdı və Bakı şəhərində yaşayırırdı. Rayonumuzda onun yeri biliñir, hiss olunur və ehtiyac duyulurdu.

Mən Bakıya gələndə, o, rayona gedəndə vaxt tapıb görüşür, hal-əhval tutur, keçən günlərdən söhbət açardıq. Cahan dayı həm də gözəl ailə başçısı, bəxtəvər bir ata idi. Həyat yoldaşı Mərziyəbəyim xanım elimizin, obamızın hörmət bəslədiyi Miryaqub ağanın müqəddəs ocağının övladı idi.

Həyatın öz qanunları var və o hamı üçündür. Cahan dayı haqqında düşünərkən Mustafa müəllimi, Sabir müəllimi gözümüzün önünə gətirib şüklərlər oxuyuram. Həmçinin çox hörmətli qardaşları Mahmud müəllim, Avil müəllim və Aslan müəllim də xalqımızın ləyaqətli övladları kimi yüksək mənəviyyat sahibləridir.

*Abbas MAZANOV,
Krasnoselo Rayon İcraiyyə
Komitəsinin sabiq sədri.*

EL AĞSAQQALI

Cahan Əkbər oğlu ilə bizim ailəmiz, - atam Məşədi Əli uzun müddət dost-tanışlıq etmiş, hər iki ailənin evləri bir-birinin üzünə daim açıq olmuş, el dilində desək, bir-birinin qonaqçı evi olmuşdur.

Göyçə mahalının Qazağa, Tovuza gediş-gelişi Qaraqoyunlu elatından keçdiyinə görə burada qonaqçı evlərinə ehtiyac duyulurdu. Səfər ərefəsi dayanıb-dincəlmək sonralar müxtəlif şəxslər arasında ailəvi yaxınlığa, hətta tayfa, el-oba ikitərəfli münasibətlərinin yaranmasına səbəb olurdu.

Atam Molla Məşədi Əlinin Əmirxeyir kəndində Əkbər kişi ilə yaxınlığı da buna misal idi.

Sonralar tale elə gətirdi ki, Cahan Əkbər oğlunu bizim kəndə, - Toxlucu kolxozuna sədr təyin etdirər. O, ilk gündən kənd camaatinin hörmətini qazanmaqla, səmimi və el-canlı rəhbər kimi, qısa vaxtda camaati öz ətrafında toparlaya bildi.

Kollektivləşmə və kolxoz təsərrüfatınadək olan dövrdə başqa yerdə olduğu kimi Toxlucada da siyasi-tarixi hadisələr, sovetləşmə asan keçməmiş, demək olar ki, hamı bir-birindən nərazi salınmış, məqsədli şəkildə tayfalararası nifaq yaradılmışdır. Əsrin əvvəllərində öz növbəsində əhalinin pərakəndəliyinə, kənddən dağlışib köcməsinə səbəb olmuşdur. Bir tərəfdən də 1948-1953-cü illər köçkünlük kampaniyası əhalini yurd-yuvadan, torpaqdan soyutmuş, ictimai məyusluq kütłəvi xarakter



almışdır.

Bundan başqa hər cür xırda bəhanələrlə sözünü deyən adamlar, tanınmış din xadimləri, savadlı adamlar sıxışdırılmış, qondarma ittihamlarla ya həbs edilmiş, ya da kulak-qolçomaq davamçısı kimi kənddən köcüb-getməyə təhrik edilmişdir.

Cahan Əkbər oğlunun Toxlucaya kolxoz sədrliyi belə gərgin vaxta təsadüf etse də, onun camaatla dil tapması, onların yaşayışını yaxşılaşdırmaq üçün əlavə biçin sahələri ayırması, kartof sahələrini genişləndirməsi, məktəbə, müəllimə qayğıının gücləndirilməsi və b. addımlar kənddəki məyusluğun yox olmasına, camaatin canlanmasına səbəb olmuşdur.

O vaxtlar mən hələ onu şəxsən tanımamasam da bir hadisə bizi yaxınlaşdırıldı. Mən bir neçə nəfərlə "Dərəyurd" adlı sahədə ot biçmişdim. Ondan kolxoza pay verməli, qalanını özümüzə getirməli idik. Nüfuzlu kolxoz sədri kimi o, bu işin dəqiq nəzarətini aparırdı. Hamı məni təhrik edirdi ki, sən kimin oğlu olduğunu bildirsən, o biçilən otun, yiğilan kartofun hamısını özümüzə verəcək. Mən də buna həm cürrət etmirdim, həm də utanırdım. Bir gün o vaxtlar kənd sovetinin sədri olan İdris Nadirovun atası İsrafil kişi rəhmətə getmişdir. Kəndin tanınmış seyidləri, mollaları ilə bərabər mən də dəfn prosesində iştirak edirdim. O, hamını şəxsən tanısa da cavan olduğumdan məni tanımadı, kimliyimi soruşmuşdur. Biləndə ki, Məşədi Mola Əlinin oğluyam, - höyücanla "sən çoxdan axtarırdım, bu kənddə bizim qonaqçı evimiz olmusunuz" dedi. Sonra valideynlərimlə, ailə vəziyyətimizlə maraqlandı, nəyə ehtiyacımız olduğunu, nə tədarük etdiyimizi soruşdu. Həqiqətən də mənimlə birlikdə ot biçən, kartof becərənlərin hamısının otunu və kartofunu bütövlükdə özümüzə verdi.

Yaxşı yadımdadır ki, dağ yeri olduğundan texnikanı əvəz

eləyən yeganə vasitə araba idi. Məhz, Cahan Əliyevin səyəsində kolxozda olan arabalar qonşu Qaraqoyunlu məşəsindən gətirilən material hesabına 10 dəfə artırıldı, kolxozçular odunla təmin edildi, daxma evlərin siması tamamilə dəyişdi. Sanki kənd yeni bir oyanış dövrünü, - ictimai məyusluqdan toparlanma, özünü təsdiq dövrünə qədəm qoymağa başladı. Məhz onun qətiyyəti sayəsində kəndin xeyir və şərində, təsərrüfatın varlanmasında ciddi dəyişikliklər baş verdi, əhalinin "özünü düzəltməsi", - gün-güzəranını yaxşılaşdırması açıq-aşkar müşahidə olunurdu. Sonralar Toxluca kolxozu sovxoza çevriləndə də onun İrvanda sözünün keçmişib zərər çox kömək oldu, əhalinin daha da varlanmasında mühüm rol oynadı. Bununla da Toxluca rayonun ən varlı kəndlərindən birinə çevrildi.

Qoyunçuluq sovxozu yeni binalar, yaylaq yerləri, fermalar tikintisi meydancasına bənzəyirdi.

Burada 20 mindən artıq heyvanı əhatə edən qoyunçuluq kompleksi yarandı və uzun müddət təşkilat Bayram onun rəhbəri oldu ki, onun özü də Cahan Əkbər oğlunun etibar etdiyi kadrlardan biri idi.

Sonralar rayonun tanınmış din xadimləri ilə birgə mən onun atasının dəfnində iştirak etdim, bir neçə gün Əmirxeyirdə qaldım.

Bu ailəni tanıdığım yarımosrlıq bir dövrə həmişə xeyir-sorlarda iştirak etmiş, Cahan kişi ilə birlikdə olmuş, həmişə xəstələnən vaxtlarında da ona baş çəkmışom. Bir az da ağığını desəm, o təyfada cələbir hüzər yeri olmayıb ki, ona mən nəzarət etməyim, orada mən olmayım. Buna səbəb o kişi idi. Dördən məni tapdırırdı, hüzn prosesini, dəfni mənə həvalo edirdi. Cahan kişidən sonra da bu ailədə həmin diqqət yenə də davam edir. Əslində Əliyevlər ailəsinin sosial statusu elədir ki, onlar on nüfuzlu başqa din xadimlərini də-

vət etməklə də həmin prosesi yola verə bilərlər. Amma bunu etmirlər. Bu təkcə mənə yox, elə-obaya, atalarımızla bağlı olan ocaq yaxınlığına ehtiramın əlamətidir.

Cahan kişinin həyat yoldaşının seyid qızı olması (qonşu Ağbulaq kəndindən Seyid Məşədi Miryaqub ağa) onun Ağbulağa və Toxlucaya, eləcə də buradakı din xadimlərinə xüsusi diqqət yetirməsi də onun milli adət-ənənələrə hörmətinin əlaməti idi.

Cahan kişinin qardaşı Mahmud kişinin Toxluca ilə bağlılığı, - yəni bu kənddən evlənməsi də Əkbər kişinin buraya xüsusi diqqətinin, yaxınlığının nəticəsi idi. Mahmud kişinin uzun müddət Azərbaycanın müxtəlif rayonlarında xalq həkimi kimi vəzifədə təmiz və vicdanlı işləməsi, Avıl müəllimin uzun müddət Əmirxeyir kənd orta məktəbinə bacarıqla rəhbərlik etməsi, oğlanları Sabirin, Mustafanın öz işlərindəki uğurları bu ailəyə məxsus təmkinli, vicdanlı, xeyir-xah iş üslubunun nəticəsi idi.


**Kərbəlayi Molla Məhəmmədtəğı
MƏŞƏDİ ƏLİ oğlu
Toxluca kəndi.**

YENƏ O DAĞ UCALIR

Mən Cahan Əliyev haqqında söz-söhbəti öz evimizdə eşitmışəm. Babam İsmayıł kişi Cahan dayı haqqında həmişə xoş sözlər deyər, onun bacarıqlı, ağıllı, qoçaq bir adam olmasından danişardı. Bu da səbəbsiz deyilidi, o bizim ailənin yaxın adamlarından biri hesab olunurdu. Cahan dayının həyat yoldaşı Mərziyəbəyim xanım babam İsamayılin bacısı qızı idi. Babamgil iki bacı, bir qardaş olublar. O, bacılarını və bacısı uşaqlarını öz övladlarından seçməzdı. Xüsusilə, Mərziyəbəyim haqqında söz düşəndə deyərdi: "Mərziyəbəyimi daha çox istəyirəm, çünkü o, anası Əfruzə oxşayır. Xasiyyətində də, görkəmində də bənzəri coxdur".

Onun Cahan dayıya olan rəğbəti təkcə qohumluqdan irəli gəlmirdi. O, həmişə deyirdi ki, Cahan yenilməz və mərd adamdır. Ən çətin ayaqda belə qətiyyətini itirmədi, azğın erməni katibini çıgnayıb keçdi və axıra qədər mübarizə aparıb qalib gəldi. Həm də babam deyirdi ki, Cahan bütöv adamdır. Dar ayaqda sinəsini qabağa verib adamlara dayaq durmağı bacarır. Hökümət işi nə qədər ağır olsa da, camaati dolandırmağa çalışır.

Mən bütün bunların hamısını babamdan eşitmışdım. Həm də İsmayıł kişinin belə bir xasiyyəti dəvardı ki, gözü nün işığı da olsa düzə düz, əyriyə əyri deyərdi. Bu sözlər mənim qanıma, iliyime işləmişdi. Babamın verdiyi bu cür yüksək qiyməti mən daim atamdan da eşidirdim. Bundan



sonra Cahan dayı mənim gözümədə əfsanələşmiş bir qəhrəman kimi görünürdü.

Bu söhbətlərdən sonra mən Cahan dayını hamıdan uca, hamıdan güclü, hamıdan iradəli hesab etmişdim. Artıq böyüyəndə camaat arasında mən onun haqqında həmişə də-yərli sözlər eşidirdim. Günlərin bir günü kəndin içində toplaşış səhbət edirdik (Mağazanın, idarənin yanına kəndin içi deyirdik). Mən təxminən 7-8-ci sinifdə oxuyardım. Bir də gördük rayon mərkəzi tərəfdən gələn bir "Villis" markalı maşın şütyüb mağazanın yanında dayandı. Burada böyük yaşılı adamlar da vardi. Kimsə dedi ki, Cahan Əliyevdi. Hami diqqətini ona cəmlədi. O, maşından düşüb salam verdi. Adamlar ona tərəf yeriib bir-bir halını soruştular. Mən də onunla görüşdüm. Bir an içində onun haqqında eşitdiklərim gözümün qabağına gəldi. Doğrudan da, onun boyu-buxunu, əzəmətli duruşu, ağır zəhmi adamı heyrətə gətirirdi. İndi hami onun üzünə baxır, nə deyəcəyini gözləyirdi. O, kəndin vəziyyəti ilə, adamların dolanması ilə maraqlandı, ayrı-ayrı suallar verdi. Sonra kolxoz idarəsində kimin olub olmadığını soruşturdu.

İdarə hələ açılmamışdı. Sentyabr ayı idi. Hamı tarlada kartof yiğimində idi.

– Bizim qohumlardan kimsə varmı? -deyə Cahan dayı gözücü adamları süzdü.

Ağəli əmi gözünü gəzdirib dedi:

– Seyidlərdən heç kəs burda yoxdur. Ələsgərin oğlu Hüseyin burdadı.

Cahan dayı onda məni tanımadı. Adım çəkiləndə mən qabağa yerdim. O, bir də əl verib təmənnəşdi və dedi:

– Ələsgər evdədimi?

– Cöldən hələ gəlməyi, -dedim.

– Toxlucaya toyu çağırıblar, bir heyvan lazımdı.

Mən dedim:

– İndilərdə qoyun çöldən gələcək. Mən gedib getirərəm.

– Get "Villis"ə otur, sürü kəndə yaxınlaşmış olar, öz heyvanınızdan bir yaxşı toxlu getir.

Mən maşına tərəf gedəndə kəndimizdə əliaçıqlıq və mərdanəliyi ilə tanınan Ağamalı oğlu Abbasqulu irəli yeri-yib dedi:

– Cahan dayı, mən özüm çobanam, sürüünü "Çaxmaqlı"nın altında qoyub gəlmisəm. Şoferə de mənimlə getsin.

– Ay oğlan, sənə əziyyət olar, - deyə Cahan dayı dilləndi.

– Ay kişi, nə əziyyət olar, sənə bir sürü də bağışlasam xoş olar.

Cahan dayı üzünü mənə tutub dedi:

– Ay Hüseyn, yaxşı, qoy bu oğlan gedib gətirsin. Ələsgərə deyərsən onun heyvanını verər.

Mən, - baş üstə, - deyənə kimi. Abbasqulu dilləndi:

– Ay Cahan dayı, narahat olma, bu saat gəlirəm. Ələsgər dayı ilə mən özüm bilərəm.

Cahan dayı Abbasqulunu diqqətlə sözüb dedi:

– Elə bil ki, səni hardasa görmüşəm, adınız necədir?

– Adım Abbasquludur, Ağamalı kişinin oğluyam. Talibov Məhəmməd də mamam oğludur. Siz məni görübsünüz. "Güney"də Əmirxeyirin qoyun yatağı ilə mənim yatağım qonşudur.

– Bəli, bəli, - deyə Cahan dayının gözlərində xoş bir təbəssüm boylandı. Abbasqulu "Villis"ə öyləşib getdi. Səhbət vaxtı Ağəli kişi soruşdu ki, Toxlucada toy eləyən kimdir?

– Heç bilirəm ki, dəvətnamə evdə qalıb. Özüm də rayondan bəri gəlmisəm. Kəndə girəndə toy evini soruşub öyrənəcəyəm. Ağəli kişi həmişə yumorla danışındı.

– Hamı istəyir ki, Cahan qardaş onun toyunda iştirak elə-

sin. Bu kişi də eşidib toy var, deyir çağırmış olarlar, bir başa çıxıb toya gedir.

Adamlar gülüşdülər, Cahan dayı da bığlarının altından qımışdı. Abbasqulu qoyunu gətirib gəldi. Cahan dayı sağollaşış Toxlucaya yola düşdü.

Mən Bakıda oxuduğum illərdə Cahan dayı artıq Bakıda yaşayırıdı. O, təqaüdə çıxmışdı. Mən onunla vaxtaşırı görüşürdüm, söhbət edirdik. Həmişə ona verdiyiin suallar erməni məsələsi ilə bağlı olurdu. Bir dəfə o, mənə dedi ki, Martirosyan soyadlı raykomla aramızda olan ziddiyətə görə bəraət alandan sonra rayona qayıtdım. Bu işdə mənə xaxından köməklik göstərən NKVD-nin sədri mənim qayıdışım münasibətilə rayon mərkəzində böyük ziyaflət təşkil elədi. Buraya rayon və kənd rəhbərlərinin hamisini dəvət etmişdi.

Ahıl vaxtlarında da Cahan dayı şux qaməti, ağır zəhmi, qartal baxışı ilə diqqəti cəlb edirdi. Mən onun danışığına, hərəkətlərinə baxıb heyrət edirdim. Bir şeirdə deyildiyi kimi "ürək o ürəkdi, yaşı o yaşı deyil" misralarını xatırlayır və deyirdim. "Aslan qocalsa da aslandır".

O, məndən şeir deməyimi, ədəbiyyat haqqında bəzi maraqlı məqamları soruşurdu. Mənə elə gəlirdi ki, Cahan dayı hardasa, haçansa özü də şeirlər yazır. Ömrünün böyük bir hissəsini müxtəlif rəhbər vəzifələrdə işləmiş ağır təbiətli bu adamın şeirə, sənətə bu qədər maraq göstərməsi onun içində hayqırın, dolaşan istedaddan xəbər verirdi.

Cahan dayı qonaqsevər adam idi. Mən nə vaxt onlara getsəm, o evdə qonaq görərdim. Mən onlara gedəndə çox sevinirdi. Deyirdi tez-tez gel.

Dünya qəribə dünyadı. Qarışqası da var, fili də, tulküsü də var, aslanı da, sisqa çayları da var, böyük nəhrləri də.

Dünya qəribə dünyadı: namərdi də var, mərdi də, qorxa-

qı da var, cəsuru da, zülmkarı da var, adili də.

Dünya qəribə dünyadı: təpəsi də var, dağı da var... Son gördüklerim arasında dünyadan bir dağı vardı, "Cahan dağı!"

O dağ yenə də ucalır- mənim qəlbimdə, onu tanıyanların qəlbində! O uca dağı görmək istəyənlər, qəlbində ucalımaq istəyənlər "Cahan ömrü" kitabını oxusunlar... Mütləq oxusunlar!

Hüseyin İSMAYILOV,
Filologiya elmlər doktoru, professor.

MƏNALI VƏ ŞƏRƏFLİ ÖMÜR KİTABI



Şəxsiyyətlər üçün ömür təkcə yaşılmış illərin sayı ilə ölçülür. Həm də bu illərdə görülmüş işlərin mahiyyətini və xalq üçün arzuların, istəklərin səsini, harayını, enişli-yoxuşlu çətinlikləri də yaşıdır. Bu səda, bu haray insan ömrünü işıqlandırır, dünənimizi bu günə, bu günümüzü sabaha yönəldir, zaman adlı bir karvanın ləngərli ahənginə qovuşduraraq uzaq bir yolun yolcusuna çevirir. Bu yolun hansı dayanacağında ayaq saxlayaraq, keçib gəldiyi enişli-yoxuşlu illərə nəzər saldıqda ömrün sətir-sətir, vərəq-vərəq yazılmış xatirələri yada düşür. Haqqında söhbət açacağımız Əliyev Cahan Əkbər oğlunun ömür kitabı da acılı-şirinli günlərdən, dolanbac və burulğanlı həyat yollarından keçmişdir.

Onun haqqında yazmaq həm çox asan, həm də olduqca çətindir. Asandır ona görə ki, həmin şəxsiyyəti yaxından tanıyıram, bütün fəaliyyəti gözümün qabağında olub. Çətinidir ona görə ki, belə məhsuldar, dolğun, xeyirxah həyat yolu keçmiş adam haqqında yazmaq çox şərəfli, həm də məsuliyyətlidir. Həc kəsdən heç zaman əlindən gələn yaxşılığı əsirgəməyən, ruhdan düşənə ruh verən, yolunu azmışa yol göstərən, yaxşıya da yaxşı, pisə də yaxşı olan bir el adamı haqqında söz demək doğrudan da çətindir. Doğru deyiblər ki, insanı əməlləri, insanlığı, bir də alicənablılığı yaşadır və sevdirir. Uğur gətirən belə xeyirxahlıq adının gərək canı-

da, qanında ola. Bir də şərəf və məsuliyyət hissini heç vaxt özündən kənarlaşdırılmaya. Adam onunla söhbət edəndə bir təsəlli, bir rahatlıq tapır, həmişə məmənun qalırırdı. Belə adamların ömrü başqalarının ömrünə bənzəmir. Onlar elə bu bənzərsizlikləri ilə də diqqəti cəlb edir, ictimaiyyətin etimadını qazanırlar.

İnsan dünyaya bir dəfə gəlir və əbədiyyət evinə qovuşana kimi ulu Tanrıının ona bəxş etdiyi bir ömür yaşayır. Lakin dünyaya gələnlərin hamısı eyni şəkildə ömür sürmür. Bunların bir qismi özünəməxsus bir həyat yolu keçir və dünyada heç bir iz qoymadan köçüb gedir. Ancaq Cahan kişi kimi insanlar öz xeyirxah əməlləri, xalqa, Vətənə göstərdiyi böyük xidmətləri ilə özü üçün unudulmaz ad, möhtəşəm bir abidə qoyub gedir, xalqının, el-obasının qəlbində əbədi yaşayırlar. Elə buradaca Sofoklun belə bir hikməli sözü yada düşür: "Ey insan! Sən həm əzəmetlisən, həm də zərif sən". Cahan kişi çox səmimi, qayğıkeş, insanlara tez qaynayıb-qarışan, ilk tanışlıqdan sonra həmişə xatırlanan, xeyirxahlıqda əvəzi çox az olan, mərd, dəyanətli, övladcanlı idi. Ondanancaq yaxşılıq, xeyirxahlıq görmək olardı. İmkəni çatmasa belə çalışardı ki, hər işi yoluna qoysun. Belə adamlara həyatda tək-tək rast gəlinir. Təəssüf ki, ömür yolu ilə yalnız irəli getmək olar, geri qayıtməq mümkün deyil.

Necə deyərlər, insan ömrü İlahi qüdrətin yaratdığı elə bir kitabdır ki, onu oxumaq insana ancaq bircə dəfə qismət olur. Kim bilir, bəlkə ömrün mənası və qiyməti də elə onun təkrar olunmazlığındadır. Cahan kişinin də keçdiyi, yaşadığı, yaratdığı həyat yolunu bir kitab kimi vərəqlədikcə hiss edirsən ki, taleyi, rastlaşdığı problemlər və onun həlli hansı çətinliklərlə, maneələrlə rastlaşmış, hansı burulğanlardan keçmişdir. Ona görə də bir əsrə yaxın keçib gəldiyi həyat yoluna işıq salmaq, gördüyü işlərin mahiyyətini və dərinli-

yini kiçik bir yazıda səciyyələndirmək imkan xaricindədir. Bu çotinliyə baxmayaraq, onun haqqında söz deməyi, düşüncələrimizi oxucularla bələşməyi özümüzə həm borc, həm də şorəf hesab edirik.

Bəri başdan deyək ki, Cahan kişi Qərbi Azərbaycanın Çəmərək rayonunun Qaraqoyunlu bölgəsindəki Əmirxeyir kəndində dünyaya göz açmış, uşaqlığı da, gəncliyi də, hətta demək olar ki, bütün həyatı da bu səfəlti dağlıq qoynunda keçmişdir. Daha doğrusu, bu qədim oğuz-türk yurdunda boyabaşa çatmış, həyatı boyu bir çox məsul vəzifələrdə çalışmış, dövlət mükafatlarına layiq görülmüşdür. Bu illərdə o, eli-obası tərəfindən sevilmiş, həmişə hörmətlə qarşılanmış, ehtiram əlaməti olaraq Cahan kişi deyə çağırılmışdır. Özündən kiçiklər ona Cahan dayı, özündən böyükələr və həmyaşlıları Cahan kişi deyə müraciət edirdilər. Çünkü atababalarımızın nəzərində kişi, kişilik sözləri cins mənasında deyil, namus, qeyrət, cəsarət, mərdlik, kimsəsizlərə dayaq olmaq simvolu kimi mənalandırılmışdır.

Hər adam bu hörməti qazana bilmir, belə titula malik olmur, çağırılsa da çox sünü çıxır, ironiya ilə qarşılanır. Cahan kişi bir əsrə yaxın kişi kimi yaşadı, kişi kimi elinin-obasının xidmətində dayandı, sevdi, sevildi, kişi kimi də obədiyyətə qovuşdu.

Sevimli yazılımız Mirzə İbrahimovun "Böyük dayaq" romanındaki Rüstəm kişi obrazı cə bil, Cahan kişinin prototipidir. Əsəri oxuyanda və ya cyni adlı kinoya tamaşa edəndə Rüstəm kişinin fəaliyyətini izlədikcə Cahan kişi yada düşür.

Cahan kişi mənalı bir ömür yaşadı, sevib-sevildi, elinin-obasının sevgisini qazandı. Belə mənalı ömrü tək-tək müdrik adamlar yaşayır və obədiyyətə qovuşanda da el-obasının yaddaşında heykəlləşir, silinməz izlər buraxır. Məmməd

Rahim necə də gözəl demişdir:

**Ömür dedikləri coşğun çay kimi,
Kükərəib-köpürüb hər zaman gedir...
Yarat, sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.**

Həyatda iz qoyub getmək həmişə müdriklərin müqəddəs amalı, başlıca məqsidi sayılmışdır. "Yaz, ey Vurğun ki, şəirin, sözün bir yadigar olsun. Son ölsən də Vətən eşqi Vətən mülkündə var olsun" fikri bütün aqillərin və yaradıcı insanların amalı olmuşdur. Neçə min il bundan əvvəl Azərbaycan xalqının qolbindən qopub gəlmış aşağıdakı bayatının başlıca qayosi də həmin fikirlə həməhəng səslənmişdir:

**Bu qala bizim qala,
Səngərim, gözüm qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.**

Bu bayatıda ifadə olunan fikir Cahan kişinin yaşam tərzinə necə də uyğun golur. Həmişə sakını olduğu, qarış-qarış gəzib dolaşlığı yaylaqlarda, başından duman eksik olmayan zirvələrdə, yamyaşlı ormanlarda, diş göynədən buz bulaqlarda izi, dillərdə şirin sözü, bir də el-oba məhəbbəti qalmışdır. Elinin-obasının hörmətini, sevgisini, etimadını qazananlardan olduğuna görə əsrlərin arxasından boylanaboylana, xatırlana-xatırlana müxtəlif nəsillərin yaddaşında yuva quranlardan, qolbində heykələ çəvrilənlərdən biri ki-mi diqqəti özünə çökir.

Deyirlər ki, on yüksək elm müdriklik, on ali müdriklik isə xeyirxahlıqdır. Doğrudan da, belədir. Bir əsrə yaxın keçdiyi ömür yolu saf qəlbli, təvazökar, səmimi və nəcib bir insanın, şoxsiyyətini həmişə qoruyan, ucalıqdan özünü en-

məyə qoymayan, hamının qəlbinə yol tapmayı bacaran, həm də tələbkar, prinsipal, sözün düzünü deyən, ehtiyacı olanların keşikçisi olan Cahan kişinin mənalı həyat və zəhmət yoludur. Adam var, addım-addım ona yaxınlaşdıqca rəğbətin daha da artır, gözündə ucalır, aqil, xeyirxah, səmimi, səda-qətlə bir insana çevirilir, başqalarına nümunə olmağa layiq bilinir. Cahan kişinin ömür salnaməsində bax bu deyilən cizgilər aydınca görünür, seçilir. Xalqına qeyrətlə xidmət etmək, sızıldamadan qarşıya çıxan çətinliklərdən keçməyi bacarmaq, ancaq xeyirxahlıqla yaşamaq və bundan zövq almaq, mərhəmətli olmaq onun iç dünyasını hər zaman harmoniyada saxlayırdı. Cəsarətlə demək olar ki, bütöv şəxsiyyət, kamil insan kimi hamının-uşağıın da, böyüyün də, aqsqqal və ağbirçeyin də, ziyalının da sözün həqiqi mənasında hörmətini qazanmışdı. Demək olar ki, nəinki Qərbi Azərbaycanda, hətta Azərbaycanda da onu tanımayan tapılmazdı.

Adam da var, ona yaxınlaşdıqca ilk tanışlıqdan sonra gözündə kiçilir, daha doğrusu, buz kimi əriyir, varlığından əsər-əlamət qalmır. Həmişə ondan uzaqlaşmağa çalışırsan. Aqillərimiz necə də gözəl deyib: adam var, adamların naxşidi, adam da var ...

Cahan kişi həmişə yaxşılardın, sədaqətli olanların, daha doğrusu, mərd insanların yanında olmuşdur. Dostluqda sadıq və vəfali idi. Belə yanaşma üsulu onun həyat meyarına çevrilmişdi. Dost sorağı ilə haraya kimi desən gedərdi. Yunis Rzayev, Əli Həsənov, Talib Musayev, Əli Məmmədov, Ağəli Əsədov və bu kimi hörmətli, sayılıb-seçilən şəxslər onun həqiqi mənada dostları idi.

Həddən artıq səmimi olduğuna görə hamının qəlbinə yol təpa biliirdi. Qəlbinə yatmayan insanlardan çox uzaq olmağa çalışırdı. Dilinə giley-güzər gətirməzdı. Qarşılaşlığı hər bir işin dərinliyini, kökünü arayıb-axtarar, sonra nəticə çıxarar

və son sözünü deyərdi. Ancaq həqiqətə, düzgünlüyü, doğruluğa, insafa, viedana, on əsası isə ədalətə söykənirdi. Ən çox sevdiyi və dəyər verdiyi həqiqi mənada insanlıq, əxlaq və ölçülü-biçili davranış, nozakotlı, həm də ürəyə yatan söz deməyi bacarmaq idi. Aqillərdən misal götürərək deyərdi ki, söz var kosor savaşı, söz də var kosdırır başı. Elə buradaca "Don Kixot" əsərinin müəllifi Servantesin aşağıdakı fikri yada düşür: "Dünyada heç bir şey insana nəzakətli danışmaq qədər ucuz başa gəlib, yüksək qiymətləndirilmir".

Zirvə də belədir, uzaqlaşdıqca daha əzəmətli, daha uca görünür. Cahan kişi də şoxxi mövqeyi, ictimai nüfuzu ilə seçilən, hörmət olunan, həm də ürəyində vətən dərdi, el-oba, yurd hösrəti yaşıdan vətonpərvər el adəmi idi.

Erənənilər həmişə onun xalq arasındaki bu hörmətinə qışqanardı, onu sıxışdırıb hörmətdən salmağa çalışardılar. Lakin bunu bacarmazdılar, çünki ona qarşı güclü el-oba sevgisi var idi. Məlum həqiqətdir ki, fiziki zərbə bədəni xarıcdən zədələyir, həm də müvəqqəti və keçici olur, mənəvi zərbo isə insanın varlığını sarsıdır, həm də çox qüvvətli və davamlı olur. Ona görə də, erənənilər məhz bu yolu seçmişdilər. Elə buradacea xalqımızın qəlbindən qopub gəlmış aşağıdakı bayatılar yada düşür:

Aşıqəm ötmək olmaz,
Köhləni ötmək olmaz.
Elin atdığı daşı
Yerdən tərpatmək olmaz.

* * *

Mən aşıqəm, axıtmaz,
Daşları çay axıtmaz.
El tikən bir komanı
Min bir tufan dağıtmaz.

Doğrudan da, el məhəbbəti susmaq bilməyən, dodaqdandan-dodağa, nəsildən-nəslə ötürülən mahnidır, hər kəsin şoxsiyyətinə verilən xalq mükafatıdır, həm də el-oba etimadıdır. Yunan filosofu Aristotelin dediyi kimi, yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək daha yetərlidir. Sayılımışdır. Həm də elə buradaca fransız filosofu Deni Didronun aşağıdakı fikri yada düşür: "Ən xoşbəxt o adamdır ki, onun sayəsində xoşbəxt olanların sayı daha çox olur".

Qədim oğuz-türk torpaqlarının qiyma-qiyama doğranaraq milli ağrımıza çevriləməsi, zaman-zaman xarici dövlətlərin himayəsi və yardımından istifadə edən erməni vandalizmi tərəfindən zülm və müsibətlərlə soydaşlarımızın öz dədə-baba ocaqlarından sixışdırılıb çıxarılması, azərbaycanlıların öz əzəli torpaqlarında mövcudluğuna son qoyulması çoxlart kimi Cahan kişinin də varlığı sarsıdır, üroyini yandırırırdı. Tariximizin və taleyimizin bu qanlı səhifələri fəryad qopararaq, tarixi acıları şəxsi kədər kimi yox, ümumxalq dördi kimi qəbul edirdi. İnsanlıq sifətini itmiş, türk dünyası üçün düşmən kəsilmiş ermənilərin eybəcər sifətləri haqqında görkəmlı şoxsiyyətlərin fikirləri çox maraqlıdır. Rus poeziyasının gənəsi adlandırtılan A.S.Puşkin görün mənfur ermonilər haqqında nə deyir: "Sən qulsan, sən köləsən, sən hiyləgərsən, çünki sən erməni-sən". İsveçrə şərqşünası Adam Mets isə ermonini ağ dərili qulların ən pisi hesab edir. Bax, budur omollarına görə dünyanın hər tərəfinə qanqal kimi səpolənmiş ermonilərin ikrəh hissi doğuran sifətləri.

Cahan kişini həm də maarifpərvər və qayğıkeş ailə başçısı kimi tanıyırıq. O, elm, təhsil, savad fədaisi kimi ziyalıya yüksək qiymət verordi. Xüsusi olaraq, qardaşları Mahmud, Avil və Aslanın həyatda tutduqları mövqe, doğru yol, oğlanları Sabir və Mustafanın bu sahədə atdığı addımlar və qazandığı uğurlar, qohumlarından on nöfurdən çox gəncin

elmi titulu onu çox sevindirordi. Necə deyərlər, hal-hazırda Cahan kişi oğlu Sabir üçün soləf, Sabir də öz növbəsində atası üçün xoləfdır. Xoləf hesab etdiyimiz Sabir elə bil ki, Cahan kişinin tökrarıdır, onun bütün insani əməllərinin daşıyıcısıdır. Buna görə də, xoləfin-Sabir müəllimin üzərinə böyük məsuliyyət düşür. Biz deyərdik ki, Sabir müəllim elmi və ictimai nüfuzuna görə el-oba arasında böyük hörmətə malikdir. Elə buradaca bir el deyimi yada düşür. Yaxşı ata olmaqdansa, yaxşı oğul atası olmaq daha yaxşıdır. Şübhəsiz ki, yaxşı atanın özünü layiq də övladı olur. Xalqımızın möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud"da deyilir: "Oğul atanın yetiridir, iki gözünün biridir". Mən həqiqi mənada deyordim ki, atanın arzu və əməllərinin daşıyıcısı olan oğul onun iki gözüdür.

Bələ aqıl şəxsin bir əsrə yaxın həyat və fəaliyyəti gənc-lər üçün nümunədir, dəyərli örnəkdir. Ömür yolunun hər bir mərhələsində insanlıq, vətəndaşlıq, atalıq borcunu bir anda unutmayan, onu şorəflə yerinə yetirən Cahan kişi səmimi, qayğıkeş və humanist insan kimi həmişə hörmətlə xatırlanacaq, ürəklərdə yaşayacaqdır.

Şövkət KƏRİMOV,
*AzTU-da Azərbaycan dili və pedaqogika
kafedrasının müdürü, f.e.n. dosent.*

QƏRBİ AZƏRBAYCANDA TƏSƏRRÜFAT QURUCULUĞU VƏ CAHAN ƏLİYEV



Cahan kişi (onu el-obada həmişə belə çağırırdılar - H.B.) Qərbi Azərbaycanda, onun bir parçası olan Goyçə və Qaraqoyunluda təsərrüfat quruculuğunun fəal təşkilatçılarından olmuşdur. Kolxoz təsərrüfatının formallaşmasında onun fəal iştirakı bir tərəfdən dövrünün partiya-təsərrüfat həyatında nümunəvi fəaliyyəti ilə xarakterizə olunurdusa, digər

tərəfdən 1945-1953-cü illərdə ermənistandan azərbaycanlıların deportasiya olunması kimi məkrli siyasetin qarşısını almaq məqsədi güdürdü. Yəni əhalinin təsərrüfat həyatının yaxşılaşdırılması, kolxoz həyatına bağlılığını təmin etməklə, onların maddi-güzəranlarının yüksəldilməsi camaatin öz torpağına bağlılığında mühüm taktiki addım idi.

Ermənilər hər vəchlə əhalinin kasib yaşayışında maraqlı idi ki, onları köçkünlüyə rahat təhrik edə bilsinlər. Qərbi Azərbaycanın azərbaycanlı partiya-təsərrüfat işçiləri bu siyasetə qarşı açıq müqavimət göstərə bilməsələr də, əhalinin həyat tərzini yaxşılaşdırmaqla onların müqavimət ruhunu gücləndirir və eyni zamanda xalqı birliyə çağırırlar.

Bu sahədə Qərbi Azərbaycanda, o cümlədən Goyçə-Qaraqoyunlu ellərini əhatə edən Basarkeçər, Krasnoselo, İcəvan rayonlarında çalışan qeyrətli təsərrüfat rəhbərlərinin, Cahān Əliyevin, Mikayıll Bayramovun, Tapdıq Qarayevin, Cumayıll Mərdanovun, Haqverdi Tağıyevin, Əmirəhməd

Qasimovun və b. sayəsində əhalinin 1948-1953-cü illəri əhatə edən deportasiyanın qarşısı alındı.

Köçürülmənin qarşısını almaq üçün Cahān Əliyev hərtərəfli iş aparırdı. Həm açıq müstəvidə ermənilərlə üz-üzə gəlir, həm də təsərrüfat quruculuğunda yüksək nailiyyətlər əldə etməklə camaati ruhlandırdı.

Rayonun bir neçə kəndində kolxoz sədri işləyən Cahān kişinin təsərrüfat quruculuğundakı təcrübəsi təkcə Qaraqoyunlu ilə məhdudlaşmamış, mənim boy-a-başa çatdığını Goyçə mahalının Toxluca kəndini də əhatə etmişdir. Bu yerlərin deportasiyaya məruz qalmaması o vaxtki erməni rəhbərlərini narahat edir, hər vəchlə əhalinin narazı salınmaması hesabına onlarda xoş əhval-ruhiyyə yaradan yerli rəhbərləri müxtəlif bəhanələrlə incidirdilər.

1950-ci illərin əvvəllərində Toxluca kolxozuna sədr göndərilən Cahān kişi kədində aqsaqqallarını ətrafına toplamış, gənc kadrların irəli çəkilməsinə üstünlük verərək, təsərrüfata yenilikçi ruh, - təşəbbüskarlıq ruhu götirmişdir.

Əhalinin güzəranını yaxşılaşdırmaq xəttini əsas götürən təcrübəli təsərrüfat başçısı kolxozun maddi bazasını yüksəltməklə, əhaliyə çatacaq pay bölgüsünü artırmış, onları təsərrüfat həyatına daha sıx bağlamışdır.

Həmin vaxtlar həyata keçirilən yeni quruculuq xətti nəticəsində müxtəlif vəzifələrə irəli çəkilən cavanlar içərisində mənim atam, - sonralar təşkilat Bayram kimi tanınan Bayram Bayramov da olmuşdur.

Məhz Cahān kişinin dəstəyi ilə o, kolxoza baş mühasib təyin edilmiş, kolxoz ilk partiya təşkilat katibi vəzifəsinə irəli çəkilmişdir.

Toxluçada təsərrüfat həyatına gətirilmiş yeniliklər sonralar burada yeni təsərrüfat formasına, - sovxozi quruculuğuna keçidə təkan vermişdir.

Əhali kolxozdan yaxşı gəlir, - pay bölgüsü əldə etdiyindən sovxoza keçməyə o qədər də razı deyildi. Cahan Əliyev rayon rəhbərliyinin diqqətini yayındırmaq üçün o, bu hadisələrdə birbaşa iştirak etməmiş, kənd ziyanlılarının təşəbbüsünün dəstəkçisi kimi fəaliyyət göstərmişdir. Məhz onun təsərrüfat həyatını yaxşı bilməsi, kənddəki ziyanlıları, din xadimlərini, tayfa ağısaqqallarmı yaxından tanımıması, daim camaatla birlikdə olması əhalini həvəsləndirməkdə müüm rol oynamışdır.

Respublikanın o vaxtkı rəhbərliyi Ermənistən SSR Nazirlər Sovetinin sədri Koçinyan (o sonralar I katib olmuşdur). Ermənistən SSR Ali Soveti Rəyasət heyətinin sədri Aruşanyan və b. Toxlucada olmuş, əhalinin yeni təsərrüfat quruculuğuna keçirilməsinə münasibətlərini öyrənmişlər.

Bələliklə, Toxlucada Ermənistanda sovxozi təsərrüfat formasına keçən ilk azərbaycanlı kəndlərdən olmuşdur.

Bu vaxt Cahan kişinin uzaqqorənliyi kəndin həyatında çox mühüm əhəmiyyəti olan digər bir təşəbbüsle də yadda qalmışdır. O, bu ərefədə Respublika rəhbərliyi qarşısında ciddi tələblə çıxış edir ki, kənd əhalisinin artan narazılığının qarşısını almaq üçün kolxozdan sovxoza kecid prosesi kolxoz mülkiyyətinin nəqd pulla sovxoza qoşulanlara paylanması formasında olmalıdır.

Məhz onun nüfuzu, sözünün keçməsi bu təşəbbüsün reallaşmasını təmin etdi. Yaşlı nəslin nümayəndələri indi də deyirlər ki, kolxozdan sovxoza kecid vaxtı hər ev un kisələri ilə nəqd pul alırı.

Bu işin müsbət nəticəsi o oldu ki, hamı yeni ev tikdi, köckünlük prosesinin qarşısı tamamilə alındı, Toxlucada təkcə ərazisi ilə yox, əhalisinin sayına görə də rayon mərkəzindən sonra ən böyük kəndə çevrildi. Sonralar Toxlucada sovxozi ilk komsomol təşkilatı respublikada raykom hüquq-

lu yeganə azərbaycanlı komitəsinə çevrildi və mən onun ilk katibi oldum. Buna səbəb kənddə 500-dək gənc komsomolçunun olması idi. Yəni Cahan kişidən qalan varlanma prosesi əhalinin doğma torpağa bağlılığına, məskunlaşma prosesinə tarixi təkan vermişdir.

Cahan Əliyevin Toxlucada təsərrüfat rəhbəri işləməsi yuxarıda qeyd etdiyim kimi təkcə əhaliyə bol ruzi-bərəkət gətirmədi, həm də gənc kadrların irəli çəkilməsinə təkan verdi. Məhz onun təşəbbüsü ilə irəli çəkilən atam, sonralar da uzun müddət sovxozi partiya komitəsinin katibi və qoyunçuluq kompleksinin müdürü vəzifəsində çalışmışdır.

Yeri gəlmışkən, Cahan Əliyevin Toxlucada sovxozenin baza qoyunçuluq sovxozu kimi təşkilində də uzaqqorənliyi mühüm rol oynamışdır. Respublika və rayon rəhbərliyinin burada tütünçilik sovxozu təşkil etmək planının arxasında camaatin ağır və zorərlə bir saho ilə bağlanması, əhalinin sağlamlığı üçün çox təhlükəli fəsadları dayanırdı. Məhz Cahan kişi buranın qoyunçuluq sovxozu üçün əlverişli coğrafi mövqeyə malik olması təşəbbüsü ilə çıxış edərək, təklifində ciddi təkid etməsi əhalinin gələcəkdə çotin əmək şoraiti olan tütünçülükdən xilas olmasını tömin etdi. Hətta, onu fikrindən döndərmək üçün erməni rəhbərliyi təlob qoyurdu ki, qoyunçuluq sovxozu olarsa kənd təsərrüfatı nazirliyinin baza sovxozu olacaq, o zaman ali təhsilli kənd təsərrüfatı rəhbərinə, - sovxozi direktoruna cəhət yaranacaq və onun mütləq İravandan, Elmi-Tədqiqat İnstitutundan göndəriləcəyini irəli sürdükdə, "təki camaat üçün yaxşı olsun, burada çox qeyrətli yerli cavalar var, onlar işlərin öhdəsindən gölöcəklər, lazımlı gəlsə ali tohsil də alacaqlar" deyə fikrində israr etmişdir.

Həqiqətən sonralar da, təşkilat katibi kimi atam yerli əhalinin sakit həyat tərzinin qorunmasına çalışaraq, milli-

yətçə erməni olan sovxozi direktorlarının imkanlarından sovxozenin maddi-sosial bazasının möhkəmlənməsi üçün istifadə etməklə xeyli əmək sərf etmişdir. Gənclərin irəli çəkilmesi nəticəsində sonralar sovxoza ali təhsilli kənd təsərrüfatı mütəxəssisləri 50 nəfərə çatmışdı ki, təkcə zo-texniklər 9 nəfər idi.

Toxlucu kənd orta məktəbində 3 nəfər elmlər namizədi dərs deyirdi, 100-dək müəllim çalışır, 1000 şagird oxuyurdu.

O vaxtdan illər keçir, Toxlusalılar indi də Cahan Əliyevi təəssübkeş, namuslu, qayğıkeş, "el üçün gün ağlayan" rəhbər kimi xatırlayırlar.

Atamın onunla birlikdə rəhbər vəzifədə işləməsini evimizdə də həmişə məmnunluqla xatırlayır, atamın vaxtsız vəfatından sonra bizim ailəyə qayığını hörmətlə yad edər dilər. Bu yaxınlıq bizim ailəmiz tərəfindən bu gün də qorunmaqdadır.

Cahan əminin oğlu Sabir Əliyev oğlum Qüdsinin elmi rəhbəridir. Diger oğlu Mustafa müəllimlə Azərbaycan Dövlət Pedaqoji Universitetində bir yerdə, - onun dekan olduğu fakültədə işləyirəm. Cahan əminin qardaşları Mahmud əmi, Avil müəllimlə səmimi münasibətlərimizi daim qoruyub saxlayır, onların uşaqları ilə dostluq edirəm. Bu gün də Əliyevlər ailəsi el-obanın xeyrində, şərində iştirak edən, daim camaatla birlikdə olan sülalə olaraq tanınır və sevilir. Çünkü, bu ailənin təməlində halal zəhmət, gözü-könlü toxluq, Vətən təəssübkeşliyi, el-obaya, adət-ənənəyə hörmət ruhu dayanır.

*Həsən Bayramoğlu,
Azərbaycan Beynəlxalq
Universitetinin prorektoru.*

ATAMIN DOSTU

Dostluq deyəndə insanların bir-birinə olan saf, təmiz, şəffaf münasibətini, həm də sevgisini başa düşürəm. Bu hiss yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən gözəl və ülvi sərvətdir desəm səhv etmərəm. Dostluq həm də insanların könlü dünyasına açılan qapıdır, qəlbə həmişə rahatlıq gətirən nemətdir. Dostsuz insan həyatda kim-səsiz uşağa bənzər. Mənə elə gəlir ki, kimi isə qorxudub zorla özünə tabe etmək olar, ancaq güc göstərmək yolu ilə dost qazanmaq olmaz. Dost qazanmaq üçün sən özün də etibarlı, səmimi və sədaqətli dost olmalısan. Ata-babalarımız həmişə dost köməyinə və yoldaş yardımına ehtiyac duymuşlar. Ataların dostluqda önəm verdiyi əsas cəhət etibar və sədaqət olmuşdur. Çünkü inamsızlıq, yalançılıq, aldatma və təmənna meydana çıxanda dostluq yox olur. Bu hiss çox zərif, ləkə götürməyən, inamsızlıqdan uzaqdır. Mən deyərdim ki, etibar və sədaqət itən zaman, həm də azca şübhə yaranarsa, dostluqdan söhbət açmaq yersizdir.

Ata-babalarımız necə də gözəl deyiblər. "Dost dosta tən gərək, tən olmasa gen gərək", "Dost yolunda boran olar, qar olar", "Dost üzdə, düşmən arxada danışar", "Dost dar gündə tanınar", "Dost dosta arxadır" və s.

Həyatda belə səmimi, sədaqətli, mehriban qayğıkeş dostlara və ürəkdən dost olanlara həsəd aparanlara da çox rast gəlmışik. Belə dostlardan biri də həmişə əmi kimi tanıdığım Cahan Əliyevlə atam Dağıstan Rüstəm oğlunun arasında yaran-



miş çox yüksək səmimiyyətdən yaranan münasibət olub. Atam Cahan əmiyə elə isnişmişdi ki, onuz özünü tənha hiss edirdi, onunla bir yerdə olanda isə əhval-ruhiyyəsi durulurdu, özünü şən aparırdı. Atam ilə Cahan əminin dostluğu sağlam və təmənnasız dostluq idi. Tarixən ünlü kişilərin dostluğu əsil-nosıldon, kökdən gələn, saf və duru qandan yaranan bir istək üstə köklənir. Xarakterlərin qovuşduğu, üst-üstə düşdürüyü zaman həqiqi dostluq yaranır. Məhz Cahan əmi ilə atamın dostluğu da belə bir sağlam ünsiyyətdən başlamışdır. Onların həyat fəlsəfəsi demək olar ki, eyni ideyaya əsaslanır. Buna görə gözəl münasibətlər yaranmışdır. Hər iki dostun dünyəvi düşüncələri mərdlik, ədalətlilik, qayğıkeşlilik, namuslu və qeyrətli olmaqdan ibarət idi. Mən Cahan əmini və atamı xatırlayanda şair dostum Eldar İsmayılin "Köhnə kişilər" şeiri yadına düşür. Həmin şeirdən bir neçə bənd oxucuların dıqqətinə çatdırıram:

İçində yüz dərdə layla çalardı,
Qıyb oyatmadı köhnə kişilər.
Adını-sanını, ucalığını
Namərdələ qatmadı köhnə kişilər.

Dostluqda, ilqarda oyaq olardı,
Hər kəsin qəminə ortaqlı olardı.
Söz verdi, sözünə dayaq olardı,
Üstündən ötməzdı köhnə kişilər.

Halallıq olmasa dönərdi yoldan,
Tamaşı əzaqdı dövlətdən, puldan.
Şoruyağdan baha, bəhməzi baldan,
Bazarda satmadı köhnə kişilər.

Bu qüdrət onlara taledən nəsib,
İlkin amalları həqiqət, təsib.
Çəkidə aldadıb, ölçüdə kəsib,
Kiməsə atmazdı köhnə kişilər.

Namusla oturub, qeyrətlə durub,
Ömür köhlənini şərəflə yorub.
Açıq köbəklərlə izdivac qurub
Xanımı etməzdı köhnə kişilər.

Vətən ürəyində, Vətən dilində,
Vətən cucerordi yanana külündə.
Qoyub Qarabağı düşmən əlində
"Ulduz" oynatmadı köhnə kişilər.

Qadınlar xanımdı, deyildi kölə,
Var-dövlət dalınca düşməzdı çölə.
Arvadı buraxıb Dubaydan belə
Evində yatmadı köhnə kişilər.

Bu qüdrət, qətiyyət de varmı səndə?
Yolunu azıbsan dumanda çəndə.
Dünyanın varını yığıb versən də
Torpağı satmadı köhnə kişilər.

Vardı dədələrin özgə aləmi,
Halallıq üstündə özülü, himi.
Rüşvətxor, riyakar məmurlar kimi
Köhlən oynatmadı köhnə kişilər.

İnamı, imanı, məsləki seçib,
İnamı yolunda dünyadan köçüb.
Haqqın-ədalətin üstündən keçib,
Nahaqkı tutmadı köhnə kişilər.

Cahan kişi Gölkənddə kolxoz sədri vəzifəsində işləyəndə bizi tez-tez gələrdi. Yaddaşımızda olduğu kimi qalıb, həmişə atamı, a "biğli" deyə çağırardı. Çünkü atam bığ saxla-mağın pərəstişkarı idi. Elə el-obada da atamı beləcə tanıyırdılar, həmişə də bu adla çağırırdılar. Ata-babalarımız kişi, kişilik, bığ, biğli sözlərini namus, qeyrət, mərdlik, şücaət, qoçaqlıq simvolu kimi mənalandırmışlar.

— A Biğli, qonşu Çaykənd kəndində də kolxoz sədri vəzifəsində işləyən zaman bir məsələ məni çox narahat edirdi. Kənddəki xəstəxanada azərbaycanlı həkimlər yox idi. Burada yalnız erməni həkimlər işləyirdilər. Ona görə də qız-gelinlərimizə onların baxması məni rahat buraxmırıdı. Hər zaman düşünürdüm, axtarırdım. Bir azərbaycanlı həkim sorağında idim. Sonra öyrəndim ki, vaxtı ilə sürgün edilmiş Mehralı kovxanın oğlu Gülməmmədin bir qızı orta Asiya respublikalarının hansında həkim işləyir. Nəhayət, ünvanını öyrəndim və dəvetnamə göndərdik. Nəticədə Pəri Həsənova adlı qabiliyyətli bir həkimi nə qədər çətinliklərlə qarşılaşsaq da gətirib çıxara bildik. Ermənilər belə bir həkimin gəlməsini çox qısqanlıqla qarşıladılar.

Həqiqətən də Pəri Həsənova qabiliyyətli bir həkim idi, el-obada böyük hörmət qazandı.

Sonra Cahan əmi üzünü atama çevirib:

— A Biğli, indi də Gölkənddə dostumun kəndində işləyirəm, -dedi. Bu bölgədə ən böyük kənd buradır. Bəs niyə burada xəstəxana olmasın? Camaatı bu çətinlikdən qurtarmaq lazımdır.

Nəticədə xəstəxana üçün uyğun olan bir sahədə gözəl bir bina tikildi. Elə həmin il Süleyman Dağıstan oğlu da Azərbaycan Tibb İnstitutunu bitirib doğma kəndinə qayıtdı. Cahan əminin köməyi ilə xəstəxanaya baş həkim təyin edildi. Beləliklə, Gölkənd camaatı da əzab-əziyyətdən

qurtardı. Hər şeyi nizama düşəndən sonra Cahan əmi dedi:

— İndi sənin üçün necədir, a Biğli? Söz verdin, gərək yeri-nə yetirəsən, kişinin sözü bir olar, indi bir böyük qonaqlıq verməkdə necəsən? Cahan əminin sözü heç yerə düşərdimi? Atam onun istədiyi kimi bir ziyafət təşkil etdi.

— İndi həyatda sədaqətli dost tapmaq çətindir. Çünkü dost pər-dəsi altında çirkin əməllərlə məşğul olmaq iddiasında olanlar çoxdur. Ona görə də, aqillərimiz özlərini dost hesab edənləri ürək dostu, çörək dostu, çirkin əməllər dostu deyə səciyyələndirmişlər.

Cahan əmi dostluqda hədsiz dərəcədə səmimi, sədaqətli və mehriban idi. Həm də heç bir təmənna axtarmazdı. Xeyirxahlıqda əvəzi tapılmazdı. Təmənna xatırınə dəst olmağa çalışınlardır axırdı buz kimi əriyib yox olurlar, varlığından əsər-əlamət qalmır. Tamah dişi ağıl dışından iti olan, dostluqda sədaqətli, xeyirdə-şərde nüfuzlu, işdə olduqca tələbkar, həyatda ciddi görünən Cahan kişi həm də yumoru sevən adam idi. Qətiyyətsizliyi bağışlamazdı. Bir gün idarəsində əməkçiləri qəbul edərkən kolxozun anbardarı Xudaverdinin qəbul otağında gözlədiyini görüb onu növbədənkənar qəbul edir və soruşur:

— Ay Xudaverdi, işin-güçün bu vaxtı nə yaxşı gəlmisən?

Xudaverdi əlindəki ərizə yazılmış kağızı ona uzadaraq deyir:

— Ərizə yazmışam. Toyuqlar üçün 40 kilogram dən verməyinizi xahiş edirəm. Cahan kişi zəhmli bir baxışla Xudaverdini süzür və soruşur, anbarın açarları hanı?

Xudaverdi açarları cibindən çıxardaraq stolun üstünə qoyur.

Cahan kişi bitiriciyə (icraçıya) deyir ki, get, Molla Nəcəf oğlu İxtiyarı bura çağır.

Qısa bir vaxtdan sonra İxtiyar gəlir. Sədr açarı ona uza-daraq, sabahdan etibarən anbarı təhvil götürməyi tapşırır. Sonra üzünü Xudaverdiyə tutaraq deyir:

– Bu gündən sənin işdən azad olunmaq əmrini verirəm. Ona görə ki, "Murğuz" dağı ilə "Cantəpə" dağları arasında bitən məhsulu anbara toplayıb, açarı da vermişik sənə, sən isə toyuğuna dən apara bilmirssənsə bu işdə işləməyə layiq deyilsən. Belə halda sən əlacsız insanlara da yardım edə bilməzsən.

Cahan əmi haqda deyə bilərəm ki, o, Qaraqoyunlu mahalı üçün əvəzsiz bir şəxs idi. Bu mahalda elə bir ailə yoxdur ki, onun səxavətindən, mərhəmətindən faydalananmasın.

Mahalda hər hansı ciddi bir hadisə baş verəndə deyərdilər: "İşi yoluna qoymaq üçün Cahan kişini çağırın!"

Cahan əmi zəhmətkeş, halallıq, düzlük, mərdlik sevən bir adam idi. Millətini, Vətənini canından əziz bilərdi. O, nə qədər ki, vəzifədə oldu, millətini erməni xəyanətinin qurbanı olmağa qoymadı, türkəm deyən hər insana həmişə arxa, dayaq oldu. Yenə şair dostum Eldar İsmayıldan misal çəkirəm:

**Yaxşılıq et, köhnə bağın bağbanı ol sən,
Arxını çək, suyunu ver bağ dağ olmasın.
Dönəlgəsi dönənlərin loğmanı ol sən,
Cahn-çarpaz sinələri dağ-dağ olmasın.**

Cahan əmi kimi el-oba adamı haqqında söz demək, onun bütün insani keyfiyyətlərini səciyyələndirmək imkan xaricindədir. Bircə onu bilirəm ki, Cahan əminin xatirəsi əsirlər boyu onu tanıyanların qəlbində hörmətlə xatırlanacaqdır. Mən də onun haqqında az-çox fikir söylədiyimə görə özümü xoşbəxt hesab edirəm.

**Qəhrəman DAĞISTANOĞLU,
ATU-nun dosenti.**

YADDAŞLARDA YAŞAYAN EL AĞSAQQALI

Bir yandan boşalıb bir yan-dan dolan dünyadı. Atını dörd-nala çapan, insanları dərdə salan dünyadı. Onun başını uca edən, ona şöhrət gətirən də, dünyaya yük olan da Adəm övladıdır. İnsanların dünyaya gəlişi qəlblərdə fərəh, həyata göz yumması isə kədər hissəri oyadır.

Bəli, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın, eləcə də bütün azəri türklərinin müdrik ağsaqqalı, mənalı ölüm yolu keçmiş, 1909-cu ildə Oğuz yurdu Qaraqoyunlu Dərəsinin Əmirxeyir kəndində dünyaya göz açmış, Bakıda didərginlik ömrü yaşayan, əlli il bundan əvvəl tanış olduğum Cahan Əkbər oğlu Əliyevin ölüm xəbəri onu yaxından tanıyanları sarsıldı. Əcəl sağlığında yüz yaşını qeyd etməyə ona macal vermedi. Kədərli bəd xəbər məni də xəyalə dalmaga vadar etdi, əlli il əvvələ -Cahan müəllimlə tanış olduğum günlərə apardı. Tələbəlik illərim göz önumdə canlandı. 1955-ci ildən -yəni İrəvanda ali məktəbin I kurs tələbəsi olduğum vaxtdan qəzet və radio verilişləri redaksiyaları ilə əməkdaşlıq etməyə başladım. Şeirlərim, habelə təqdim etdiyim xəbərlər vaxtaşırı "Sovet Ermənistani" qəzetində dərc olunduğundan, qəzetiñ hər bir nömrəsini diqqətlə izləyirdim. Qabaqcıl kolxozların həyatından bəhs edən məqalələri, bacarıqlı kənd rəhbərləri haqqında yazıları, xəbərləri diqqətlə oxuyurdum. Müxtəlif illərdə



Əmirxeyir, Cil, Toxluca, Çaykənd, Gölkənd kəndlərində kolxoz sədri işləyən, həm də bir neçə il Krasnoselo rayonunun Çaykənd, Əmirxeyir, Bəryabad, Qaraqaya Yanıq-pəyə kəndlərinin birləşmiş kolxozlara ləyaqətlə rəhbərlik edən, görkəmli təsərrüfat rəhbəri kimi tanınan Cahan Əliyevin barəsində tərifli məqalələr, ocerklər, sevindirici xəbərlər tez-tez dərc olunurdu. Hörmətli kolxoz sədri kimi ad-san qazanmış Cahan müəllimlə tanış olmağı mən də arzu edirdim.

Kənd təsərrüfatına həsr olunmuş respublika müşavirələrinin birində -1957-ci ildə arzum həqiqətə çevrildi. Qabaqcıl rəhbər kimi tədbirə dəvet olunmuş hörmətli Cahan Əliyevlə tanış olub İrəvan radiosu üçün ondan müsahibə aldım. Görkəmli el adaminın aqlına, zəkasına, dünyagörüşünnə, şeirə, sənətə vurgunluğuna, əməkçi insanlara sonsuz məhəbbətinə heyran qaldım. Danışıqı, sözü-söhbəti təpədən-dırnağa hikmət idi Cahan müəllimin. Onunla həmsöhbət olan hər kəs çox şey öyrənərdi.

Cahan Əkbər oğlu doğma xalqını, torpağını, peşəsini sonsuz məhəbbətlə sevirdi. Erməni daşnaklarına qarşı barışmaz olduğunu, onların millətçilik ruhunda "böyük "Ermənistən" yaratmaq naminə hər şeyə hazır olduqlarını inamlı izhar edirdi.

Məndən 25 yaş böyük olan Cahan müəllim müqəddəs torpaqlarımızın - Ağbabanın, Dərələyəzin, Göyçənin, Zəngəzurun, Vedibasarın, İrəvanın, Uluxanının indi Ermənistən adlanan respublikaya -ermənilərə hədiyyə verildiyini ürək ağrısı ilə bildirir, mənə öyünd-nəsihət verirdi.

Cahan qardaşım dağlar oğluydu, dağ vüqarlıydı, qeyd etdiyim kimi, şeirin, sazin, sözün vurgunuuydu. Miskin Abdal-dan, Aşıq Alıdan, Aşıq Ələsgərdən, Növrəs İmandan ağızdolusu danışır, əzbərdən şeirlər də deyirdi. Cahan Əliyev

insan sərrafiydı, üzümdən, baxışlarından ağır ömür yolu keçdiyimi sanki hiss etmişdi. Mənimlə yaxından tanış olmaq istədiyini bildirdi: "Cavan oğlan, hazırlıcağın, iti jurnalist qələminə malik olduğun məni sevindirdi. Bilmək olarmı, əslən haralısan, hansı peşənin sahibi olmaq arzusundasan? Atan, anan nəqidir?" Cahan müəllimin qəfləti suali məni bir qədər kövrəldi və kədərləndirdi. Özüm barədə qısa məlumat verməli oldum: "Cahan müəllim, mən Basarkeçər rayonunun Yuxarı Şorca kəndindənəm. Atam Vəkil Büyük Vətən Müharibəsinə getdi və bu günədək ondan xəbər-ətər yoxdur. Bir bacı, bir qardaş anamızın himayəsində yaşamışaq. 1952-ci ildə -mən VII sinfi bitirəndə anam da dünyasını dəyişdi. Beləliklə, əmimizin, dayımızın ailəsində yaşamışaq".

Cahan Əkbər oğlu özüm haqqında bu qısa məlumatı dinləyib sağ əlini alnına söykədi, kədərləndiyini bürüzə verdi: "Fikir ələmə, Göyçəli balası, daha yetimlikdən çıxmışan, artıq yekə oğlan olmuşan, səni gələcəkdə xoş günlər gözləyir. Hə, de görüm, texnikumda oxuyursan, yoxsa institutda?" -deyə soruşdu.

"İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin fiziqa-riyaziyyat fakültəsinin II kurs tələbəsiyəm" dedim. "Ağlılı oğlansan, yaxşı ixtisas seçmişən, orta məktəbdə fizika və riyaziyyat fənlərindən dərs keçəcəksən. Hələ istəssən aspiranturaya da qəbul olunarsan, elmi iş götürüb müdafiə edərək alimlik dərəcəsi də ala bilərsən. Unutma ki, dəqiq elmlər bütün elmlərin açarıdır, deyiblər" - Cahan müəllim bu sözləri çox inamlı söylədi. Mən isə çəkinə-çəkinə: "Cahan müəllim, əslində mən ədəbiyyatçı -filoloq olmaq istəyirdim. Dayımın tələbi ilə bu ixtisası seçmişəm. Dayım Məhərrəm Abbasov hazırlıda Göyçə mahalının Şışqaya kənd orta məktəbinin direktorudur. Dediyinə görə, ədə-

biyyat müəlliminə yox, riyaziyyat müəllimlərinə tələb daha çoxdur. Mən də dayımın sözündən çıxmayıb sənədlərimi fizika-riyaziyyat fakültəsinə verdim və xoşbəxtlikdən qəbul olundum".

"Belə de, demək Məhərrəm Abbasovun bacısı oğlusan? Biz tanışıq, ona böyük hörmətim var. Göyçə mahalının ilk ali təhsil alan coğrafiya müəllimidir, rayonda hörməti var. Yaxşı ki, onun sözündən çıxmamışan. Ədəbiyyata marağın nə ilə bağlıdır, yoxsa şeir yazırsan? Aşıq Ələsgərin, Aşıq Alının, Növrəs İmanın udduğu hava ilə nəfəs alan hər bir gənc sözə vurula bilər. Bu mənim qənaəetimdir. Sən necə? Heç cəhd eləmisən?" - gülə-gülə soruşdu. "Nə bilim, hərdən yazıram, Cahan müəllim. Radioda bir neçə şeirim oxunub, "Sovet Ermənistəni" qəzetində də çap olunub". Müsahibim tələsik dedi: "Əli Səfiyev imzası ilə çıxış edirsən, deyilmi? İndi xatırladım, "Bağılıyam" adlı şeirini oxumuşam. Özü də qoşma idi. Xoşuma gəldi, amma daha yaxşı yazmalısan" - dedi və dərhal sözünə davam etdi: "Ələsgər kimi, Ali kimi aşıqların həmyerlisinin zəif şeirlər yazmağa haqqı yoxdur, bunu gərek unutmayasan" - qətiyyətlə bildirdi. Mən susdum. Cahan müəllim sözünə davam etdi: "13 yaşlı oğlum Sabir həkimliyi sevir. Təbabət elminə hədsiz maraq göstərir. Tibb institutunu bitirib aspiranturaya qəbul olunmaq, elmi iş yazmaq, elmlər doktoru, professor dərəcələrinə yüksəlmək arzusundadır. Etiraz etmirəm, təki öz sevdiyi peşənin sahibi olsun".

Cahan müəllimdən çox şey öyrəndim. Dəyərlı sözləri yaddaşına həkk olundu. 1960-ci ildən 1972-ci ilədək, yəni ali məktəbi qurtarıb İrəvan Dövlət Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında fəaliyyət göstərdiyim 12 il ərzində dəfələrlə Cahan müəllimin rəhbərlik etdiyi təsərrüfatlar haqqında tərifli məqalələr, oçerkələr, maraqlı xəbərlər


radio vasitəsilə dinləyicilərə çatdırıldı, özü isə bir neçə dəfə redaksiyamızın qonağı oldu.

Nəhayət, 1972-ci ildə İrəvanı əbədi olaraq tərk edib Bakıımızın daimi sakininə çevrildim.

Bir gün Cahan müəllimin oğlu, tibb elmləri namizədi (1976-ci ildə) Sabir Əliyevlə tanış oldum. Atasına oxşarlığı diqqətimdən yaxınmadı. Əlli il əvvəl Cahan müəllimin İrəvanda ondan müsahibə aldığı zaman dediyi sözləri xatırladım: "13 yaşlı oğlum Sabir həkim olmaq istəyir, təbabətə hədsiz maraq göstərir". Axı, ot kökü üstə bitər, deyiblər. Ata Cahan Əliyevlə İrəvandakı tanışlığımız oğul Sabir Əliyevlə Bakıda davam etdi və deyərdim ki, möhkəm dostluğa çevrildi. Hazırda ATU-nun I prorektoru, tibb elmləri doktoru, professor Sabir Cahan oğlu Əliyevin 60 illiyində onu "Altmış yaşı nədir ki, Sabir müəllim" adlı şeirimlə təbrik etdim. Bu xatirələrimi qələmə alarkən Cahan müəllim barədə düşüncələrim özümdən asılı olmayıaraq şeirə çevrildi. Ruhu şad olsun, torpağı nurla dolsun.

ƏLI VƏKİL,
Sair.

CAHAN KİŞİ



İnsan üç halda diqqəti cəlb edir: uşaqlıq, gənclik, qocalıq. Mən Cahan əminin qocalıq dövrünü gördüm. Amma hələ Qərbi Azərbaycanda olarkən onun haqqında çox eşitmışdım. Eşitmışdım ki, indiki Ermənistən adlanan qədim türk torpağında palid kimi əzəmətli, polad kimi əyilməz bir türk ərəni vardır. Cahan adlı bu ərən sinəsini açıb fəlakətlərə, tufanlara qarşı sıpər edir. Adətən indiki Ermənistən adlanan qədim türk torpağında yaşayan azərbaycanlılar həmişə erməni millətçiləri ilə üz-üzə dayanan, onlara qarşı mübarizə aparan cəngavər kişilərlə fəxr edirdilər. Onları canlarından əziz sevir, xatirələrini uca tutur, elliklə fəxr edirdilər. Cahan kişi də bu cəsur, mərd insanlardan biri idi.

1997-ci ilin qızmar avqust günlərindən biri idi. Şair dostum Eldar İsmayılov mənə dedi ki, hazırlaş Cahan əmi ilə görüşə gedəcəyik. Düzü, Ulu Göyçənin, Qaraqoyunlunun əzəmətlərindən biri olan bu kişi haqqında Eldar müəllimin özündən də çoxlu yadda qalan əfsanəvi həqiqətlər eşitmışdım.

Səhərisi gün Novxanı bağlarından birində Cahan əminin ziyanətində idik. Yaşı dünyanın yaşı qədər olan böyük bir mahalın tarixinin bir hissəsi və bu tarixi özündə yaşıdan Cahan əmi. Cahan kişi məni güclü bir maqnit kimi öz orbitinə elə çəkdi ki, 3-4 saatın necə keçdiyini hiss etmədim. Mənə elə gəldi ki, itirilmiş və yuxularımızın daim qonağı olan elimizlə-obamızla, şir-şir axan çaylarımıza, suyu bulaq kimi saf Göyçə gölümüzə,

"qüdrətdən səngərli" "Şah dağı"yla, "Çalmalı dağı"yla və büttövlükdə Goyçəmizlə, Qaraqoyunlumuzla üz-üzə dayanmışam.

Övəller onun haqqında eşitdiklərimdən əlavə indi dərk etdim ki, o həm də xalqımızın canlı tarixidir. Onun hər söhbəti gələcək nəsillər üçün bir məktəbdır. Hiss etdim ki, Cahan əmi daxilən azad bir insandır. Ancaq azad olduğu qədər də məsuliyyətlidir. Ətrafına biganə deyil, psixoloji cəhətdən dəyanətlidir. Ağilla idarə oluna bilən güclü hissiyata malikdir. Məhəbbətlidir-ailəsinə, övladlarına, el-obasına, təbiət-onun dağlarına, dərələrinə, çaylarına, buz bulaqlarına, otuna, ormanına, hətta, ayrıca bir çiçəyinə də. Özünkü kimi insanların da sevinc və kədərini yaşaya biləndir.

**Hər kədəri səadət, hər sevinci qəm izlər,
Əsil könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinc axtaran, daim qəmə tuş olur.**


Bəxtiyar VAHABZADƏ

Rəhmətlik Sərdar Kərimli deyirdi ki, xeyirxahlıq bumeranq kimidir, həmişə özünə qayıdacaq. Elə ona görə də, eşidib bilənlər, tanışanların hamısı Cahan əmiyə hörmət edirdi. Bu hörmət layiqli hörmət idi.

Mən Cahan əmidə dərin bir mehribanlıq, qonağı olduğum vaxt müləyimliyin və sadəliyin eyni zamanda möhkəm ciddiliyin şahidi oldum. Dost ilə dəst, düşməni ilə düşmənciliyi axıra qədər davam etdirən əsil türk ərənlərindən biri idi. Allah rəhmət eləsin!

**Əlişir HACIYEV,
mühəndis.**

HAQSIZLIĞA DÖZMƏYƏN RƏHBƏR



Cahan Əliyevi bütöv Göycə, bütöv Qaraqoyunlu və Qəribi Azərbaycan mərd, əyilməz, qüdrətli bir kişi kimi tanıydırdı.

Mənim Xamoy əmimin arvadı Bağdad bibinin xalası Əzət nənə Cahan Əminin əmisi Sarının arvadı idı. Cahan əminin qardaşı Mahmudun arvadı Nadel xanım isə anamın bibisi oğlu Kərəmin qızı idi. Bütün bunlara görə biz bu ailə ilə yaxın olmuşuq.

Cahan əmi mənim əmim Cəfərlə həmyaşid olmuş, hər ikisi lap gənc yaşlarından Ermənistan Respublikasının Krasnoselso rayonunda kolxoz quruculuğunda, təsərrüfat işlərində işləmişlər, bir-birinə həyan olmuşlar.

Hər ikisi dəfələrlə kolxoz sədri seçilmiş, rayonda tanınan qabaqcıl adam olmuşlar. Rayon miqyasında hansı kənddə kolxozun vəziyyəti yaxşı olmadıqda Cahan əmini həmin kolxoza rəhbər göndərmişlər. Təsərrüfatı yaxşı bildiyindən və əhalinin rəğbətini qazandığından Krasnoselo Rayon İcraiyyə Komtəsinə sədr müavini, sonra rayonun torpaq şöbəsinə rəhbər təyin edilmişdir.

Cahan əmi 1954-cü ildən 1956-cı ilə kimi bizim Toxlucada kənddində kolxoz sədri işləmiş, kənd əhlinin rəğbətini qazanmışdır. Bu müddətdə oğlanları Mustafa və Sabir də Toxlucada kənd orta məktəbində oxumuşlar. 1956-cı ildə Toxlucada kolxozu sovxoza olanda Cahan əmi Çaykəndə kolxoz sədri təyin edilmişdir.

El atası olan Cahan əmi uca boylu, mütənasib qamətlili, sözünə bütöv, sözü üzə deyən, qorxmaz bir türk kişisi idi. Onun səxavətli olması, müdrik zarafatı sevməsi dillər əzbəri olmuşdur. Haqsızlığı, ədalətsizliyi, namərdiliyi sevməmişdir. Şovinist erməni xəbisliyi ilə üz-üzə qalandan qorxmadan rayon partiya komitəsinin birinci katibini döymüş, beləliklə dəli Martirosyanın cavabını vermişdir.

Onun xeyirxahlığı haqqında çox eşitmışəm.

Əmim oğlu Behbud müəllim təzə tikdirdiyi evin üstünü örtmək üçün Yanıqpəyə kənddindən kərən alır, lakin onların Toxlucada kəndinə aparılmasına maneçilik olduğundan iş gedikir. Bu əhvalatı eşidən Cahan əmi işlədiyi kolxozun şofərini çağırıb tapşırır ki, get Yanıqpəyədən kərənləri maşına yiğ, Toxlucaya apar, Behbud müəllimgile ver, pul da alma.

Yaz aylarında Cəfər əmimgilə gəlibmiş, malın alafının az olmasını hiss etmiş, səhəri günü bir maşın ot göndərmişdi.

Camaatın həmisə işlətdiyi bir deyim bu gün də yadimdadır:

— Cahan əmi Toxlucada sədr işləyəndə gözü çəp olan Məhəmməd adlı kolxozçunun gördüyü işi zay elədiyini görüb deyir: "Ay kişi, bu adam heç Allaha düz baxa bilmir, gördüyü iş də özünə oxşayır".


Bu yazımı əmim oğlu Behbud müəllimin aşağıdakı mısraları ilə tamamlayıram.

**Cahan köcdü cahandan,
Bir el getdi elatdan,
El-obalar atası
Çıxmaz ürəkdən, yaddan!**

Cahan əmiyə Allahdan rəhmət diləyirəm.

Hacı Abbas SƏFƏR oğlu.

MÜDRİK RƏHBƏR, BÜTÖV ŞƏXSİYYƏT



Mən Böyük Vətən müharıbəsində yaralanandan sonra kəndimizə qayıtdım. Həmin vaxt Cahan Əliyev mənim doğma kəndim Cildə kolxoz sədri işləyirdi. Bu dəyərli insan haqda olan təəssüratlarım da həmin dövrdən başlayır.

Mən onu ilk dəfə Cil kəndində gördüm və tanışlığım da burada başladı. Bir gün məni kolxoz idarə heyətinin binasına, öz yanına çağırtdırdı. O, məni qəbul elədi və dedi:

— Sən mənim xoşuma gəlirsən, ağıllı oğlana oxşayırsan. Gəl səni komsomol sıralarına qəbul edək, özünü də İrvana oxumağa göndərim. Mən bu təklifi qeyd-şərtsiz qəbul etdim. O, doğrudan da məni kursa göndərdi, oxudum və qayıdış kəndimizdə hesabdar işləməyə başladım. Mən onda gördüm ki, Cahan Əliyev etibarlı, cəsarətli, qorxmaz, sözüne bütöv, insanların qayğısına qalan, müdrik bir rəhbər, bütöv bir şəxsiiyyətdir.

Cahan Əliyev yorulmaq bilmədən gecə-gündüz təsərrüfatın başında duran adam idi. İşgəzarlığı, zəhmətkeşliyi, həllallığı ilə bacarığı bir vəhdət təşkil edirdi. Namusu, qeyrəti ilə seçilən Cahan Əliyev üzərinə düşən dövlət tapşırıqlarını yerinə yetirməklə yanaşı camaatın da bütün qayğılarına ürək yandıran bir rəhbər işçi idi.

Cil kolxozunda işlədiyi müddətdə o, böyük uğurlar əldə etdi. Təsərrüfat xeyli dərəcədə irəlilədi. Onu Krasnoselo Rayon Torpaq şöbə müdiri vəzifəsinə irəli çəkdilər. Bu iş

həmin dövrdə çox məsuliyyətli və böyük vəzifə sayılırdı. Bu vəzifədə də çox qətiyyətlə işləyirdi. O, rayon partiya komitəsinin bürosunda çıxış edəndə heç kəs onun sözünə qarşı çıxmağa cürət etmirdi. Büroda həmişə azərbaycanlıları cəsarətlə müdafiə edirdi. O, hətta bəzən ermənilərin də müdafiəsinə qalxırdı. Mən bilirdim ki, o erməniləri ürəkdən sevən adam deyil. Bir dəfə ondan soruştum ki, Əliyev, nə yaxşı erməniləri də müdafiə edirsən. O, mənə dedi ki, burada iki mətləb var: əvvəla millətindən, dinindən, asılı olmayaraq günahsız adamları müdafiə etməyə bilmərəm. Buna mənim vicdanım yol verməz. Digər tərəfdən büroda erməniləri müdafiə edirəm ki, öz millətimi müdafiə etmək şansım artsın.

Həmişə büro başlayanda əvvəlcə birinci katib bəzi məsələləri onunla razılaşardı. İşi büroya düşən adamlar həmişə Cahan Əliyevdən nicat gözləyirdilər. Həmin anlarda ermənilərin də gözü onun üzündə qalırdı. Bu xeyirxahlıqlarına, mərdliyinə, əyilməzliyinə görə rayonun azərbaycanlı əhalisi onunla fəxr edirdi, erməni millətindən olan sadə insanlar da onu sevir və hörmətini istəyirdilər. Eyni zamanda ondan qorxur və çəkinirdilər. Cahan həm də qoldan qüvvəli, qorxmaz və yeri gələndə çəngavər bir türk oğlu idi.

Ermənistanda yaşayanlar arasında o, əli uzun adam olub. Respublikada tanınmış adam idi. Əlini hansı işə qatsa o işi düzəltməyə nail olardı. Bununla belə onun bu hörməti, qabiliyyəti, necə deyərlər əyilməzliyi erməni millətçilərini, xüsusilə yuxarı vəzifələrdə olanlarını qıcıqlandırır, onlarda paşılıqlı hissini gücləndirirdi.

Məhz onun bu yüksək insani keyfiyyətləri həmin dövrdə raykomun birinci katibi işləyən Martirosyanı da yerindən tərpətmışdı. Dəli raykom dedikləri bu adam hamını təhqir edir, nə bilir onu eləyir, toxumluq taxılı, kartofu dövlət te-

darükünə göndərir, heç kəsi dinməyə qoymurdu. Bu məsələlərdə Cahan Əliyev onun düz etmədiyini ona demişdi. O, hırslı�əndə Əliyev demişdi ki, mənim üstümə qışqırmaq olmaz. Nəhayət, vəziyyət o yerə çatmışdı ki, torpaq şöbə müdürü Cahan Əliyev rayon partiya komitəsinin birinci katibi Martirosyanı öz kabinetində döymüşdü.

Bundan sonra Cahan Əliyev rayon ərazisini bir müddət tərk etdi. O, Gədəbəy ərazisində idi. Həmin vaxt dostları ona pul göndərirdilər. Gizli yolla mən də pul göndərdim. Onu istər Gədəbəydə, istərsə də rayonumuzda müdafiə edənlər çox idi. Yenə də qoçaqlığı, cəsarəti sayəsində bəraət qazanıb rayona qayıtdı.

Biz onunla yenidən görüşdük, dostluq etdik, duz-çörək kəsdik. Birləşmiş kolxozlara sədr təyin etdilər. O, məni özünə müavin götürdü. Biz Çaykənddə otururduq. Bir neçə il də Cahan kişi ilə bu sahədə birlikdə işlədik. O, nə qədər çətinliklər görəsə də yenə də mən onu tamahdan uzaq, halal bir rəhbər işçi kimi gördüm. Haram işlə, xəyanətlə, mərdiməzarlıqla barışmaz, yalana nifret edərdi. Cahanın böyüklüyü əsasən çörək kəsdiyi adamı ömrü boyu unutmaz, onu döñə-dənə arayıb-axtarardı.

Cahan işlədiyi dövrdə kolxoz sədlərinə minik üçün "Villis" maşınları verirdilər. O, hər iki ildən bir maşınını dəyişir, yüksək maşını almaq üçün bir telefon zəngi vurardı. Dərhal onun təsərrüfatı üçün avtomobil ayıradılar. Bəzən də o, özü İrəvana gedər rayonun limitindən kənar kolxozuna maşın alardı. Bu, onun hörməti, bacarığı, yüksək nüfuzu sayəsində əldə edilirdi.

Cahan Əliyev harada işləməsindən asılı olmayaraq onun təsərrüfatı həmişə birincilər sırasında olub. Yəni Cahan kimi nəhəng bir təsərrüfat komandiri üçün başqa yol yox idi.

Cahan Əliyev xalq adamı idi. O, elin-obanın bütün işlə-

rində iştirak edərdi. Hər kəs bir az çətinliyə düşəndə onu tapar, məsləhət alardı. Hətta oğlunu-qızını evləndirən adamlar görmüşəm, onun yanına gəlib məsləhət alıb, ondan xeyir-dua istayıblər.

Cahan Əliyev rayonda büronun üzvü olub. Rayona hər dəfə birinci katib gələn adam ilk dəfə onunla görüşər və tanış olardı.

Bir dəfə rayon partiya komitəsinin bürosunda bir məsələnin həllinə Cahan razılıq verməmişdi. Birinci katib onun dediyini təsdiq etmədiyi üçün Cahan bürodan çıxb getmişdi. Lakin həmin məsələni dayandırıb növbəti büroya saxladılar və həmin büroda Cahan Əliyevin tələbi öz həllini tapmışdı. Katiblər kəndlərə kolxoz sədri təyin edəndə çox vaxt Cahana genəşirdilər.

Bəli, Cahan Əliyev belə rəhbər, belə ağsaqqal, belə insan idi. Belə şəxsləri tarix həmişə yetirmir.

*Sarı (Məmməd) ABBASOV,
Krasnoselo rayon möşət xidməti
idarəesinin sabiq sədri, 87 yaşlı təqaüdçü.*

NƏSİLLƏRƏ ÖRNƏK OLACAQ ÖMÜR



Mən Cahan əmi haqda hələ orta məktəbdə oxuduğum illərdə eşitmışdım. Qiyabi də olsa onun mərd, əyilməz, polad iradəli bir kişi olduğunu bildirdim.

Atam Tapdıq Cəfərov həmin illərdə müxtəlif vəzifələrdə çalışarkən Cahan əmi ilə yaxşı münasibətdə olmuşdular. O, həmişə Cahan Əliyev haqqında yüksək fikirlər

söyləyərdi. Xüsusilə, erməni-türk məsələsindən səhbət düşəndə atám istər-istəməz səhbəti Cahan əminin üstünə gətirər, ondan ağızdolusu danışardı. Onun bacarıqlı təsərrüfat rəhbəri olduğundan, erməni millətindən olan raykom katibini döyməsindən, iclas və yiğincaqlarda millətçi şovinist erməniləri yerində oturtmasından iftixarla söz açardı. Mən həm də Cahan əmini atamın dostu kimi qəbul eləmişdim.

Dayım Yunis Rzayev Krasnoselo rayon Partiya Komitəsinin birinci katibi işləyəndə Cahan əmi Çaykənd kolxozunun sədri vəzifəsində çalışmışdır. Dayım həmişə onun haqqında yüksək fikirlər söyləyərdi. Onun danışığından hiss edirdim ki, hər iki görkəmli türk oğlu olduqca yaxın və ermənilərə qarşı barışmaz olublar. Dayım deyirdi ki, məni Krasnoseloya birinci katib göndərəndə rayon partiya komitəsinin plenumu oldu. Plenumda bir qrup daşnak meyli ermənilər mənim Gelişimi qəbul etmədiklərini bildirdilər. Bu vaxt Cahan Əliyev qızmış nər kimi ayağa qalxdı. Elə bir hö-

kümlü, əzəmetli çıxış etdi ki, həmin ermənilər başını gizlətməyə yer gəzirdi.

Həmin vaxtdan etibarən Cahan əmini mən Koroğlu kimi uca boylu, enli kürəkli, cəsur və yenilməz bir qəhrəman kimi təsəvvür edirdim. Bu palid kimi vüqarlı, qartal kimi möğrur insanı görməyə tələsirdim.

Həmçinin Cahan əmi haqda əmim Məcnunun maraqlı səhbətlərinin şahidi olmuşdum. Məcnun əmim Cahan əminin oğlu Sabırkı tibb institutunda eyni kursda oxuyurdular. Ümumiyyətlə, Cahan əminin ailəsilə bizim ailə arasında səmimi bir əlaqə, gözəl münasibət yaşıanmışdı.

Sonralar mən Bakıya gəldim. Bakıda Qaraqoyunlulardan onun haqqında daim xoş sözlər eşidirdim. Söz düşəndə Hümbət həkim (Dağıstan oğlu) deyərdi ki, mən Cahan əmini görəndə, yaxud onun haqqında düşünəndə Ağqoyunlu hökməarı Uzun Həsən göz önumdə canlanırdı.

Cahan əmiyə qarşı ailəmizdən başlamış məhəbbət Bakıda Sabırkı mənim dostluğuma rəvac verdi. Cahan əminin kiçik oğlu Sabırkı yaxın dostlar kimi tez-tez görüşürdü. Elin bu müdrik aqsaaqqalı ilə ilk dəfə Bakıda görüşdük. O, mənimlə dostunun oğlu, mən isə dostumun atası kimi görüşdüm. Bundan sonra Cahan əmi ilə mənim aramda dostluq yarandı. Mən ona Cahan əmi deyirdim.

Artıq Cahan əminin necə böyük bir insan olduğunu öz gözlərimlə gördüm. Elə bil ki, bu qüdrətli türk oğlunu yənidən keşf etdim.

Cahan əmi hər şeydən önce mənəviyyat, kişilik, müdriklik simvolu idi. O, fəaliyyəti dövründə Ermənistən respublikasında baş verən hadisələri gözəl bilir və onları yüksək səviyyədə təhlil edirdi. Ermənilərin Azərbaycana, azərbaycanlı əhaliyə qarşı yeritdikləri iyrənc siyaseti açıb-tök-dükçə mən ona heyran qalırdım. O, xüsusilə bacarıqlı kadr-

larımıza karşı erməni məkrini, hiyləsini zərgər dəqiqliyi ilə danışındı. O, deyirdi ki, Ermənistan hökuməti Azərbaycanlı əhalini öz ata-baba yurdundan çıxarmaq üçün ən iyrənc yollara əl atırdı. Bele olduqda namuslu, qeyrətli Azərbaycan oğulları bu cür vəhşiliklərə qarşı çıxış edirdilər. Bu da Ermənistan hökumətinin və ermənilərin qəzəbinə səbəb olurdu. Həmin adamları müxtəlif bəhanələrlə böhtanlayıb və dolaşdırıb həbs etməyə çalışırdılar. Ən azı işdən kənarlaşdırıb, respublikadan uzaqlaşdırırdılar.

Dostluqdan, qardaşlıqdan, birlikdən danışan Sovet hökuməti erməni məkrinə, hiyləsinə göz yumurdu. Çünkü xalqımıza karşı yönəldilmiş bu xəyanət məhz elə Rusyanın özündən qaynaqlanırdı.

Hələ Sovet hakimiyyətinin ilk dövrlərindən başlayaraq azərbaycanlı kadrlara qarşı repressiya törədilirdi. Bala Əfəndiyev, Gülliçinskiyə, Vəlibeyov qardaşlarına, Talib Musayev və başqalarına qarşı ermənilər güclü təxbibata başlamışdılardı.

Bir neçə çağırış SSRİ Ali Sovetinin, Respublika Ali Sovetinin deputatı olmuş, Respublika Meşə Təsərrüfatı Nazirinin müavini Yunis Rzayevə qəfildən ermənilərin hücumu başladı. Bütün respublika ayağa qalxdı. Yunis Rzayevin həbs olunması üçün mitinqlər keçirildilər. Ona böhtan ataraq, ləkələməyə, daha doğrusu, onu məhv etməyə çalışırdılar. Yunis olduqca bacarıqlı, çox güclü, unikal bir şəxsiyyət, çox böyük bir türk oğlu idi. Ermənilər onun qüdrətli bir şəxsiyyət olduğunu həzm edə bilmirdilər.

Demək olar ki, Yunis Rzayev bütöv Ermənistan hökumətinə, ermənilərə qarşı çarşıçırdı. Ali məktəb tələbələrini təşkil edib Yunis Qəhrəman ogluna qarşı mitinqlərə çıxarmışdılar. O, bu mübarizədən uğurla, qalibiyyətlə çıxıb Şamaxı kimi böyük bir rayona birinci katib getdi.

Bu sözleri Cahan əmi o qədər iftixarla, qürurla deyirdi ki, mən onun Yunis dayıma, xalqımıza, torpağımıza olan sevgisinin nəticəsi kimi başa düşür və onun nə qədər böyük mənəviyyat sahibi olmasına heyran qalırdım. Cahan əmi həmişə atamla olan görüşlərindən, dostluqlarından da söhbət açar, ürəkdolusu danışardı.

Mən bir dəfə onun raykom katibi ilə üz-üzə gəlməsinin səbəblərini soruşanda o, dedi ki, ermənilər məni də milletçi bir türk kimi tanıydırlar. Dolaşdırmağa cəhd edir, sıradan çıxarmağa çalışırdılar. Bütün hadisələr də bunun üstündə baş verdi. Son nəticədə raykom katibi kabinetində üstümə tapanca tutmağa cəhd göstərdi. Təbii ki, mən bu vəziyyətə dözə bilməzdim və cavab verməliydim. Bildiyiniz kimi mən onu döydüm və rayon ərazisini tərk etdim. Bu da erməniləri tamamilə məyus etmişdi.

Cahan əmi hərtərəfli şəxsiyyət idi. O, ilk növbədə xalqına, vətəninə ürəkdən bağlı bir insan olaraq hər bir kəsin yüksək mənəvi keyfiyyətlərlə yaşamasını istəyirdi. Adət-ənənələrimizə, milli dəyərlərimizə çox bağlı idi. Aşıq musiqisini çox sevirdi. Xüsusilə, Aşıq Əsəddən, Aşıq Mirzədən, Aşıq Yunisdən, Aşıq Müseyibdən, Aşıq İmrandan, Aşıq Əkbərdən böyük iftixarla danışardı.

— Aşıq Alının və Aşıq Ələsgərin şərlərini əzbərdən deyərdi.

Cahan əmi mütaliə eləməyi çox sevirdi. Mən onlara gedəndə dəfələrlə onun əlində kitab, qəzet, jurnallar görmüşəm. Geniş elmi dünyagörüşə malik bir şəxsiyyət idi. Mənə elə gəlirdi ki, o, vaxtını boş keçirməyi sevən adam deyil. Doğrudan, Cahan əminin keçdiyi həyat yolu da dediklərimi təsdiq edir. Ömür boyu zəhmətə qatlaşmış bir adam heç vaxt məşguliyyətsiz yaşaya bilməz. Cahan əmi boş vaxtrında ya kitab oxuyar, ya da nərd oynayardı. Evinə gələn

qonaqları çox vaxt nərd oynamağa dəvət edərdi. Onu da deym ki, qonaq-qarası heç vaxt əskik olmazdı. Qonağı olan da daha şən, daha gümrah görünürdü.

Cahan əmi olduqca qətiyyətli və prinsipial bir insan idi. Dostunu, düşmənini seçməyin qətiyyətli tərəfdarı idı. Büttün insanları sevirdi. Ancaq öz millətinin namus və qeyrəti onun ən böyük istəyi idi. O, əyilməzliyin, dəyanətli olmağın canlı nümunəsi idi.

Bu gün Cahan əmi cismən sıralarımızda yoxdur. Ancaq nə qədər bizlər yaşayırıq, onu yaxından tanıyanlar həyatdır bu müdrik insan mənən bizimlə, eyni zamanda həmin insanlarla olacaq. Cahan əmidən bizə ucalıq, qorxmazlıq, etibarlı, mərd, ləyaqətli, insaflı olmaq kimi yüksək kişilik meyarları miras qalmışdır.

Allah rəhmət eləsin.

Vaqif CƏFƏROV.

XEYİRXAHLIQ ƏBƏDİYYƏTDİR

Nə qədər fikirləşirəmsə yenə də Cahan Əliyev haqqında xatirələrimi yazmaq istəyərkən onu doğulduğu, böyüdüyü, ad-sən qazandığı Qaraqoyunlu dərəsindən, Göyçə mahalından, Tovuz, Qazax əllərindən, Dilican dərəsindən ayrı təsəvvür edə bilmirəm. Yadına onun gəzib dolaşlığı "Soyuqbulaq", "Cantəpə", "Şahdağ", "Murğuz" dağları düşür.



Mənbəyini başı buludlara çatan "Çalmalı" dağının sinəsindən götürmiş "Ayğır" və "Banı" bulaqlarının göz yaşı kimi şəffaf suyu "Vəliotçalan" dərəsilə şütyüyərək başqa bir dərəyə, "Daş bulağ"ın sıldırıım qayalarından süzülüb gələn "Danalıqlı dərə" adlanan üçüncü bir dərənin çayı ilə birləşməyə tələsirdi. Hər üç dərənin suyu, şıppırın, lilparın, baldırğanın, yarpızın, qıynıñ, kəkklikotunun dibi ilə şırhaşır axır, Cahan Əliyevin doğulduğu evin düz qabağında-əlli metirliyindəki dərədə qovuşaraq arana doğru tələsirdi. Bu çay "Soyuqbulaq çayı" adlanırdı. Bu sudan içen hər kəs çiçək tamını, çiçək ətrini aydınca hiss edirdi. Ömrü boyu həmin çayın suyundan içmişdi Cahan Əliyev. Üç dağın "Cantəpə", "Soyuqbulaq", "Murğuz" yaylaqlarının saf və təmiz havasından nəfəs almışdı Cahan Əliyev. Adını çekdiyimiz dağların qovuşduğu Əmirxeyir adlı məkanda dünyaya göz açmışdı. Cahan Əliyev. Bu kənd adlı-sanlı kənd idi.

Uşaqlığını Əmirxeyirdə keçirmiş, orada doğulub boyra başa çatmış professor Qara Namazov o dağları həsrətlə belə yad edir:

**Könlüm "Cantəpəni", "Soyuqbulağı",
Boranhı, çisginli dumanlı dağı,
Qarlı quzeyləri, sərin yaylağı,
Cüyürlü çölləri yaman istəyir.**

Belə bir məkanda dünyaya göz açmış Cahan Əliyevdə ona görə də dağlar kimi vüqarlılıq, təmizlik, içdiyi su kimi şəffaflıq, mərdanəlik, xeyirxahlıq, cəsurluq, igidlik nadir adamlara qismət ola biləcək xüsusiyyətlər mövcud idi.

Yuxarıda sadaladığımız xüsusiyyətlərin onda mövcud olmasının bir səbəbi də onun nəcib və adlı-sanlı bir ailənin övladı olmasında idi. Onun əmisi Sarı kişi məşhur aqsaq-qallardan biri idi. Yeddi oğul, üç qız atası olan bu nurani qoca həmişə hamiya doğru yol göstərən, xeyirli məsləhətlər verən bir insan olmuşdur. Anası Saçlı xalanın atası Kosa oğlu Ali mahalın adlı-sanlı igid adamlarından olub. Soyuqbulaq yaylağının ən səfali yerlərindən olan "Tüklü təpə" adlanan böyük dağın sinəsindəki böyük düzənlilik Kosa oğlu Alının adını daşıyırı. Ora "Kosalı düşən" adlanırdı.

Atamın və Cahan dayının özünün mənə nəql etdiklərinə görə vaxtı ilə orada Kosa oğlu Ali qonşu Gədəbəyən, Qaraqoyunlu dərəsindən, Göyçədən adlı-sanlı igidləri toplamış, mənfur ermənilərə qarşı vuruşmuşdur. Həmin döyüşlərdən birində Cahan Əliyevin atası Əkbər kişi qaşın dan yaralanmışdır.

Belə bir igidin Kosa oğlu Alının övladı olan Saçlı xalanın döşündən süd əmmişi Cahan Əliyev.

Cahan Əliyev çox gənc yaşlarından doğma kəndi Əmirxeyirdə həyata atılmış, qısa vaxtda kolxoz sədri seçilmiştir. Daim özünü təmkinli, bacarıqlı işçi kimi göstərmişdir. Həmin dövrde adamlar kolxozdan yayınmağa çalışırlılar. Ona görə də kolxoz sədrlərinin üzərinə insanlara yeni quruluşun

üstün cəhətlərini başa salmaq, səbrlə, təmkinlə hərəkət etmək vəzifəsi düşürdü.

"Molla Yaqublu" nəslindən olan dörd qardaşdan biri- Pir-məmməd Çaykənd kəndində, Haqverdi və Yolçu Bəryabad da, Şamil isə Əmirxeyirdə yaşayırmış. Çaykənddən gələn Şamil Bəryabada qardaşı Haqverdinin evinə dönür onu inandırır ki, Çaykənddə kolxoz dağılıb, hamı kolxozdan malını geri aldı. Haqverdi fikirləşir ki, sabah tezdən getsin kolxoza verdiyi öküzlərini geri alınsın. Bu zaman Cahan dayı kolxoz sədri, Balakişi İsmayılov isə ferma müdürü işləyirmiş. Haqverdinin öküzləri də Layış Paşanın mal pəyəsində imiş. Yolçu öküzləri çıxarıb aparmaq istəyəndə onlara mane olmaq istəyən Balakişini Haqverdi kişi əlindəki ağaclarla möhkəm vurur. Hadisəyə rayondan adam gəlir. Sorğu-sual başlanır. Haqverdini və Yolçunu möhkəm sıxırlar. Yolçunu həbs edəcəklərini dedikdə o, deyir ki, vallah, məni qardaşım Şamil başa saldı. Şamil kişini çağırıb həbs etmək istədikdə kolxoz sədri Cahan Əliyev qabağa yeriyir və onları buraxdırır.

Belə hadisələr kənddə çox olub. Cahan dayı bütün işlərdə səbirlilik, təmkinlilik göstərib, heç kəsin nahaq yerə, anlaşılmazlıq üzündən həbs olunmasına yol verməyib. Belə hadisələr bizim ailənin də başına gəlib.

Atam danışardı ki, 1930-cu illər represiya vaxtı idi. Ailəmizi kənddən sürgün etmişdilər. Çətinliklə də olsa mənim kənddə yaşamağıma icazə verib, kolxoza üzv qəbul etmişdilər. Mən də hər addımımı qorxa-qorxa atırdım. Kənddə yaşayır, kolxozda işləyirdim. Vəziyyət elə idi ki, işə gecikməyim deyə mən yaşadığım Bəryabad kəndinə höftədə bir dəfə, mövsümün qızığın çağlarında isə ayda bir dəfə gəlirdim. Bədxahlarım məni hər addım izləyir, səhv etməyimi və hökumət əleyhinə danışmağımı güdürdülər. Ona görə də mən qohumumuz, kasıb ailə olan Polu oğlu Mirzə kişinin

evində qalırdım. Çünkü onun arvadı Fatma mamam düşürdü. Belə bir zamanda mən taxıl döyümü vaxtı malatlkaya kövşən verərkən yaba əlimdən çıxdı, sapı əlimdə qaldı, kövşənə dolaşan yaba gedib malatikanın valını qırdı. Bunu görən kimi bədxahalarından bir neçəsi "kulak qəsdən qırdı", -deyə şüvən qaldırdılar. Təcili olaraq akt tərtib etdilər. Hadisə yerinə kolxoz sədri Cahan Əliyev çatana qədər artıq aktı tərtib edib rayona yola saldılar.

Kəndə haray düşdü. Hər özü bildiyi kimi vəziyyəti yozdurdu. Kimi deyirdi qəsdən edib, kimi deyirdi qəsd işi yoxdur. Bu arada kolxoz sədri C.Əliyev gəldi. Vəziyyətlə tanış oldu. Vəziyyət çətin idi. Taxıl planını təcili ödəmək lazımdı. Taxıl döyenin qırılması o zaman üçün çox pis hadisə idi. Lakin bütün bunlara baxmayaraq ata-baba hörməti yada salan Saçlı xala oğlunu evə dəvət edib, nə dedisə Cahan Əliyev işin üstə qayıdan kimi ustalara dedi:

— Nə edək, işdi olub. Düzəltmək lazımdır.

Kənddə dəmirçi işləyən Qulu Süleymanov və Veyis Məmmədov sabah bu vaxta qədər qırılan hissəni düzəltməyə söz verdilər.

Cahan Əliyev kənddə briqadir işləyən Bala Əfəndinin qohumu Molla Həsən oğlu Usuva dedi:

— Atını min, tez get aktı al getir. Mən qol çəkməmiş hara aparırlar!?

Bununla da C.Əliyev atamı həbs olunmadan xilas edir. Cahan dayı Əmirxeyirdə işlədiyi vaxt daha bir məzəli əhvalat baş verib. Belə ki, əslən İrəvandan olan Məşədi Temir adlı birisi məşədiliyini danib Muxtarov adı ilə partiyaya keçibmiş. Həmin şəxs kommunist kimi Əmirxeyirdə iclas keçirirmiş. İrəvanda qonağı olan Namazalı oğlu Hüseyn onu iclasda tanır. Söz istəyir ki, ona tanışlıq versin, qolçomaq adı ilə həbs edilən əmisi oğlanları Ocaqqulunu və Pirqulu-

nu müdafiə etsin. Əlini qaldırır söz vermirlər. Axırda təngə gəlib deyir:

— A Məşədi Temir, mənə söz ver.

Məşədi Temir qozəblənir, ay kişi, kimsənsə təmiz danış, mən Məşədi deyiləm, məşədilərə mübarizə aparanlardanam, -deyə -hırslı cavab verir.

— A kişi, nə danışırsan, məni halımi aparıb, səni tanıma-yam, mən sənin evində qardaşım Mustafa ilə birlikdə qalmışam. Elədirmi, qardaşına müraciət edir. İki başa düşən Mustafa qorxusundan deyir ki, o belə adam tanımır.

İclas qurtaranda Muxtarov yanındakı polislərə əmr verir ki, o kişini tutun, aparmalıyıq. Cahan dayı təkidlə Muxtarova xahiş edir ki, a kişi qoca adamdır, yəqin çəşibdir, oğul uşağı da yoxdur, yazıqdır, fikir vermə. Tapşıraram, başa salaram, bir də elə söz işlətməz.

Anam danışırkı ki, babanın köhnə dostlarından birinin oğlu Kazimov Əjdər atana demişdi ki, bir neçə gün çalış kənddə olma, deyəsən yenə kəndlərdə təmizləmə işləri aparacaqlar. Ona görə də atan Ağstafaya qardaşlarının yanına getmişdi. Elə bu zaman Əmirxeyirdə iclas çağırılmışdır. Qadın, kişi hamı məcburi qaydada iştirak edirdi. Atanı soruşdular dedim ki, atası ismarlamışdı Ağstafaya gedib, evdə yoxdur. İclasa mən getdim. İclas başlandı. Sınıf mübarizədən, varlıların dövlətə qarşı toxribatından danışdırılar. Söhbot gəldi atana çatanda rəhmətlik Sarı kişi söz alıb deyir: - Stalin deyib ki, hər kəsin nöqsanlarını öz üzünə demək lazımdır. Ali xəstə atasını yoxlamağa gedib. Onun məsələsini təklif edirəm ki, özü gələnə qədər saxlayasanız. Sarı kişi-nin təklifini səsə qoydular. Bir neçə adam da qoşulub təklifi müdafiə etdikdən sonra təklif boyonılır. Atanın işi divanı Sabaha qalanlardan oldu. İclası aparan Cahan dayı gördüm ki, Sarı əmisinin təklifindən xoşhal oldu.

Həmin günün sabahı Mahmud əmin Ağstafadan geldi Əmirxeyirə Sarı kişinin yanına getdi. Alının (atam) axırının necə olacağı haqda soruşur. Kolxozi sədri işləyən Cahan Əliyev və partiya təşkilat katibi işləyən Şəmşəd Əliyev məsləhət görürlər ki, o, gəlsin kolxozdə sakitcə işləsin, sözə-söhbətə qoşulmasın, onda heç kimin işi ola bilməz.

Ailemizin başına gelən daha bir hadisədən bizi rəhmətlik Əliyev Cahan xilas etdiyinin şəxsən mən şahidiyəm.

1943-cü ilin yanvarı idi. Osman (Yosma) əmim əsgərlikdən yaralanıb məzuniyyətə gəlmişdi. Atam babamdan qalma beşəçilan tüsəngi əmimlə birlikdə gizləyibmiş. Babam sürgündən 1941-ci ildə qayıtmışdı. Biz birləşib bir evdə qalırdıq. Başqa evimiz yox idi. Atam, əmilərim əsgər idi. Babamla Yosma əmim həmin tüsəngi tapıb cüyür vurmuşdu-lar. Biz əti yemişdik. Yosma əmimgilinkin hələ dururmış. Elə bu zaman kənddə tütün itmişdi. Tütünü axtaranlar Yosma əmimgildən əti tapdılar. Aydınlaşdı ki, cüyürü Yosma əmimlə babam vurub. Tüsəngi babam verdi ki, bu tüsənglə vurmuşuq. Hökumət adamları inanmadılar. Ona görə ki, tüsəngin ağac hissəsi təmiz çürümüdü. Belə tüsənglə ov etmək olmaz, -deyə hamı təkid edirdi. Cüyürün dərisini basdırğıım yerdən tapdılar. Mən təqsirkar kimi onda hamiya qulaq asır, babama kömək etməyə cəhd edirdim.

İstintaqı aparan Parsikyan familyalı, əslən Dilicandan olar rayon DİŞ işçisi idi.

Yaxşı yadimdadır rəhmətlik Cahan dayı irəli durub yenə də böyük iradə ilə babamı həbs olunmaqdən xilas elədi.

Sonralar mən rayon "Dostluq" qəzetinin əməkdaşı işlədim. Xidməti işimlə əlaqədar olaraq rayonun kəndlərində olurdum. Cahan dayı ilə bir neçə dəfə Tovuz, Qazax, Ağstafa rayonlarına toya, nişana, hüzürə getdim, onunla Dilicanda, Kirovakanda oldum. Hər yerdə, hər zaman onun er-

mənilər, ruslar, azərbaycanlılar tərəfindən hörmətlə qarşılanmasının şahidi olmuşam.

O, nəinki bizim rayonun qabaqcıl adamları ilə, qonşu Basarkeçər, Tovuz, Qazax, Ağstafa rayonlarının qabaqcıl adamları ilə də yaxın dostluq edirdi. Qazax rayonunda birinci katib işləmiş Barat Qaravəliyev, Ağköynək kəndinin kolxozi sədri İsa Mustafayev, Basarkeçər rayonundan Yunis Rzayev, Tapdıq Əmiraslanov, Cəmşid Hənifəyev, Talib Musayev, Şahmalı və Zərbalı Qurbanov qardaşları, Abbaslı Hüseynov, Qəşəm Aslanov, Mikayıllı Bayramov, Tovuz rayon komitəsinin birinci katibi Qələndərov, Əmiraslan kişi və sairləri onun yaxın dostları idı. Mən onunla Dilicanda, Tovuzda, Qazaxda və başqa yerlərdə yemək masasından duranda birçə cümlə eşitmışəm: "Cahan əmi, hesab bağlıdır, xoş getdiniz. Yaxşı yol."

Mənfur ermənilər daim rayonda millətçilik toxumu səpir, qabaqcıl azərbaycanlı ziyahlarını sıradan çıxarmağa cəhd göstəridilər. Bu sahədə, xüsusilə Qoturbulaq (Ttucur) və Martuni kəndlərinin erməniləri xüsusi canfəşanlıq göstəridilər.

Rayona mərkəzdən kim mühəzirə oxumaq üçün golirdi-sə Martuni orta məktəbinin direktoru Xacik Nahapetyan və Təzə Başkənd orta məktəbinin direktoru Aşot Mnasakan-yan, Köhnə Başkənddən Ser Avelyan Qarsın və Sarıqamışın nə zaman geri qaytarılacağı, Qarabağın Ermənistana birləşdirilməsi haqqında suallar yağıdırırdılar.

Krasnoselo rayonunda azərbaycanlı əhalinin çoxluq təşkil etdiyindən əksoruyut vaxtlarda birinci katiblər azərbaycanlı milletindən olurdu. Millətçi ermənilərin cavabı həmisi C.Əliyev tərəfindən kəskinliklə verilirdi.

C.Əliyev məcburən həm məsuliyyətli və çətin vəzifələrin öhdəsindən gəlməli, həm də mənfur millətçilərin hədəfindən yayınmalı idi. Koçaryan Mexaqla, Hüsənlinin

qırğınıni təşkil edən Martirosyan İvanın oğlanları Martirosyan Şəkərlər, Nahabetyanlar, Stepanyanlar C.Əliyevin sıradan çıxarılmasını istəsələr də mübarizədə uduzurdular.

Böyük Vətən Müharibəsi başlananda C.Əliyevin otuz yaşı yenice tamam olurdu. Lakin rayon miqyasında o özünü bacarıqlı işçi, təsərrüfatın əsl təşkilatçısı kimi tanıtmışdı. O zaman raykomun birinci katibi işləyən Qazaryan təkidlə onun arxa cəbhədə qalib möhlət verilməsinə nail olmuşdu. Cahan Əliyev raykom katibinin səhv etmədiyini özünün təşkilatlıq bacarığı ilə isbat etmişdi.

1941-1942-ci illərdə Əmirxeyir kolxozunda sədr işləyən C.Əliyev təsərrüfatı ən qabaqcıl kolxozi sırasına çatdırılmışdı. Kənddə öküzlə, kotanla, cütłə məhsul bolluğu yaranmışdı. "Kalafalıq" adlanan sahənin kartofu rayona səs salmışdı. Kolxoza taxıl, tütün, kartof becərilirdi. Bütün sahələr üzrə dövlət planları artıqlaması ile yerinə yetirilirdi. Da-ha çox məhsuldar torpaqlara malik olan, Toxluca, Ağbulaq, Cil kimi Goyçə kəndlərindən, hətta erməni kəndlərindən adamlar axısb Əmirxeyir kolxozunda taxıl biçir, kartof becərir, haqlarını alıb gedirdilər.

Yuxarıda adı çəkilən kəndlərdən bir çox ailələr həmin dövrdə köçüb Əmirxeyir kəndinə pənah gətirmişdilər. Toxlucadan Bayram, Kazım, Rəhim qardaşları, Haciməmməd oğlu İsmayıł, oğlanları Məhəmməd, Hümbət, Bağdad arvadın oğlanları Məhəmməd, Behbud, Baxşəli kişi, qardaşı oğlu İdris, Ağbulaqdan Məşədi Miryaqub ağa ailəsi ilə, qardaşı Mireli ağa ailəsi ilə, Təyyar, Cildən Qurbanov Əli ailəsilə gəlmişdilər.

Raykom katibini hörmətdən salandan sonra Cahan Əliyev bir müddət rayondan uzaqlaşa da yenə də qalib kimi geri döndü. Bu zaman Əmirxeyirlilər böyük şənlik məclisi düzəldib, şadyanalıq keçirirlər.

Cahan Əliyev Böyük Vətən müharibəsinin ağır günlərin-də zəhmətkeş insanlara, kasıblara, ailəsi böyük olanlara çox hörmət etmişdi. Qonşu kəndlərdə də ona hamı hörmətlə ya-naşır, sədaqətinə inanırdılar. Biri bir başqası ilə söze gələndə, düşməncilik yaranma hallarında, qız götürüb qaçılıcıda hamı onu köməyə çağırırdı. Mən deyirdim ki, onda İlahi bir vergi mövcud idi, onun sıfətindən nur yağırdı.

Çaykənddə kolxoz sədri işləyərkən Həsənxan oğlu Gülməmmədin kolxoza birləşdirilmiş evini və bağıni rayon rəhbərliyilə əlaqəyə girərək qızı Pəri Həsənovaya qaytarılmasına nail olmuşdur.

Rayonda söhbət yayılmışdı ki, Qoturbulaqdan (Ttucur) olan Boryan qardaşlarının (26-lardan) ev muzeyinin açılması haqqında Respublika rəhbərliyi qarşısında məsələ qaldırılmışdı. C.Əliyevin çox hörmətlə yanaşlığı alımlərdən biri olan Həmid Əfəndiyevin ömürlük arzusu doğma kəndlərində inqilabçı Bala Əfəndiyevin xatirəsini əbədiləşdirmək idi.

Onun bu arzusunun şoriki olan C.Əliyev fürsəti əldən verməyərək rayonda keçirilən fəallar yığıncağında Boryan qardaşlarının ev muzeyinin açılmasını çox müsbət hal kimi qiy-motləndirirək göstərmişdi ki, rayonumuz beynəlmələ rayon olduğunu nəzərə alaraq təklif edirəm ki, daha bir inqilabçı ziyalımız Bala Əfəndiyev Çaykənd kəndində doğulmuş, sonradan Ermənistanda və Azərbaycanda rəhbər partiya və Sovet işlərində uzun müddət işləmişdir. B.Əfəndiyevin adını əbədiləşdirmək üçün Çaykənd orta məktəbinə onun adı verilsin. Bu təklif, alqışlarla qarşılandı və yekdilləklə qəbul olundu. Bu nailiyyət idi. Ona görə ki, ermənilər Ermənistanda yaşayan azərilərin adına heç bir abidənin qoyulmasına icazə vermirdilər. Bu yalnız C.Əliyevin işi məqamında görməyinin nəticəsi idi. Təsadüfü deyildir ki, həmin qələ-bəni təbrik etmək münasibətlə Bəryabad kəndinin qabağın-

da "Göyəmlilik" adlanan yerdə, "Asdanalı talası"nın ətəyindəki çəmənlikdə böyük bir qonaqlıq düzəlmışdı. Bu qonaqlığa o zaman Basarkeçər rayonunda birinci katib işləyən Yunis Rzayev, ikinci katib işləyən Tapdıq Əmiraslanov kolxoz sədri işləyən Cəmşid Hənifeyev, Mikayıł Bayramov, Bakıdan Həmid Əfəndiyev, Tofiq Köçərili, Teymur Miralayev və bir çox adlı-sarı adamlar təşrif buyurmuşdular. Elə bil ki, dağlar qoynunda yerləşən balaca kəndimiz bayram keçirirdi.

Çaykənd kəndində büstün açılışında iştirak etmək üçün Ermənistanda yaşayan ən görkəmli ziyalılar və Azərbaycandan, Bakıdan gəlmış alımlar kəndimizə C.Əliyevin dəvətilə gəlmişdilər.

Yaxşı yadımdadır 1960-cı il idi. Mənə atam dedi ki, Mahmud əmindən məktub gəlib. Bilsələr ki, Türkiyədə adamımız var, bizi həbsə alacaqlar. Məni heyrət bürüdü. Atamı Sovet quruluşu çox sıxmışdı. Anma mən ona nisbətən dövlətdən az qorxurdum. Atama ya Cahan, ya da Tapdıq dayımla Dilican şəhərində yerləşən DTK-nin nümayəndəliyinə gedəcəyimi bildirdim. Atam Cahan dayı ilə getməyimi məsləhət gördü. Mən Cahan dayıya bu fikrimi deyəndə o, mənə təkidlə dedi ki, ay bala, burada qorxulu bir şey yoxdur. Məktubu dövlətin poçtu gətiribse niyə qorxmalısınız. Biz onunla Dilican şəhərində yerləşən DTK-nin nümayəndəsinin yanına getdik. Yoldaş Əliyev, xoş gəlmisin, -deyə bizi qarşılıdı. Cahan dayı çəkinmədən məktubu ona verdi. Dedi fikrin nədir? Bundan qorxmaq lazımdır mı? Biz istəyirik şənlik məclisi təşkil edək, səni də dəvət edək, -deyə zarafatyanə soruşdu. Qorxmağa dəyməz, o, artıq Türkiyə vətəndaşıdır, qardaşına məktub yazıb, qorxmalı nə var ki, deyə bizə inamla cavab verdi.

Bundan sonra biz xoş əhval - ruhiyyə ilə kəndə qayıtdıq, atam bizə inandı, böyük bir şənlik məclisi düzəldti. Cahan dayı masabəyi kimi atamı ürəkdən təbrik elədi.

Rayonumuzun ən hörmətli şəxsiyyətlərindən biri kimi Cahan Əliyev haqqında çox yazmaq olar və danışmaq olar. Amma mən çox qısa olaraq onun fəaliyyətinin az bir hissəni qələmə aldım.

Onun çox böyük xidmətlərini nəzərə alan rayon və respublika rəhbərliyi Cahan Əliyevi təqaüdə çıxararkən "Volqa" avtomobili və qızıl saatla təltif etdi.

Ona Allahdan qəni-qəni rəhmət diləyir, övladlarına can sağlığı arzulayaraq bu yazımı yekunlaşdırıram.

*Məmməd QURBANOV,
müəllim.*

QAÇAQ KƏRƏMİN PAPAĞINI QOYAN KİŞİ

Cahan Əliyev uzun illər Ermənistanın Krasnoselsk rayonunun Çaykənd, Qaraqaya, Əmirxeyir, Toxluca, Cil kəndlərinin birləşmiş kolxoz sədri olub. Krasnoselsk rayonunda kənd təsərrüfatı şöbəsinin müdürü, rayon icraiyyə komitəsi sədrinin müavini işləyib.

Söhbətimizdən aydın oldu ki, o, həmyerlisi Qaçaq Kərəmin bacısı oğlanları Hacan və Mehralıyla yaxın dost olub.

Hacana dayısı Qaçaq Kərəmin papağı gəlib çatıbmış. Papağı uzun müddət özündə saxlayıb, 30-cu illərin sonlarında dostu Cahana bağışlayıb.

Cahan kişi deyir:

– Müharibə iki il idi ki, qurtarmışdı. Kənd camaatının dolaşığı çox çətin idi. Rayon əhalisinin 70 faizi azərbaycanlılardan ibarət olduğu halda, erməni katib Martirosyan şikayetləri vecinə almırırdı. Camaat əkin üçün toxum belə tapmırırdı. Bütün bunlarla əlaqədar Martirosyana ərizə yazdım, taxılın hamisini tədarükə verməsini kəskin tənqid etdim...

Martirosyan Cahan kişinin tənqidindən bərk hiddətlənir, kabinetinə çağırıb ona nəhayət sözlər deyir. Sonra da xeyli material toplayıb sübut etməyə çalışır ki, guya Cahan kişi rayonun kənd təsərrüfatını dağdırıb, qohum-əqrabası adam öldürüb... O, yuxarı təşkilatlara, o cümlədən Ermənistən Dövlət Təhlükəsizliyi Nazirliyinə yalan məlumatlar verib onun cəzalandırılmasını tələb edir.

Martirosyanın şikayətindən sonra onu respublika Dövlət Təhlükəsizliyi Nazirliyi rayon şöbəsinə çağırıb sorğu-suala tuturlar. O, döne-döñə təkrar edir ki, rayonda axır vaxtlar azərbaycanlılara qarşı haqsızlıq, ədalətsizlik və kobud rəftər artmışdır. Azərbaycanlı kadrlar raykomun birinci katibi

S.Martirosyanın hökmü ilə müxtəlif bəhanələrlə işdən kənar edilir, tədricən rayondan qovulur, onların iş yerləri, ev-eşikləri ermənilərə verilir.

Dövlət Təhlükəsizliyi Nazirliyi rayon şöbəsinin sədri Abazyan barmağını silkələyərək Cahan kişini hədələyir:

– Özünü farağat apar! Yoxsa gözlərini çıxardıb, dilini dəkəsərəm...

Cahan kişi onun hərəkətinə cavab olaraq başındakı papağı çıxarıb deyir:

– Bax bu, siz ermənilərə qan udduran Qaçaq Kərəmin papağıdır, namus qeyrət papağıdır... Bu papağa and içirəm ki, mənə qarşı kobud rəftarını, təhqirini yerdə qoymayacağam. Yoxsa papaq mənə haram olsun.

Abazyan Cahan kişinin qabağına kağız qoyub əmr edir:

– Yaz ki, Martirosyandan heç bir şikayətim yoxdur.

Cahan kişi yazıր ki, Martirosyan qatı daşnakdır, şovinistdir, azərbaycanlıların düşmənidir, ondan şikayət edib və bundan sonra da lazıim bildiyi bütün təşkilatlara şikayət edəcəkdir.

Abazyan kağızı oxuyur, ovcunda əzik-üzük edib zibil səbtiñə tullayıb.

– Mənə sənin belə cızmaqaran gərok deyil! Get, yaxşı yaxşı fikirləş, ağlin başına goləndə qayıdarsan yanına!

Cahan kişi getmək istərkən görür ki, papaq yoxdur. Dərhal başa düşür ki, o yazı yazanda Abazyan papağı gizlədib.

– Hanı mənim papağım? -deyə Cahan kişi soruşur.

– Nə papaq, mən heç burada papaq görməmişəm... Sən buraya başaçıq golmişdin...

– Qaytar mənə Kərəmin papağını, yoxsa bu əllərimlə boğaram sonı!.. Bax beləcə!..

Abazyanın gözləri kolləsinə çıxır. O, masanın siyirtməsini göstərib boğuq səslə deyir:

– Dayan, əl saxla, boğma məni! Götür papağını, get burdan...

Bu hadisədən sonra Cahan kişi başa düşür ki, onu rayonda dinc qoymayacaqlar. Odur ki, Mərkəzi Komitənin kadı məsələləri üzrə katibi Şerbakova müraciət edib vəziyyəti ona danışır. Şerbakov Ermənistənən baş prokroru Meqevoryanə zəng vurub tapşırır ki, şikayətə obyektib baxsın, lazımlı tədbir görsün.

Amma Meqevoryan Martirosyanla yaxın idi. Krasnoselskiyə gələndə onun mənzilində gecələyirdi.

Cahan kişinin Daxili İşlər Nazirliyinə, Nazirlər Soveti sədrinə şikayətləri də bir nəticə vermir. O, Krasnoselskdan Gədəbəyə gəlib xeyli müddət meşələrdə gizlənir. Gədəbəylilər, yerli hakimiyyət orqanları qayğısma qalıb onu erməni yağılarından qoruyurlar. Dostları, tanış-bilişləri, etibarlı Hasan, Mehralı tez-tez ona baş çəkir, hər cür kömək göstərirlər.

Nəhayət, Cahan kişi Moskvaya müraciət etmək qərarına gəlir, kənd təsərrüfatı naziri Andrianovun yanında olur, dərdini danışır. Andrianov deyir:

– Mənə hər şey aydınndır. Bütün sənədlərini göndərirəm. Ermənistən birinci katibi Arutyunyan, arxayı ola bilərsən. İşini ayırd edib bəraət qazandıracaqlar.

Yoxlamanın nəticəsi göstərir ki, Cahan kişinin heç bir təqsiri yoxdur, təsərrüfat dağıntılığına yol verməyib. Qohum-əqrabasının cinayətkarlığı ilə əlaqədar söz-söhbətlər də əsassızdır. Məlum olur ki, Martirosyanın bilavasitə göstərişi ilə bütün vəzifəli azərbaycanlılar, o cümlədən tədarrük idarəsinin rəisi, rayon prokuroru, xalq hakimi, səhiyyə şöbəsinin müdürü və başqaları işdən qanunsuz çıxarılıb yerlərinə ermənilər qoyulmuşdur. Qriqoryanın da günahları açılır və sübuta yetirilir ki, o, yüzlərlə azərbaycanının işdən çıxarılmasına, həbsinə bais olmuşdur.

Mərkəzi Komitə bürosunun qərarı ilə Martirosyan ray-kom katibliyindən çıxarılır. Qriqoryan da cəzasına çatır. Cahan kişi bəraət alıb doğma diyarına qayıdır.

Cahan kişi hazırda həyat yoldaşı Mərziyəbəyim xanımla Bakının keçmişdə Ermənikənd adlanan məhəlləsində yaşayır. Oğullar, qızlar, nəvələr başında, hamı da qayğısına qalır. Təkcə Vətən, doğma el-oba dərdi olmayıyadı.

Cahan kişi deyir:

– Keçdiyim ömür yolumdan çox razıyam. Həyatda yaxşıyaman günlərim olub. Fəxr eləyirəm ki, Kərəmin qeyrət papağı mənim qismətimə düşdü. Bu papağı indi də qürurla başımda gəzdirirəm.

Ramiz HEYDƏR,
"Xalq qəzeti". 13 may 1994-cü il.

MEHRİBAN VƏ QAYĞIKES İNSAN



Cahan dayını nəinki doğulduğun və işlədiyi Krasnoselo rayonunda, hətta yaxın Basarkeçər, Kamo (Kəvər), İcevan, Gədəbəy, Qazax, Ağstafa və digər rayonlarda da yaxşı tanıydılar.

Onu tanıtdıran tutduğu vəzifələr yox, xalqına bağlılığı, elobasına qaynar məhəbbəti, torpaq sevgisi, millət təəssübkeşliyi, misilsiz işgüzarlığı, el ağısaqqallığı, insanpərvərliyi, ən əsası isə sadəliyi və təvazökarlığı idi.

Cahan Əliyevin həyatda öz dəsti xətti, öz yolu, bizim tərəflərdə deyildiyi kimi, öz çəhlimi vardı. O, heç zaman tapdanmış izlə getməzdı, böyük həyat yolu keçmiş sanballı, həyatda zəhmətkeşlik korifeyi, olduqca prinsipial bir insan idi. Öz soykökündə söykənən, keçmişinə baş əyen, gələcəyə nikbin baxan, tədbirli, sözlü-söhbətli, hamı tərəfindən sevilən və hörmətlə yanaşılan Cahan dayı haqqında ona layiq, ona münasib gələ bilən söz demək bəlkə də başqasına asandır, lakin mənim üçün olduqca çətindir. Mən həyatım boyu üç nəfər haqqında xatirə yazmışam, atam Hüseyin müəllim, əmim usta Musa və elimizin unudulmaz böyük şəxsiyyəti Yunis Rzayev haqqında. Haqqında qələm işlətdiyim bu insanlar mənim üçün olduqca əziz, doğma və böyük insanlar olmuşlar. Mən Cahan dayını heç zaman onlardan seçməmişəm, ona hörmətlə yanaşmışam, yeri düşəndə qulluğunda durmuşam. O, insanlara qayğı ilə yanaşan, humanist, ona doğru bir addım atana qarşı beş addım atan, onların dərd-sərini gözlə-

rindən oxuyan ədalətli və qayğıkes, qorxmaz, cəsarətli və şəxsiyyətli bir insan idi.

Bu yazını qələmə alanda təsadüfən qocaman bir şəxs, bir neçə rayonda rayon partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədr müavini, 1945-1947-ci illərdə Gədəbəy rayonunda xalq daxili işlər komissarlığının Gədəbəy şöbəsinin müdürü olmuş 92 yaşılı Qəhrəman kişi mənə zəng etdi. Havalarda yaxşı olanda bazar günləri qocaman təqaüdçülər "Gəncliyin" Atatürk bağında var-gəl edirlər və bəzən mən də onlara qoşularam. Ona görə də bizim olduqca iliq münasibətimiz var. Mən ondan Cahan Əliyev haqqında öz təəssüratını bildirməyi xahiş etdim. Sözarası qeyd etdim ki, Qəhrəman kişi Cahan dayı barəsində həmişə ağız dolusu danışır, hər kəlməsində ona rəhmət oxuyub, bir sözlə Cahan dayı barəsində olduqca yüksək fikirdə olub.

Qəhrəman kişi belə bir əhvalat söylədi:

- Gədəbəydə şöbənin müdürü idim. Bakıdan müntəzəm olaraq zəng edirdilər ki, Cahan Əliyev sənin kurator olduğu ərazidədir, onu tutub Bakıya göndər.

Cahan Əliyev kolxoz sədri işləyəndə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Martirosyanı döyüb, sonra isə kənndən qaçaraq iki il Gədəbəy rayonunun İvanovka kəndi ilə qonşu olan Çobankənd kəndində gizli yaşayırırdı. Daxili İşlər Nazirinin müavini Qriqoryanın Gədəbəyə bu işlə əlaqədar gəlməsinə baxmayaraq bu millətsevər Qəhrəman kişi Cahan Əliyevi ələ verməyib, onun Gədəbəy rayonunun ərazisində olmadığı barədə Qriqoryana öz imzası ilə arayış verib. Ermənilər Azərbaycanda tüğyan etdiyi bir dövrde bu hərəkət böyük bir qəhrəmanlıq tələb edirdi. Lakin Qəhrəman kişi erməni daşnaqının təkidinə və hədə-qorxusuna baxmayaraq öz iradəsindən kənara çıxmayıb.

C. Əliyev iki dəfə Moskvada olandan sonra bəraət aldı.

Martirosyan özünü təhqir edilmiş sayaraq rayon ərazisini biryolluq tərk edir.

1969-cu ildə atam Hüseyn müəllim Qazaxdakı evində xəstə idi. Mən İrəvandan ona baş çəkməyə gəlmişdim. O zaman mən Ermənistən SSR Nazirlər Sovetində çalışırdım. Cahan dayı ilə Cumayıl dayı (Mərdanov Misirin atası) kənddən atamı yoxlamağa gəlmişdilər. Çoxlu söhbət etdilər. Cahan dayı atamı pis vəziyyətdə görüb ağladı.

Aradan xeyli vaxt keçmişdi. 1978-ci ildə mən Üzümçülük və Şərabçılıq Komitəsində İdarə rəisi işləyirdim. Cahan dayı tez-tez Komitənin sədri Yunis Rzayevi yoxlamağa gəlirdi. Onlar bir-birinin xətrini dünyalar qədər istəyirdilər.

Cahan dayı haqqında təəssürat çıxdı, onun haqqında nə qədər yaxşı sözlər, xoş kəlamlar deyilsə yenə də azdır. Lakin onu deyə bilərəm ki, o, elimizin- obamızın Koroğlu timsallı bir ərəni idi. O, həyatda özünə məxsus bir iz qoyub getdi, çox insanlara örnək olan bir iz...

Tofiq HÜSEYNLİ

YADDAN CIXMAZ XATIRƏLƏR

1956-ci il id. Mən Bədən Tərbiyə Texnikumunu bitirib Toxluca kənd orta məktəbinə müəllim təyin edilmişdim.

Toxluçanın örüşünün bir hissəsi - "Dəmir çıxan", "Gilliyin taxtası", "Qarbasan", "Çətin dərə" sərnələri təzə təşkil olmuşsovxoza verilmişdi. Kəndin aşağı hissəsində - Goyçə gölünün sahilində sovxozenin yaşayış evləri inşa edilirdi. Burada cins qoynuluq sovxozenin təməli qoyuldu. Həmin dövrdə Cahan dayı kolxozun sədri vəzifəsində işləyirdi.


Təzə yaradılmacıda olan sovxozenin direktoru Libarid Kaprelyan adlı bir erməni idi.

Mənim örüşdə bir araba otum varıydı. Sovxozenin briqadırı Köçəridən xahiş etdim ki, arabalardan birini versin otu gətirim. O da arabacılarından birinə tapşırıdı ki, arabaların birini Məhəmməd müəllimə ver otunu gətirsin. Arabanı apardım otu arabaya yiğib gələndə kəndin ortasında sovxozenin direktoru ilə qabaqlaşdıq. O, əlini qaldırıb "əylə"-dedi. Arabanı əyləyib yerə düşdüm. Direktor acıqlı-acıqlı soruşdu:

Sovxozenin arabasını niyə qoşmusan?

Mən ona cavab verdim:

- Yoldaş Kaprelyan, sovxozenin briqadırınə xahiş etdim, o da arabanı verdi.
- Briqadir də, sən də qələt etmisiniz!-Deyə səsini yüksəltdi.
- Mərifətli danış!-Deyə mən ona cavab verdim. Bu vaxt üstümə tərəf yeriyib məni vurmaq istədi. Mən ona əl-qol aç-



mağa aman vermədim. İdmançı çevikliyi ilə onun sıfətinə 5-6 dəfə yumruq endirdim. Kaprelyanın ağızı-burnu qanamışdı.

O, yerə çöküb dəsmalla ağızını tutdu. Qalxıb bir başa Sovetin idarəsinə şikayətə getdi. Bunu görən Cahan dayı onu öz kabinetinə çağırıldı: "Gəl görüüm, gəl görüüm. Nə olub sənə?"

– Nə olacaq, məktəbin müəllimi Mamed müəllim xuliqanlıq etdi. Sovxozun arabasını məndən icazəsiz qoşub ot gettiirdi, onun üstündə sözləşdik, -deyə dilləndi və əlavə etdi: - tez olun aktlaşdırın!

Sovet sədri, partiya təşkilat katibi, məktəbin direktoru və kəndin həkimini də idarəyə çağırıb akt bağladılar.

Cahan Əliyevin özünəməxsus ağır və zəhmilə baxışları məni bürüdü:

– Müəllim, niyə qoçuluq edirson? Sovxozun direktorunu nə üçün döyüb bu hala salıbsan?!

Mən dilləndim:

– Mən müəlliməm, kəndin ortasında, şagirdlərin, valideynlərin gözü qabağında sovxoza direktoru məni döysəydi mən səhər məktəbə gedə bilməzdim. Hamı deyəcəydi kəndin ortasında bir dişa Məhəmməd müəllimi döyüb.

Sovxozun briqadı Köçərini də çağırtdırb soruştular ki, arabanı sənmi vermisən? O, cavab verdi ki, bəli, Məhəmməd müəllim xahiş etdi, mən də arabanı qoşmağa icazə verdim.

Kaprelyan briqadıro də ağızına gələni dedi və hədələdi ki, səni işdən qovacağam.

Cahan dayı aktı götürdü və monə dedi:

– Səni rayona milisə özüm aparıb, öz əlimlə damlatdıracağam!

Sonra üzünü sovxoza direktoru Kaprelyana tutdu:

– Narahat olma, mən bilirəm neyləyəcəyəm!

Direktorun yanında yenə məni hədələdi:

– Müəllim, çox böyük səhvliyə yol vermisən!

Mən sakit tərzdə dilləndim:

– Bəs direktor?

– O, da, sən də düz hərəkət eləməyibsiniz! Ona görə də sənin cəzanı özüm verdirəcəyəm!

Kaprelyan maşına minib sovxozdakı evinə getdi. Cahan dayı adamlara xahiş etdi ki, siz də çıxın, müəllimlə işim var.

Düşündüm, görəsən bu zabitəli kişi mənə nə cəza verəcək... Adamlar idarəni tərk etdikdən sonra o, mənə baxıb güllümsədi və mərhəmətli bir səslə dedi:

– Ayə, belə sənin o əllerin var olsun! Çox yaxşı əzişdirmişən bu erməni küçüyünü! Qorxma, get arxayın ol! Toxlucular dığaya döyülməyib heç vaxt!

Kaprelyan bir neçə gün o yan, bu yana əl atsa da Cahan kimi bir dağın yanında səsi eşidilmirdi...

Bir qədər sonra kolxozu sovxoza çevirmek məsələsi qaldırıldı. Camaat İrovana şikayətə getdi ki, biz sovxoza olmaq istəmirik. Kolxoz qurulanda arabamızı, öküzmüzü, mal-qaramızı kolxoza qoymuşuq, kolxozun varidatı kolxoçularındı.


Əlbəttə, bu işin başında yenə də Cahan Əliyev dururdu. Uzun get-goldən sonra Ermənistən Ali Sovetinin sədri Aruşanyan Toxlucaya gəlib iclas keçirdi və qeyd etdi ki, kolxozun var-dövləti qıymotlondırılıb pulu kolxoçulara paylanacaq.

Camaata pul paylandı, kolxoçular xeyli dərəcədə varıldalar. Bununla da kolxoza sovxoza çevrildi.

Allah sənə röhmət eləsin, ay Cahan dayı! Gorun nurla dolsun! Son elimizin ağsaqqalı, qəhrəman oğluydu... Heç vaxt, heç zaman duyğulu qəlblərdən silinməyəcəksən!!!

Məhəmməd Rəşid TOXLUCALI.

İŞİĞİ GƏLƏCƏYƏ DÜŞƏN DƏDƏ CAHAN



Eşidəndə ki, görkəmli şairimiz Eldar İsmayılov böyük şəxsiyyət, elimizin-günümüzün nüfuzlu ağsaqqalı Cahan Əliyevin keşməkeşli həyat yolundan bəhs edən kitab üzərində işləyir, çox sevindim. Çünkü Cahan kişi ilə şəxsi münasibətlərim olmasa da onun haqqında çox eşitmişəm. Onun dəyanetli bir insan olduğunu yaxından dərk etmişəm. Beləliklə, ona olan sevgim qanıma işləyib.

Bu sevgi mənə daha çox atamdan və kəndimizin ahil yaşılı adamlarından keçib.

Bu müdrik kişinin xatırəsinə beş bəndlik bir şeir yazıb Eldar müəllimə təqdim etdim. Xahiş elədim ki, əgər layiqsə bu şeiri hazırladığınız kitaba salın.

Eldar müəllim şeiri oxuyub razılıq etdi və soruşdu:

- Cahan kişi haqda nə bilirsən?
- Bildiklərim çoxdur və bu bilgilərimə görə o, kişiyə sevgim də böyükdür, -dedim. Eldar müəllim üzümə baxıb gülümsədi və dedi:
- Şeirin yaxşıdı, get əvvəlinə ürək sözlərini də yaz gətir.

Mən böyük məmnunluqla Cahan kişiyə olan sevgimi və onun haqqında eşitdiklərimi qısa da olsa qələmə aldım.

Mən rayonumuzda əmək fəaliyyətinə başlayandan bir neçə il əvvəl Cahan kişi təqaüdə çıxmışdı. Artıq uzunillik rəhbərlik fəaliyyətini başa çatdırmışdı. Ancaq onun adı-sarı, şöhrəti yenə də yaşayırıdı. Hansı səviyyəli toplantı, yiğinçaq olmasına baxmayaraq söhbət mütləq Cahan kişidən yan ötməzdi. De-

mək olar ki, keçən əsrin 70-80-ci illərin gəncləri Cahan kişini şəxsən görməsələr də, onun haqqında ətraflı məlumatla malik idilər. Cahan kişi haqda yaranmış rəvayətlər əfsanələşərək xalq arasında geniş yayılmışdı. Gənclər Cahan kişini nağıllarda olduğu kimi divlərlə, əjdahalarla vuruşan məğlub olmaz bir xalq qəhrəmanı kimi gördülər. Çoxları onu Koroğluya bənzəirdi.

Mən də Cahan Əliyev haqda çox şey eşitmışdım. Bilirdim ki, o bizim kəndimizdə kolxoz sədri işləyib. Elin-abanın qəhrəni çəkib. Təsərrüfatın iqtisadi yüksəlişinə böyük təkan verib. Onun rəhbərliyi dövründə Toxlucada camaatı geniş quruculuq işlərinə başlayıb, bir və iki mərtəbəli müasir tipli evlər inşa etməyə başlayıblar.

Toxlucanın geniş ərazisi var idi. Bizim kəndin öruşu "Gözəldərə" istiqamətində Ttucur (əvvəller Qoturbulaq) kəndi ilə həmsərhəd idi. Ttucur erməniləri ilə bizim camaatin arasında keçən əsrin əvvəllerində də insidentlər olmuşdu. Eşitdiyimə görə Cəhan Əliyev Toxlucada kolxoz sədri olanda yənə belə bir incident baş verir. Toxlucu çobanları arasında öruş üstündə dava düşür. Toxlucalı çobanlar erməni çobanlarını çomağın qabağına qatıb şil-küt edirlər. Hadisə rayona və İrvvana qədər hay-küy salır. Güya türklər elliklə yeriyib 6 nəfər erməni ölümçül vəziyyətə salıblar. Rayon milis idarəsindən kəndə gəlib dalaşan çobanları tələb edirlər. Cahan kişi deyir:

- Dayanın, tələsməyin, mən hər şeyi öyrənim, sonra çobanları sizə təhvil verim. O, əlini telefonun dəstəyinə atıb rayon milis idarəsinin rəisini birləşdirməyi xahiş edir. Rəis telefonu götürür.

- Salam yoldaş Atabekyan, Cahandı sizi narahat eləyən. Siz milis işçilərini bizə nəyə göndəribsiniz?

- Ttucur kolxozunun çobanlarını ölümçül döyən adamların arxasında göndərmmişik, -deyə Atabekyan cavab verir:

– Siz gərək buraya həkim briqadası göndərəydiniz. Çobanlar çöldə dalaşib, hamısı məsuliyyətə alınmalıdır. Məhz nə üçün bu çobanlar suçlanır? Bu dəqiqlərdə bizim çobanlardan biri olduqca ağır vəziyyətdədi. Başını vurub dağıdıblar. Qalanları da pis vəziyyətdədi.

Milis rəisinin sönükləşmiş səsi eşidilir.

– Əliyev can, bizə məlumat belə verilməyib. Sizdən də şikayət gəlməyib. Mən hardan bilim ki, məsələ nə yerdədir...

Yoldaş Atabekyan, bunlar da şikayət etmək isteyirdilər, mən qoymadım. Dedim hadisədi olub. Neyləyək, biz beləyik, sizinkilər də elə...

Həm də günah onların özündə olub. Onlar mütəmadi olaraq bizim otaraqları otarırlar. Mən indi prokurora da, birinci katibə də zəng vurub məsələni aydınlaşdıracağam.

Milis rəisi Cahan Əliyevə deyir:

– Milis əməkdaşlarını rayona qaytar.

Atamdan, kəndçilərimizdən eşitdiyim bu hadisə Cahan Əliyevin üstünlüyü ilə başa çatdı, döyülmüş ermənilərin şikayəti, erməni rəhbərlərin kin-küdürüti içlərində boğulur. Necə deyərlər Cahan Əliyev onların hicqırığını içlərində qoyur!

Mən Cahan kişini yaşlanmış vaxtlarınında gördüm. Yenə də mütənasib qaməti şuxluğunu itirməmiş, nurlu sir-sifeti, zəhmli duruşu, tərlan baxışları adamı heyrətə gətirirdi. Yadına bir müdrik kəlam düşür "aslan qocalsa da aslandır!"

Müzahim MEHVALIOĞLU/

CAHAN ƏLİYEV SÜLALƏSİ

*Cahan kişi
və Mərziyəbəyim
xanım.*



Cahan kişi və Mərziyəbəyim xanım nəvələri ilə.

*Günel,
Samir,
Seymur.*





Mahmud, Avil, Mustafa, Sabir Əliyevlər və Mərziyəbəyim xanım, Nadel xanım, Rəfiqə xanım, Sevda xanım tayfanın ağsaqqalı Cahan kisinin ətrafında.



Natiq Avil oğlu
Əliyev.



Mustafa və Sabir Əliyevlər ailə üzvləri arasında.




Seymurun toy məclisi. Arxada (soldan): Ziyad, Orxan və Teymur.



Nəvələr:
Seymur,
Günel,
Orxan,
Samir,
Teymur.



Seymur babası ilə.



Sabir müəllimin nəvələri.



Teymur Mustafa oğlu.



Seymur və balaca Cahan.

IV BÖLMƏ

Omrün boyu özün oldun, sən özün,
İstisinə güvənmədin hər közün...
Öz yerisin, öz duruşun, öz sözün...
Kişi ömrü, Cahan ömrü yaşadın!

Eldar İsmayıllı

QARAQOYUNLU

Zümrüt meşələrin atlas qoynunda,
Bir cahi-cəlaldi Qaraqoyunlu.
Yuxumda Murğuzdan ünlədim onu,
Min xəyala daldı Qaraqoyunlu.

Polad qəm içində boynubükülü,
Salah, Qaraqaya durub mürgülü.
Çaykənd, Yanıqpəyə uçuq, söküllü
İçimə od saldı Qaraqoyunlu.

İstədim "Ayğır"da bənövşə dərim,
Göz yaşı ələdi öz yurdum, yerim...
Məni dindirmədi Əmirxeyirim,
Məni məndən aldı Qaraqoyunlu.

Gölkəndi görəndə qanım qaynadı,
Bəryabad, Cıvixlı məni qınadı.
Başimdə od çaxdı, şimşok oynadı,
Ürəyimdə qaldı Qaraqoyunlu.

Mən Vətən yolunda harayam, ünəm,
Dağların ciyninə qonan bir çənəm.
Elə ki, söylədim Eldaram, mənəm,
Mənə layla çaldı Qaraqoyunlu!

20.04.1995.

ÇƏTİNDİ

*Ömrünün qırx ilini məhkəmə sədri işləyən
Hacı Mahmud Əkbər oğlu ən ədalətli hakim
kimi, insan kimi tanıtb. Hər yerdə bu nurlu
insanın xeyirxahlığının şahidi olmuşam.*

Hacı Mahmud, ədalətin, mürvətin,
Qapısında kilid olmaq çətindi.
Sən Tanrının haqdan doğan günəşti,
Günəş varsa bulud olmaq çətindi.

Buyur,- deyib, yol saxlayıb el sənə,
Arxalanıb, bel bağlayıb el sənə.
Çox ələcsiz umud edib bil sənə,
Hər adama umud olmaq çətindi.

Ər oğulsan bu diyarda, ölkədə,
Çox nadanı itirmisən kölgədə...
Meşə varsa vələs də var, cökə də,
Hər nə olsa palid olmaq çətindi.

Bu millətin Beyrəyişən, Qazanı...
Ölçümüzün tərəzisi, mızanı.
Sən, bu elin ağsaqqalı, ozanı,
Sənin kimi Qorqud olmaq çətindi.

Gətirmisən sən Eldarı imana,
Bir nur olub, nur səpmisən cahana.
Alim olmaq, şair olmaq bir yana,
Cahan olmaq, Mahmud olmaq çətindi.

AXTARIRSAN

*Mustafa müəllim sözün
qədr-qiyətini bilən ziyalıdır.*

Hər dörlü əsəri, şeri, mətləbi
Sənə bəyəndirmək çətindi, qardaş.
Kəsəri, hikməti olmayan sözlə
Səni əyləndirmək çətindi, qardaş.

Bir sətir içində böyük bir kitab,
Hər sözdə tər-təzə söz axtarırsan.
Sənin sualına yox özgə cavab,
Astarı özündən üz axtarırsan.

Sən, yanar saxlarsan sözün şamını,
Yanmaqdə ararsan öz ilhamını.
Bala bələməkçün şerin tamını,
Qaymaq işlədirsen, üz axtarırsan.

Müdriklər büdrəməz, sapmaz hər yolda,
Dağ aşar, düz kəsər, qalmaz nər yolda.
Böyük gələcəyə gedən bir yolda,
Cığırə bələdçi iz axtarırsan.

Həyatda əkizdi sevinc ilə qəm,
Qiş yaza həmdəmdi, yaz qışa mərhəm...
Sən elə duyğulu, təbli bir aləm,
Qişın çovğununda yaz axtarırsan.

Araya atmazsan qədərsiz sözü,
Zürbəyə qatmazsan təpərsiz sözü.
Yerində yandırib dəyərsiz sözü,
Külünün altında köz axtarırsan.

Sənsən hər mənanın hökmünü verən,
Hikmət gülşənidən yasəmən dərən.
Dünyanın altını, üstünü görən
Bir qartal baxışlı göz axtarırsan.

Kim var, ay Mustafa, sən təbiətdə?
Sənin bərabərin yox həqiqətdə...
Mayası qatışmış bir cəmiyyətdə
Hələ düzələk deyib, düz axtarırsan!

06.06.07.

HƏYAT SEVGİSİYLƏ YAŞAYAN İNSAN

*Professor Sabir Əliyevin
60 yaşı münasibətilə/*

Dedilər altmışa çatıbdı Sabir,
Yadıma uşaqlıq illəri düşdü.
Ülvi məhəbbətlə, sevgiyə qadir,
Ulu oğuzların elləri düşdü.

Əmirxeyir adlı bağlı-bağath,
Hörmətli, izzətli oba varrydı.
Deyimli, duyumlu, saz-söz həyatlı...
Uşağı, böyüyü bəxtiyarıydı.

Durdur göz önumdə oğuz torpağı,
Qartalın zirvədə qanad çatlığı.
Keçdi xəyalımdan "Çalmalı dağı",
Qaragöz oğlanın at oynatdığı.

Bütün tay-tuşlardan öndə durardı,
Geyimdə-gecimdə seçilən oğlan.
Hələ gəncliyində haqqə varardı
Ağilla, kamalla ölçülən oğlan.

Qoşa yoldaş idi evdə, məktəbdə,
Ürəkləri birdi, sevgisi birdi.
İki qardaş vardır bir can, bir qəlbə,
Biri Mustafadı, biri Sabirdı.

Ötdü aylar-illər ötənlər kimi,
Gənclikdən bir kövrək xatirə qaldı.
Yetişdi beləcə ahilliq dəmi,
İllər alnımızda ilmələr saldı.

Ahillığın köhlənini sürəndə
Gənclik ötüb, qocalıqdı dedim mən.
Altmış yaşı altmış kimi görəndə
Böyüklükdu, ucalıqdı dedim mən.

Min baxışda bir suala tuş oldum:
-Bu şerinin qəhrəmanı de kimdi?
Bu səhbətin atəşinə tutuşdum,
Bu cavaba mənim sözüm hakimdi.

* * *

Səsi əsrlərin qoynundan gələn,
Bir elin-obanın oğludu Sabir.
Haqqın dərgahma səcdələr qılan,
Müqəddəs məkanın oğludu Sabir.

Sözünün üstündə ünlü sultандı,
Hər kəsə dost deyib candan yanındı.
Hökimdi, alimdi, böyük insandi,
Bu dövrün, zamanın oğludu Sabir

Canda məhəbbəti dünyalar qədər,
Sevər ana yurdu canından bctər.
Dürlü bir mətləbə üz tutmaq yetər,
Əliyev Cahanın oğludu Sabir.

Böyük mənəsi var hər keçən anın,
Yaxşılıq meyari hər bir insanın.
Müstəqil, bağımsız Azərbaycanın,
Bu nurlu dövranın oğludu Sabir.

Haqqı var fəxr etsin bu hörmət ilə,
Yaşayıb, yaşayır qətiyyət ilə.
Bu gün qazandığı şan-şöhrət ilə,
Bu ərzin, cahanın oğludu Sabir.

Son bənd

Həyat sevgisiyle yaşayan insan,
Ömür köhlənini çapar yorulmaz.
Çiynində el yükü daşıyan insan,
Haqqı öz içində tapar yorulmaz.

7.08.2004.

Hüseyn İSMAYILOV.

YETİRDİ ZAMAN

*Mənə elə gəlir ki, öz xalqına arxa olmaq
üçün Cahan Əliyev dünyaya vaxtında,
zamanında gəlmİŞdi.*

Bir tarixi səlahiyyət
Boynuna götürdü zaman.
Vətənə Vətən oğlunu
Vaxtında gətirdi zaman.

Şəri məhvə vasil etdi,
Günəş eşqi nazıl etdi...
Sınmaz polad hasıl etdi
Bir palid bitirdi zaman.

Seçə bildi düz yolunu,
O, açdı haqqın qolunu.
Öz dövrünün ər oğlunu,
Mərdini yetirdi zaman.

Aləm vardi səmasında,
Səməndərdi yanmasında...
Bir cahanın simasında
Bir Cahan itirdi zaman.

26.09.07.

GÖRDÜM

*Hörmətli el aqsaqqalı, müdrik
insan Cahan kişiyyə.*

Hayana üz tutdum, hayana getdim,
Ərən kişilərdə peymanı gördüm.
Haqqı, həqiqətə sığınan yerdə
Məndlərdə ədalət, divanı gördüm.

İgidlər görmüşəm ana Vətəndə
Mərhəmət görünməz hər bir yetəndə.
Savaddan, bilikdən səhbət gedəndə
Alimi, aqili loğmanı gördüm.

Aslan da aslandı yaşa dolanda,
Heyrətə gəlirəm yada salanda...
Canında, qanında qeyrət olanda
Vətənə, millətə yanarı gördüm.

Dağ kimi dayanıb haqqın yolunda,
Bir palid gücü var onun qolunda.
Vəzifə başında, stol dalında
Hər kəsin qeydinə qalanı gördüm.

Müseyibəm zirvə boyu qalxanda
Böyükük, dəyanət tapmışam canda.
Şahdağa, Murguza dönüb baxanda,
Həmişə, hər zaman Cahani gördüm.

20 may 1967.

ÖLÜM SEVİNNMƏSİN QOY

*Qərbi Azərbaycanın fəxri övladı, müdrik el
aqsaqqalı Cahan Əliyevin əziz xatırəsinə.*

İnsanları moyus edən bəd xəbər,
Ölkələr dolaşır, sərhədlər keçir.
Təəssüflü başsağlığı verirlər,
Əcəl korontisi bir ucdan biçir.

Doğmalar, tanışlar kədərləndilər,
Dedilər cahandan bir Cahan köçdü.
Yenə at oynatdı qəlbərdə kədər,
Müdrik, alicənab bir insan köçdü.

Vətonin gorayı, el aqsaqqalı
Əgər yaşasayıdı iki-üç il də...
İki min doqquzda olardıq hali,
Yüz yaşı toy-bayram edərdi el də.

Mənalı bir ömür yaşadı Cahan,
Yüksök vəzifələr, sayılan kişi.
Doğrultdu həyatda bu adı Cahan,
Yaddaşında kainatın gərdişi.

Əlli il öncəyə uçdu xəyalım,
Yadına gör kimlər, gör nələr gəldi.
Səmalarda qanad açdı xəyalım,
Tarixə çevrilən ötənlər gəldi.

Yox, yox, unudulmaz ilk görüşümüz,
Bizim idi İrəvan da, Göyçə də.
Salamlasdıq gülərzlə onda biz,
Oğuz yurdu İrəvanda, Göyçədə.

Silinmir qəlbimdən məsləhətlərin,
Müəllim-tələbə görüşü idi.
Biliyin ümməntək dərindən dərin,
Tövsiyən əbədi, sözün əbədi.

Vərəqləndi ömür yolun bir anda,
Mənalı yaşadın, mənalı, qardaş.
Dünyaya əlvida dedi Cahan da,
Məzarın üstündə ağlayacaq daş.

Anadan olmuşdun Əmirxeyirdə,
Dillər əzbəriydi Qaraqoyunlu.
Bir gəzən deyirdi dolaşım bir də,
Ünlü Dərə idi Qaraqoyunlu.

Cahan Əkbər oğlu -ağıllı insan,
Hər yanda hörmətin, öz yerin oldu.
Alnıaçıq çıxdın hər bir sınaqdan,
Görün, neçə kolxoz sədrini buldu.

Qaraqoyunlu Dərəsində öz adın,
Əmirxeyir, Yanıqpəyə, Bəryabad.
O kəndlərdə rəhbər oldun, ucaldın,
Ürəklərə hakk olundu təmiz ad.

Əl elədi Çaykənd, Gölkənd, Toxluca,
Oldun ən sevimli kolxoz rəhbəri.
Yox, qaçmadın heç şan-şöhrət dalınca,
Axı, xalq seçirdi fərqlənənləri.

Şöbə müdürüyidin raykomda sən,
Bədxah Martirosyan birinci katib.
Gördü ağıllısan, qorxdu yerindən,
Heç kəsi saymayan birinci katib.

Haqlı tələbində qalib gəldin sən,
Xəbərdar elədin Moskvani da.
Gülləni hədəfə elə vurdun sən,
Daşnak Martirosyan qaldı havada.

Harada işlədin ər Cahan oldun,
Sakinlərlə dil tapmağı bacardın.
Həyatda yenilməz nər Cahan oldun,
Hər yanda hörmətlə çökildi adın.

Yenilməz din Qorbi Azərbaycanda,
Verirdiniz cavabını "yan"ların.
Susmurduz bəd niyyəti duyanda,
Millətçilik qanındaydı onları.

Yunisləri, Qəşəmləri qovdular,
İşsiz qaldı ağıllılar, aqillər.
Göründü onların yeri - qovdular,
Daşnaklar üz aldı ötdükçə illər.

Çox görüşdük İrevanda səninlə,
Qurultaya, tədbirlərə gələrdin.
Nələr danışardıq onda səninlə,
Hər sözün yerini yaxşı bilərdin.

Sən kolxoz rəhbəri, mən adı müxbir,
Dövlət radiosu - xadim çıxışı.
Tarixə dönərdi hər rəsmi tədbir,
Axı, dinləməzdidi de, kim çıxışı?

Ağıllı bir insan, müdrik bir ata,
Üç övlad böyüdüñ Vətənə gərək.
Oğlun Sabir töhfədir bu həyata,
Təbibdir həm sənə, həm mənə gərək.

Sabir Cahan oğlu - görkəmlı alim,
Elmlər doktoru, tamyır hamı.
Başı ağrıyanда üz tutur elim,
Çağlayan bulaqdı təbi, ilhamı.

Neçə yol onunla görüşüm olub,
Məni qarşılıyır qardaşı kimi,
Atası Cahantək məğrur doğulub,
Baxışından tez oxuyur qəlbimi.

Səndən kiçik idim iyirmi beş yaş,
Xatirimi isteyirdin oğluntək.
Oldun cənnətməkan -il ötdü, qardaş,
Yaddan çıxarmayım bir an da gərək.

Əcəl sevinməsin, qürrələnməsin,
Ağıllı övladlar səndən yadigar.
Yer üzündə bir ömrü var hər kəsin,
Nə yaxşı nəvələr, nəticələr var.

Adın yaşar qəlbimizdə əbədi,
Ölüm sevinməsin heç vaxt, ay Cahan.
Əməllərin, saldığın iz - əbədi,
Nəsillərə ərməğandi bu ad-san!
Ölüm sevinməsin heç vaxt, ay Cahan!

28 sentyabr, 2007.

Tofiq HÜSEYİNLI

DƏDƏ CAHAN

Cahan Əkbər oğlu Əliyevə.

Onuncu sənənin yadigarısan,
Elin qeyrətisən, namus, arısan.
Dağlar zirvəsisən, bağlar barısan,
Səni də qocaltdı bu zalim zaman,
Böyük türk övladı, ay dədə Cahan!

Dağları dolaşdın, yaylaqda gəzdin,
Göründü hər yerdə işin, zəhmətin,
Eldə sevilənsən, mətinsən, mətin,
Sözünün ağası, özü hökmən...
Böyük türk övladı, ay dədə Cahan!

Bəzən kükrəyərdin daşqın çay kimi,
Sevib seviləndin şirin pay kimi...
Gündüz günəş kimi, gecə ay kimi,
Sənə nəsib olsun təxti-Süleyman.
Böyük türk övladı, ay dədə Cahan!

Körpülər saldırdın, yollar çəkdirdin,
Bağ saldın, arx çəkdiñ, ağac əkdirdin.
Sən, evlər qurdurdun, mənzil tikdirdin,
Eylədin kəndləri cənnət, gülüstan...
Türkün ər övladı, ay dədə Cahan!

Əmirxeyir, Bəryabadın qaldımı?
Dövran gəlib öz tütəyin çaldımı?
Bu qəçqınlıq zəhrimarmı, baldımı?
Torpağında heç qalmadı müsəlman...
Ulu türk övladı, ay dədə Cahan!

Çaykənd, Gölkənd, Salah evin-eşiyin,
Paşaların məhəlləsi beşiyin.
Cavan, ahıl çox çəkdilər keşiyin,
Yaxşılığın hər kəs üçün bir ümman...
Ulu türk övladı, ay dədə Cahan!

Hər dərdə, sevincə sən oldun ortaq,
Qapını döyübüdү gələn hər qonaq.
Sənə pənahlanıb hər yaxın-uzaq,
Günlər keçirib sən xoşbəxt, firavan,
Türkün ər övladı, ay dədə Cahan!

Ahil bir kişisən kamal özündə,
Günəşin nuru var qartal gözündə.
Həqiqət var olur hər bir sözündə,
Sənə həsəd çəkər ağsaqqal, cavan.
Ulu türk övladı, ay dədə Cahan!

Yox demədin sənə əl uzadana,
Ümidin bağladın tək Yaradana.
Qoymadın könüllər boyana Qana,
Qarınlar doyurdun, ey müdrik insan...
Ulu türk övladı, ay dədə Cahan!

Ər oğlu or oldun cavanlığından,
Keçdin el yolunda dövlət, varından.
Sən, sevdin Vətəni artıq canından,
Qorxutmadı səni nə qala, zindan...
Böyük türk övladı, ay dədə Cahan!

Sözünün kəsəri Əli qılinci,
Sayıldın hər yerdə igidlər tacı...
Olmadın zər-ziba, dövlət möhtacı,
Sənin hər qismətin gəlib Tanrıdan.
Böyük türk övladı, ay dədə Cahan!

Bu sərsəm dünyaya bağlamadın bel,
Sısqa bulaqları cılodın gur sel.
İşlədin kişi tək sevdı oba-el,
Məsləhətdə aqil, hökmədə sultan,
Türkün ər övladı, ay dədə Cahan!

Cənnəti qazandın soxavətinlə,
Hörməti qazandın kəramətinlə.
Zamanı dindirdin höqiqətinlə,
Süfrən açıq oldu, həyətin rizvan...
Millətin ər oğlu, ay dədə Cahan!

Beləymış bəxtimiz, beləymış iqbəl,
Çıxdı əlimizdən o cahı- cəlal.
Hələ ki, görünmür o dəm, o vüsal,
Bu həsrət yolunda logman ol, logman.
Ay Vətən övladı, ay dədə Cahan!

Çıxarmı yaddaşdan, Miryaqbə ağa,
Bənzordı möhtəşəm, uca bir dağa.
Çökildi məclisdə başa, qabağa,
Xudam ona verdi cənnəti-məkan...
Ay Vətən övladı, ay dədə Cahan!

Hüseyn Mayılı sevərdin sən də,
Deyərdin yanına gələndə kəndə.
Ondan incimədi bir insan, bəndə,
Vaxtsız əcəl ona vermədi aman.
Millətin ər oğlu, ay dədə Cahan!

Doğma qardaşlardın Cumayılla sən,
Salındığın bağlardan meyvə dərəsən.
Nəvə, nəticənlə xoş gün görəsən,
Bəxtin iti olsun, işlərin səhman,
Ulu türk övladı, ay dədə Cahan!

Püskürən vulkandı sönməz qeyrotin,
Döryadı, ümməndi abrin, ismətin...
Öyilmədi vəzifəyə qamətin,
O yerlərə qayıdarlıq biz haçan?
Sən bizə bir söz de, ay dədə Cahan!

Mustafan, Sabirin başının tacı!
Var olsun Tanrıının bu xoş amaci.
Ömrün boyu olma kömək möhtacı,
Qolbinə yad olsun ayrılıq, hicran...
Türkün ər övladı, ay dədə Cahan!

O yerlərdə dağlarımız qalıbdı,
Gülüstan tək bağlarımız qalıbdı.
Ən ləzzətli çağlarımız qalıbdı,
Söylə o, görüşə varmı bir güman?
Ulu türk övladı, ay dədə Cahan!

Nə gözəlmış dağdan axan suyumuz,
Ətir səpən, bərəkətli çayımız...
Möcüzəydi Tanrı verən payımız,
Qəlbimiz kövrəkdi, varmı bir qanan?
Böyük türk övladı, ay dədə Cahan!

Düşmənlərə nifrətimiz qandadı,
Çəkilməli min dərdığımız candadı.
Ər kişilik adımızda-sandadı,
Naxələf insana verməzdik aman.
Böyük türk övladı, ay dədə Cahan!

Tofiq Hüseynli xətrini istər,
İnşallah, arzusu çiçəktək bitər.
Yoxdur kəndimizdən bir xəbər-ətər,
Kəsməsin yolunu nə çən, nə dumən.
Böyük türk övladı, ay dədə Cahan!

Məhəmməd Rəşid TOXLUCALI

HARAYLAR SƏNİ

Vətən həsrətiylə köçdün dünyadan,
O nərəli dağlar haraylar səni!
Qartallı dağların balasısan sən,
Gəzdiyin yaylaqlar haraylar səni!

Mən belə bilməzdim fani dünyani,
Qəflətən qopdumu Nuhun tufani...
Köçdü o dağların xanı, sultani,
Vəfalı oylaqlar haraylar səni!

Didərginin qışı, yayı bilinməz,
Kim öldü, kim qaldı sayı bilinməz.
Vətən müqəddəsdir payı bölünməz,
Ormanlar, oymaqlar haraylar səni!

Günlörin keçərdi dağda, aranda,
Zirvələr aşardın qarda, boranda...
Əl tutardım kimsə darda qalandı,
Aynabənd otaqlar haraylar səni!

Sözlərin kəsərli mirvari, almaz,
Yüz illər keçsə də solmaz, saralmaz.
"Cantəpə" bizimdir, düşmənin olmaz,
Lilparlı bulaqlar haraylar səni!

Sən bir dayaq oldun hər müsəlmana,
Daim qılinc çaldın şərə, şeytana.
Hünərin böyükdür, sığmaz dastana,
Nəğməli dodaqlar haraylar səni!

Aşıq Mahmud MƏMMƏDOV

CAHAN DAYI

O dağlar, dərələr sənsizmi qaldı?
"Kirkitli" ah çekdi, "Şah dağ" qocaldı.
Bir qartal qızı çəkdi, ərşə ün saldı,
Həmişə soraqlar, haraylar səni!

*Elimizin ağsaçəli
Cahan Əliyev və.*

Qoy aşib-daşmasın namərd quduzlar,
Tufan qopar kükrəyəndə oğuzlar.
O ana torpağın ürəyi sizlər,
O sönmüş ocaqlar haraylar səni!

İlqarımda, peymanımda
Gümanımsan, Cahan dayı.
Sən dəryalar sırasında
Ümmanımsan, Cahan dayı.

"Boz qurd" ulayacaq-hayı, harayı,
Dünyaya yayacaq bu son olayı...
"Murğuz" qolun açıb, ay Cahan dayı,
Boynunu qucaqlar, haraylar səni!

"Çalmalı" ya iz düşəndə,
Palid yanıb, köz düşəndə...
Kişilərdən söz düşəndə
Sultanımsan, Cahan dayı.

Olubsan həmişə öndə,
Bir mərdlik görmüşəm sondə.
Dar ayaqda, çətin gündə
Aslanımsan, Cahan dayı.

Sən heyrətim, sən vüqarım.
Mahmudam eşqim, ilqarım...
Fəxr etdiyim, iftixarım,
Cahanımsan, Cahan dayı.

1970.

BELƏ GÖRDÜK BİZ CAHANI

Uca boylu, şux qamətli,
Dəyanətli, ər qeyrətli.
El-obada səxavətli,
Belə gördük biz Cahani.

Hər sözündə hikmət vardı,
Yaltaqlara nifrət vardı.
Duruşunda cürət vardı,
Belə gördük biz Cahani.

Əzəmətli, dağ vüqarlı,
Mərhəmətli, düz ilqarlı.
Sədaqətli, etibarlı,
Belə gördük biz Cahani.

El qayğısı çəkən idi,
Sınıq qəlbə tıkən idi.
Düşmən gözü tökən idi,
Belə gördük biz Cahani.

Müzahimin türk soyadı,
Dillərdə əzbərdi adı.
Bir millətin qol-qanadı...
Belə gördük biz Cahani.

DEYƏRDİ

Ərən kişilərdən söhbət düşəndə
Təpərli kişilər Cahan deyərdi.
Zəhmətkeş insanın arxa, köməyi,
El üçün ürəkdən yanın deyərdi.

O adda, o sanda kim tutub qərar?
Saxtakar, gədələr o addan kənar.
Aqillər, adillər müdrik olanlar
Ona dərya deyər, ümman deyərdi.

Könlünün xoş vaxtı ipək olardı,
Qəzəbi tutanda nəhəng olardı.
Dəryalar coşdurən külək olardı
El-aləm Cahana tufan deyərdi.

Təvəkgül, xalq üçün mən nə etmişəm?
Bir şirin söz üçün yollar getmişəm.
Mən atam Cəmildən çox eşitmişəm,
O hər vaxt Cahana Aslan deyərdi.

5 mart 2005.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

DÖVRİ MƏTBUAT

"Avrasiya" qəzeti,	22 aprel, 2006.
"Aydınlıq" qəzeti,	26 oktyabr, 1990.
"Vətən səsi" qəzeti,	22 may, 1992.
"Vətən səsi" qəzeti,	10 fevral, 2006.
"Dostluq" qəzeti,	14 sentyabr, 1971.
"Ekspres" qəzeti,	12-16 oktyabr, 2007.
"İrəvan" qəzeti,	6-12 oktyabr, 2005.
"Sovet Ermənistanı" qəzeti,	1 aprel, 1986.
"Ulu Gökçə" qəzeti,	10 avqust, 1993.
"Ulu Gökçə" qəzeti,	16 noyabr, 1996.
"Xalq qəzeti",	13 may, 1994.
"Qərb xəbərləri" qəzeti,	1-7 noyabr, 2004.

KİTABLAR

Arif məmmədli, Bir şair yol gedir, Bakı, 1992.
Vaqif Arzumanlı, Nazim Mustafayev, Tarixin qara səhifələri, Bakı, 1998.
Dilarə Girzanlı, Məhəbbət bir bəladır, Bakı, 1998.
Eldar İsmayılov, Allah amanatı, Bakı, 1994.
Eldar İsmayılov, Oğuz yurdun övladları, Bakı, 1999.
Eldar İsmayılov, Ağrı dağı qədər ağrılarım var, Bakı, 1999.
Eldar İsmayılov, Sabaha məktub, Bakı, 2001.
Eldar İsmayılov, Məndən ötrü Ermənistan yoxdu, yox, Bakı, 2002.
Eldar İsmayılov, Yaxşılıq, müdriklik-gözəllik, Bakı, 2003.
Eldar İsmayılov, Bütöv Azərbaycan olmaliyam mən, Bakı, 2004.

Eldar İsmayılov, Sən məni aldada bilməzsən, dünya,
Bakı, 2006.

Əsgər Zeynalov, İrəvan ziyalıları, Bakı, 1999.
Əziz Ələkbərli, Qədim türk-oğuz yurdu Ermənistan,
Bakı, 1994.

İsrafil Məmmədov, Tariximiz, torpağımız, taleyimiz,
Bakı, 2002.

İsmayılov Vəliyev, Dünya susur, tarix susmur, Bakı, 1994.
Miralayev T., Bala Əfəndiyev, İrəvan, 1972.
Rza Vəlibəyov, Keçmişdən səhifələr, İrəvan, 1969.
Sabir Əsədov, Ermənistan Azərbaycanlılarının tarixi
coğrafiyası, Bakı, 1995.

S.Məmmədov, Sovet Ermənistanında Azərbaycan kitabı,
İrəvan, 1985.

Faiq Həsənov, Qaraqoyunlu, qaraqoyunlular və mən,
Bakı, 2007.

Hacı Abbas Əliyev, Azərbaycanım, Göyçəm, Toxlucam
mənim, Bakı 2006.

Həbib Rəhimoğlu, Silinməz adlar, sağalmaz yaralar,
Bakı, 1997.

Hüseyn İsmayılov, Göyçə aşıqları və cl şairləri,
Bakı, 2006.

Nijad, Həyat haqqında düşüncələr, Bakı, 2007.

Şövkət Kərimov, Azərbaycan dilinin Çənbərək və
Karvansaray şivələri, Bakı, 2007.

*Materialların toplanmasında, kitabın hazırlanmasında
müstəsna dərəcədə səmimiyyət və qayğı göstərən, bu
işdə fəal yardımçı olan Nəbi ŞƏMŞƏD OĞLUNA dərin
təşəkkürümü bildirirəm.*

Eldar İSMAYIL.

KİTABIN İÇİNDƏKİLƏR

I BÖLMƏ

Mən dünyaya geldim ki... (Məskurə H.)	8
Müəllifdən	6
Qədim ellərimiz	23
Çənmərək- Krasnoselo rayonu	27
Əmirmeyir	31
Tayfalar	34
Mustafalı tayfası	36
Əkbər Avıl oğlu	41
Cahan'a bir Cahan gəldi	43
Erməni burulğanında ilk dəfə	45
Mərziyəbəyim xanım	49
Sui-qəsd cəhdı	56
Torpaq şöbə müdürü	59
Birinci katib və C. Əliyev	61
Qaçaqlıq hayatı	65
Azərbaycan türkləri köçürürlür	77
Maşın-traktor stansiyasında	82
Sərt mövqe	84
Bir ocerkdən	86
Bu, Mülkülü Həsəndir	92
Dağlar sultani	100
Vəzifəm olsa	108
"Yaxşılıq, müdriklik- gözəllik" kitabından	110
Yaxşı ad yaxşılıq edənin olur	115
Həmişə redaksiyaya gələrdi	117
Yunis Rzayev- birinci katib	121
"Həyat haqqında düşüncələr" kitabından sətirlər	126

Ağızdan ağıza düşən həqiqətlər

Nə Soyuqbulaq yaddan çıxandı, nə Cahan kişi	128
Böyük insanlar xeyirxah olur	132
Üstünə gedənin ümidi qırmazdı	135
Dəli raykomla görüş	137
Otuz il əvvəl yazılmış məktub	139
Cahan kişi ilə keçən bir gün	145
Ağca qala	148
Müsahibə	154
Səmimi görüşlərdən biri	183
Şəmşəd Əliyev	191
Məşədi Əliyev	193
Mahmud Əliyev	195
Avıl Əliyev	200
Aslan Əliyev	202
Mustafa Əliyev	203
Sabir Əliyev	205
Nozifə Cahan qızı	208
Dağlardan ağır kişi	210
Cahan ömrü yaşadın	215

II BÖLMƏ

Doğmalar-yaxınlar

Ona olan el sevgisi məni heyrətə götürirdi	220
Acılı-şirinli günlər	226
Atam haqqında xatirələrim	251
Mən babamı Koroğluya bənzədirdim	264
Kişi kimi yaşadı, kişi kimi köçdü	265
Cahan əmi	266
Atam mənim	272
Mənə görə əmimdən güclü adam yox idi	275
Uşaqlıq yaşimdən indiyə kimi	277

Kolxoz sədrindən eşitdiklərim	285
Bizi ermənilərdən qurtardı	287
Katib qaçaqla görüşə gəlir	288
Onun adı qolumuzdan tutdu	290
Məlik Orucov onu Qaçaq Cəfərquluuya oxşadırı	291
Qaçaq Kərəmin bacısı oğlu Hacanla dostluq edərdi	292
Böyük risq	294
And yerimiz, güvəncimiz, dayımız	296
Gördüklərim və eşitdiklərim	301
Yaxşı ad baş ucalığıdır	305
Xatirələr	308

III BÖLMƏ

Cahan dayı-Qaraqoyunlu elinin mərd oğlu	311
Böyüklər haqq vergisidir	315
Əhdinə vəfali, sözünə bütöv kişi	322
Cahan dayı	329
El ağsaqqalı	335
Yenə o dağ ucalır	339
Mənalı və şərəflü ömür kitabı	344
Qərbi Azərbaycanda təsərrüfat quruculuğu və C.Əliyev	352
Atamın dostu	357
Yaddaşlarda yaşayan el ağsaqqalı	363
Cahan kişi	368
Haqsızlığa dözməyən rəhbər	370
Müdrik rəhbər, bütöv şəxsiyyət	372
Nəsillərə örnek olacaq ömür	376
Xeyirxahlıq əbədiyyətdir	381
Qaçaq Kərəmin papağını qoyan kişi	392
Mehriban və qayğıkeş insan	396
Yaddan çıxmaz xatirələr	399

İşığı gələcəyə düşən Dədə Cahān	402
---------------------------------	-----

IV BÖLMƏ

Eldar İsmayılov

Qaraqoyunlu	410
Çətindi	411
Axtarırsan	412
Həyat sevgisi ilə yaşıyan insan	414

Hüseyn İsmayılov

Yetirdi zaman	417
---------------	-----

Cilli Aşıq Müseyib

Gördüm	418
--------	-----

Əli Vəkil

Ölüm sevinməsin qoy	419
---------------------	-----

Tofiq Hüseynli

Dədə Cahān	424
------------	-----

Məhəmməd Rəşid Toxluçalı

Harayalar səni	429
----------------	-----

Aşıq Mahmud Məmmədov

Cahan dayı	431
------------	-----

Müzahim Mehvalı oğlu

Belə gördük biz Cahān	432
-----------------------	-----

Təvəkgül Cəmili

Deyərdi	433
---------	-----

İstifadə olunmuş ədəbiyyat	434
----------------------------	-----

**Operator: Röya Kəlbi qızı,
Kompüter tərtibçisi: İsaq İsmayılov.**

**ELDAR İSMAYIL
“Səda” nəşriyyatı, 2008.**

*Nəşriyatın direktoru
Mətbəənin direktoru*

*E.M. Hətəmzadə
B.İ. İsmayılov*

Çapa imzalanmışdır: 11.10.2008

Kağız formati: 60x84 1/16

Həcmi: 27,5 ç.v.; Sifariş: 171; Sayı: 300

«Bəxtiyar4» istehsal kommersiya firmasının
mətbəəsində çap olunmuşdur.

Bakı, A.Məmmədov küç.83, tel:568-44-53